

“Gənc yazarın e-kitabı”

Aydın Xan (Əbilov)

“Kulturoloji – alternativ
düşünçələr”

Elmi-analitik, kulturoloji-tənqidi yazılar

2012

Milli Virtual Kitabxananın təqdimatında

Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə <http://www.kitabxana.net> - Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Elektron Kitab N 06

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 06 (78 - 2012)

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

**Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında
Azərbaycan Gənclər Fondu:**

<http://youthfoundation.az>

Aydın Xan (Əbilov)

"Kulturoloji – alternativ düşüncələr"


Elmi-analitik, kulturoloji-tənqidi yazılar

Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə, Azərbaycan Yazarlar Birliyinin qərarı əsasında nəşr olunub...

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 06 (78 - 2012)

Virtual redaktoru və e-nəşrə hazırlayani: Aydın Xan (Əbilov), yazar-kulturoloq

YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2012



AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

Yeni Yazarlar və Sənətçilər Qurumu

“İntellektual-Kulturoloji Ədəbiyyat”

Kitabxanası: 01

*Azərbaycan Yazıçılar Birliyinin
Tənqid Seksiyasının qərarı ilə nəşr olunur*

Redaksiya heyəti: Elçin Əfəndiyev, Nizami Cəfərov, Cingiz Əlioğlu, Nizaməddin Şəmsizadə, Aydin Xan (Əbilov) (**məsul redaktor**), Arif Əmrəhoğlu, Tehran Əlişanoğlu, Azər Turan, Bəsti Əlibəyli (**məsul katib**), Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Nərgiz Cabbarlı

Elmi redaktor: Şamil Salmanov, filologiya elmləri doktoru, professor,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdürü

Rəyçi: Nizami Cəfərov, *AMEA-nın müxbir üzvü,*
filologiya elmləri doktoru, professor,

Məsul redaktor: İqrar Cəfəroğlu

*Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.
Müəllifin razılığı olmadan kitabı bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri yasaqdır.*

*Aydın Xan (Əbilov), 2006
YYSQ - “İKƏK”, 2006*

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov). “Kulutoroloji - alternativ düşüncələr”. Bakı: “Elm” Nəşriyyatı, 2006. - 324 səh.

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, istedadlı yazıçı-kulturoloq Aydin Xanın (Əbilov) humanitar kulturoloji düşüncələrini özündə əks etdirən bu kitabına çağdaş mədəniyyətimizin, ədəbiyyatımızın, filologiya elmimizin müxtəlif problem və məsələlərinə həsr olunmuş araşdırmaqlar, elmi-kütləvi məqalələr, mədəni-ictimai həyatımızda baş verən mürəkkəb prosesləri özündə əks etdirən materiallar daxil edilmişdir. Bu əsərlərdə müəllif humanitar kulturologiyanın, analitik və ədəbi tənqidimizin, ədəbi-bədii düşüncəmizin bir sıra aktual tərəflərini işıqlandırır, fərqli elmi mülahizələr irəli sürür, ədəbiyyat məsələləri və estetik-sənət problemləri ətrafında özünün fərdi fikirlərini oxucularla bölüşür, ədəbi-mədəni ictimaiyyətin nümayəndələri qarşısında yeni bilgi texnologiyalar ilə - modern estetik baxışlarla, alternativ filoloji-kulturoloji düşüncələrlə çıxış edir.

Topluya, eyni zamanda müəllifin bəşər sivilizasiyası və milli mədəniyyət tariximizə aid oxunaqlı esseləri, çağdaş ədəbi prosesimizin ağrılı məsələlərini işıqlandıran polemik söhbətin mətni də daxil edilmişdir.

Kitab ədəbi-mədəni ictimaiyyətin nümayəndələri, peşəkar ədəbiyyatçılar, filoloq-alimlər və Azərbaycan ədəbiyyatının tədqiqatçıları, kulturologiya ilə maraqlananlar, bədii söz həvəskarları, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ISBN 5-8066-1706-8

*4603000000
655 (07) 2006*

AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLIYI

I Bölüm

Humanitar kulturologiya

Analitik tənqid

Alternatif filoloji münasibət

1. Çağdaş ədəbi-bədii düşüncə:

qurultaylararası milli ədəbi tənqid

2. Bədii fantastika: Azərbaycan

ədəbiyyatının gizli qatı

3. Tənqidçi-alim ömrünün yetmiş çaları

Çağdaş ədəbi-bədii düşüncə: qurultaylararası milli ədəbi tənqid

(Uğurlar, problemlər, mülahizələr: modern məruzə-mozaika)

Azərbaycan yazıçılarının XI qurultayı ərəfəsində silsilə ədəbi hadisələrin təşkili ilə bağlı qərarına əsasən, 2003-cü ildən başlayaraq, Yazıçılar Birliyi çoxsaylı ədəbi-mədəni tədbirlər — yaradıcılıq müşavirələri, dəyirmi masalar, təqdimatlar, ədəbi görüşlər və məclislər, diskussiyalar təşkil etdi. Əvvəlki ənənələrdən fərqli olaraq, qurultaylararası dövrədə milli söz sənətimizin çağdaş mənzərəsinə işıq salan, müxtəlif ədəbi janrlarda yaradılan bədii nümunələrin icmal və təhlilinə, eyni zamanda AYB-nin mətbu orqanlarının fəaliyyətinə, bir sözlə, yazıçılarımızın yaradıcılıq hesabatlarına həsr olunmuş müşavirələrdə dinlənilən məruzələr ədəbi-mədəni ictimaiyyətin, oxucuların və filoloqların böyük marağına səbəb oldu. Ədəbiyyatımızın müxtəlif istiqamətlərinə nəzər salmaq bu dəfə yalnız yeni nəsil yazarlara və tənqidçilərə həvalə edilmişdi. Onu da bildirim ki, Azərbaycan Yazıçılar Birliyinin katibliyi milli ədəbiyyat tariximiz üçün əhəmiyyətini nəzərə alaraq, yaradıcılıq müşavirələrində dinlənilən məruzələrin tam mətnini (bəzi düzəliş və əlavələrlə) toplu şəklində nəşr etməyi gərəkli saymış və bu işi mənə həvalə etmişdir. Böyük həvəslə nəşrə hazırladığım “Ədəbi həyat: Qurultaydan qurultaya” toplusu AYB-nin “Yurd” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən 2004-cü ildə, 300 nüsxəylə çap edildi. İnanıram ki, milli ədəbiyyat tariximizin müəyyən mərhələsi haqqında dolğun məlumatları özündə cəmləyən bu elmi-kütləvi nəşr gələcək nəsillər üçün də dəyərli mənbə olacaqdır.

Kitaba daxil edilmiş bu material 2004-cü il yanvarın 30-da mənim tərəfimdən “Qurultayarası milli ədəbi tənqid” mövzusunda edilmiş məruzə əsasında hazırlanmışdır.

Ədəbi-mədəni həyatda fəallıq göstərən istedadlı intellektual sənət adamlarını kulturtrager hesab etmək olar. Doğrudan da, alman sözü olaraq, dilimizdə “mədəniyyət daşıyıcısı” anlamını verən kulturtragerlər — yazıçı, şair, dramaturq, tənqidçi, tərcüməçi, publisist, ədəbiyyatşunas kimi ədəbiyyat adamları fərqli yaradıcılıq enerjisini ortaya qoyaraq, həm söz xəzinəmizi zənginləşdirirlər, həm də özlərindən əvvəl yazılıb-yaradılmış sənət nümunələrini gələcək nəsillərə ötürürülər. Sözsüz ki, bu işdə onlara ilk önce yaddaş, daha sonra əlyazmalar, kitablar, indi isə kompüter, internet və qlobal informasiya şəbəkələri yardımçı olur. Fəqət insan amili — canlı və şüurlu intellekt sahibi olan, fərqli düşüncəyə malik şəxslərin rolü bu kulturoloji və ədəbi prosesdə əsas, həm də əvəzedilməzdır...

Öhdəsinə çoxistiqamətli mürəkkəb vəzifə düşən ədəbi tənqidin əhatə dairəsinə diqqət yetirək: ədəbiyyat hadisələrinə qiymət vermək, ədəbi mühiti izləməklə, onun uğurlu və zəif tərəflərini işıqlandırmaq, yaranmış bədii nümunələrinin vaxtında, özü də obyektiv təhlilini aparmaq, milli söz sənətində gedən prosesləri dünya ədəbiyyatı kontekstində dəyərləndirmək, klassik ıslə yenisi əsərlərin oxşar və fərqli tərəflərini müəyyənləşdirmək, kulturoloji duruma

aydınlıq gətirmək, ədəbi-mədəni mühitin elmi-filoloji çərçivələrini tapmaq, ənənələri yaşatmaqdan ötrü müəlliflərlə oxucular arasında əlaqələr yaratmaq və möhkəmləndirmək, ədəbi-mədəni ictimaiyyəti mədəniyyətin çağdaş durumu ilə müntəzəm, sistemli tanış etmək, zamanın tələblərinə uyğun estetik dəyərləri formalasdırmaq.

Ədəbi tənqidin son beş-altı ildəki ümumi mənzərəsinə işiq salmaq bizim öhdəmizə qoyulanda, öncə tərəddüd etdik. Məruzəmizi hazırlamaqdan ötrü lazımı materiallarla tanış olanda, nəyə görə tərəddüd etdiyimiz bir daha aydınlaşdı. Son illər bir çox sahələrdə olduğu kimi, ədəbiyyatda, xüsusən də ədəbi tənqiddə çox maraqlı, mürəkkəb proseslər baş verir.

Ədəbiyyat — hər hansı bir ictimai-mədəni məkan-zaman daxilində çox mühüm bir hadisə kimi təsiredici vasitə, milli şüuru formalasdırmaqdə xüsusi rolü olan, ümumi ictimai fikri istiqamətləndirən intellektual-yaradıcılıq sahədir. Söz sənətinin “hakim”i rolunda isə, əlbəttə, ədəbi tənqid çıxış edir. Bayaqdan sadaladığımız cəhətlərinə görə, ədəbi tənqidin missiyası daha ağır, lazımlı və əhəmiyyətlidir. Lakin bir formasiyanın diqtəsilə, müəyyən ənənələr çərçivəsində — çox ciddi siyasi-ideoloji, ədəbi-mədəni platformada inkişaf edən ədəbi tənqid ötən yüzilliyin doxsanıncı illərinin ortalarında özünün tənəzzül dövrünü yaşadı. Qarabağ münaqişəsi, mührəribə, milli azadlıq hərəkatı, iqtisadi-siyasi sabitsizlik, dövlət çevirilişlərinə cəhd, sosial-mədəni durğunluq, yeni, demokratik dövlət quruculuğu proseslərinin güclənməsi, dünyada gedən qlobal hadisələr kimi bütün obyektiv və subyektiv səbəbləri sadalamaqla məruzəmizin əsas məqsədindən uzaqlaşmaq fikrində deyilik. Lakin bircə cəhəti mütləq vurğulamaq yerinə düşərdi: çağdaş ədəbiyyatımıza, xatırlanan dövrdə yaranan bədii əsərlərə rəğmən, ədəbi tənqidimiz kölgədə qalan filoloji vasitə kimi zamanın, milli mədəniyyət tariximizin yaddasına həkk olundu.

Milli filoloji elmimizdə bir çox alımların tənqid, ədəbi tənqid və ədəbi publisistika, habelə elmi publisistika anlamları ilə bağlı fərqli mülahizələrə, hətta təsnifatlara da rast gəlmək mümkündür. Məruzəmizi hazırlayan zaman onların böyük əksəriyyətinin real ədəbi faktlardan çox, kənardangəlmə nəzəriyyələrə söykəndiyini aydınlaşdırıldıq. Biz bir neçə cəhətinə görə ədəbi-tənqid materialları, ümumən isə ədəbi tənqiddə və qismən də ədəbiyyatşunaslıq elmimizdə - filoloji düşüncəmizdə baş verən hadisələri tədqiqə cəlb etmək istədik. Məsələn, *klassik tənqid*, *ənənəvi tənqid*, *peşəkar tənqid*, *ədəbi publisistika*, *ədəbi esestika*, *yazıçı tənqid*, *həvəskar tənqid*, *modern tənqid*, *postmodern tənqid*, *qadın tənqid*, *müqayisəli tənqid*, *avropatipli tənqid*, *şərqtipli tənqid* və s. və i.a. Lakin bütün təsnifatlar kimi, bizimki də birtərəfli alındı. Spesifik araşdırma zamanı daha çox elmi effekt verdiyini nəzərə alıb, icmal xarakterli bu məruzə-mozaikamızı daha çox analitik-intellektual, bir qədər də kulturoloji yöndə hazırlanmayı qərara aldıq.

Bu məqamda Rusyanın tanınmış ədəbiyyatşunası və ədəbi tənqidçisi Natalya İvanovanın “Literaturnaya qazeta”nın 19 iyun 1997-ci il tarixli sayındakı “**Un, su və maya**” adlı məqaləsinin bir parçası yada düşür: “*Yazıcıını una, oxucunu suya bənzətsək, əlbəttə ki, ədəbi tənqidçini maya hesab etməliyik. Onsuz isə böyük mənada rus söz sənəti adlı cörəyi yapmaq mümkün deyil*”...

Qeyd etdiyimiz kimi, ədəbiyyat tarixi və nəzəriyyəsi ilə birgə milli ədəbiyyatşunaslığımızın aparıcı qoluna çevrilə bilməyən ədəbi tənqiddə elə ciddi bir böhran, geriləmə prosesi baş verdi ki, onu aradan qaldırmaq üçün 1997-ci ildən bu yana tənqidçilərimiz çox böyük zəhmətə qatlaşmalı oldular. **Kamal Talibzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev, Şamil Salmanov, Tofiq Hacıyev, Xeyrulla Məmmədov, Seyfulla Əsədullayev, Şamil Qurbanov, Nizaməddin Şəmsizadə, Akif Hüseynov, Nadir Cabbarov, Nizami Cəfərov, Tofiq Hüseynoğlu** kimi peşəkar tənqidçilər daha çox ədəbiyyat nəzəriyyəsi və söz sənəti tarixi ilə məşğul olmağa başladılar. Onların çağdaş ədəbiyyat meydanını tərk etməsi, əslində, ədəbi tənqidimizdən - filoloji düşüncəmizdən birdən-birə böyük bir tənqidçi nəslinin getməsi demək idi. Məhz bundan sonra çağdaş ədəbiyyata sadıq qalan bir neçə qələm adamı ilə yanaşı, milli ədəbi tənqidimizdə nəsil dəyişikliyi prosesi baş verdi, yeni imza sahibləri ədəbiyyat meydanına qədəm basıllar. Coxdan peşəkar tənqidçiliklə məşğul olan **Vaqif Yusifli, Kamal Abdulla, Arif Əmrəhəoglu, Tehran Əlişanoğlu, Cavanşir Yusifli** və başqaları ilə birlikdə nisbətən yeni nəsil nümayəndələri sayılan **Əsəd Cahangir, Aydın Xan (Əbilov), Elnarə Akimova, İradə Musayeva, Xanverdi Turaboglu** kimi yeni nəslin nümayəndələri ədəbi tənqidimizin növbəti mərhələsinə qoşuldular.

2002-ci ildən etibarən AYB sədri, xalq yazarı Anarın təşəbbüsü ilə “**Ədəbiyyat qəzeti**”ndə peşəkar tənqidçilərin — **Vaqif Yusifli, Tehran Əlişanoğlu, Əsəd Cahangir və Aydın Xanın** iştirakıyla həftəlik yazıların verilməsinə başlandı. Daha sonralar isə **Nizami Cəfərov, Azər Turan, Ədalət Əsgəroğlu, Nərgiz Cabbarova, Sərvaz Hüseynoğlu və Elnarə Akimova** kimi qələm adamları tərəfindən davam etdirilən bu kultur-layihə qısa müddətdə ədəbi-mədəni ictimaiyyətin diqqətini cəlb etdi. Əsasən ədəbi mənzərəyə işiq salan, çağdaş ədəbiyyatımızda baş verən hadisələrə dərhal münasibət göstərən bu silsilə elmi-kütləvi yazılar əsl ədəbi-tənqid nümunələr kimi yadda qaldı.

Bakıda və bölgələrdə işiq üzü görən “**Azərbaycan**”, “**Ulduz**”, “**Mars**”, “**Mütərcim**”, “**Söz**”, “**Şəfəq**”, “**Aran**” kimi ədəbi dərgilərdə, “**525-ci qəzet**”, “**Yeni Azərbaycan**”, “**Ədalət**”, “**Ekspres**”, “**Xalq Cəbhəsi**”, “**Kaspı**”, “**Sözün işığı**” kimi çoxsaylı qəzetlərin ədəbiyyat əlavələri və səhifələrində tənqidçilər arasında aparılan sorğular, sənət söhbətləri, həmçinin, esselər, məqalələr ədəbi tənqid ilə ədəbi publisistikamızın inkişafına xüsusi təkan verir.

2003-cü ildə Azərbaycan Mədəniyyət Fondunun sədri **Kamal Abdullanın** təsisçisi olduğu, istedadlı şairlər **Salam** və **Etimad Başkeçidin** səyi nəticəsində nəşr olunan “**Ruh**” qəzetində ədəbi tənqidlə bağlı çox maraqlı polemika getdi. “**Ədəbi tənqidimiz müstəqildirmi?**” məsələsi ətrafında geniş diskussiya açıldı və bir çox tənqidçilər problemlə bağlı öz münasibətlərini bildirdilər.

Sonralar bölgədə — Cəlilabad rayonunda şair **Ədalət Salman** tərəfindən buraxılan “**Sözün işığı**” ədəbi qəzetində də bu problem ətrafında aparılan müzakirələr bir daha göstərir ki, ədəbi-mədəni ictimaiyyətimiz milli ədəbi tənqidimizin taleyinə heç də biganə deyil.

Ötən qurultaydan bu tərəfə ədəbi tənqidimizdə baş verən proseslərin statistik tərəfindən çox, fəlsəfi-kulturoloji cəhətləri bizim diqqətimizi çəkdi. Ümumi, üzdə olan məsələlərə toxunmaqla, problemləri qabartmağı, uğur və perspektivləri müəyyənləşdirməyi qarşımıza məqsəd qoyduğumuzdan, ədəbi tənqidimizin nəzəri-estetik tərəflərinə toxunmaya bilmərik. Peşəkar ədəbi tənqidimizin formalaşlığı XIX əsrən bu yana onu amansızlıqla izləyən metafizik mübahisələr son altı ildə də öz aktuallığını itirmədi: bizə ədəbi tənqid lazımdır mı?

Sözsüz ki, çağdaş ədəbi tənqid deyəndə, bu filoloji sahənin bizə XIX yüzillikdə böyük **M.F.Axundov** vasitəsilə gəlmış Avropa tipini nəzərdə tuturuq. Əslində isə Şərqdə ədəbi tənqidin tarixi söz sənətinin keçdiyi zaman yolu qədər qədim və zəngindir.

Geridə qoyduğumuz son altı ildə belə bir fikir özünə yer tapdı ki, ədəbi tənqiddən çox “bədii tərif” qol açıb qanadlanır. Bir çox tənqidçilər ictimai-mədəni vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə, daha asan yol seçdilər: “*Nə tələb edirlər yazaq, təki yaxamızdan əl çəksinlər!*” Hətta fərdi və fərqli tənqidçi yaradıcılığına malik səviyyəli qələm sahiblərinin özləri belə bu “özünüqoruma” metoduna üstünlük verməklə, ədəbi tənqiddəki böhranın daha da dərinləşməsinə rəvac verdilər. Məhz belə bir şəraitdə ədəbi tənqid dinamik inkişaf edən çağdaş ədəbiyyatdan geri qaldı və günü bu gün də o geriləmənin qarşısını almaq mümkün deyil.

Bu yerdə xalq şairi **Rəsul Rzanın** vaxtilə yazdığı “**Tənqidimiz haqqında bəzi qeydlər**” məqaləsindəki fikirlər lap yerinə düşür: “*Tənqidimizdən biz nə istəyirik, nə gözləyirik?.. Tənqidimizin çatışmayan mühüm bir cəhəti də yaradıcı tənqidin az olmasıdır. Biz yazıçıdan yaradıcılıq tələb edirik. Zəhmət çəkin siz də, tənqidçi yoldaşlar, yaradın, yəni söz deyin, elə tənqid məqalələr yazın ki, biz beş ildən sonra, bir il sonra onları yadımıza salaq, elə tənqid məqalələr yazın ki, biz onlardan öyrənək...*”

Öz aktuallığını indi də itirməyən bu fikirlər o zaman deyilib ki, dünya ədəbiyyatında ədəbi tənqid özünün ən yeni forma və məzmunu ilə filoloji elmin qabaqcıl istiqamətinə çevriləkdə idi. Tənqid fəlsəfəylə birləşib yeni kulturoloji mahiyyət, məna kəsb etməyə başlamışdı. Qərbdə, tarixini ötən əsrin iyirminci illərindən götürən strukturalizmin Fransadakı spesifik forması — elmi-fəlsəfi istiqaməti güclü inkişaf edirdi. **Rolan Bart, Jan Derrida** kimi filosoflar ədəbiyyat nəzəriyyəsinə, ədəbi tənqidə tez-tez müraciət edərək, onun ictimai-mədəni, sosioloji-fəlsəfi mahiyyətini qabartmağa başladılar. Amma bu proseslərin bizim milli filoloji düşüncəmizə kulturoloji təsiri çox zəif idi.

Bəlkə də buna görədir ki, Azərbaycanın vaxtilə bir elmi-mədəni məkanda qonşu olduğu Rusiyada dünya ədəbi-mədəni hadisələrə vaxtında reaksiya verən proseslər baş verirdi, bizdə isə əksinə, qəribə bir elmi-ədəbi susqunluq hiss olunurdu daha çox folklor və klassik poeziya məsələləri ilə məşğul idik. Məsələn, strukturalistlərdən təsirlənərək semiotikanın qızgrün tərəfdarı kimi tanınan, nüfuzlu ədəbiyyatşunas-tənqidçi **Mixail Baxtinə** filoloji müxalifətdə duran dəyərli nəzəriyyəçi, kulturoloq **Yuri Lotman elmi** məktəbinin nümayəndələrinin

ədəbiyyatşunaslığa gətirdikləri yeniliklər, nədənsə, bizim milli ədəbi tənqidimizdə hiss olunmurdı. Ədəbi tənqidimizdəki geriləmənin başlanğıcı ötən əsrin ortalarına gedib çıxır: güclü müstəmləkə keçmiş SSRİ-yə sözün hər mənasında sərf etmirdi...

Klassik, yaxud ənənəvi ədəbi tənqid bir tərəfdən bədii ədəbiyyatla bağlı intellektual yaradıcılıq sahəsi hesab olunursa, digər tərəfdən söz sənətini öyrənən elmi-analitik düşüncə forması sayılır. Zaman və məkan daxilində çıxış edərək, yaranan bədii nümunələrin anlamını və qiymətini verməklə, ədəbi prosesə fəal müdaxilə edən, habelə ictimai düşüncəni istiqamətləndirmək baxımından ədəbi tənqidin əsası hələ XIX əsrə qoyulsa da, çağımızda o, çox mürəkkəb və rəngarəng filoloji sahə sayılır.

Hər bir elm sahəsi kimi ədəbi tənqidin də müxtəlif janrları mövcuddur. *Resenziya, hər hansı bir əsər haqqında tənqid material, icmal, problematik məqalə, çağdaş ədəbi proses barədə monoqrafiya, esse, ön söz, qəzet məqaləsi, ədəbi portret, polemik replika, ədəbi söhbət, müsahibə, bibliografiq qeydlər* və b. Bu mənada tənqidçi özündə nəzəriyyəci, kulturoloq, filoloq, filosof, ictimaiyyətçi, publisist, politoloq, sosioloq, psixoloq, estetik kimi mütəxəssislərin əsas keyfiyyətlərini birləşdirməlidir: intellektual səviyyə, istedad, elmi hazırlıq, zəhmətsevərlik kimi cəhətlər də öz yerində.

Çağdaş ədəbi prosesdə, ümumən isə milli mədəniyyətimizdə baş verən müxtəlif olaylara nəzər salanda, onların lokal — yerli səciyyəli, yoxsa qlobal — dünya əhəmiyyətli kulturoloji hadisələr olduğunu təyin və təhlil etmək, yeni tariximizin tələblərinə uyğun dəyərlərin, meyarların müəyyənləşdirilməsi çox vacibdir və tədqiqatçıların — tənqidçi və kulturoloqların bu gün qarşılarda duran çox ciddi, əsas vəzifələrdəndir.

Son on-on beş ildə baş verən ədəbi-mədəni olaylara qiymət vermək, əsas hadisələri müəyyənləşdirmək nə qədər çətin olsa da, onun vaxtı artıq çoxdan gəlib çatıb. Mülahizələrimizdə obyektiv nəticələr əldə etmək üçün son illərdə respublikamızda, eyni zamanda yaxın və uzaq ölkələrdə — dünyada baş verən bir çox ictimai-siyasi, ədəbi-mədəni prosesləri xatırlamaq mütləq vacibdir. Artıq on üç ildən çoxdur ki, nəhəng Sovet imperiyasından qurtularaq müstəqil ölkənin azad vətəndaşları kimi hər cür senzor, total dövlət nəzarəti, ideoloji qadağalardan uzaq bir cəmiyyətdə yaşayıraq. Respublikamızda sivil dəyərləri əsas götürən azad vətəndaş cəmiyyəti — demokratik dövlət quruculuğu prosesi günü-gündən genişlənir. Bütün bunların isə öz növbəsində ədəbi prosesin canlanması, inkişafına və yeni-yeni sənət uğurlarının əldə edilməsinə ünvanlanması şühbəsizdir. Bu qurumların böyük əksəriyyətinin müxtəlif səviyyəli, əgər belə demək mümkünsə, ideoloq-tənqidçiləri var ki, bu da milli ədəbi-nəzəri düşüncəmizdə estetik müxtəlifliliyinə təkan verir. Milli ədəbi prosesimizdə baş verən bu mürəkkəb sənət olayları isə bizdə inam yaradır ki, yaxın gələcəkdə Azərbaycan ədəbiyyatı nəinki Şərqi, həm də Qərbi rəqabətə davamlı bir mədəniyyət faktoruna çevriləcək.

Qloballaşmaya doğru sürət götürmüş çağdaş dünyada baş verən böyük olaylar, xüsusən də mədəniyyətlərin integrasiyası pərdəsi arxasında intellekt və milli dünyagörüş sistemlərinin yarışı — bəlkə də daha dəqiq desək, savaşı zamanı zəif mədəniyyətə və ədəbiyyata malik xalqların yeri son sıradadır. Yeni dünya düzəmində bir sıra dəyərlər dəyişilmiş, dövrün tələblərinə uyğun forma və məzmun rəngarəngliyi meydana çıxmışdır.

Çağdaş milli ədəbiyyatlar — qlobal dünya söz sənətinin tərkib hissəsi olduğundan — planetimizdə baş verən bütün olayların təsirinə tez məruz qalır. Əgər yaradıcı insanlar dünya ilə qarşılıqlı münasibətlərdən təcrid olunublarsa, deməli, ədəbiyyatımızın inkişafında da müəyyən geriləmələr mövcuddur. Nəzərə almaq lazımdır ki, milli ədəbiyyatların çağdaş durumunu qiymətləndirməkdən ötrü mütləq əlavə böyük müqayisə obyekti olmalıdır. Başqa sözlə, dünyanın aparıcı ölkələrində baş verən ədəbi-mədəni proseslərin nəticələri ilə tanış olmaliyiq ki, öz söz sənətimizin vəziyyətini lazıminca dəyərləndirək. Milli ədəbiyyatın müəyyən zamanlardakı durumlarına qiymət verəndə, bir neçə cəhəti unutmaq lazımdır: söz sənətinin məhəlli deyil, bəşeri bir hadisə olması; ədəbiyyatın gerçek hadisələr, tarixi olaylar və müəyyən məkan çərçivəsində inkişafı; yaradıcı insanın səviyyəsi — intellekti, ictimai-mədəni sifariş; ümumdünya harmoniyasının diqtəsi, tarixin gedışatı və s.

XIX yüzilliyin sonu, XX əsrin əvvəllərində üç istiqamətdə — əsasən Rusiya vasitəsi ilə Avropaya, Türkiyəylə Qərbə, həmçinin İranın köməkliyi ilə Şərqə — ümumdünya ədəbiyyatına integrasiya edən, forma müxtəlifliyinə, metod rəngarəngliyinə, məzmun dolğunluğuna yiyələnən, dünya kulturoloji olaylarının təsirindən dövrünün çağdaş mədəni dəyərlərinə cavab verən, yüksək estetik tələblərə uyğun, milli ruha malik nümunələri ortaya qoyan milli söz sənətimizin - bir çox ədəbi-fəlsəfi cərəyan, məktəb, həmçinin metodlarla inkişafının - qarşısı kobudluqla alındı. Rəsmi dairələr — sovet sistemi milli yaradıcı təfəkkürün təbii axarının qarşısını almağa çalışırdı. Lakin dövlət müstəqilliyini bərinqərar edəndən bu tərəfə, xüsusən də son illər yenə o kulturoloji rəngarəngliyi müşahidə edirik.

XX əsrədə ən davamlı, özündə bir sıra sənət istiqamətlərini birləşdirən modernizm və ondan sonra yarananlara şamil olunan postmodernizm bir kultur-dəb kimi həm bizim milli söz sənətimizə, həm də keçmiş Sovetlər Birliyini əhatə edən ədəbi-mədəni məkana son on-on beş ildə daxil olsa da, bu ad altında oxuculara təqdim edilən əsərlərin böyük əksəriyyəti mahiyyət etibarilə o cərəyanlara cavab vermir. İlk öncə ona görə ki, modernizm, xüsusən də postmodernizm heç də ancaq ədəbiyyat metodu — sənət modeli deyil, əksinə, təfəkkür, intellekt forması, dünyaya baxış üslubu, fəlsəfi görüş, hayatı duyundur.

Qərb aləmi modernizmə qədər böyük bir fəlsəfi-estetik, ədəbi-kulturoloji yol qət edib: Avropa və Amerikani, Uzaq və Yaxın Şərqi əhatə edən ümumdünya intellektual məkan yaradılıb. Bu fərqli fəlsəfi-estetik dərkətmə vasitəsinə kifayət qədər sayda anlayan hazırlıqlı fərdlər ortaya çıxb. Bizdə ədəbiyyatı və yaradıcı sənətin bütün növlərini, o cümlədən ictimai, siyasi, iqtisadi, fəlsəfi, elmi, intellektual, mənəvi, dini, psixoloji sahələri əhatə edən modernizmi və postmodernizmi cəm halda bilən, həttən barədə ümumi məlumatlara malik insanların sayının məhdud olması imkan vermir ki, bu mənada bir toplum kimi özümüzü

dünyaya tanıdaq. Az sayda da olsa, indi istedadlı gənclik yenilik həvəsi ilə yazır-yaradır və bütün ümidiłr də onların gələcəkdə görəcəkləri işlərədir.

Son illerin ictimai-siyasi, iqtisadi-sosial hadisələri ədəbi-mədəni prosesləri üstələdiyinə görə, ictimai-publisistik tənqid ədəbi-elmi tənqidini kölgədə qoyub. Əgər əvvəllər, deyək ki, **Mirzə İbrahimov, Mehdi Hüseyn, Rəsul Rza, yaxud Asif Əfəndiyev, Xudu Məmmədov, Aydın Məmmədov** ədəbi-tənqidini yazılılarını ictimai-siyasi ruhda qələmə alaraq milli-vətəndaşlıq mövqeyini ortaya qoyurdularsa, indi əksinədir: məsələn, bir sıra diletantlar ictimai-siyasi görüşlərinə görə yazarlarımızın qınavır, çağdaş söz sənətindən “hakimiyyət uğrunda siyasət” kimi yarananmağa səy göstərirlər.

Ölkəmizdə işıq üzü görmüş ədəbiyyat nümunələrinin kəmiyyət və keyfiyyətinə nəzər salanda, — əlbəttə, bir çox istisnaları çıxmış şərtlə, — qəbul edilmiş ümumi ədəbi dəyərlərin sıradan çıxdığını görürük. Zamanın yaratdığı imkanlardan, o cümlədən dövlətimizin nəşr azadlığından nəşriyyatlarımızın əksəriyyəti, həmçinin ədəbi-mətbə orqanlarımızın bir çoxu sui-istifadə edəndə, nəticəsindən asılı olmadan, mənəvi-mədəni bünövrəmizə — milli ruhumuza sağalmaz yaralar vurmuş olurlar...

Ədəbi tənqidimizin geniş və konkret istiqamətlərini müəyyənləşdirərkən, bir sıra maraqlı nəticələr əldə etmiş oluruq. Çağımızda ədəbi tənqidimizin dünya ədəbi-fəlsəfi düşüncə standartlarına cavab verəcək beş əsas yönünü müəyyənləşdirmək mümkündür:

- ədəbi tənqidin ənənəvi istiqaməti;
- ədəbi tənqidin ideoloji istiqaməti;
- ədəbi tənqidin kulturoloji istiqaməti;
- ədəbi tənqidin poetik-fəlsəfi istiqaməti;
- ədəbi tənqidin texnoloji istiqaməti.

Son beş il göstərdi ki, keçmiş sovet ideologiyasından gen-bol bəhrələnən klassik ədəbi-tənqidin düşüncə artıq son böhran dövrünü də yaşadı və tarixin arxiv ədəbiyyatı adlı rəfində özünə yer etdi. Hazırda ədəbi tənqidimizin kulturoloji istiqaməti ən çox inkişaf edib. **Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Kamal Abdulla, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, Əsəd Cahangir, Elnarə Akimova**, həmçinin bu materialın müəllifinin araşdırma və tənqidini məqalələri kulturoloji mətnlər hesab oluna bilər. Ədəbi tənqidin texnoloji istiqamətində araşdırırmalar aparan filoloqlar nümunə kimi anadilli mətnləri təhlilə cəlb etməkdə çətinlik çəkirlər. Halbuki sonuncu — ədəbi tənqidin texnoloji istiqaməti əvvəlkiləri — həm ənənəvi, həm ideoloji, həm də kulturoloji istiqamətləri özündə birləşdirir və daha çox intellektual ruhuna görə fərqlənir. Internet və şəbəkə ədəbiyyatının açarı sayılan bu istiqamət dünya səviyyəsində özünün inkişaf sürətinə görə seçilir.

Bu məqamda milli və dünya fəlsəfi-filoloji ictimaiyyəti maraqlandırıb iləcək, hələ 2002-ci ildə irəli sürdüyümüz yeni bir ədəbi-fəlsəfi düşüncə forması — ***virtualizm cərəyanı*** barədə açıqlama vermək isteyirik ki, ədəbi-tənqidin texnoloji istiqaməti barədə aydın təsəvvürlər yaransın.

Bizdə çox vaxt Internetdə yerləşdirilən elektron səhifələrlə **şəbəkə ədəbiyyatını** — ***virtual əsərləri*** qarışdırırlar. **Üzeyir Hacıbəyov, Bəxtiyar Vahabzadə, Anar, Elçin** kimi bir çox tanınmış qələm adamlarının Internet saytlarında yerləşdirilən materiallara, həmçinin oradakı bədii əsərlərə rəğmən, ***virtual ədəbiyyat*** nümunələri tamam başqa mətnlər sayılır. Artıq günümüzdə kitab mətnləri öz yerini **elektron - virtual mətnlərə** verməkdədir. Yazı və oxu prosesi kompüter vasitəsi ilə aparıldığına görə klassik ədəbi üsulları, məsələn, rəvayətçiliyi ***qeyri-xətti*** və ***qeyri-ardıcıl*** nəql etmə əvəzləyir.

Tez-tez dəyişən, sanki sonsuzluğa tərəf istiqamət götürmiş, çoxsaylı variantları və müxtəlif qatları ilə seçilən virtual ədəbi nümunələr reallığın əksi kimi müəllif ilə oxucu arasında interaktiv əlaqələri genişləndirir. Ədəbi zövqü, intellektual səviyyəsi, fəlsəfi baxışları və dünyagörüşündən asılı olaraq istənilən oxucu **hiperməkanda** yerləşdirilən ***virtual əsərin*** müəllifinə çevrilə bilər. Bu işdə ona **Qlobal İnformasiya Şəbəkəsinin hipertekst imkanları** şərait yaradır.

Doğrudan da, ***virtual əsərlərə*** nəzər salanda maraqlı ədəbi-texnoloji formalarla rastlaşmaq mümkündür. Bir mətnlə tanış olan vaxt **hipertekstin** bir çox imkanlarından — məsələn, kompüterçilərin, Internet istifadəçilərinin “link” (yönəltmə, istiqamətləndirmə) və “**hiperlink**” adlandırdıqları funksiyalardan bəhrələnməklə, ani bir zaman ərzində başqa mətnə keçmək, daha sonra isə sonsuz sayıda mətnlərlə tanış olmaq mümkündür. Hazırda bu üsuldan əsasən **KİV** nümayəndələri, o cümlədən elmi-tədqiqat işləri ilə məşğul olanlar, daha çox isə **elektron-virtual** kommersiya aləminin adamları faydalayırlar. Ədəbi-sənət adamları, həmişəki kimi, real həyatdan geri qalmaqla, yenə son sıradə bu hərəkata qoşulublar. Bu mənada “**YeniSi**” — www.yenisi.net Internet ünvanındaki avtomatlaşdırılmış azərbaycandilli ədəbiyyat saytını ilkin təcrübə kimi qəbul etmək olar.

Onu da qeyd edək ki, iki cür ədəbi əsərlər var: onları kompüterdə yerləşdirmək, yəni bu mətnlərin elektron nəşri xüsusi effekt verir. Birinci, klassik ədəbi nümunələrdir ki, — deyək, xalq ədəbiyyatımızın iri abidələrindən olan “**Kitabi-Dədə Qorqud**” eposundan, yazılı “**Avesta**”dan tutmuş, yazıçı **Anarın** hazırladığı “**Min beş yüz ilin Oğuz şeri**” antologiyasına kimi indiyə qədər ortaya çıxmış kitablar (əsərlər) — onların bədii imkanları **hipertekstin** tələblərinə cavab verir. Və bu əsərləri elektron aləmə — **hiperməkana** köçüründə ***virtual labirint*** onların bütün qatlarını və mənalarını açmağa imkan yaradır: yorulmadan bir bölmədən digərinə çox asanca keçmək, geriyə qayıdır təkrar tanışlıq, mətnin istənilən iki və daha artıq hissəni bir səhifəyə getirib müqayisə etmək və s. və i. a. Düzdür, bunu klassik üslubda yazılmış istənilən əsərə də şamil etmək mümkünür, lakin unutmaq olmaz ki, bu, yalnız mətbu nümunəni elektron nəşrlə əvəzləmək deməkdir. İkinci qism əsərlər isə məxsusi olaraq yalnız kompüter və şəbəkə üçün yazılib və onları kitab şəklində nəşr edəndə orijinallığını itirir. Biz məhz bu qəbil əsərləri ***virtual ədəbiyyat*** nümunəsi kimi qəbul edirik.

Təvazökarlıqdan uzaq olsa da, bu yerdə qeyd etməyə bilmərəm: yeni kulturoloji-texnoloji sənət cərəyanının poetikasına cavab verən “**Dünyani əvəzləyən yazı**” adlı ilk ***virtual***

romanımızı hələ 202-ci ilin payızında “*Ədalət*” qəzeti — “*Pərvanə*” buraxılışında nəşr etməyə məcbur olduq. Səbəbi isə budur ki, ölkəmizdə hələ də Internetin yaratdığı nəhəng imkanlardan istifadə edənlərin sayı barmaqla ölçüləcək qədərdir. Xüsusən də yaradıcı adamlarımız unudurlar ki, bəşəriyyətin özünü dərk etdiyi andan can atlığı mütləq arzusu — dünyyanın birləşməsi problemini Internet artıq həll edib. Qlobal zəmanənin ən böyük uğuru Internet və bu kimi yeni texnologiyalar vasitəsi ilə çağdaş insannın dünyani ovcunun içində yerləşdirməsidir. Virtualizmin poetikasıbarəsində mülahizələrimizi buradaca yarımcıq kəsməli oluruq; baxmayaraq ki, bu poetika düşüncə texnolojisinə görə qədim Şərq - “Min bir gecə”, həmçinin klassik Türk-Azərbaycan dastan poetikasına çox yaxındır...

Ədəbi-tənqidli yaradıcılıq nümunələrinin təsnifatını apararkən müəlliflərin peşəkarlığını və mətnlərin elmi-estetik dəyərlərə cavab verməsini əsas götürərək tənqidimizi bir neçə yerə bölə bilərik:

- *peşəkar ədəbi tənqid;*
- *ədəbi-nəzəri və ya modern tənqid;*
- *yazıçı tənqid;*
- *ədəbi publisistika;*
- *qadın ədəbi tənqid;*
- *ədəbi jurnalistikası;*
- *postmodernist tənqid;*
- *Internet - şəbəkə tənqid...*

Sevindirici haldır ki, son altı ildə peşəkar tənqid yaradıcılığı ilə məşğul olan tənqidçilərimiz imkan tapan kimi öz əsərlərini kitab şəklində oxucularımıza təqdim edirlər. Bu proses ədəbiyyat tariximizin ayrılmaz hissəsi kimi maraqlı və ədəbi hadisələrin salnaməsi baxımından faydalı hesab olunmalıdır.

Çağdaş ədəbi prosesin maraqlı cəhətlərindən biri də odur ki, nəşr olunan yeni monoqrafiya, araştırma və ədəbiyyatşunaslıq əsərlərində çox zaman ədəbi tənqid elementləri, ruhu çox güclü hiss edilir. Biz bunu Bəkir Nəbiyevin “Çətin yollarda”, “İstiqlal yollarında”, Şamil Salmanovun “Akademik Kamal Talibzadə”, Anarın “Mübarizə bu gün də var”, Elçinin “Ədəbiyyatımızın yaradıcılıq problemləri”, “İlyas Əfəndiyev. Şəxsiyyəti və sənəti haqqında bir neçə söz”, Aqşin Babayevin “100 yaşlı Nazim Hikmət”, Flora Xəlilzadənin “Məmməd Araza məktub”, Vaqif Sultanının “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ədəbi-nəzəri illüstrasiyalar”, Sona Xəyalın “Rəsul Rza” kimi onlarca kitablarda və filoloji araştırma məcmuələrində də müşahidə edə bilərik.

Analitik tənqid: ədəbi tənqidin tədqiqi

Ağsaqqal tənqidçimiz, akademik **Kamal Talibzadə**dən sonra ədəbi tənqidin tənqidini ilə ciddi məşğul olan, milli ədəbi tənqidin elmi-nəzəri məssələlərinə həsr edilmiş ədəbi-elmi əsərləri — “*Ədəbiyyatımızın yaradıcılıq problemləri*” (“Təhsil”, 1999), “*Tənqid və nəşr*” (“Günəş”, 1999), “*Ədəbi düşüncələr*” (“Qapp-Poliqraf”, 2002), “*Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri*” (“Çinar-çap”, 2003) kimi tədqiqat kitabları işıq üzü görmüş xalq yazıçısı, filologiya elmləri doktoru, professor **Elçin** həm də ədəbiyyatşunas və peşəkar tənqidçi kimi tanınır. Onun 2002-ci ildə “*525-ci qəzet*” in bir neçə sayında getmiş “*Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri*” adlı elmi-nəzəri araşdırmasını milli ədəbi tənqidimizin çoxillik programı kimi qəbul etmək mümkündür.

Elçinin görkəmli xalq yazıçısı İ.Əfəndiyevə həsr etdiyi “*İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti*” adlı monoqrafiya-memuar əsəri isə filoloji elmimizdə yenilik xarakterlidir. Müəllifin “*Ədəbi düşüncələr*” kitabını isə janr baxımından dünya ədəbiyyatı və milli söz sənətinin annotasiya adlandırıa bilərik. Ədəbi-analitik fikri intellektual tədqiq və tənqid obyekti kimi fəlsəfi-nəzəri süzgəcdən keçirən “*Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri*” və “*Ədəbiyyatımızın yaradıcılıq problemləri*” monoqrafiyaları ilə Elçin bir daha sübut edir ki, çağdaş ədəbi-mədəni prosesə təsir etmək və ədəbi mühiti istiqamətləndirmək gücündədir.

Yeri gəlmışkən, “Təhsil” nəşriyyatının 2003-cü ildə nəşr etdiyi “*Ürəklərdə yol tapanda: Azərbaycan ədəbi tənqidini Elçin yaradıcılığı haqqında*” ədəbi tənqid toplusundakı müxtəlif nəsil tənqidçilərin məqalələrində də bu ana fikir ümumiləşir: yazıçı, ədəbiyyatşunas alim, peşəkar tənqidçi, bir sözlə, əsl ədəbiyyat xadimi...

Peşəkar ədəbi tənqid, analitik və ya modern tənqidlə məşğul olanlar

Araşdırımlarımızın əhatə etdiyi zaman kəsiyində - 1997-2003-cü illər ərzində ədəbi tənqidimizin ağsaqqalı, akademik **Bəkir Nəbiyevin** dövri mətbuatda, xaricdə, elmi toplularda çoxsaylı ədəbi-nəzəri məqalələri işıq üzü görüb. “*Çətin yollarda: ədəbiyyatımıza dair araşdırmalar*” (“Elm”, 2000), “*İstiqlal yollarında*” (“Elm”, 2001), qardaş Türkiyədə də təkrar nəşr olunan “*Almas İldirüm*” monoqrafiyalarında güneyli-quzeyli Azərbaycan ədəbiyyatının elə bir ciddi problemi, mübahisəli məsələsi qalmır ki, Bəkir müəllim toxunmasın. Ötən yüzilin siyasi repressiya qurbanlarının yaradıcılığından tutmuş, ən yeni nəsil yazarların ədəbi nümunələrinə qədər — çağdaş söz sənətimizə elmi-intellektual baxışlardan ibarət ədəbi-tənqid yazları həm də ədəbiyyatşunaslıq materialları kimi öyrənmək, tədris etmək olar. Mühacirət və diaspor ədəbiyyatı ilə bağlı son tədqiqləri ilə B.Nəbiyevin yaradıcılığını eksər tənqidçilərimizə yenə də örnək olaraq göstərmək mümkündür. Alimin 2003-cü ildə “*Ədəbiyyat qəzeti*” nin iki sayında verilmiş program xarakterli “*Yeni vəzifələr qarşısında*” adlı materialını isə nəinki XXI əsr milli söz

sənətimizin, həm də Türk Dünyası filoloji elminin yüksəliş istiqamətləri barədə elmi öngörmə kimi də qəbul etmək olar.

Azərbaycan Milli Elmlər Akamediyası Nizami adına Ədəbiyyat İnstututunun ədəbiyyat nəzəriyyəsi şöbəsində filologiya elmləri doktoru, professor, ağsaqqal tənqidçimiz, dövri mətbuatda, elmi-filoloji dərgilərdə tez-tez ədəbi-tənqidi və ədəbiyyatşunaslıq materialları ilə çıxış edən, habelə “*Akademik Kamal Talibzadə*”, (“Elm”, 1998), “*Tənqidçi və ədəbi proses*” (“Elm”, 2000) kimi monoqrafiyaların, onlarla tənqidi məqalənin müəllifi **Şamil Salmanovun** rəhbərliyi ilə ədəbi proseslə bağlı maraqlı tədqiqatlar aparılır, diskussiya və görüşlər təşkil olunur.

Tənqid kitablarının sayı və mətnlərin hər mənada rəngarəngliyinə görə seçilən qələm sahibi kimi tənqidçi, filologiya elmləri namizədi **Vaqif Yusiflinin** 1998-ci ildə “Gənclik” nəşriyyatında “*Tənqid yarpaqları*”, “*Karvanbaşı, yolun hayanadı*”, “*Yollar hara aparır?*”, **Cavanşir Yusifli** ilə birgə “*Bu nə sehirdir belə...*”, 2002-ci ildə “Mütərcim” nəşriyyatında “*Tənqid və bədii söz*”, 2003-cü ildə isə elə həmin nəşriyyat tərəfindən “*Tənqid də yaradıcılıqdır*” kitabları, həmçinin ədəbi tənqidin demək olar ki, bütün janrlarında qələmə aldığı 80-ə yaxın yazıları tanınmış rus tənqidçisi V.Belinskinin məşhur “*Tənqid — dövrün fəlsəfi dərkidir*” fikrinə tam cavab verir. “Azərbaycan” dərgisinin baş redaktor müavini kimi çalışılan V.Yusifli son 30 ildə milli tənqidimizin aparıcı simalarından biri kimi 500, 120, 250 nüsxəylə çıxan kitablarında dövrünün və ədəbi prosesin üzdə olan bütün hadisələrinə — əsərlərə, yaradıcı simalara, istedadlı cavanlara və s. — münasibət bildirərək sanki çağdaş ədəbiyyatımızın iki əsrin görüş səhnələrini qələmə alır.

Bu peşəkar qələm sahibinin yaradıcılığına ədəbi-mədəni ictimaiyyətdə birmənalı münasibət olmasa da, hər halda Vaqif Yusiflinin tənqidi məqalələri klassik tənqidin bütün tələblərinə cavab verməklə milli bədii söz sənətimizin bir çox maraqlı tərəflərinə aydınlıq gətirəcək səviyyədədir və zaman keçdikcə, bu mətnlər ədəbiyyatşunaslığımızın nəzəri tərəflərinin bir istiqaməti kimi öyrəniləcək. Vaqif Yusifli həm də bir bədii redaktor olaraq “*Ədalət*”, “*Xalq Cəhbəsi*”, “*Yeni Azərbaycan*” kimi qəzetlərdə müxtəlif ədəbiyyat buraxılışları, səhifələri hazırlayıır, ədəbi prosesə fəal müdaxilə edir. Tənqidçinin bir əsas fikrinə biz də şərik çıxırıq ki, son illər milli ədəbiyyatımızın irihəcmli nəşr qolu axsayır, başqa sözlə, çağdaş roman təfəkkürü zəifləyib.

İctimai-fəlsəfi düşüncə meydanında intellektual beyin mərkəzinə çevrilən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor, filologiya elmləri doktoru **Nizami Cəfərov** 2002-ci ildə milli ideologiya boşluğunu doldurmağa yönəldilmiş “*Azərbaycanşunaslığa giriş*” adlı sanballı kulturoloji tədqiqat əsərini elmi ictimaiyyətin diqqətinə təqdim etdi. Öz lazımı qiymətini hələ də almayan bu iri monoqrafiyası ilə N.Cəfərov bir daha sübut etdi ki, bəşəriyyətə Nizami, Füzuli, Tusi kimi neçə-neçə dahi mütəfəkkir bəxş etmiş Azərbaycan elmi-mədəni düşüncəsi zəifləməmiş, əksinə, yeni-yeni simalar yetişdirməkdədir. Bu kitab bir sıra qiymətli cəhətlərinə görə fərqlənsə də, bir amil xüsusilə diqqəti cəlb edir: milli ideologiyamızın formallaşmasında ədəbiyyatımızın rolü əvəzedilməzdür. Bu böyük işdə tənqidçi və kulturoloqlarımızın rolu və məsuliyyəti isə ondan da böyükdür. Vaxtilə peşəkar ədəbi-tənqidlə ciddi məşğul olmuş, sonralar elmi-fəlsəfi

yaradıcılığının yeni mərhələsinə keçərək, özünü daha çox nəzəriyyəçi və kulturoloq kimi göstərmış N.Cəfərovun 2003-cü ildə “*Ədəbiyyatdan siyasətə*” adlı kitabındakı “*Tənqidin tənqididə*”, “*Ədəbiyyat siyasəti, yaxud ədəbiyyatdan siyasətə*”, habelə dövri mətbuatda getmiş bu sayaq məqalələrin, esselərin, müsahibələrin əsas məna yükü bir məsələdə birləşir ki, onunla biz də şərīkik: ədəbiyyat həm də ictimai hadisədir, onsuz nə yeni dövlət quruculuğu prosesi gedə bilər, nə milli ideologiya formalaşar.

Yaradıcılığının genişliyinə, ədəbi tənqiddəki xidmətlərinə və gətirdiyi yeniliklərə görə seçilən tənqidçilərimizdən biri də özünü Yaşar Qarayev məktəbinin davamçısı sayan, filologiya elmləri doktoru **Tehran Əlişanoğlu**dur. Müxtəlif orqanlarda həm də *T.Mustafayı, T.Alişan, Tehran, T.Mustafayev, Sadig* və b. imzalarla çıxış edən bu istedadlı imza sahibi hələ 1995-1997-ci illərdə “Press-Fakt” qəzetindəki “Ədəbiyyat söhbətləri”ni 2003-cü ildə “Yeni Azərbaycan” qəzetiinin “Ədəbiyyat” əlavəsinin səhifələrində təkrarlayanda bir sıra maraqlı mətləblərə aydınlıq gəldi: çağdaş milli söz sənətimizin bir sıra ciddi problemləri hələ də öz həllini gözləyə-gözləyə illəri tarixə yollayır.

T.Əlişanoğlu “*Məqamlar*” (“Ədəbiyyat qəzeti”, 1996-1998), “*Özgə ədəbiyyat*”, “*Tənqid müstəvisi*”, “*Tənqid meridianları*”, “*Kollaj*”, “*Tənqidçinin dəftərindən*”, “*Polemik*”, “*Tənqid*”, “*Tənqid romanı*”, “*YeniSi*” — www.yenisi.net”, “*Proza N*”, “*Proza önə çıxıdı*” kimi ədəbi ictimaiyyətin arasında səs salmış yazılarında, habelə “*Əsrdən doğan nəsr*”, “*Azərbaycan nəsri sosrealizm çevrəsində*”, “*Azərbaycan yeni nəsri*” (“Elm”, 1999) kimi kitablarında modern tənqid üslubuna meyl göstərir, dövrümüzün mürəkkəb ədəbi-mədəni hadisələrinə, çağdaş ədəbi prosesə, milli ədəbiyyat mənzərəsinə fərqli kulturoloji qiymət verməyə çalışır. Dünya filoloji düşüncənin dəbdə olan ən dəyərli formalarını milli söz sənətinə tətbiq etməyə çalışan tənqidçi hər dəfə uğur qazanmasa da, apardığı neo-maarifçilik missiyası onu ədəbi-mədəni həyatımızın fəalları sırasına çıxartmışdır. Son vaxtlar şəbəkə ədəbi tənqididə ilə ciddi məşğul olan tənqidçi qlobal filoloji proseslərə fəal qoşulmağa çalışır.

AMEA Nizami adına Ədəbiyyat İnstututunun direktoru, görkəmli tənqidçi-alimimiz **Bəkir Nəbiyevin** başçılığı ilə ölkəmizin filoloji elminin məbədi sayılan bu tədqiqat ocağında çalışan **Şamil Salmanov, Şirindil Alişanlı, Məhərrəm Qasımlı, Zaman Əsgərli, İmamverdi Həmidov, Arif Səfiyevin, Tahirə Məmmədin, Azadə Rüstəmova** və **Rəhilə Qeybullayevanın** ədəbi-tənqididə, nəzəri-estetik düşüncələri söz sənəti tariximizin mühüm nəzəri faktları kimi yadda qalacaq.

Gənc istedadlarının üzə çıxarılmasında xüsusi xidmətləri olan tənqidçi **Arif Əmrəhoğlu**nın ədəbi-tənqididə məqalələri çağdaş ədəbiyyatımızın ümumi mənzərəsini çizməğə xidmət etsə də, əslində söz sənəti tariximizin müəyyən mərhələsinin salnaməsi kimi yadda qalır.

Professor **Qəzənfər Paşayevin** Azərbaycan türklərinin ayrılmaz parçası kimi İraq türkmanlarının ədəbiyyatını çağdaş milli söz sənətinə qovuşdurmağa xidmət edən böyük layihələri, kitab və məqalələri ayrıca bir məruzənin mövzusudur.

Tədqiqatçı alim **Sabir Nəbioğlunun** Güney Azərbaycan ədəbiyyatının tədqiqinə və tanınmasına xidmət edən onlarca məqaləsini də qeyd etmək yerinə düşər.

Qurultaylararası müddətdə ədəbi tənqidimizin ən maraqlı simalarından biri də gənc və istedadlı intellektualımız, kulturoloji araşdırmları ilə ədəbi-mədəni ictimaiyyəti maraqlandırıbilmış, ədəbiyyat meydanında sənət katalizatoru missiyasını uğurla yerinə yetirən **Əsəd Cahangirdir**. “Söz”, “Yeni əsrin ibtidası”, “Kim yatmış, kim oyaq”, “Biri var, biri yox”, “Oteleyə”, “İskəndərnəmə”, “Ədəbi düşüncələr”, “Səs”, “Minillərin ayricında”, “Ya Sin”, “Qiş notları”, “Gedirəm çiçək dərməyə”, “Yeni şerin manifesti”, “Qarabağnamə”, “Retrospektiv nələr vəd edir?” və başqa maraqlı, ədəbi ictimaiyyəti polemikaya - sənət mübahisələrinə vadər edən yazıların M.F.Axundovdan üzü bəri yol gələn nəzəri-estetik düşüncəmizin — bədii intellekt məşəlimizin Əsəd Cahangir kimi bir qədər iddialı, bir qədər də yazdıqlarını mifikləşdirməyə meyilli, fəqət perspektivli cavan ideoloq-tənqidçinin əlində XXI əsrin qlobal, ineqrasiyaya meyilli mürəkkəb sivilizasiya yoluna zəka saçacağına inanırıq.

Ədəbi prosesə təsir gücünə görə seçilən, dövri mətbuat və ədəbi dərgilərdə imzasına fasılələrlə rast gəldiyimiz, lakin az qala hər il yeni ədəbi-tənqid məqalələr, nəzəri araşdırmlar toplusu ilə peşəkar ədəbiyyatçıları yaradıcılığına tərəf boylanmağa məcbur edən **Cavanşir Yusifli** 1998-ci ildə “*Bədii mətnin sırları*” (“Mütərcim” nəşriyyatı), 2002-ci ildə “*Bir söz söylə, bu dünyadan olmasın...*” (“Mütərcim”) və ötən il “*Ədəbiyyatda yaşamağın formulu*” (“Nurlan”) kitablarında ədəbi düşüncəmizin bir sıra problemlərimi qabardır, milli və dünya filoloji dəyərləri qarşılaşdırmaqla çağdaş söz sənətimizdə baş verən prosesləri qiymətləndirməyə çalışır. “*Tənqidin ölümü*”, “*Tənqidin böhranı başlandı*” kimi yazılarında Cavanşir Yusifli nə qədər ədəbi pessimist mülahizələr irəli sürsə də, “*Füzulidən Folknerə qədər*”, “*Ədəbiyyatda yaşamağın formulu*” və başqa esselərində hələ belə bir inam yaşıyır:

“... *SÖZ-ün bütün enerjisi səfərbər edilərək, az qala dünyanın altını üstünə çevirir, məhz belə məqamda içində yaşadığımız gerçəklilik nəsr təfəkküründə — deyək ki, roman janrının sərhədləri daxilində SON Nəfəs kimi yaşınlır...*” (“*Nəsrin bitməyən sualları*”).

Bu fikri çağdaş ədəbi tənqidə də şamil edə bilərik.

Bu qələm sahiblərindən başqa, müxtəlif ədəbi nəsillərə məxsus tənqidçi, ədəbiyyatşunas, yazıçı və şairlərdən **Seyfulla Əsədullayev**, **Pənah Xəlilov**, **Tofiq Hacıyev**, **Şamil Qurbanov**, **Vilayət Quliyev**, **Şirindil Alişanlı**, **Nadir Cabbarov**, **Qorxmaz Quliyev**, **Xeyrulla Əliyev**, **Alxan Bayramoğlu**, **Safura Quliyeva**, **İntiqam Qasimzadə**, **Nizaməddin Şəmsizadə**, **Nəriman Əbdulrəhmanlı**, **Azər Turan**, **Rahid Ulusel**, **Rəşad Məcid**, **Cahangir Məmmədli**, **Nizaməddin Mustafa**, **İsmayıł Vəliyev (Öməroğlu)**, **Rüstəm Kamal**, **Məmmədəli Mustafa**, **Oqtay Hacimusali** və başqları ardıcıl olmasa da, ədəbi-tənqid mətbuatın qonağı olurlar. Lakin təəssüflər olsun ki, kifayət qədər hazırlıqlı ədəbiyyatçılar çağdaş milli ədəbi-bədii söz sənətimizin ümumi və xüsusi problemlərinə aid materiallarla deyil, özlərini, yaxud dost-tanışlarını başqalarından müdafiə etməkdən ötrü, yaxud yeni kitablar haqqında

resenziya ilə, ən yaxşı halda isə hansısa cavan yazara “uğurlu yol” arzulamaq üçün mətbuat səhifələrinə çıxırlar.

Daha çox intellektual türkoloji dəyərlərdən çıkış edərək çağdaş ədəbiyyatımızın mənəvi saflığına çalışan istedadlı imza sahibi **Azər Turanın** müxtəlif mətbuat orqanlarında və ədəbi dərgilərdə çağdaş ədəbi proseslə bağlı silsilə sənballı məqalələri işıq üzü görüb.

Ədəbiyyatşunas-şair **Rafiq Yusifoğlu** “Azərbaycan poeması: problemlər, perspektivlər” monoqrafiyasında, “*Ədəbiyyatşunaslığın əsasları*” (“Sabah”, 2001) və “*Uşaq ədəbiyyatı*” (“Təhsil” 2001) araşdırışlarında, həmçinin ədəbi proses, yaradıcılıq məsələləri ilə bağlı “Ulduz”, “Azərbaycan”, “Literaturnı Azerbaydjan” kimi ədəbi dərgilərdə dərc olunan silsilə məqalələrində ədəbi tənqidimizin bir sıra maraqlı tərəflərinə, xüsusən də çağdaş lirik-epik əsərlərin, uşaq ədəbiyyatının problemlərinə toxunmuş, onları elmi-nəzəri süzgəcdən keçirməyə nail olmuşdur.

Gənc tənqidçi **Xanverdi Turaboglu**un imzası cəxlərimizə artıq tanışdır. Bu imza sahibinin müxtəlif vaxtlarda dövri mətbuatda və ədəbi dərgilərdə iyirmiyə yaxın məqaləsi işıq üzü görüb. “*Ədəbi nəşrlər. Zaman öz hökmünü verməyə hələ tələsmir*”, “*Tənqid haqqında söz*”, “*Pərvanə şama gəlirmi?*”, “*Göy üzünə sığınan şer*”, “*Çağdaş tənqidimiz*”, “*Ömrün poeziyası və poeziyanın ömrü*”, “*Ağ şerlər və ya mənəvi ucalığa aparən poeziya*”, “*Müasirlərimiz hekaya janrında*” və b. məqalələrində X.Turaboglu ənənəvi tənqidin yolunu davam etdirir.

Yazıcı ədəbi tənqid

Yazıcılar Birliyinin sədri, xalq yazıçısı **Anarın** yola saldığını minilliyyin sonunda cəmiyyətimizin intellektual hissəsinə ünvanladığı “Azərbaycanlıq haqqında düşüncələr” adlı ictimai-siyasi, elmi-mədəni, ədəbi-fəlsəfi esesi, eyni zamanda “*Gecə düşüncələri*”, “*Mübarizə bu gün də var...*” və başqa kitabları, həmçinin dövri mətbuatda, ədəbi dərgilərdə işıq üzü görmüş məqalələri, müsahibələri, əslində, bayaq qeyd etdiyimiz yeni milli ideologianın formallaşmasında çox ciddi fəlsəfi-mədəni əsərlər sayıla bilər. **Elçin, Vaqif Səmədoğlu, Adil Mirseyid, Salam, Əlizadə Nuri, İlqar Fəhmi, Sona Xəyal** kimi müxtəlif nəsil yazarların yaradıcılığı barədəki məqalə və esseləri Anarı bir estetik və kulturoloq kimi oxuculara tanıtdırır. Anarın yaradıcılığında ədəbi-tənqid məqalələr və esselər geniş yer tutur ki, bu da başqa bir elmi tədqiqat işinin mövzusudur.

Xalq yazıçısı **Əkrəm Əylislinin** “*Əylisdən Əylisəcən*” kitabı ilə bütünə halda tanış olmadığımıza görə, ədəbi ictimaiyyətin birmənalı qarşılılamadığı bu əsər barədə fikir yürütməyi məqbul hesab etmədik. Əslində bu problem, yəni ədəbi-tənqid kitablarının az tirajla işıq üzü görməsi, kiçikhəcmli tənqid nümunələrin müxtəlif mətbuat orqanlarında getməsi bütün ədəbiyyatsevərlər kimi biz peşəkarların da işini əngelləyir.

Tanınmış istedadlı şair-publisist, tərcüməçi **Çingiz Əlioğlu** müxtəlif ədəbi nəsil nümayəndələrinin yaradıcılığı haqqında düşüncələriylə, yeni kitablara yazdığı “Ön söz”ləriylə, ədəbi proseslə bağlı mülahizələriylə, dövri mətbuatdakı, habelə elektron KİV-dəki çoxsaylı sənət müsahibələriylə özünü əsl ədəbiyyat bilicisi kimi tanıdır. Onun milli bədii söz sənətimizin, xüsusən də çağdaş poeziyamızın mövcud durumu barədə “Ədəbiyyat qəzeti”, “Ulduz” dərgisi kimi nüfuzlu nəşrlərin səhifələrində dərc olunan silsilə ədəbi-tənqid məqalələrində günümüzün ədəbiyyat hadisələrinə çağında sənətkar qiyməti verilir, ictimai düşüncəmizi əsl intellektual-estetik fikrə tərəf istiqamətləndirir...

Altı il bundan əvvəl, yəni 1997-ci ildə ədəbi tənqidlə bağlı qurultay məruzəsi etmiş, son vaxtlar isə bədii yaradıcılıq, elmi-pedaqoji fəaliyyətlə ciddi məşğul olan, tez-tez maraqlı dram əsərləri ilə yazıçı-dramaturq, tərcüməçi-esseiist **Kamal Abdullanın** ədəbi-estetik baxışlarını əks etdirən yazınlara az rast gəlsək də, onun son kitabı — “**Kədərli seçmələr**” (“Mütərcim”, 2002) toplusuna daxil edilmiş ədəbi-bədii esseləri müəllifin yaradıcılıq əhatəsinin genişliyindən xəbər verir. Vaxtilə 1993-cü ildə “**Yolun əvvəli və axırı**” adlı ədəbi-bədii esselər kitabı ilə özünü peşəkar ədəbi tənqidçi kimi sübut etmiş kulturoloq-yazıçının estetik-nəzəri yaradıcılığına milli filoloji elmimizin, sözsüz ki, böyük ehtiyacı var. ABŞ və Avropada elmi mühazirələrlə çıxış edən Kamal Abdullanın akademik Azad Mirzəcanzadə ilə birgə müəllifi olduğu və rusca nəşr edilən “**Bakı Slavyan Universitetində mühazirələr**” (“Mütərcim”, 2003) kitabı, həmçinin onun “**Sirr içində Dastan və yaxud gizli Dədə Qorqud-2**” (“Elm”, 1999) monoqrafiyası da sübut edir ki, milli humanitar-kulturoloji səviyyəmiz dünya standartlarından heç də geri qalmır.

“Ədalət”, “525-ci qəzet”, “Qobustan”, “Xalq Cəhbəsi” kimi mətbu orqanlarda çıxış edən şair-publisist **Tofiq Abdinin** bir çox yazıları təkcə qardaş Türkiyə ədəbi-mədəni düşüncəsinin inkişafında rolü olan imza sahiblərini Azərbaycan oxucusuna yaxından tanıdıǵına görə maraqla izlənilir.

Yazıçı-dramaturq **Elçin Hüseynbəyli** fəal ədəbi-ictimai yaradıcılıqla yanaşı, qələmini tənqid sahəsində də sinayır. Nasirin “**Ədəbi polemikadan ədəbsiz polemikaya qədər**”, “**Əylislə Əylislinin arasında**”, “**Rafiq Tağıya qeyri-separat məktub**”, “**Mümkün olanı reallaşdırmaq**”, “**Elçinin “Araba”sı var**”, “**Onu sevənlərin hamısı orada idi**”, “**Divdən can qurtarmağın yolları**” və b. yazılarında müstəqil sənətkar baxışı, ədəbi hadisələrə fərdi və obyektiv münasibət görünür.

“Avanqard” Yaradıcılıq Forumunun sədri, şair-publisist **Dəyanət Osmanlı** qələmini həm də ədəbi tənqiddə sinayaraq son illərdə bir sıra maraqlı, həm də polemik yazılarla dövri mətbuatda çıxış etmişdir: “**Sənət və siyaset**” silsiləsindən olan məqalələr (“Günaydın”, 2000), “**Ədəbiyyat siyaseti və yazıçı mövqeyi**”, “**Müstəqilliyimiz və sənətin yeni ictimai dərkii**”, yeni kitablar haqqında resenziyaları istedadlı qələm sahibinin yaradıcılığının maraqlı

hissələrini təşkil edir. Bu yazılda ədəbi mühitdə baş verən sənət hadisələrinə və söz sənətimizin çağdaş mənzərəsinə fərqli, seçilən və mübahisəli baxışı aydınca hiss etmək mümkündür.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair-tədqiqatçı **Əkbər Qoşalı** çağdaş Türk Dünyası ədəbiyyatının ən yeni imzalarının əsərlərindən ibarət almanaxlar buraxdırmaqla yanaşı, qələmini ədəbi tənqid sahəsində də sinayır, ədəbiyyatın tədqiqi və təbliği sahəsində uğurlu layihələr gerçəkləşdirir. Əkbərin ədəbi proses və çağdaş ədəbiyyatın ən aktual problemlərinə həsr olunmuş *“İlahi sözdür şer”*, *“Sözümüz var olsun”*, *“Yarınlara şükür”*, *“...Vari”*, *“Bir baxış”* məqalələri bir daha sübut edir ki, yeni nəsil milli söz sənətimizin inkişafına, onun dünya ədəbiyyatı adlı mədəni-mənəvi xəzinənin dəyərli parçasına çevrilməsinə çalışırlar.

Son illər ədəbiyyat meydanında qəti addımlarla irəli addımlayan istedadlı cavanlardan biri də şair-tərcüməçi, publisist **Səlim Babullaoğlu**dur. Son illər gənclərin yaşlı nəsil yazarlara, xüsusən də “altmışıncılar” nəslinə qısqanc münasibətinə rəğmən, S.Babullaoğlu 2001-ci ildə xalq yazuçısı Elçinin yaradıcılığı barədə düşüncələrini “525-ci qəzet”in səhifələrinə çıxartdı. **“Alt mətnlər”** esesi, əslində, dünyaşöhrətli rus şairi İosif Brodskini Azərbaycan oxucusuna yaxından tanıtmış, ədəbiyyat sahəsində ədəbiyyat sahəsində Beynəlxalq Nobel mükafatına layiq görülmüş bu modernist sənətkarın şerlərini ana dilimizdə canlandırmış S.Babullaoğlunun çağdaş milli ədəbiyyata tərəf boylanmasıın başlangıcı da hesab etmək olar.

“Üsyan”, *“Tən ortasından açılan kitab”*, *“Estetə doğru”*, *“Həqiqi ad”*, *“Təsadüfi ədəbiyyat”*, *“Diaspor və ədəbiyyat”* yazıları yaxın gələcəkdə Səlimin bir tənqidçi kimi sənət baxışlarının sistemliliyinin bünövrəsi kimi də qəbul etmək olar.

S.Babullaoğlu **“Yeni Azərbaycan”** qəzetiñin rus dilində çıxan həftəlik **“Seqodnya”** əlavəsində milli və dünya ədəbiyyatının ən tanınmış nümayəndələrinin yaradıcılığının təbliğinə xüsusi fikir verib. Bu işdə şəxsən bizim Səlimlə birgə kultur-layihəmiz uğurlu alındı: *Viktor Pelevin, Riçard Bax, Xorxe Luis Börxes, Vladimir Sorokin, Xulio Kortasar, Karlos Kastaneda, Frans Kafka, Pavić, Umberto Eko, Xaruki Murakami, Milorad Pavić* kimi dünya şöhrətli söz sənətkarlarının ədəbi sənət görüşlərinə işıq salan materialları birgə hazırlayaraq qəzet səhifəsinə çıxarmışıq.

“Pərvanə” Ədəbi Məclisin sədri, şair-publisist **Qəşəm Nəcəfzadə** son illər ədəbi mühitimizin fəallarından biri kimi bir sıra maraqlı məqalələr müəllifi kimi də tanınmışdır. Məclisin hər həftə keçirilən ədəbi tədbirlərində, dövri mətbuat və elektron KİV-də milli söz sənətimizin qızığın təbliğatçısı kimi çıxış edən Qəşəm Nəcəfzadə, eyni zamanda, “Ədalət” qəzetində “Pərvanə” ədəbiyyat və incəsənət əlavəsi hazırlayıır. Qəşəm Nəcəfzadənin bu qəzetiñin səhifələrində bir çox ədəbi-tənqid məqalələri, esse və resenziyaları çıxıb. *“Şairlər azad deyil”*, *“Poeziya, sən nəsən?”*, *“Mən həmişə öz içimdəki həyəcana inandım”*, *“Keçmişə atılan daşlar gələcəyə dəyir”* və başqa yazıları şairin tənqid baxışlarının get-gedə ciddiləşdiyindən xəbər verir.

Şair-publisist, tərcüməçi **Ədalət Əsgəroğlu** öz yaradıcılığının ən məhsuldar dövrünü yaşayaraq, müxtəlif qəzet və dərgilərdə getmiş “*Sözün vətəndaşlıq haqqı*”, “*Bu karvanı qoru, Allah*”, “*Qələm sultandır...*”, “*Evləri var xana-xana*”, “*Qeyrət dedik, heyrət etdik*” yazılarında çoxlarının qələmə ala bilmədiyi mənəvi-mədəni problemləri vətəndaş qeyrəti ilə, bütün kəskinliyi ilə ictimaiyyətə çatdırır.

“Yeni Azərbaycan” və “Ekspress” qəzetlərində ədəbiyyat əlavələrinə məsul, şair-publisist **Xanəmirin** elə bir yazısı olmur ki, səs-küylə qarşılanmasın: “*Turançılıq əlifbadan başlayır*”, “*Əlifba səltənəti*”, “*Dərinin üzərində və altındakı şeir*”, “*Vidadidən və Vaqifdən ədəbiyyatımızda başlanan və ayrılan yol*”, “*Yazılı şerin vacibliyi*”, “*Yeni şerə yeni qafiyə təklifi, yaxud qafiyə girdabunda qalan şeir*”. Son yazıda modernist düşüncəli Xanəmir poeziyamızda yeni sənət təklifi ilə çıxış edir: səs qafiyəsi əvəzinə məna qafiyəsi yaratmaq.

“Aran” jurnalının baş redaktoru, şair-publisist **Sərvəz Hüseynoğlu**un müxtəlif ədəbi-ictimai hadisələrə yazuçı mövqeyi “*Pəncərədən daş gəlir*”, “*Ruhla zaman arasında*” kitablarında, bir sıra məqalələrində xüsusi sezilir. Bölgələrimizdə yaşayan qələm adamlarının ömür və yaradıcılıq yoluna ədəbi işiq salması ilə seçilən şair sənət polemikalarına qoşulur, “*Öldürürləndən sonra güllələnənlər*”, “*Gümüşü furqon*”un nağılı”, “*Ədəbi mühitin özü və sözü*” kimi yazılarında obyektiv mülahizələrini irəli sürür.

“Ədəbiyyat qəzeti”nin şöbə müdürü, şair-publisist **Adil Cəmilin** son dövrlərdə ədəbi tənqidə meyli “*Məşhurlaşmaq sindromu*”, “*Kitab nəşri, yoxsa kərpic istehsalı*”, “*Didərgin ellər ozanı*”, “*Sözün siqləti*” kimi maraqlı yazıların meydana çıxmamasına səbəb olub.

Fikrət Qoca, Ayaz Vəfəli, Vidadi Babanlı, Əli Səmədli, Fikrət Sadıq, Əlkəbər Salahzadə, İslam Sadıq, Zəlimxan Yaqub, Aqil Abbas, Adil Mirseyid, Rafiq Tağı, Əbülfət Mədətoğlu, Salam, Kəramət, Qulu Ağsəs, Əyyub Qiyas, Faiq Balabəyli, Samir Sədaqətoğlu, Şərif Ağayar, Dayandur Sevgin, Elnur Astanbəyli, Hikmət Məlikzadə, Etimad Başkeçid, Rafiq Hümmət kimi şair və yazuçularımızın coxsayılı ədəbi-tənqid, publisistik əsərləri bir daha sübut edir ki, çağdaş ədəbi-bədii düşüncəmiz artıq böhran durumunu adlayıb və yeni inkişaf mərhələsinə qədəm qoyub.

Xanımlarımız və ədəbi tənqid,

yaxud qadın ədəbi tənqid

“*Bu günün tənqidü*”, “*Deyirlər şirindir dünya*”, “*Yaşar Qarayev yaradıcılığında Azərbaycançılıq ideyaları*”, “*Sözə inam olanda*”, “*Ədəbi həftənin yekunları*”, “*Bir daha*

proza haqqında", "Proloqdan öncə", "İçi şəkil dolu şerlər", "Yadlaşmayan irsin ünvanı — Kamal Talibzadə" kimi silsilə yazıları ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edə bilmış Elnarə Akimovanın yaxın gələcəkdə qadın tənqidçilərimizin ön sırasında duracağına olan inamımızı get-gedə möhkəmləndirir.

Bir çox tənqidçilərimiz xas problemin — Elnarə Akimovanın yazılarındakı dil və üslub ağırlığının isə tezliklə aradan götürəcəyinə inanırıq. Daha çox kütləvi oxucuya ünvanlanan ədəbi-tənqid yazılarında terminlərlə yüksəlmiş elmi üslubdan tez-tez istifadə edən tənqidçi özü ilə sıravi ədəbiyyat həvəskarları arasında əlaqəni qırmış olur. Yeri gəlmışkən, bu tənqidçi qeydlər T.Əlişanoğlu, C.Yusifli, Ə.Cahangir və bizim özümüzə də şamil oluna bilər.

AMEA Nizami adına Ədəbiyyat İnstytutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əməkdaşı Pərvanə Bəkirqızının "*Müasir Azərbaycan dramaturgiyası və postmodernist meyllər*", "*Ədəbiyyatda qadın yaradıcılığı və onun tədqiqi problemləri*", "*Posmodernist şer və ikinci sərbəstləşmə*" ("Yeni Azərbaycan" qəzetiinin "Ədəbiyyat" əlavəsi, 2003) məqalələri həm çağdaş ədəbi hadisələrə, həm də çağdaş söz sənətimizdə baş verən proseslərə maraqlı yanaşmasına görə fərqlənir.

"Azərbaycan" qəzetiinin mədəniyyət şöbəsinin müdürü, tanınmış şair-publisist Flora Xəlilzadənin məqalələri və resenziyaları ədəbi ictimaiyyətin diqqətini həmişə cəlb etmişdir. Onun son illər işi üzü görmüş materiallarından sayılan "*Biz nə oxuyuruq*", "*Nərgiz*" *nəşriyyatına məktub*", "*Ədəbi oğurluq*" məqalələri, bir sıra yaziçı və şairlər haqqında portret yazıları, həmçinin bu günlərdə nəşr olunmuş "*Məmməd Araza məktub*" kitabı bir daha sübut edir ki, xanım yazarlarımızın ədəbi tənqidə nüfuzu get-gedə artır.

AYB Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin rəhbəri, yaziçi Afaq Məsudun "*Duyğular imperiyası*" adlı esse-serialı sədrlik etdiyi qurumun missiyası ilə üst-üstə düşür. Milli ədəbi-bədii essemizin inkişafına təkan verən bu yazılar həm də qadın ədəbiyyatımızın çıxəklənməsindən xəbər verir.

Tənqid, publisistika və ədəbi jurnalistikamızın zənginləşməsində xüsusi zəhməti olan xanımlarımızdan biri də Bəsti Əlibəylidir. Ötən il yaradıcılıq uğurlarına görə xüsusi fərqlənəntənqidçinin müstəqil mətbuat orqanlarımızın arasında milli ədəbiyyata diqqət və qayğısına görə seçilən, Anar və Şərif Ağayar kimi müxtəlif nəsil qələm sahiblərinin son yaradıcılıq uğurları barədə sanballı məqalələr müəllifi olan Rəşad Məcidin baş redaktorluğu ilə işi üzü görən "*525-ci qəzet*"in hər sayında verilən məqalələri, ədəbi söhbətləri maraqla qarşılanır. Çağdaş ədəbi prosesi işıqlandırmaq baxımından diqqəti cəlb edən bu silsilə yazıları söz sənətimizin müxtəlif tərəflərinə Bəsti Əlibəylinin fərqli baxışları kimi də qəbul etmək mümkündür. Ədəbi hadisələrə qlobal dünya söz sənətinin gedisi baxımından qiymət vermək cəhdi həmişə maraqla qarşılanan tənqidçi-publisistin fikirləri birmənalı qarşılanması da, bircə məsələ aydınlaşdır: milli ədəbi tənqidimiz çox maraqlı bir qələm sahibi əldə edib.

Ədəbi publisistika və çağdaş tənqidimizdə yeni bir imza kimi Nərgiz Cabbarlinin yaradıcılığına diqqət onun iki il bundan öncə gənc yazarların toplantısında tənqidlə bağlı maraqlı məruzəsindən sonra başladı. Çağdaş və dünya ədəbiyyatının təbliği ilə bağlı N.Cabbarlinin gərgin zəhmətini ehtiramlı qiymətləndiririk. Bu gənc tənqidçinin müxtəlif dövri mətbuatda getmiş yazıları — “*Yeni nəsil ədəbiyyatı*”, “*Üçüncü günün adamı*”, “*Çadır adamlarının məmləkəti*”, “*Oxşarlar, paralellər*”, “*Tanıdığımız İsa Hüseynov, tanımadiğimiz Muğanna*”, “*Çaşqın şair obrazı*”, “*Müharibə və ədəbiyyat*”, “*Fotoyaddaş, suallar poeziyası və akordların sədasi*”, “*Şəhid şair yaradıcılığı*” və b. məqalələri Nərgiz xanımın müxtəlif nəsil yazarların yaradıcılığına bəzən heyrətlə, bəzən tənqid, bəzən isə sevgiyələ ədəbi baxışlarıdır.

Sevinc Müğannanın “İsa Müğannanın sənət möcüzələri” (“Elm”, 2000), *Pərvanə Məmmədovanın “Varlıq” jurnalında ədəbiyyat məsələləri”* (“Elm”, 2000), *Mərziyə Nəcəfovanın “Qarabağ mövzusu bədii publisistikada”* (“Nafta-press”, 2000), *Samirə Orucovanın “Rəsul Rzanın ədəbi-tənqid görüsələri”* (“Elm”, 2001) mövzularındakı monoqrafiyalarında ədəbi tənqidimizin bir çox qaranlıq məsələlərinin aydınlaşdırıldığının şahidi oluruq.

Südabə Ağabalayeva, Laura Cəbrayıllı, Güllü Yoloğlu, Aygün Həsənoğlu, Həyat Şəmi, Hicran Hüseynova, Qiymət Məhərrəmli, Rəsmiyyə Sabir, Aləmzər Sadiq qızı, Fərqanə Mehdiyeva, Sona Xəyal, Kəbutər, Nüşabə Hüseynli, Zöhrə kimi xanım yazarlarımız son illər vaxtaşırı olaraq dövri mətbuatda ədəbi publisistik yazılarla çıxış edirlər.

Fərqli, yaxud postmodern tənqid

Özlərini “postmodernist” elan etmiş və ədəbi-mədəni gəncliyi, ədəbiyyat meydanında kövrək addımlarını atan yeni ədəbi nəсли, sadəcə, heyrətləndirməklə məşğul olan **M.Köhnəqala, R.Qaraca, H.Herisçi, S.Baycan, Z.Əzəmət, A.Yaşar, N.Kamal** və başqalarının yazmaq hüquqlarına hörmətlə yanaşmaqla, bəzi fikirlərimizi onlara xatırlatmağa məcburుq. Yazı, ədəbiyyat dönyanın bədii formasının bir parçası olmaqla yanaşı, həm də ictimai hadisə, zaman və sivilizasiyanın qeyri-maddi daşıyıcısı sayılır. Sözsüz ki, hər şeydən, istənilən üslubda yazmaq olar, fəqət mətni — bəşəri harmoniyanın daşıyıcısını korlamaq, ədəbiyyatın ruhunu qaraltmaq yaraşmaz. **C.Coys, F.Kafka, U.Folkner, Q.Markes, İ.Brodski, U.Eko** kimi nəhəng qələm ustadları ədəbi-estetik cərəyanlar deyil, böyük sənət əsərləri yaradıblar.

Axı bizdə ABŞ, Fransa, Almaniya, İtaliya, İngiltərə, Yaponiya kimi intellektual ədəbi-fəlsəfi mühit hələ yetişməyib ki, istənilən intellektual şəxs yeni-yeni cərəyanlar, təlimlər irəli sürsün. Əlbəttə, bu, bizim arzumuzdur. Biz hələ onu demirik ki, dünyada gedən estetik-nəzəri, ədəbi-fəlsəfi proseslərdən başı çıxan, ədəbi ictimaiyyətimizə əsl sənət həqiqətini göstərəcək milli Lotmanlarımız, Baxtinlərimiz, Lixaçovlarımız formalaşmayıb.

Amma hər şey əksinədir: ciddi tənqidçilərimiz və ədəbiyyat nəzəriyyəcilərimizin öz yaxalarını qıraqa çəkmələri ona gətirib çıxarıb ki, modernizm, postmodernizm, intellektualizm, postintellektualizm, virtualizm kimi ədəbi-kulturoloji cərəyanlar, metod və sənət görüşləri barədə özlərini eksperimentçi “modern”, “postmodern” yazar adlandıran cavanlar oradan-buradan eşitdiklərini ədəbi ictimaiyyətə, hazırlıqsız oxuculara sıramaqla məşğuldurlar.

Fitri istedada malik yaradıcı insan yeni sənət cərəyanı, fəlsəfi əksetdirmə metodu təklif edə bilər. Lakin bunun üçün həmin şəxsin həm də dərin zəkası, ənqədəli intellekti, başqa sözlə, ciddi intellektual səviyyəsi, analitik ümumiləşdirmə və fərqli sistemləşdirmə bacarığı, intuitiv düşüncə sürəti və s. olmalıdır. Təəssüflər ki, son 15 ildə biz özümüzün milli elmi-kulturoloji mühitimizi hələ də formalaşdırıa bilməmişik.

Bu kəskin qeydlərimizə baxmayaraq, adları sadalanan müəlliflərin ədəbi mühiti titrətmək və prosesi canlandırmaq, habelə dünya söz sənətində gedən proseslərin milli ədəbiyyatımızda əksini görmək kimi xoş niyyətləri alqışlanandır, əgər onların bəzi yazılarındakı təhqir və ədəbi oyunbazlığı nəzərə almasaq.

İnternet və ya şəbəkə ədəbi tənqid

Son vaxtlar Azərbaycan dilində yaradılan, həmçinin türksə və rusca yayılmışınan Internet saytlarındaki müxtəlif forum və elektron səhifələrdə şəbəkə ədəbi tənqidinə rast gəlirik. Bu sətirlərin müəllifinin də fəal qoşulduğu bu yeni ədəbi-texnoloji proses özünün ilkin dövrünü yaşasa da, artıq bütün dünyada geniş vüsət tapıb. Şəbəkə ədəbi tənqidinə interaktivliyinə və canlılığına görə ənənəvi ədəbi tənqiddən fərqlənir ki, yeni nəslin nümayəndələri də çox vaxt ondan köhnə nəslə qarşı etiraz forması kimi geniş istifadə edirlər. Belə ki, milli Internet resurlarından “www.yenisi.net”, “www.alatoran.org/forum” kimi saytlardakı ədəbi-tənqid yazıları, esseləri, ədəbi publisistika materiallarını, polemika mətnlərini, forumlardakı mübahisələri misal kimi göstərmək mümkündür.

Axıra qalan mülahizələr

Ədəbiyyatı böyük bir qalaya — deyək ki, Babil qülləsinə oxşatsaq, ədəbi tənqidinə bu nəhəng tikilinin mərtəbələrini birləşdirən pilləkənə benzədə bilərik. Pilləkənsiz bir bərtəbədən digərinə qalxmağa — dırmaşmağa cəhd edəndə isə sürüşüb yixılmaq ehtimalı daha çox olur. Fikrimizcə, dünya ədəbiyyatının bütün tənqid “pilləkən”lərini ən azı tanımlayıq ki, mərtəbələri — söz sənətinin keçdiyi mərhələləri asanca adlaya bilək.

Bu mənada ədəbi tənqidimiz dünya peşəkar ədəbi düşüncəsindən bir qədər geridə qalır. Məsələn, *vaxtilə sovet filoloji elitasının ədəbiyyatşünaslığının “formal metodu” saylığı və az gala var-güçü ilə ona qarşı mübarizə apardığı bir ədəbi-tənqid cərəyanın — ötən*

yüzilliyin 30-cu illərindən etibarən Böyük Britaniyada ortaya atılmış, bədii əsərin semantik baxımından anlamını təklif edən tənqidçi A.Riçards, mətnin çoxsaylı mənə qatları ilə izahına üstünlük verən tənqidçi U.Emson, filosof T.Hyum, şairlərdən T.S.Eliot, E. Paund tərəfindən müdafiə edilən, daha çox ABŞ-da özünə tərəfdarlar tapan və marksist ədəbiyyatşunaslığı qarşı çıxmazı ilə fərqlənən “yeni tənqid” nəzəriyyəsi barədə biz nə isə bilirikmi!?

Yaxud, XIX-XX əsrin psixoloji məktəblərindən — kulturo-tarixi psixologiya, psixoanalizm, analitik psixologiya, individual psixologiya, humanitar və koqnitiv psixologiya, həmçinin ötən yüzilin ən maraqlı, dəbdə olan düşüncə istiqamətlərindən — fenomenologiya, fundamental ontologiya, hermenevtika, Frankfurt məktəbinin tənqidini fəlsəfəsi, poststrukturalizm, postmodernizm, analitik fəlsəfə kimi intellektual sahələrdəki fəlsəfi-nəzəri, elmi-estetik düşüncədə klassik və çağdaş ədəbiyyatın müxtəlif tərəflərini, təbiətini və fəlsəfəsini açan maraqlı, bəzən isəbir-birinə zidd metodlara, mülahizələrə rast gəlmək mümkündür. Biz hələ fəlsəfə ilə ədəbiyyatın sintezini işləyən cərəyan və istiqamətləri demirik. Hər halda belə tədqiqat və araşdırmaçılar aparmaq indiki və gələcək milli ədəbiyyat elitasının, yeni nəsil intellektualların borcudur. Milli kulturoloji xəzinəmizin zənginləşməsi arzusu ilə hamınıza minnətdarlığımızı bildiririk.

P.S. Bizim Azərbaycanda, Rusiyada, Türkiyədə, Gürcüstanda, ABŞ-da, İranda, Belçikada işıq üzü görmüş ədəbi-kulturoloji yazılarımız, elmi-nəzəri məqaləmiz, həmçinin “Ədəbi-bədii publisistika: poetika və tipologiyası” mövzusundakı elmi dissertasiyamız barədə geniş məlumat verməyə isə sadəcə, imkanımızı olmadı...

P.P.S. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin xüsuslu sərəncamı ilə 1994-cü ildən gerçəkləşdirilməsinə başlanılan kulturoloji layihədə — latin qrafikali Azərbaycan əlifbasıyla kitabların kütləvi nəşri zamanı ədəbi-tənqidli ədəbiyyata da lazımi diqqət ayrılmalıdır. Ədəbi-tənqidli əsərlərdən ibarət toplu və dərgilərin müntəzəm nəşrini isə arzu olaraq qəlbimizdə, deyəsən, hələ çox gəzdirməli olacaqıq. Ötən əsrin sonlarına yaxın “Ədəbi tənqid” adlı dərginin birinci sayı işıq üzü görsə də, indiyə qədər ikinci sayının intizarındayıq...

Əlavə: 2005-ci ildən “Körpü” və “Tənqid.net” adlı ədəbi-tənqidli toplular nəşr olunmağa başlayıb. Internetdə “Tənqid.net” adlı sayt da fəaliyyət göstərir.

Zəruri qeyd: Bu məruzə-mozaikamızı Azərbaycan Respublikasının dövlət müstəqilliyi uğrunda mübarizə aparmış, azadlıq hərəkatı zamanı varlığını milli ruhumuza qatmış mərhum tənqidçi-həmkarımız Aydin Məmmədovun, dünyalarını bu yaxınlarda dəyişmiş ədəbiyyatşunas alımlor Yaşar Qarayev və Şamil Qurbanovun əziz xatirəsinə bağışlayıram.

Kitab çapa hazırlanarkən, qəflətən bu dünyadan getmiş elmi rəhbərim, professor, ədəbiyyat dostum və tənqidçi həmkarım Şamil Salmanovun da işıqlı ruhu qarşısında baş ayırəm...

Bədii fantastika:

Azərbaycan ədəbiyyatının gizli qatı

Ötən əsrin səksəninci illərinin ortalarında keçmiş SSRİ-də keçirilən sosioloji sorğuların nəticələrinə görə, 250 milyondan çox əhalisi olan ölkədə fantastik bədii əsərlər ən çox oxunan və müasir gənclərin maraqlandıqları, sevə-sevə mütaliə etdikləri ədəbiyyat nümunələrindəndir. Bu illərdə hər üç məktəblidən, hər beş mütəxəssisdən, hər yeddi tələbədən və hər səkkiz fəhlədən biri nəinki müntəzəm olaraq fantastik əsərlər oxuyur, həm də bu ədəbi nümunələri özlərinin sevimli janrı hesab edirdilər.

Fantastika: bədiilik, yoxsa elmilik?..

Uzun müddət ədəbiyyatşunaslar, tənqidçilər, filosoflar, kulturoloqlar, sosioloqlar ciddi bir filoloji problem ətrafında böyük müzakirələr, ədəbi polemikalar aparırlar: fantastik ədəbiyyat deyəndə hansı əsərlər nəzərdə tutulur? Ümumiyyətlə, fantastika nəyə deyilir?

Tanınmış fransız fantasti **Jül Vernin** dövründə fantastikanı ya əyləncə ədəbiyyatı, ya macəra əsərlər, ya da elmi-kütləvi ədəbiyyat hesab etmişlər. **XIX-XX** yüzilliklərdə ədəbiyyatsevərlər, hətta bir çox filoloqlar belə hesab edirdilər ki, bu növ əsərlərin əsas vəzifəsi elm və texnikanın ən dəyərli və yeni nailiyyətlərini geniş oxucu kütləsinə tanıtmaqdır. Əlbəttə, son üç-dörd əsri bəşəriyyətin maarifçilik erası qəbul etsək, bu fikirdə müəyyən mənada həqiqət var. Amma müasir dünya söz sənətinin böyük bir qolunu təşkil edən, geniş ədəbi-estetik, kulturoloji-fəlsəfi yükü olan bir ədəbiyyat növünün ədəbi-mədəni mənasını məhdudlaşdırmağa ehtiyac yoxdur.

Fantastik əsərlərlə bağlı araşdırmalar apararkən, maraqlı tarixi-filoloji faktlarla rastlaşmaq mümkündür. Məsələn, fantastik əsərlər yaratmaq üçün ötən əsrin iyirminci illərində **Amerika Birleşmiş Ştatları** vətəndaşı, fantast **Hüqo Hersbekin** təklif etdiyi “*rezept*” — *75 faiz elm və 25 faiz ədəbiyyat* — indi mütəxəssislərə tarixi-ədəbi zərafat kimi görünə bilər. Lakin fantastikaya bu cür baxış (yəni texnisizmi bədiiliyin əsas meyarı kimi götürmək) ona gətirib çıxarmışdı ki, **XX** əsrin əllinci illərinə qədər fantastik əsərlər ciddi ədəbiyyat nümunəsi hesab edilmirdi. Hətta belə bir fikir mövcud idi: fantastikanın kütləviliyi ancaq onun proqnozlaşdırıcı xüsusiyyətlərindən irəli gəlir.

Doğrudan da vaxtilə — elə yaşadığımız günlərdə də — görkəmli fantast-yazıçılar elm və texnikaya aid çoxlu proqnozlar verib, yeni-yeni fərziyələr, qabaqcıl ideyalar irəli sürüblər. Zaman keçdikcə bu ideyaların əksər hissəsi gerçəkləşir. Misal kimi nümunələr də göstərmək olar: *saltı qayıq* (*J.Vern*), *lazer şüası* (*A.Tolstoy*), *televiziya* (*Robid*), *atom enerjisi* (*H.Uells*) və s. və i. a.

Keçmiş SSRİ ədəbiyyatşunaslarının tədqiqatlarına görə, **Jül Vernin** 108 fantastik ideyasından yalnız 10-u yanlış olub və ya prinsip etibarilə bu ideyaların həyata keçirilməsi mümkün deyil. Qalan 98 halda yazılıının gələcəyin ictimai-iqtisadi uğurlarından, texniki ixtiralarından, elmi

kəşflərindən xəbər verən əsərlərində böyük uzaqgörənliklə təsvir etdiklərinin hamısı doğru çıxmışdır.

Herbert Uellsin gələcəkdə gerçəkləşəcəyi barədə əvvəlcədən xəbər verdiyi *86 ideyadan 75-i indiyə kimi ya artıq həyata keçib, ya da çağdaş elmin məlumatlarına əsasən, reallaşması mümkünündür*. **Aleksandr Belyayevin** verdiyi *50 proqnozdan 47-si doğru çıxmışdır*. Siyahını uzatmaq da olar, lakin əsas mətləbdən uzaqlaşmamaqdan ötrü bu misallarla kifayətlənməli oluruz...

Gələcəkdən yanan fantastlar da futuroloq və proqnozçuların yararlandıqları metodlara müraciət edirlər: **modelləşdirmə, ekstrapolyasiya** (*müəyyən bir sahəyə, dövrə aid olan məfhumların, yaxud hadisələrin başqa sahəyə, dövrə şamil edilməsi*) və **analoji metod**. Lakin futuroloqlar və proqnozçular yoxlama, həm də sübutlara əsaslanan elmi araşdırılmalara, yəni kəmiyyət-fakt amillərinə arxalanırlar. Fantastikanın isə, xüsusilə də onun bir forması olan elmi fantastikanın üstünlüyü ondadır ki, o, keyfiyyət amillərinə, insanların və cəmiyyətin həyatındakı sosial-fəlsəfi, mənəvi-psixoloji, mədəni-texnoloji, ictimai-kulturoloji dəyişikliklərə əsaslanır.

Fantastika — vaxtilə kosmik eranın gəlişini tezləşdirərək oxucunu qarşıda gələn kosmik era ilə — planetlərarası uçuşlarla tanış edir, bu bəşəri hadisəyə insanları hazırlaşdırır. Daha çox yazılın elmi-fantastik əsərlər həm də kainatın fəth edilməsinin əsas mərhələləri haqqında — Yer planetinin süni peyklərindən və orbit stansiyalarından tutmuş, ta başqa planetlərdəki, özgə ulduz sistemlərindəki uçuşlara qədər olan qabaqcıl nailiyətlər barədə əvvəlcədən xəbər verir. Hətta fantastlar kosmik uçuşlarda baş verə biləcək texniki nasazlıqlar barədə də əvvəlcədən xəbər verə bilmislər. Heç də sırr deyildi ki, keçmiş sovet, indiki Rusiya və Amerika Birləşmiş Ştatlarının kosmik gəmilərinin uçuş programlarında fantastların bu “xəbərdarlıq”ları xüsusi nəzər alınırı. Hazırda da bu məsələyə diqqətlə fikir verilir.

Televiziya, kompüter texnologiyaları, qlobal və lokal informasiya şəbəkələrindən, məsələn, Internetdən tutmuş, ta mobil rabitə vasitələrinə qədər hər bir texniki yenilik ilk öncə fantastların təxəyyül məhsulu nəticəsində - ideya şəklində yaranmışdır: daha sonralar isə onların ixtira edilməsi faktları da dediklərimizə əyani sübutdur. Ancaq bütün bunlar heç də onu göstərmir ki, fantastik əsərlərin müəllifləri “çertyojlarla”, “rəqəmlərlə” işləyirlər. Elmin müxtəlif sahələri ilə yaxından tanış olan fantastlar alim deyil, ilk növbədə yaradıcı sənətkar, başqa sözlə, yazıçıdırular. Fantastika, xüsusən də bədii fantastika heç də elm ilə söz sənətinin “*calağından*” ibarət deyil, dünya ədəbiyyatının müstəqil bir qolu, həm də çoxəsrlik və zəngin ənənələrə malik bir yaradıcı fəaliyyətin istiqaməti, bədii təxəyyülün məhsuludur.

Bir cəhəti də nəzərdən qaçırmıq lazımdır: çox zaman bizim filoloji elmimizdə fantastika ilə elmi fantastika anlayışlarını eyni bir termin kimi işlədirler. Bu mənada elmi-fantastik əsərlər anlayışı fantastikanın bir forması olduğuna görə, daha məhdud mənada işlənilməlidir. Çox vaxt isə bizdə “elmi-fantastik ədəbiyyat”, yaxud “elmi fantastika” ifadəsini işlədəndə, bu anlayışın konkret mənasını deyil, məhz daha geniş mənasını, daha dəqiq desək, bədii fantastikani nəzərdə tuturlar.

Fantastik əsərlər da bədii söz sənətinin başqa nümunələri kimi yazıçıya imkan verir ki, müxtəlif ədəbi üsullardan istifadə etməklə, yaradıcı təxəyyülün məhsulu olan gerçəkliyin bədii formasını — ilkin sənət modelini yaratsın. Fantastik əsərləri oxuyan oxucunu hər seydən əvvəl insan münasibətləri, fərdin cəmiyyətdə yeri və rolü, şəxsiyyətin iç dünyası,

psixoloji-mənəvi aləmi, intellekti maraqlandırır. Bu yerdə böyük fransız filosofu **Blez Paskal** sözləri yada düşür: **"İnsanı ancaq insan maraqlandırır"**.

Müxtəlif vaxtlarda ədəbiyyat adamları fantastika barədə maraqlı fikirlər söyləmişlər. Həmin fikirlərin bəziləri, əslində, bu ədəbi yaradıcılıq növünün izahını asanlaşdırıldıgına görə onların bəziləri ilə tanış olaq:

"Fantastika kimi bədii sənətin heç bir növü yaradıcı şəxsiyyətə azad əl-qol açmaq imkanı verə bilməz. O, dünyada hər şeyi əhatə edə bilir, necə ki, əhatə edir: macəra romantikasından tutmuş, satiraya və sosial analizə qədər" (Robert Şekli).

"Məgər fantastika ədəbiyyatın qanunlarına şamil edilmir?! Ədəbiyyat, hətta fantastik ədəbiyyat belə, məlumdur ki, "insanşunaslıqdır", nəinki "özgəplanetşunaslıq". Bu prinsipial qaydani bir daha xatırlamaq lazımlı gəlir, yoxsa bəziləri fikirləşir ki, fantastikanın realizmlə heç bir ümumi əlaqəsi yoxdur, az qala hər cür cəfəngiyatdır" (Aleksandr Kazansev).

"Elmi-fantastik janrda əsər yazan müəllif gərək elmi-texniki tərəqqinin ictimai inkişafla, cəmiyyət həyatı ilə bağlanan nöqtələrinin mahiyyətini düzgün təyin etsin. Yəni elmi-texniki tərəqqi heç bir zaman elmi-fantastik janr üçün mərkəzi və əsas məqsədə çevrilə bilməz..."

...Ən vacibi elmi biliklərin zəngin faktlar xəzinəsinə, kəşflərə, texniki inkişafın nailiyyətlərinə arxalanaraq cəmiyyət həyatının özünü göstərməkdir" (Əkbər Ağayev).

Avropa tipli peşəkar bədii nəşr əsərlərinin yarandığı dövrdən — XIX əsrden üzü bəri Azərbaycan ədəbi söz sənətində fantastikanın yeri, onun bədii ədəbiyyatın və milli dilin inkişafındakı rolu haqqında mülahizələrimizə keçməzdən öncə **"Fantastika nəyə deyilir?"** sualını aydınlaşdırmaq lazımdır. Elmi qənaətlərimiz Azərbaycan ədəbiyyatının müasir dövrünə, daha dəqiq, XX əsrə aid olduğuna görə, bədii fantastikanın ən çox inkişaf etmiş bölümü olan elmi-fantastik əsərlərə xüsusi diqqət ayıracagyıq. Amma bu, heç də o demək deyil ki, diqqət mərkəzimizdə ancaq elmi-fantastik əsərlər duracaq: yeri gələndə, fantastikanın digər qollarına aid edilən əsərləri də tədqiqat obyektiñə çevirəcəyik. Unutmaq lazımlı deyil ki, milli söz sənətimizdə bədii fantastikanın yalnız bir istiqaməti — elmi fantastika daha çox inkişaf edib.

Onu da nəzərdən qaçırmıq olmaz ki, bu mövzuya milli filoloji elmlərimizdə yetərincə az müraciət olunub. Buna görə də araşdırımızda müqayisəli-kulturoloji təhlilə, məlumatlaşdırmağa daha geniş yer ayırmalı olduq: gələcəkdə bu ədəbi sənət probleminə diqqət ayıracaq tədqiqatçılar məsələyə daha dəqiq - poetik-tipoloji münasibət bildirməyi tövsiyyə edirik.

Hər şeydən əvvəl onu bildirək ki, biz bu araşdırımızda elmi-fantastik əsərləri tədqiq etməklə bədii fantastikanın özəlliklərinə nəzər yetirməyə üstünlük verdik. Geniş və əhatə dairəsi nəhəng olan bədii fantastika sahəsinin ən çox yayılan, kütləvi sayılan, dünya və milli ədəbiyyatda özünə xüsusi yer tapmış bir istiqaməti kimi elmi-fantastik əsərlər tədqiqatçılarının diqqətini daha çox cəlb edir.

Dünyamızın gələcəyi, "zaman" maşınınında səyahət, yerkənarı sivilizasiya nümayəndələri ilə əlaqə, başqa günəş sistemlərinə uçuşlar, özgə varlıqlar, Yer planetindən kənarda mövcud

olan həyat, elmi-texniki inkişaf, qlobal - bəşəri məsələlər və başqa problemlər Azərbaycan fantastik yazıçılarını da həmişə maraqlandırıb.

Hələ XX yüzilliyin otuzuncu illərində elmi-bədii fantastikanın maraqlı nümunələrindən sayılan “*Gələcək şəhər*” hekayəsini (1933) qələmə alan tanınmış ədib **Yusif Vəzir Çəmənzəminli** əgər ötən əsrin otuzuncu illərinin siyasi repressiya qurbanı olmasaydı, bəlkə də ədəbiyyatımızda böyük bir fantastik yazıçı yetişə bilərdi. İstedadlı nasirin 1934-cü ildə yazdığı “*Qızlar bulağı*” romanındaki qeyri-adi elementlər bir daha onu göstərir ki, ədibin bədii fantastikaya olan marağının ötəri deyildi.

Ötən əsrin otuzuncu illərində fantastik əsərlər yazılsa da, dövrün rəsmi ideologiyası ona az qala “**kapitalizm realizmi**” damgası vurmuşdu. Bu, subyektiv səbəb olsa da, obyektiv səbəblər də fantastikanın güclü inkişafının qarşısını alırdı: rəsmi kommunist ideologiyasına uyğun gəlməyən əsərlər yazanların, fərqli düşünənlərin represiyası, İkinci Dünya müharibəsi, “sosialist realizmi” metodunun oxucu zövqünü, ədəbi istiqaməti “partiyalı, həm də sinifli” ədəbiyyat axarında azdırması və s. və i.a.

Müharibədən sonra özünün böyük ideoloji-estetik səhvini anlayan Sovet İttifaqı Kommunist Partiyasının və onun “vint”ciyi sayılan keçmiş SSRİ Yazıçılar İttifaqının ədəbiyyat haqqında bir sıra ciddi məlum qərarlarından sonra fantastik əsərlərin yazılıması, tərcüməsi və çapı üzərində qoyulmuş qeyri-rəsmi məhdudiyyətlər aradan götürüldü. Keçmiş SSRİ-nin hər yerində olduğu kimi, o dövrdə İttifaqın tərkibinə daxil olan Azərbaycanda da bu növ əsərlər yazılmışa başladı. Müttəfiq respublikaların birinin paytaxtı kimi Bakıda yazılıb çap edilən əsərlər əsasən rus dilində idi. O dövrün elmi dilinin, həmçinin millətlərarası ümumittifaq ünsiyyət vasitəsinin rusca olduğunu nəzərə alan yazıçılar fantastikada olan “elmi”liyə, həm də Azərbaycan oxucusunda belə əsərlərə marağın azlığına görə bu qəbil ədəbiyyatı çox vaxt rusca yazıb-yaradırdılar. Eyni zamanda zaman və məkan amillərini də unutmaq olmaz: o dövrdə — XX əsrin ortalarında rusca yazmaq, əslində, iki yüz milyondan çox oxucu kütləsinin anladığı, mütaliə etdiyi dildə yazmaq demək idi. Azərbaycan oxucusunun fantastik əsərlərə meylinin zəif olması faktında həqiqət, məntiq olsa da, fikrimizcə, buna əsas səbəb o dövrdə azərbaycanlı ədəbiyyatsevərlər üçün “müasir elmi nağılların” bir qədər yabançı görünməsi idi. Geniş mənada götüründə, Azərbaycan oxucusunun mühafizəkarlığı da bu məsələdə az rol oynamırdı. Şərq estetik dünyagörüşünə malik milli Azərbaycan ədəbiyyat adamı yenicə Avropa tipli ədəbi nümunələrə maraq göstərməyə başlamış, bir növ, fərqli sənət prinsiplərinə yiyələnirdi. Belə bir zamanda həm xarici müqavimət — rəsmi ideoloji basqı nümunəsi olan “sosialist realizmi” metodunun təsiri — həm də daxili marağın zəifliyinə baxmayaraq, hər halda yavaş-yavaş da olsa, bu növ ədəbiyyat - bədii fantastika nümunələri yaranırdı.

Qeyd etmək lazımdır ki, ötən əsrin 50 və 80-ci illərində Bakıda rusdilli sovet fantastlarının böyük nümayəndələri yaşayıb-yaradırdı: **Q.Altov, E.Voyekunski, İ.Milkin, R.Baxmatov, İ.Lukyanov, V.Juravlyov, V.Ostrovschi, P.Amnuel, R.Leonidov, V.Karaxanov, M.Ibrahimbəyov** və b. Bu dövrdə həm də bədii fantastik əsərlər Azərbaycan dilinə tərcümə edilməyə başlandı. Ədəbiyyatın böyük bir qolu olan bədii fantastikaya respublikamızda maraq məhz bu amillərə görə get-gedə gücləndi. Və bu da Azərbaycan dilində yazıb-yaradan fantastların sıralarını artırıldı: **Emin Mahmudov, Namiq Abdullayev, Əhməd Xaspələdov, Z.Quliyev, Hüseyn İbrahimov, Sadıq Elcanlı, Qabil Əhmədov** və başqalarının yaradıcılığında. Əlbəttə, burada söhbət yalnız **Quzey Azərbaycan**

ədəbiyyatından gedir. **Güney Azərbaycan** ədəbiyyatında fantastikanın yeri məsələsi başqa tədqiqat mövzusu olduğuna görə, biz bu barədə məlumat verə bilmirik: halbuki, o tayda **Səməd Behrəngi** kimi maraqlı ədib var.

Bu araşdırımızı başlayarkən, hər şeydən öncə fantastika terminini aydınlaşdırmağa və dəqiqləşdirməyə ehtiyac duyulduğunu müşahidə etdik. Azərbaycan milli ədəbiyyatşünaslığında bir sıra elmi və filoloji terminlər kimi, fantastika anlayışı da dəqiqləşdirilməyib. Bu məsələni aydınlaşdırmaqdən ötrü - bədii fantastika haqqında geniş araştırma apararkən, tədqiqat materialları kimi daha çox azərbaycanca olan elmi və bədii mətnlərdən, müxtəlif illərdə işiq üzü görmüş ədəbi nümunələrdən yararlanmağa üstünlük verdik. Lakin lazım gələndə, rus və xarici mənbələrə, bir sıra elmi-ədəbi ədəbiyyatlara da müraciət etməyi unutmadıq.

Fantastikanın özəlliklərinə yeni bir baxış

Hər şeydən öncə biz “**Fantastika nə deməkdir?**” sualına təkrar qayıtmalı və onun elmi-kulturoloji həqiqətə yaxın cavabını özümüz üçün aydınlaşdırmaçıq ki, bu növ əsərlərin poetikasına, özəlliklərinə düzgün nəzər sala bilək.

“**Azərbaycan Sovet Ensiklopediyası**” kitabında oxuyuruq: “*Fantastika (yunanca phantastike — təxəyyül bacarığı) dünyani əks etdirmə forması: fantastikada real təsəvvürlər əsasında təsvir olunan Kainatın məntiqi cəhətdən uyuşmaz (“fövqəladə”, “qəribə”) mənzərəsi yaradılır. Fantastika mifologiyada, folklorda, incəsənətdə, sosial utopiyada geniş yayılmışdır. Bədii ədəbiyyat, teatr və kinoda, təsviri sənətdə fantastika qroteks obrazlarda, simvol və süjet konstruksiyalarında müəllifin və bütün bir dövrün dünyabaxışını ifadə edə bilər.*” (“Azərbaycan Sovet Ensiklopediyası”, X cild, Bakı, “AES” nəş., 1989, səh. 507).

“**Azərbaycan dilinin izahlı lüğəti**” kitabında isə bu ifadənin anlamı belə verilir: “*Fantastika. 1. Xəyaldan yaranan fikirlər, təsəvvürlər, surətlər, xəyyali təsəvvür, gerçəkliyin mübaliqəli və ya fövqəltəbii şəkildə təsviri. Elmi fantastika. Yaziçi fantastikası. Hadisələrin işiştirdilmiş və ya fövqəltəbii şəkildə təsviri. Jül Vernin fantastikası.*

2. *Həqiqətən mövcud olmayan, qeyri-real, xəyal kimi görünən şey.*” (“Azərbaycan dilinin izahlı lüğəti” IV cild, Bakı, “Elm” nəş., 1987, səh. 268).

“**Ədəbiyyatşünaslıq terminləri lüğəti**” (Bakı, “Maarif” nəş., 1978) kitabında bu filoloji anlayışın izahına rast gəlmədik.

“**Kratkaya Literaturnaya Ensiklopediya**” (“**Qısa Ədəbiyyat Ensiklopediyası**”) kitabının yeddinci cildində (*Moskva, “Sovetskaya Ensiklopediya” nəş., VII cild, 1972*) isə fantastika xüsusi bədii metod kimi göstərilir. Orada qeyd edilir ki, fantastik metod reallıqdan çox qeyri-adilikdən, “möcüzəlikdən” istifadə etməklə, fantastik obrazlar, süjet xətti və xəyyali hadisələr vasitəsilə həyat olaylarını əks etdirir.

Bəs Azərbaycan ədəbiyyatşünaslıq elmi və ədəbi tənqidi fantastika haqqında hansı mülahizələrlə çıxış edir?! Hər şeydən əvvəl onu qeyd edək ki, “**qeyri-ciddi**”, “**əyləncə**”, ən

yaxşı halda isə “*uşaq ədəbiyyatı*” hesab edilən fantastik əsərləri respublikamızda çox vaxt əsl bədii nümunə kimi qəbul etmək istəməyiblər. Bunun məntiqi nəticəsi isə ona səbəb olub ki, Azərbaycan ədəbiyyatında fantastikaya aid edilə bilinəcək əsərlərin “çekisi” çox yüngüldür. Biz kitabxanaların kataloqlarından, bibliografik ədəbiyyat və vəsaitlərdən, qəzet və jurnal materiallarından, ayrı-ayrı tədqiqat əsərlərindən, məqalələrdən istifadə edərək, milli ədəbiyyatşunaslarımızın, ədəbi tənqidimizin bir çox nümayəndələrinin fantastikaya aid fikirlərini öyrənməyə başlayanda kulturoloji geriləmə faktını ürəkağrısıyla qarşılamaq olduq. Bəzi materialları nəzərdən keçirməklə, bir sıra məsələlərə aydnlıq gətirmək istəyirik.

Fantastika haqqında yazanların, fikir yürüdənlərin böyük əksəriyyəti ilk növbədə akademik **Məmməd Cəfərin** “*İki qurultay arasında Azərbaycan sovet ədəbiyyatı*” məqaləsindən sitat gətirirlər. Bu yazı ilə maraqlandıq və məlum oldu ki, **M.Cəfərin Azərbaycan Yaziçılar İttifaqının** qurultayında məruzə etdiyi “*İki qurultay arasında Azərbaycan uşaq ədəbiyyatı*” mövzusundakı çıxışının tezislərini əhatə edən bu məqalədə fantastikaya aid geniş məlumat verilmir.

Məmməd Cəfərin 1980-ci ildə Bakıda nəşr olunmuş “*Həmişə bizimlə*” kitabında yer almış həmin məqalədə azərbaycandilli yazıçılara məsləhət və tövsiyə edilir ki, bu qəbil ədəbi əsərlərin yetişən gənc nəslin tərbiyyəsində çox güclü rolу olduğunu unutmasınlar, milli bədii fantastik nümunələr yaratsınlar.

Zaman baxımından bir qədər uzağa getsək görərik ki, əvvəllər də respublikamızda çıxan qəzet və jurnallarda bu cür əsərlərin yaradılmasının vacibliyi vurğulanırı. Eyni zamanda onu da əlavə etmək yerinə düşər: dövri mətbuatda ciddi tənqid olunanların ön sıralarında fantastik əsərlərin müəllifləri çoxluq təşkil edirdi.

Bu mənada 1954-cü ildə “*Azərbaycan müəllimi*” qəzetində yazıçı-publisist **Əli Qasımovun** “*Muğanda qütb parıltısı*” məqaləsi diqqətimizi cəlb etdi. Dövrün ən çox çap olunan *Azərbaycan* fantasti kimi **Emin Mahmudovun** elmi-fantastik hekayələr toplusu barəsində resenziya xarakterli material maraqlı filoloji fakt hesab oluna bilər. O illərin ədəbiyyatının və ədəbi tənqidinin hakim sovet ideologiyasına xidmət edən “*sosialist realizmi*” metoduya işlədiyini nəzərə alsaq, müəllifin bu mövzuda məqalə yazması özü-özlüyündə təqdirəlayiq hadisə idi. Lakin ideoloji qadağalar və dövrün ədəbi tələbləri məqalə müəllifini məcbur edirdi ki, qəbul olunmuş ümumi standartlara uyğun yazı yapsın. Onu da bildirək ki, bu məqalədə də fantastik əsərlər “*uşaq ədəbiyyatı*” nümunəsi kimi qələmə verilir. Ədəbi nümunələrin özündən çıxış edərək, onun bədii xüsusiyyətlərini, müəllif üslubunun, təsvir vasitələrinin, təhlilindənsə, yaxud ideya həllini, süjet xəttinin inkişafını, fantastik xüsusiyyətlərini izah etməkdənsə, müəllif kitabda verilmiş hekayələrdəki fantastik ideya və fərziyyələri sovet elminin inkişafına, uğurlarına aid etməyə çalışır.

Məqalə müəllifinin belə bir qənaəti çox qəribə səslənir: “*Uşaqlar üçün yazılmış əsərlərdə uşaq surətlərinin verilməsi əsərin daha da maraqla oxunmasına, oxucular tərəfindən ancaq rəğbətlə qarşılanmasına səbəb olur. Ancaq “Canavar ovu” hekayəsindən başqa kitabdakı hekayələrin heç birində uşaq surəti yoxdur.*” (Ə.Qasımov. “*Muğamda qütb parıltısı*”, “*Azərbaycan müəllimi*” qəzeti, N 22, 1954).

Maraqlıdır ki, dünya filoloji təcrübəsində “böyükler və uşaqlar” üçün ədəbiyyat kimi birtərəfli prinsipdən imtina edildiyi bir vaxtda, bizim ədəbi tənqid o vaxt da, indi də bu bölgündən yaranmaqdə israrlıdır. Fikrimizcə, güclü, yaxud zəif, ciddi və ya əyləncə

ədəbiyyatı ola bilər, lakin ünvanlamagından asılı olmayaraq, həm uşaqlar üçün nəzərdə tutularaq yazılmış, həm də böyüklərdən ötrü qələmə alınmış əsərləri sənətkarlıq — bədiilik nöqtəyi-nəzərdən təhlil etmək lazımdır. Amma sözü gedən məqalədə biz bunu görmürük. **Ə.Qasımov** həmin məqaləsində yazıcıını öz hekayələrində dini ifadələr işlətdiyinə görə tənqid edir. Əlbəttə, biz başa düşürük ki, bu, o dövrün tələbi idi: lakin, o vaxtlar belə mülahizələri qələmə almamaq imkanının da olduğunu unutmaq olmaz. Bu məqalənin yenicə əlinə qələm alıb fantastik əsərlər yazmaq istəyən gənc yazıçıya göstərdiyi mənfi təsirin nə qədər böyük olduğunu anlamaq o qədər də çətin deyil.

“*Sovet uşaq yazıçısı*”, “*sovət elmi-fantastik ədəbiyyatı*” kimi ideoloji qəliblərə tərəf yazılımı itələmək meyli, ümumiyyətlə, o dövrün fantastları haqqında və bədii fantastikaya aid yazılımış əksər ədəbi-tənqid məqalələrdə çox güclü hiss olunur. İctimai-mədəni mühitin bu təsirindən fantastik əsərlər yazan müəlliflərin özləri də əsl ədəbi nümunələr deyil, uşaqlar üçün yazış-yaratdıqları baredə düşünürdürlər. Bu cəhət isə əlbəttə, fantastik əsərlərin bədii keyfiyyətinə təsir göstərməyə bilməzdi. Məlum məsələdir ki, uşaqları inandırmaq böyükələri aldatmaqdan daha asan məsələdir. “*Inandırmaq-aldatmaq*” isə öz növbəsində fantastik əsərlərin bədii keyfiyyətinə və inkişafına, eyni zamanda belə ədəbi nümunələri yaranan yazıçıların sənətkarlığına mənfi təsir göstərir, böyük mənada götürəndə, ədəbiyyatın zənginləşməsinə mane olurdu.

Nümunə üçün elə həmin **Emin Mahmudovun** yaradıcılığına diqqətlə nəzər yetirəndə bunun əyani şahidi oluruq. Yazıçının “*Kainat gəmisi*” və “*Veneranın göyləri od içindədir*” povestlərinin müxtəlif illərdə çap edilmiş kitab variantlarına (biz hələ jurnal variantlarına toxunmur) nəzər salmaq kifayətdir ki, onlardakı “kosmik dəyişiklikləri” aydın görək. Müxtəlif illərdə işıq üzü görmüş kitablarda verilmiş bu elmi-fantastik povestlərin variantlarını nəzərdən keçirəndə görürük ki, onlar arasında məkan, zaman, hadisələrin inkişafı və gedışati, elmi fərziyyələr və fantastik fikirlər müxtəlifdir, həmçinin bir-birindən bəzən lap çox fərqlənir.

Bütün dünyada fantastik əsərlərə marağın get-gedə artdığı bir vaxtda — ötən əsrə respublikamızda bu sahəyə münasibət heç də ürəkaçan deyildi. Fantastik əsərlər ancaq uşaqlar üçün nəşr olunan dərgilərdə - “*Pioner*”, “*Göyərçin*” jurnalları, “*Azərbaycan pioneri*” qəzeti və başqa bu tipli mətbu orqanlarda çap edilirdi. Oxucuların rəğbətini qazanmış fantastik əsərlərdən ibarət kitabları keçmişdə “*Azərbaycan Dövlət Uşaq və Gənclər Nəşriyyatı*”, indi isə “*Gənclik*” adlanan nəşriyyatda, az sayda isə “*Maarif*” nəşriyyatının illik planlarına salsalar da, onların bəziləri vaxtında, arzuedilən nüsxəylə işıq üzü görmürdü. Elitar ədəbiyyat nəşriyyatları sayılan “*Azərnəşr*”, “*Yazıçı*” və başqa nəşriyyatların qapısı isə fantastların üzünə bağlı hesab olundurdu.

T.Mahmudovun “*Elmi-fantastik hekayələr kitabı*” (“Azərbaycan müəllimi” qəzeti, 29 sentyabr 1966), E.Mahmudovun “*Odlar yurdunun fantastikası*” (“Kitablar aləmi” jurnalı, 1966, N 3; bu məqale həm də onunla marağı cəlb edir ki, müəllif burada Azərbaycan Yazıçılar İttifaqı ətrafında yazıçıları daha sıx birləşdirmək üçün 1963-cü ildə xüsusi fantastik ədəbiyyat komissiyası yaradılması haqqında məlumat verir), C.Əhmədovun “*Elmi-fantastik əsərlər*” (“Ədəbiyyat və incəsənət” qəzeti, 13 iyun 1973) və başqa bu səpkidə qəzet, habelə jurnal materiallarında çapdan çıxmış əsərlərin məzmunu haqqında qısa məlumatları özündə əks etdirirdi. Bu məqalələrin bəzilərində isə ən yaxşı halda fantastik əsərlər yazan yazıçılara tövsiyələr verilir, ara-sıra onların ünvanlarına kiçik tənqidlər də səslənirdi.

Fikrimizcə, fantastika haqqında Azərbaycan dilində daha sanballı hesab edilə biləcək məlumat Emin Mahmudovun “Ədəbiyyat və incəsənət” qəzetində çap edilmiş “*Həyat və fantastika*” məqaləsidir. Düzdür, bu məqalə daha çox elmi-kütləvi səciyyəlidir, nəinki ədəbi-tənqididir. Lakin hər halda məqalədə yazılıma dövrü üçün fantastikanın poetikasına yeni bir baxış hiss olunurdu. Müəllif məqalənin əvvəlində qeyd edir: ”*Fantastikanı təkcə fantastik ədəbiyyat mənasında başa düşmək, əslində, bu məfhumun mənasını kiçitmək deməkdir. Fantastika insanın xəyalı, arzusudur*”.

Doğrudan da, yuxarıda da qeyd etdiyimiz kimi, bizim ədəbiyyatşunaslıq elmimizdə və ədəbi tənqiddə fantastika termini ilə fantastik ədəbiyyat anlayışı çox vaxt eyniləşdirilir. Biz bu məqalənin üzərində dayanmaqla E.Mahmudovun, fikrimizcə, nisbətən doğru olan mövqeyini aydınlaşdırmaq məqsədini güdürkən.

Emin Mahmudov sözü gedən məqaləsində az da olsa, bu məsələyə aydınlıq gətirməyə çalışır. Müəllif *Helbert Uelsin, Jül Vernin, A.K.Doylun, Cek Londonun* fantastik ideya və fərziyyələrinin necə gerçəkləşdiyini misallarla göstərir və qeyd edir: ”...*Onların əsərlərində təsvir olunan hadisələrin artıq həyat həqiqətinə çevrildiyini göstərmək mümkündür*”.

Müasir fantastika həyatdan geri qalır mı? Bu suala məqalə müəllifinin cavabı belədir: ”...*Müasir texnika görünməmiş sürətlə inkişaf edir. Onun addımları elə nəhəngdir ki, yazıçı düşündüyü bir ideyanı bədii əsər şəklində yazıb çap etdirənə qədər onun fantaziyası olaraq qalacağına inanmur. Buna görə də uzunömürlü fantastik əsər yazmaq üçün “kosmosa ziyarət etməyi üstün” tutur. Çünkü elm aləmimdə kosmos əsri yeni başlanmışdır. Onun gələcəyi olduqca valehədicidir. Burada xəyal üçün geniş meydan vardır*”. Bu sitat daha çox fantastikanın bir bölümü olan elmi fantastikaya aid olsa da, hər halda maraqlı mövqeyidir. Eyni zamanda onu da unutmaq olmaz ki, həm onda, həm də indi fantastika anlayışı ilə elmi-fantastika termininin işlənmə sərhədləri dəqiqləşdirilməyib. Müəllif çox düzgün qeyd edir: ”...*Yazıçı təxəyyülü ilə alım təxəyyülü eyni şey deyil*”.

Sələfləri kimi E.Mahmudov da fantastikanın “ideoloji” tərəfinə daha diqqətlə nəzər salmayı üstün tutub yazır: ”*Ancaq müasir fantastikada, xüsusilə də Qərb fantastikasında xəstə bir cəhət nəzəri cəlb etməkdədir. Bu da onun detektiv ədəbiyyatla getdikcə daha çox qaynayıb qarışmasıdır...*

Belə yazılıarda materializm və idealizm bir-birinə elə yoğrulub qarışdırılır ki, onların sərhədlərini ayırmak belə mümkün olmur...

...*Təəssüf ki, sovet yazıçıları arasında da Qərbin bu “valehədici xoruna” qoşulan tək-tək yazıçılara təsadüf edilir. Onlar “fantaziya quraşdırmaq yarışında” geri qalmamaq üçün burjua yazıçılarını təqlid edir, materializmdən əl çəkib idealizmə qoşulurlar*”.

Daha sonra müəllif Bakıda yaşayıb yaradan rusdilli fantastların adını sadalayaraq qeyd edir: ”*Onların bir çoxunun əsərləri təkcə vətənimizdə (yəni keçmiş SSRİ-də — A.X.) deyil, onun sərhədlərindən xeyli uzaqlarda belə şöhrət tapmışdır. Bu əsərlərin bir çoxu Bakıya, Azərbaycana həsr olunsa da, onların təəssüf ki, heç biri Azərbaycan dilinə tərcümə olunmamışdır. Halbuki, gənc nəşli gələcək barədə ciddi düşündürmək, onlarda elm və texnikaya həvəs oyatmaq, uzaq səyahətlərə ruhlandırmaq üçün belə əsərlərə böyük ehtiyac var*”.

Əlbəttə, bu məqalə bir neçə on il bundan öncə yazılısa da orada qoyulan problemlər indi də öz aktuallığını itirməmişdir. Bu gün həm filoloqlarımızı, həm də kulturoloqlarımızı bu sual ciddi maraqlandırmalıdır: *həm sovet dövründə, həm də bu gün Azərbaycanda fantastik əsərlərə maraq nə üçün zəifdir?* Bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Sadəcə, o dövrün rəsmi ideoloji orqanları, hakimiyyət dairələri SSRİ-nin gələcəyini yalnız kommunist sistemində görürdülər.

Yer planetinin, dünyamızın gələcəyini isə hər bir fantast bir cür görürdü. Dünyanın hər yerində müxtəlif fantastik əsərlər (*yəni elmi fantastika, utopiya, qorxulu fantastika və s.*) çap edildiyi zaman, fantastikanın “*müasir, bir qədər də elmi nağıl*” kimi qəbul olunduğu keçmiş SSRİ-də, xüsusən də onun əyaləti sayılan Azərbaycanda çoxlu-çoxlu nağillar, dastanlar, miflər, əsatirlər və başqa folklor nümunələri çap edilirdi.

Azərbaycan oxucusunun fantastik əsərlərə olan tələbatını isə özündə fantastik arzu və xeyalları birləşdirən şifahi xalq ədəbiyyatı nümunələri ilə ödəməyə çalışırdılar. Bu prosesin müsbət tərəfinə baxmayaraq (*şifahi xalq ədəbiyyatının ən qədim nümunələrinin üzə çıxarılaraq nəşri, hakim sovet ideologiyasının xalqın öz soy-kökündən uzaqlaşdırmaq siyasətinə qarşı milli özünəqayıcış sıpəri kimi folklorдан yarananmaq, ədəbi dili xalq dili ilə zənginləşdirmək kimi xeyirli addımlar*) mənfi cəhətləri də vardi. *Fantastik ədəbiyyatın geniş inkişaf etdiyi ölkələrin uşaq və gənclərinin dünyagörüşü (fantaziyası) ilə azərbaycanlı həmyaşıdlarının dünyagörüşünü müqayisə edəndə görürük ki, elə onda da, lap indinin özündə də üstünlük bizimkilərin xeyrinə deyildir.*

Emin Mahmudov öz məqaləsini gənc yazıçılara məsləhət verməklə davam etdirir: *“Fövqəladəlik, superfantastika ardınca qaçmaq nə qədər zərərlidirsə, fantastikanı primitivləşdirmək də bir o qədər faydasız və zərərlidir”*. İlk baxışdan araşdırıcının bu fikri ilə razılışmaq olar, lakin bundan sonra müəllif öz məqaləsini aşağıdakı nəticə ilə yekunlaşdırması bizi bir qədər çəsdirir:

“Təkcə fantastika sahəsində çalışan yazıçılar deyil, elm və texnikanın, ədəbiyyat və incəsənətin bütün sahələrində çalışan adamlar qeyd edirlər ki, XX əsrin adamını heyrətləndirmək çətin məsələdir. Məhz buna görə də “ultra-müasir” Qərb fantastlarının çoxusu oxucuları heyrətləndirmək üçün dəridən-qabiqdan çıxır, adamyeyən ağaclarдан, ölənlərin ruhundan, uçan boşqablardan bərk-bərk yapışırlar. Sağlam ruhlu, realist fantastikanın yolu isə başqadır. O, oxucuları heyrətləndirməyə yox, düşündürməyə, daha parlaq gələcək, bəşəriyyətin işıqlı sabahı olan kommunizm cəmiyyəti barədə düşündürməyə səy göstərir. Müasir burjuaziya cəmiyyətinin eybacarlığını, zülm və zoraklığını, kapitalın insanı necə şikət etdiyini cəsarətlə ifşa edir. Fantastikanın əsl inkişaf yolu budur”. Biz isə öz növbəmizdə, bu sitata əlavə şərh vermədən bu fikirlərin izahını tarix və zamanın, o dövrün ideologiyasının və ədəbi tənqidin vicdanına buraxırıq.

Qeyd etdiyimiz kimi, Azərbaycan dilində fantastikaya aid mötəbər mənbənin, ciddi elmi əsərlərin yoxluğuna baxmayaraq, bəzi kitablarda bu məsələyə toxunulmuş və fikirlər söylənilmişdi. Toxunduğumuz problem milli söz sənətinə aid olduğuna görə, biz Azərbaycan ədəbiyyatşunaslığında fantastikaya bağlı söylənilən mülahizələrə daha çox yer ayırmaga çalışırıq.

Filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin *“Tənqid və ədəbiyyat problemləri”* kitabındaki *“Tənqid və nəşr”* fəslinin *“Azərbaycan bədii nəşrinin bəzi janr*

məsələləri" hissəsi bu cəhətdən nəzərimizi cəlb etdi. Müəllif fantastikanı deyil, təkcə elmi-fantastik əsərləri bir janr kimi qəbul etməyi təklif edir:

"Janr məfhumu nəzəri cəhətdən hələ dəqiq öyrənilmədiyindən nisbətən mücərrəd anlayışdır və buna görə də bəzən ədəbi növlə qarışdırılır. Məsələn, bəzən romana janr, tarixi romana isə roman janrinin növü kimi baxırlar, bəzən isə tarixi romanı da ümumiyyətlə, roman kimi janr adlandırırlar, tarixi roman janrı... Rəngkarlıqda bu anlayış nisbətən dəqiq müəyyənləşdirilmişdir və orada, məsələn, məişət janrı, yaxud natürmort janrı məfhumları işlədiyi kimi, biz də elmi-fantastik janrı, detektiv janr terminlərini işlətməyin tərəfdarıyıq". (Elçin, "Tənqid və ədəbiyyat problemləri", Bakı, "Yazıcı" nəş., 1981, səh. 327)

Belə bir fikrə məqaləsindən sitat götirdiyimiz müəllifdən başqa aşağıdakı tədqiqatçıların elmi əsərlərində də rast gəlmək mümkündür.

Filologiya elmləri doktoru, professor **Qara Namazovun** "*Azərbaycan uşaq ədəbiyyatı*" (Bakı, "Maarif" nəş., 1984, səh. 327) kitabında oxuyuruq: "*Dünya ədəbiyyatında elmi-fantastik janr məşhur fransız yazıçısı J.Vernin adı ilə bağlıdır...*"

Mövzu ilə bağlı "*A.N.Tolstoy və onun elmi-fantastik romanları*" məqaləsinin müəllifi, filologiya elmləri doktoru, professor **Əkbər Ağayevin** qeydləri də diqqəti cəlb edir: "*Həmin əsərlərin bu yeni nəşri ilə əlaqədar olaraq elmi-fantastik janrin bəzi cəhətlərini xüsusiylə xatırlamağı lazımlı bilirik...*

Elmi-fantastik janrda əsər yazan müəllif gərək elmi-texniki tərəqqinin ictimai inkişafla, cəmiyyət həyatı ilə bağlanan nöqtələrinin mahiyyətini düzgün təyin etsin" (A.N.Tolstoy, "Fantastik romanlar". Bakı, "Maarif" nəş., 1988, səh. 9).

Allahverdi Eminovun "*Elmi fantastika inkişafın tələbidir*" məqaləsində də oxuyuruq: "*Müasir elmi-texniki tərəqqi ədəbiyyatın qarşısında ciddi tələblər qoyur. Janr təxəyyülü gələcəyi görməyə can atır. Fantastik janra oxucu ehtiyacı getdikcə çoxalır*" ("Fantastik hekayələr və povestlər", Bakı, "Maarif" nəş., 1987, səh.7).

Bu və digər sitatlardan da göründüyü kimi, fantastikadan bəhs edən əksər azərbaycanlı müəlliflər onu janr, çox zaman isə elmi-fantastik janr hesab edir. Hətta güclü ənənələri olan rus və keçmiş sovet ədəbiyyatşunaslıq elmində də bu barədə indi də maraqlı elmi polemikalar, mübahisələr gedir. Bütün bu mübahisəli fikirləri burada sadalamaq imkan daxilində mümkün olmadığını nəzərə alıb, biz daha mötəbər saydıgımız bir misalla kifayətlənmək istəyirik: "**Qısa Ədəbiyyat Ensiklopediyası**" ("Kratkaya Literaturnaya Ensiklopediya", Moskva, "Sovetskaya Ensiklopediya" nəş., 1964, səh. 915) kitabında elmi-fantastik, sosioloji-utopik, kosmik-macəra romanları məişət, psixoloji və başqa romanlar kimi öz tematikalarının ümumi xarakterlərinə görə roman janrinin növləri kimi qələmə verilir. Amma burada kiçikhəcimli başqa bədii fantastik əsərlər barədə, onların təsnifatı haqqında aydın fikir söylənilmir.

Beləliklə, bütün bu sitatlari gətirməklə ədəbi tənqidin fantastika haqqında fikirlərini biləndən sonra, təkrarən nəzərə çatdırmaq istəyirik ki, bizim milli filoloji fikrimizdə hələ də fantastika termininin izah etdiyi anlayışın dəqiq mənası yoxdur. Odur ki, hər yerdə (bunu biz misallarda da müşahidə etdik) fantastikanı janr kimi təqdim edilir. Maraqlıdır, görəsən, şeri, hekayəni, povesti, romanı və yaxud dram əsərini, bədii filmi, teleserialı bir janrda

birləşdirmək mümkündürmü? Və ya bəzi tədqiqatçılar fantastikanı mövzu kimi tədqiq etməyə çalışırlar: fantastik mövzu, elmi-fantastik mövzu və s. və i. a. Keçmişdən, gələcəkdən, başqa planetdən, kosmik mühərribəldən və s. bəhs edən fantastik əsərləri bir mövzuya aid etmək məntiqə siqışarmı?

Həmçinin fantastikanı stil, müəllif üslubu və s. hesab edənlərlə razılaşmayaraq, biz öz növbəmizdə, fantastikanı metod kimi araşdırmağı elmi-metodoloji cəhətdən daha məqsədə uyğun hesab edirik. Əlbəttə, bütün subyektiv fikirlər kimi bizim bu kulturoloji təklifimiz də ideal variant sayıyla bilməz. Lakin bu variant nə qədər subyektiv olsa da, bizcə, elmi həqiqətə daha yaxın sayıla bilər: *fantastikanı bir ədəbi-bədii metod kimi götürsək daha düzgün olar*. Bədii fantastik əsərləri tədqiqat obyekti kimi götürəndə filoloqların elmi qənaətləri, tədqiq imkanları daha genişlənir və bu da ədəbi nümunənin araşdırılmasına, bədii nümunələrin poetik-tipoloji izahına xidmət edə bilər. Bir metod kimi öyrəniləndə fantastika bədii düşüncə forması kimi daha geniş məna tutumuna malik olur. Yəni fantastikanın dünya ədəbiyyatı tarixində rolunu izah etmək ancaq onu bir metod kimi öyrənib araşdırmaqla mümkündür.

“Həyat hadisələrini təsvir etmək və onları ümumiləşdirmək üçün yazıçının əsas götürdüyü princip bədii yaradıcılıq metodu adlanır” (Ş. Mikayilov, “Ədəbiyyat nəzəriyyəsi”, Bakı, “Maarif” nəş., 1978, səh. 124).

“Geniş mənada bədii metod yazıçının varlığı münasibətinin ən ümumi tipinə, yəni ədəbiyyatda yazıçının həyat faktlarını seçib ümumiləşdirdiyi, qiymətləndirdiyi və bədii surətlərlə göstərdiyi zaman əsas götürdüyü başlıca prinsiplərə deyilir” (Ə.Mirəhmədov, “Ədəbiyyatşunaslıq terminləri lüğəti”, Bakı, “Maarif” nəş., 1978).

Əslində, bu misallardan da aydın görünür ki, fantastikanı bədii inikas metodu hesab etmək mümkünndür. Fantastikanı metod kimi götürməyi qərara alırıqsa, onda elmi fantastikanı və fantastikanın digər formalarını başqa bir anlayışla — bölüm termini adı altında sistemləşdirməyi təklif edirik. Nəzərə almaq lazımdır ki, bu bölmələrə aid edilən əsərlər öz ideya həllinə, süjet xəttinin inkişafına, mövzusuna, üslubuna, müəllif stilinə, fantastik fikir, hadisə və ideyalarına görə təsnif edilir. Beləliklə, *fantastik metoda* aid edilən bədii əsərlərin özlərini də aşağıdakı bölmələrə ayırmağı düzgün hesab edirik:

Elmi-fantastik;

Elmi-texniki fantastika;

Fəlsəfi fantastika;

Utopik-fantastik;

Antiutopik-fantastik;

Satirik-fantastik (*bura həm də yumoristik-fantastik əsərləri də daxil etmək olar*);

Psixoloji-fantastik;

Macəra-fantastik;

Kosmik-fantastik;

Detektiv-fantastik;

Mifoloji-fantastik;

Qorxulu-fantastik (*yaxud dəhşət-fantastik əsərlər*);

Nağıl-fantastik;

Alleqorik-fantastik;

Fentezi (*elmi fantastikanın sərbəst qolu*) və s. və i.a.

Qeyd etmək vacibdir ki, indiyə qədər fantastikanın təsnifatını vermək üçün çoxlu cəhdələr olmuşdur. Əsasən ***rus-sovet*** ədəbiyyatşunaslığında göstərilən bu cəhdələrin çoxunu filoloji dairələr, ədəbi tənqid qəbul etməyib. Fantastika metod kimi götürülmədiyinə görə, bu təsnifatların hamısı birtərəfli alınmışdı. Misal üçün, fantastikanı bir janr kimi tədqiq etməyi üstün tutan **V.Çumakovun** təsnifatını göstərmək olar. Tədqiqatçı fantastik obrazın, ideyanın və ya hipotezanın əsərin daxilində oynadığı roluna görə fantastik əsərləri sistemləşdirib iki yerə bölməyi təklif edir: “***formal stilli fantastika***”, yəni ancaq bədii priyom kimi istifadə edilən və “***məzmunlu fantastika***”, yəni fantastika əsərin mövzusunu, yaxud əsas məzmununu təşkil etsin.

Əslən Bakıdan olan həmyerlimiz, tanınmış sovet fantastı **Q.Altovun** təsnifatı da diqqəti ilk baxımdan cəlb edir. Belə ki, vaxtilə **Q.Altov** fantastikanı ideyasına və situasiyaya əsasən (vəziyyət və şəraitə, hadisələrin gedisiñə görə) təsnif etməyə səy göstərib. Tədqiqatçı faktlara əsasən fantastikanı 10 sinifə, 73 yarımsinifə, 326 qrupa və 2034 yarımqrupa bölməyi məqsədə uyğun sayıb (*A.N.Osipov, “Bibliografiya fantastiki” — “Fantastikanın bibliografiyası”, rusca, Moskva, “İzdatelstvo MPI”, 1990, səh. 17*).

Fikrimizcə, həm birinci, həm də ikinci tədqiqatçı fantastikanı bir metod kimi götürmədiklərinə görə, onların bu təsnifatları yarımcıq alınmışdır. Əlbəttə, bizim təklif etdiyimiz təsnifat da qüsurlardan xali deyil. Bizzən sonra kimsə bu ağır işi öz öhdəsinə götürüb daha mükəmməl bir təsnifat təklif etsə, problemin qismən də olsa, həllinə nail olarıq. Ancaq unutmaq lazımlı deyil ki, tərifimizdən təklif edilən bu təsnifat Azərbaycan ədəbiyyatında mövcud olan ədəbi materiallar və dilimizə tərcümə edilmiş fantastik əsərlərə görə aparılmışdır. Ola bilər ki, bundan sonra fantastik metodla yazılmış hər hansı bir əsərə təsnifatdakı bölmələrin heç birinə daxil etmək mümkün olmasın. Məhz bu zaman təsnifatın yeni bölmələrə ehtiyacı olacaq.

Beləliklə, fantastikanı bir ədəbi-estetik metod kimi götürəndə, maraqlı və ciddi faktların mövcudluğu ilə rastlaşmalı olur. Fantastikanı ədəbi-bədii düşüncə tərzi kimi dünya ədəbiyyatı tarixində rolu çox qədim, həm də zəngindir. Təbiət və cəmiyyətin psixoloji və sosial-mənəvi, həmçinin ictimai-fəlsəfi, kulturoloji, əxlaqi, estetik imkanlarını qeyri-adi obrazlarla göstərən fantastik əsərlərdə ənənəvi sənət növlərindən fərqli olaraq bütün bunlar özünəməxsus formada əks etdirilir. Gerçekliyə fantastik münasibət və realist-tipik predmetlik bu növ ədəbi düşüncə tərzini başqa sənət formalarından ayırmaga imkan verir. Fantastik əsərlərdə bədii təxəyyül elmi faktlara, bəzən də texniki proqnozlara söykənsə də, yazıçı ədəbi material kimi quru anlayışları deyil, bədii surətlərin yaşantlarını əsas götürür:

fantastların həyat hadisələrinə münasibəti, cəmiyyətin qarşılaşduğu sosial-fəlsəfi problemlər və qlobal məsələlərə dair qənaətləri digər yaradıcı şəxslərinkindən fərqlənmir. Bu mənada elmi-fantastik əsərlər bədii təxəyyülün elmi düşüncə ilə birləşməsi nəticəsində meydana çıxdığını deyə bilərik. Onu da vurğulayaq ki, məhz belə incəliklərinə görə, bədii və elmi düşüncənin məhsulu sayılan fantastik əsərlərin poetikasını aydınlaşdırmaq üçün tədqiqatçıdan xüsusi intellektual hazırlıq, universal təfəkkür və ensiklopedik biliklər tələb edir.

Bu baxımdan fantastik elementlərə şifahi ədəbiyyatın növləri olan miflərdə, əfsanələrdə, nağıllarda, dastanlarda və s. rast gəlmək mümkündür. Yazılı ədəbiyyatda isə fantastikanın izlərini səmavi kitab sayılan “**Bibliya**”nın hələ ilk hissələrində müşahidə etmək mümkündür. “**Əhd-i-Ətiq**” adlanan bu kitablardakı məşhur *Nuh tufanı*, *Babil qülləsi*, *Musa peyğəmbərin yəhudü xalqını Qurmızı dənizin sularını ayırmaqla, bir sahildən o biri sahilə aparması* və başqa hekayətlər buna misal ola bilər. Ərəblərin “*Min bir gecə*”, hindistanlıların “*Mahabharata*” və “*Ramayana*”, azərbaycanlıların “*Kitabi-Dədə Qorqud*” kimi çoxlu sayıda xalq eposlarında fantastik obrazlar, qeyri-adi təsvirlər rastlaşmaq mümkündür.

Dünya yazılı bədii ədəbiyyatında isə fantastika elementlərinə klassik qədim şairi **Homerin “İliada” və “Odisseya”** poemalarından tutmuş, ta İran mütəfəkkiri **Firdovsinin “Şahnamə”** dastanı, yaxud **F.Rablenin “Qarqantüa və Pantaqrüel”**, **C.Sviftin “Qulliverin səyahətləri”** əsərlərinə qədər ədəbi nümunələrdə görmək mümkündür. Tarixən və indinin özündə də ədəbiyyatın inkişafı fantastikanın müxtəlif qollarının — bölmələrinin yaranmasına səbəb olur.

Utopik və ilkin elmi-fantastik əsərlərin yaranması fantastikanın daha da inkişafına təkan verdi. **F.Bekonun “Yeni Atlantiada”** kitabı belə əsərlərin ilk nümunələrindən oldu. **T.Mor, İ.Kipler, C.Svift, J.Vern, U.Morris, H.Uells, A.Tolstoy, A.Belyayev, A.Yefremov, A.Struqatski, B.Struqatski, R.Bredberi, A.Əzimov, R.Şekli, A.Klark, S.Kinq, S.Lem, K.Abe, A.Verkor** və başqa sənətkarların yaradıcılıqlarının əsas hissəsini məhz fantastik əsərlər təşkil edir. Fantastika ədəbiyyatın ən böyük istiqamətlərində — lirik, epik və dramatik əsərlərdə geniş tətbiq olunur. Biz hələ incəsənətin digər sahələrində, deyək, kinoda, rəssamlıqda ondan gen-bol bəhrələndiyindən danışmırıq: bu mənada fantastik filmlər, qorxulu filmlər və başqa sənət nümunələrini xatırlamaq yerinə düşərdi.

Maraqlıdır ki, elmi-fantastik ədəbiyyat anlayışı bu qəbil ədəbi-bədii nümunələrin özündən sonra yaranmışdı. Bizim dilimizə bu termin bir ədəbi-mədəni məkanda olduğumuza görə rusdan keçib. Bəs bu anlayış necə yaranıb?

1920-ci ildə fransız fantastikasının atası sayılan **Jül Vernin** ingilis dilinə çevrilmiş fantastik əsərlərini oxuyandan sonra ixtisasca mühəndis olan, eyni zamanda özü də ortabab fantastik əsərlər yazan və həm də elmi-kütləvi jurnalın naşırı olan amerikalı **Hüqo Hernsbek** (1884-1967) ilk dəfə bu ifadəni işlətmüşdür. Hərfi mənası “*elmi belletristika*” olan bu anlayış rus dilinə “nauçnaya fantastika” (elmi fantastika) kimi tərcümə edilib və bizim fikrimizcə, sonuncu öz məna tutumuna görə daha dəqiq, düzgündür. **H.Hernsbekin** yaratdığı bu yeni anlayış onu özünü “*Amerika elmi fantastikasının atası*” kimi məşhurlasdırı və bu günə qədər də Amerika Birləşmiş Ştatlarında tanınmış fantast yazarlara verilən mötəbər ədəbi mükafat məhz onun adını daşıyır.

Elmi-fantastik əsərlərin banisi hesab edilən böyük fransız yazıçısı **Jül Vern** heç özü də bilmədən ədəbiyyat tarixində fantastikanın inkişafına yeni bir təkan vermiş oldu. “*Qeyri-adi səyahət*” silsiləsindən **J.Vern** ömrü boyu müxtəlif mövzularda 63 roman yazmışdır ki, onların

bəziləri ana dilimizə çevrilərək respublikamızda kitab şəklində nəşr olunub. Oxucular tərəfindən maraqla qarşılanan bu əsərlərin müəllifinin əsas məqsədi öz dövründə coğrafi bilikləri populyarlaşdırmaq idi. Əsasən fantastikanın macəra və elmi-fantastik bölmələrindən istifadə edərək haqqında bəhs açdığı bu qeyri-adi sərgüzəştlər zamanı **J.Vernin** qəhrəmanlarına yeni nəqliyyat vasitələri, yəni hava şarları, sualtı qayıqlar, hər şəraitdə uça bilən aparatlar və s. lazımlı gəlirdi. O vaxtlar hələ yaradılmamış yeni texnika ilə müxtəlif ekspedisiyaların üzvlərini təchiz edərək macəra dalınca göndərən yazıçı öz bədii əsərlərində coğrafi kəşflərdən çox, yeni elmi kəşflərdən, fantastik ideya və tapıntılardan yazırırdı. Məlumdur ki, səyahət romanlarında təhlükələrlə dolu sərgüzəştlərdən bəhs olunur. Odur ki, **J.Vern** ədəbi yaradıcılığında macəra-fantastik romanla ilə, əgər belə demək mümkünsə, “*coğrafi-texniki*” roman arasında tarazlıq yaratmağa səy göstərmüşdür. Büyük fantastın elə romanları var ki, elmi fikir, ideya və informasiya ön planda verilir. Buna misal kimi “*20 min lye su altında*” əsərini göstərə bilərik.

Ədibin süjet xəttinin əsasını sərgüzəşt və detektiv motivlər təşkil edən bir sıra oxunaqlı romanları da oxucular tərəfindən maraqla mütaliə edilir. Lakin bütün bunlara baxmayaraq, güclü intuisiyaya malik yazıçı o dövrün elminə tanış olmayan təyyarə, vertolyot, sualtı qayıq, kosmik gəmi və başqa bu kimi elmi-texniki ixtiralar barədə əvvəlcədən məlumat verə bilmışdır.

“*Texniki fantast*” sayılan **J.Vern**ə baxanda böyük ingilis fantastı **Herbert Uells** daha çox “*elmi fantast*” hesab olunurdu. Belə ki, təzə elmi prinsiplər axtarmayan, ancaq köhnə ideyaların texniki canlanmasından bəhs edən **J.Vern**ə nisbətən **H.Uells** daha yeni, hələ heç yerdə eşidilməmiş ideyalardan yazırırdı. “*Gözə görünməz adam*”, “*Dünyaların müharibəsi*”, “*Zaman maşını*” kimi oxunaqlı əsərlərin müəllifi olan **H.Uells**in yaradıcılığı elmi fantastikanın klassik nümunələrindən hesab edilir.

Azərbaycan türkçəsində fantastik metodun tələblərinə cavab verən epik (roman, povest, hekayə, novella) və dram əsərləri haqqında geniş bəhs edəcəyimizdən, onlar barədə indidən danışmaq istəmirik. Lakin bu metoddan bəhrələnərək yazılmış lirik, yaxud epik-lirik əsərlərə təsadüf etmədiyimizə görə bizə daha yaxın və yaxşı tanış olan rus-sovet ədəbiyyatına müraciət etmək qərarına gəldik. Bu yerdə, əlbəttə, unutmaq lazımdır ki, söhbət XX əsr Azərbaycan ədəbiyyatından gedir.

Rusiya ədəbiyyatşunaslığında belə əsərlərə “*elmi poeziya*” nümunələri də deyirlər. “*Elmi poeziya*”nın ilk nümunələrinə **N.Morozovun** 1910-cu ildə çap etdirdiyi “*Zvezdnye pesni*” (“*Ulduz nəğmələri*”) kitabında rast gəlmək olar. **N.Morozovun** “*dünya qaranlıqlarına... həmişə həyat yolu*” gətirən planetlərdən, o planetlərin orbitlərinin möhkəmliyindən, oradakı öz-özünü təkrarlayan əbədi həyatdan və başqa anlayışlardan bəhs edən “*Planetlər*”, “*Lira bürcü*”, “*Şimal qütbünün yuxusu*”, “*Torpağın səsi*”, “*Kristallar*”, “*Biz kimik*” və başqa şeirlərini fantastik metodun tədqiqatına cəlb etmək mümkündür.

XX əsr rus filoloq, riyaziyyatçı, fizik və astronomu sayılan **V.Bryusov** rus “elmi poeziyasının” ən böyük nümayəndəsi, tanınmış fantast hesab edilir. Elmin ayrı-ayrı sahələrinə aid müxtəlif fantastik fərziyyələr söyləyən **V.Bryusov** özünün “elmi şeirlər”ərini (o cümlədən “*Uşaq ümidi*”, “*Elektron aləmi*” və b.) orjinal, həm də lirik bir dildə qələmə alıb. “*Uşaq ümidi*” şerində uşaqlıqda qırmızı **Mars** planetinə uçmaq xəyallarını qələmə alır. Doğrudan da, təkcə hansısa bir elmi fərziyyəni irəli sürməklə, **V.Bryusov** nəinki özünün bir fantastik

şeirlər yazar şair olduğunu sübut edir, həm də fantastik metodun lirik növünün də yaratmağın mümkünülüyünü göstərir. “*Mir elektrona*” (“*Elektron aləmi*”) şerinə nəzər saldıq:

*Ola bilsin ki, bu elektronlar
beş materiki olan dünyalardır,
İncəsənət, bilik, müharibə, taxt-tac, —
Həm də qırx əsrin yaddaşı!*

*Həm də, ola bilsin ki, hər atom
yüz planeti olan Kainatdır:
Orda da burdakı kimi olan var, —
olmayan yox,ancaq həcmi kiçik...*

*Baş bilənləri öz sonsuz dünyalarını
Varlığın mərkəzi hesab edir.
Sirlərin həqiqətinə qovuşmaq istəyirlər —
Və mənim kimi baş sindirirlər.*

(Sətri tərcümə müəllifindir. - A.X.)

(“Kibernetiçeskiy Peqas”, Leninqrad, “Detskaya literatura” nəş., 1989, səh. 81).

Şairin haqqında bəhs etdiyi elektron aləmi bizim dünyamız ilə paralel mövcuddur. O aləmdə də bütün canlılar dünyasını fərqləndirən həyat gücü, əzəmətlik və zəriflik var. Fantastik yazar eyni zamanda elektron aləmi müstəqil kosmik aləm kimi təqdim etməyə çalışır.

Fantastik poeziyaya dair çoxlu misallar göstərmək olar. Belə əsərlərə nümunə kimi V.Xlebnikovun “*Gələcək şəhər*”, A.Qasterin “*Order paçkası*”, N.Assevin “*Ulduz şərləri*”, Q.Şengeliyanın “*Venera*”, A.Tarkovskinin “*Dünyanın mərkəzində*”, Y.Tkaçevin “*Gəlmə*”, “*Robot*”, N.Sapriginanın “*Kosmik qu quşu*”, V.Şefnerin “*Marslı*”, “*Fantastika*” və başqalarını göstərmək olar.

1989-cu ildə belə əsərlərdən seçmələr toplu şəklində **Rusiyada** — keçmiş **Leninqrad**, indiki **Sankt-Peterburq** şəhərində **“Kibernetik Peqas”** adı ilə çap edilmişdir.

Qismən iri həcmli, epik-lirik əsərlər kimi tanınmış rus söz ustası **V.Mayakovskinin “Uçan proletariat”** və **S.Kirşanovun “Axırıncı dövrün adımı”** poemalarını misal göstərmək olar. Sabiq Sovetlər dönməndə **V.Mayakovskinin “Uçan proletariat”** poemasının ancaq ideoloji tərəfini tərifləyiblər. Lakin bizi onun ideoloji tərəfindən çox fantastik tərəfi maraqlandırır. Poemada 2125-ci ildən bəhs edən şair bir neçə fantastik fikirlər söyləmişdir. Əsər 1925-ci ildə yazılmışdır. Moskvanın göylərinə “özüyazan” təyyarə qalxaraq, şəhərin hər yerindən görünən, ulduz şüası kimi işıq saçan **“Axırıncı xəbərlər”**i havada “yazır”. Büyük hərflərlə yazılır: **“Əmr. Səfərbərlilik”**. Kapitalistlərin başladığı qlobal müharibəni bütün dünya insanlarına xəbər vermək üçün keçmiş SSRİ-nin paytaxtı Moskva şəhərində yerləşən **Qırmızı meydandan** içində **“Komintern sədrləri”** olan səkkizqanadlı, sərbəst komintern tribunası göyə qalxır. Ümumdünya “radiomitinqi” başlanır. Təyyarələrin gecə uçuşlarını asanlaşdırmaq üçün **“milyard şamdan ibarət süni günəş”** yandırılır. Əsərdə şairin göstərdiyi hadisə və ideyaların bəziləri artıq bizim əsrə gerçəkləşdi: ikinci dünya müharibəsi, atom bombası, lazer şüası, kosmik laboratoriyalar, elmi-texniki inqilabın təsiri, ekoloji çirkənmə və s.

Bu cür misalların sayını artırmağa lüzum görmədiyimizə görə Azərbaycan ədəbiyyatından bircə faktla kifayətlənməli oluruq. Xalq şairi **Rəsul Rzanın “Kibernetik şer”** adlı poetik nümunəsi bir daha sübut edir ki, dünya söz sənətində kifayət qədər yayılmış fantastik poeziyanın milli ədəbiyyatında da inkişafına zəmin var...

Milli Azərbaycan fantastikası

Biz artıq özümüz üçün aydınlaşdırıldıq ki, ədəbiyyat tarixində, o cümlədən Azərbaycan bədii söz sənətində bir ədəbi metod kimi fantastikanın işlənmə dairəsi çox genişdir. Araşdırımlar aparan zaman, Azərbaycan ədəbiyyatında fantastikanın yerini və rolunu öyrənməyə çalışanda, antixron metoddan istifadə etməyi qərara aldıq. Yazılı ədəbiyyatımızı nəzərdən keçirəndə görürük ki, söz sənətinin hər iki qolunda fantastik metodun izləri, elementləri özünü güclü göstərir. Milli ədəbiyyatşunaslıq məqalələrində qədim miflərimizdə, əfsanələrimizdə, nağıllarımızda, dastanlarımızda və hətta eposlarımızda fantastikadan, o cümlədən fantastik elementlərdən geniş istifadə edildiyi barədə müfəssəl məlumat olduğuna görə, biz bu barədə söhbət açmaq istəmirik.

Diqqətlə nəzər salanda, klassik Azərbaycan ədəbiyyatı nümunələrində də fantastikanın izlərini görmək mümkündür. Keçmiş sovetlər dönməndə elə ədəbi nümunələrə rast gəlinirdi ki, onları **“sosialist realizmi”** metodundan çox fantastik metodun utopiya bölümünə aid etmək olar.

Tədqiqata cəlb etdiyimiz mövzu daha çox XX əsr **Azərbaycan** ədəbiyyatına aid olduğuna görə, milli bədii söz sənəti tariximizə nəzər salmaq imkanımız məhduddur. **Əsatir və miflərdəki ruhlar, tanrılar, danişan heyvanlar; nağıllardakı sehrlə üzük, adamı gözə görünməz edən sehrlə papaq** (H.Uellsin “Gözə görünməz adam”ının izləri Şərq — Azərbaycan şifahi xalq ədəbiyyatındaki “sehrlə papağ”a gedib çıxmır ki?!), **uçan xalça, divlər, ajdahalar, cənnət-cəhənnəm, ilanlar padşahlığı; dastan və eposlardakı Misri qılinc,**

qanadlı at, əbədi həyat suyu, özüyeriyən başmaqlar, Təpəgöz və s. məgər fantastik əsərlərin təsviri vasitəsi, obrazı və mövzusu deyilmi?

Şərqi və Azərbaycanın mütəfəkkir şairi **Nizami Gəncəvinin** şifahi xalq ədəbiyyatındaki, həmçinin dini mətnlərdəki fantastik elementlərdən istifadə edərək özünün məşhur “Xəmsə”sinə aid edilən müxtəlif poemalarındakı “Xeyir və Şər”, “Çoban və üzük”, “Qara geyinmiş şəhər”, “İsgəndərin xoşbəxtlər ölkəsinə çatması” kimi mənzum hekayətləri fantastikanın işlənmə dairəsinin bizim fikirləşdiyimizdən də geniş olduğunu göstərmirmi?

Məgər **Abbasqulu ağa Bakıxanovun** “*Miratülcəmal*” əsərinin “*Xəyalların ucuşu*” hissəsi utopik fantastikanın tələblərinə cavab vermirmi?

Lakin mövzunun konkretliyi bizə imkan vermir ki, bunlar barədə çox geniş məlumat verək. Müasir Azərbaycan ədəbiyyatı deyəndə, XX əsrin iyirminci illərindən sonrakı — vaxtilə sovet adlanan — dövrünü nəzərdə tuturuq. Bu dövrdə hakim sovet ideologiyasına xidmət edən ədəbiyyatşunaslar yalnız “sosialist realizmi” metodu ilə yazılan əsərləri alqışlayırdılar. Rəsmi ədəbi siyaset də məhz bu istiqamətdə qurulurdu. Odur ki, XX əsrədə Azərbaycan ədəbiyyatında fantastikanın yalnız bir qolu daha geniş inkişaf etmişdi ki, o da elmi fantastika bölümünə aid idi. Məhz buna görə də milli bədii söz sənətimizdə elmi-fantastik əsərlər daha çox yazılıb-yaradılırdı. Lakin ictimai-siyasi hadisələrin inkişafı, o cümlədən, keçmiş Sovetlər İttifaqının süqutu ilə əlaqədar olaraq ədəbiyyatda yaradıcılıq azadlığı fantastikanın digər növlərinin də sürətlə yaradılmasına təkan verə bilər. Fəqət təəssüflər olsun ki, müstəqil Azərbaycanın yeni nəsil mütaliəçisi hələ də güclü bədii fantastika nümunələrinin yazıldığını görmür.

Bəs çağdaş Azərbaycan bədii fantastika nümunələri hesab etdiyimiz ədəbiyyat haçan yaranıb, onun ilk nümunəsini kim yazıb? Bu suala cavab vermək üçün bir qədər milli ədəbi-bədii fantastikanın tarixinə nəzər salmaq lazım gəlir. Bayaq qeyd etdiyimiz kimi, fantastikanın da tarixi digər ədəbi növlərin tarixi kimi qədimdir. Lakin XIX əsrə kimi fantastik ədəbiyyat digər ədəbi nümunələrə, deyək ki, realizm, yaxud romantizm metoduna aid edilən əsərlərə nisbətən daha az işlənmə dairəsinə malik olub. Amma XIX əsrədən başlayaraq fantastikanın nisbətən qədimi — utopik, elmi-fantastik bölmələri ilə yanaşı, yeni — psixoloji fantastika, detektiv fantastika, kosmik fantastika növləri yaranmağa başladı. Bu dövrdən etibarən elmi-fantastik əsərlərin daha çox yaranmasına səbəb, fikrimizcə, elmin və texnikanın sürətlə yeniləşməsi, həm də inkişafi oldu.

Qonşu Rusiya ədəbiyyatında fantastik ənənə mövcud olsa da, **A.Belyayev, A.Tolstoy** kimi sənətkarlar onu inkişaf etdirib populyarlaşdırıldılar. Bir vaxtlar rus ədəbiyyatının təsirindən Azərbaycan bədii söz sənətində ədəbi fantastik əsərlər, o cümlədən, elmi-fantastik nümunələr yaranmağa başladı. Qeyd etmək yerinə düşər ki, XX əsr ədəbiyyatımızda Avropatipli professional bədii nəşrin hələ təzə-təzə inkişaf etdiyini nəzərə alsaq, ilk milli elmi-fantastik əsərin çəvik və kütləvi janr sayılan hekayə şəklində yaranmasının səbəbi aydın olar.

“Azərbaycan Sovet Ensiklopediyası”ndakı “*Elmi-fantastik ədəbiyyat*” məqaləsində yanlış bir faktla qarşılaşırdıq: “*Azərbaycan ədəbiyyatında elmi-fantastik ədəbiyyatın ünsürlərinə ilk dəfə S.Hüseynin “Təzə şəhər” hekayəsində təsadüf olunur...*” (“Azərbaycan

Sovet Ensiklopediyası", Bakı, 1980, VIII cild, səh. 51). Uzun müddət araşdırısaq da, belə bir əsərə rast gəlmədik.

Professor **Qara Namazov** isə doğru olaraq göstərir: “*Azərbaycan sovet ədəbiyyatında elmi-fantastik janrda yazılmış əsərlərin ilk nümunələri 30-cu illərə təsadüf edir. Y.V.Çəmənzəminlinin 1933-cü ildə çap etdirdiyi “Gələcək şəhər”, az sonra Ə.Əsgərovun çapdan çıxan “Bahadırın yuxusu” hekayəsi elmi-fantastik janrda yazılmışdır...*” (Qara Namazov, “Azərbaycan uşaq ədəbiyyatı”, Bakı, “Maarif” nəş., 1984 səh. 326).

Araşdırırmalar nəticəsində məlum oldu ki, doğurdan da Azərbaycan ədəbiyyatında ilk elmi-fantastik əsər **Yusif Vəzir Çəmənzəminlinin** “Gələcək şəhər” hekayəsidir. Bu barədə “Azərbaycan sovet ədəbiyyatı” adlı ali məktəblər üçün dərslik kitabında “*Yusif Vəzir Çəmənzəminli*” məqaləsində professor **Tofiq Hüseynov** yazar: “*Y.V.Çəmənzəminli “Gələcək şəhər” (1933) hekayəsi ilə Azərbaycan sovet nəşrində ilk fantastik əsərini yaradır, həm də əsərdəki elmi ünsürlər “Gələcək şəhər”i elmi-fantastikaya yaxınlaşdırır...*” (“Azərbaycan sovet ədəbiyyatı”, Bakı, 1988, “Maarif” nəş., səh. 189).

Y.V.Çəmənzəminlinin “**Gələcək şəhər**” hekayəsi ilk dəfə **1933-cü** ildə özbək dilində kitabça şəklində çap edilmişdir. Əsərin latin qrafikası ilə yazılmış 31 səhifəlik və ərəb qrafikası ilə yazılmış 44 səhifəlik iki əlyazması mövcuddur. Hekayənin dilində rusca işlənmiş təyyarə, kompas və başqa bu kimi sözlər öz dövründə Azərbaycan türkcəsi üçün təzə ifadələr idi. İlk milli elmi-fantastik hekayə olduğuna görə, əsərin məzmununu diqqətlə nəzərdən keçirməyi lazımlı bildik. Qeyd edək ki, hekayə on iki hissəyə bölünmüştür və hər bir hissədə də yeni bir elmi fərziyyə, ideya, yaxud fantastik fikir vardır.

Hekayə qonşu Gürcüstanın paytaxtı Tiflisdən - indiki Tbilisi şəhərindən yola düşən və Azərbaycanın Kürdəmir bölgəsinə kimi rahat uçan təyyarənin birdən-birə ağ buludların içində azmasiyla başlanır. Güclü külək əsir və təyyarə sürətini dəyişib bir neçə saatdan sonra mavi boşluğa daxil olur. İçində Həsən və Sandro adlı iki sərnişin olan təyyarə onmərtəbəli binanın damına oturur. Ətrafdakı evlərin damında ağaç və güllərdən ibarət yaşıł bağçalar salınmışdı. İki gündən bəri yemək yeməyən səyyahlar onlara tanış olmayan bu şəhərin yeməkhanalarının birinə dəvət edilir. Yeməkhanada hazır xörəklər stolun üstünə avtomatik gəlir. Yeməkdən sonra Sandro özünü pis hiss edir. O, ətrafdakılardan xahiş edir ki, onu həkimin yanına aparsınlar. Ona aynalı telefon, yəni — müasir ifadəylə desək — videotelefon verirlər. Telefonun aynasından yaşılı həkim Sandronun dilinə baxmaqla xəstəni müayinədən keçirir və lazımı dərman yazır...

Yeri gəlmışkən, yazıçı hekayədə indi ekran və ya monitor adlandırdığımız ifadənin əvəzinə ayna sözünü işlədir. Çox təəssüflər olsun ki, sonralar bu söz ədəbi dilimizdə geniş işlədilmədi. Əlbəttə, XX əsrin sonlarına yaxın televiziya, daha sonralar Internet vasitəsilə məsafədən müayinə və müalicənin effektindən xəbərdar olan çağdaş oxucunu bu metod ilə təəccübəldəndirmək çətindir. Lakin unutmaq olmaz ki, bu hekayə yetmiş il bundan öncə qələmə alınıb.

...Hekayədə baş verənlərə diqqət ayıraq: bir saatdan sonra hazır dərmanı gətirirlər. Sonra qonaqlar avtomobillə şəhərə gəzməyə çıxırlar. Birdən avtomobilin “motoru” sönüür. Bunun səbəbini soruşanda, onlara belə bir cavab verilir: “*Avtomobilərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina qoyulmuş. Ön tərəfdə manəə görünən kimi motor öz-özünü dayanır...*

Hər on addımdan bir makina qoyulmuşdu, üzərində cürbəcür şeylər yazılmışdı: qəhvə, şokolad, kitab, karandaş, meyvə...

Yazlıların yanındaki düymələrə barmaq basıldıqda, o saat yan qapıdan bir şey çıxaraq verilirdi. Makinalar şüurlu bir halda insanları əvəz edirdi". (Y.V.Çəmənzəminli, "Əsərləri", I cild, Bakı, "Azərnəşr" nəş., 1966, səh.351).

Bu misallardan da aydınlaşır ki, hekayədə göstərilən "makina"lar bizim indi başa düşdürüümüz kompüterlər — intellektual elektron cihazları mənasında işlədir. Qonaqlar havada rəngbərəng yazılar yazılıdığını müşahidə edirlər. Göydə teleqraf xəbərləri, şəhər hadisələri, elanlar, siyasi, ictimai, tibbi informasiyalar qeyd olunurdu. İşıq vasitəsilə havada yazılıan bu xəbərlər beş-on dəqiqədən bir dəyişirdi. Söhbət lazer şüasından gedir ki, Y.V.Çəmənzəminliyə qədər ilk dəfə fantastik ədəbiyyata onu rus yazarlarından A.Tolstoy və V.Mayakovski gətirib.

Bu qəribə şəhərin küçələrini yumaq üçün makina vasitəsilə buludlar toplanır və gündə iki dəfə yağış yağdırılır. Səyyahları dispanserdə makina qarşısına qoyub bədənlərinin şəkillərini çəkirlər. Bədənlərinin əksi qarşidakı ekrana düşür. Əvvəl dərinin altı, sonra əzələlər, damarları və başqa orqanlar incə nöqtələrinə kimi ekranda görünür. Həsənin ciyərində kiçik bir ləkəni görüb üstünə işıq buraxırlar. Sonra isə ona şərbət kimi bir maye — "ilac" içirdirlər. Üç gündən sonra ləkə yox olur. Sandronun böyrəyindəki kiçik bir daşı da işıq ilə əridirlər. Burada ürəyi, ciyəri dəyişir, süni gözlər qoyurlar. Hətta qoca kişinin hüceyrəsini dəyişib onu gəncləşdirirlər. Bütün bu tibbi yeniliklər, əslində, bizim günlərdə təbabətdə geniş tətbiq edilən lazer və başqa yeni texnologiyalara aiddir ki, tanınmış Azərbaycan nasırı hələ ötən əsrin ilk yarısında onlar barədə məlumat vermişdir. Bu şəhərdə yeraltı dəmir yolu, firlanan pilləkən, qaldırırm (ayağı basan kimi küçənin tiniə aparan) səyyahların təəccübünə səbəb olur. Sonra səyyahları avtomobil fabriki ilə tanış edirlər. Fabrikdə makinalar bir tərəfdən buraxılan xam dəmirdən hazır avtomobillər buraxırdılar. Bir işçi beş makinaya nəzarət edir. Bütün texnoloji ağırlıq makinanın üzərinə düşür. Altı saatlıq iş gününe malik işçilərin hərəsinin öz şəxsi avtomobili var. Cocuqlar üçün yurdalar (yəni bağçalar), 15 mərtəbəli məktəb binası, sənət məktəbləri, yemək evi (yeməkxana nəzərdə tutulur), dispanserlər, qiraət və kitabxana, müasir hamam fabrik işçilərinin sərəncamında idi. Yayın üç qızmar ayı ərzində Günəş şüalarından topladıqları elektrik enerjisini makinalar xüsusi qüllələr vasitəsilə, özü də naqillərsiz şəhərə ötürürülər. Şəhərin meydanlarında üstündə "kesmişin güzgüsü" yazılmış ekranda üç əsr əvvəlki Ərdəbili göstərirlər. Məhərrəmlik ayındaki başyarmanı, zəncirvurmanı seyr edən səyyahlar gördüklerinin bir kino lenti olmasıyla maraqlanırlar.

"Vaxtilə çəkilməmişdi, — dedi, — bu saat çəkilir. Bilirsiniz ki, dünyada heç bir şey yox olmur. Səslər dalğa ilə havaya yayılan kimi şəkillər də havaya keçərək olduğu yerdən uzaqlaşır. Bu şəkillər və səslər müəyyən makina vasitəsilə uzaqlardan alınır. Makina qüvvətli olarsa, insaniyyətin ibtidai həyatından başlayaraq yaxın əsrlərə qədər göstərə bilər... Bu günkü səslər havada dalğalanın kimi, ibtidai səslər də dalğalanır. Yalnız fərq burdadır ki, qədim zamanlar vücudə gələn səslərin havadakı dalğa dairəsi əsrlərdən bəri genişlənərək bizdən uzaqlaşmışdır. İndiki makinalar ən uzaq dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir. Hətta makinalar müxtəlif dilləri də havada tapıb araşdırırlar".

Bizim fikrimizcə, bu parçadakı fantastik fərziyyə və ideyalar öz yazılmış dövrünə görə dünya fantastik ədəbiyyatının ən qabaqcıl ənənələri səviyyəsində durur. Əsərdə bəzən utopik

fantastikanın ünsürlerinə rast gəlmək mümkün olsa da (qoca və uşaqlardan başqa hamının işlədiyi bu diyarda pul deyilən şeyin nə olduğunu bilmirlər), hekayəni elmi-fantastik bölümə aid edə bilərik.

Hekayənin bədii həllini heç də uğurlu hesab etmək mümkün olmasa da, hər halda fantastik tərəfi çox maraqlı görünür. Əsərin sonunda səyyahlar heyrətini gizlədə bilmirlər:

“Həsən başını tərpətdi:

— *Bunlara çatmaq olarmı? — dindi.*

Sandro qəti səslə:

— *Olar. Biz də bunlar kimi adam deyilikmi? Ancaq qarşımızda duran maneələri qırıb atmalıyıq...*

— *Biz də bunlar kimi yeni şəhər, sosializm qura bilərik. Çünkü hər bir şey bizim əlimizdədir, yalnız çalışmaq lazımdır...*

Hekayənin əlimizin altında olan variantı beləcə sonlanır: “*O gün səyyahlar təyyarəyə minib qalxdılar və bizim dünyaya uçmağa başladılar.*” Qeyd etmək lazımdır ki, əlyazmadakı sonuncu səhifə cırıldığına görə, əsərin necə bitdiyi məlum deyil. Realist əsərlər yazan yazarının birdən-birə fantastik əsərlərə keçməsini necə izah etmək olar? Məlum səbəblərə görə — ötən əsrin otuzuncu illərinin siyasi repressiyalarının qurbanlarından biri kimi Azərbaycandan kənarda yaşamağa məcbur olmuş Y.V.Çəmənzəminlinin belə əsərlər yazmasının səbəbini məhz dövrün ictimai-siyasi hadisələrinin sənətkara psixoloji təsirində axarmaq lazımdır.

Ədibin bir ildən sonra yazdığı “Qızlar bulağı” romanı irihəcmli ilk ciddi milli Azərbaycan tarixi-fəlsəfi bədii nəşr nümunəsi hesab olunur. Nasir bu romanında dünyalar qədər sevdiyi, lakin imperiya tərəfindən didərgin salınmış vətəninin — Şimali Azərbaycan tarixinin mifologiyası və folklor materialları əsasında ulu babalarımızın həyat təcrübəsini, mənəvi-əxlaqi və fəlsəfi-dini görüşlərini, yaşayış tərzini, xalq adət-ənənələrini göstərmək, dolayısı ilə gələcək nəsillərə çatdırmaqdan ötrü bəzən fantastikanın imkanlarından da bəhrələnmişdir. Bu mənada Y.V.Çəmənzəminlinin həyatı bizə böyük rus yazarı A.Tolstoyun taleyini xatırladır.

“Gələcək şəhər” hekayəsinin Azərbaycan ədəbiyyatında yaranan sonrakı fantastik əsərlərə təsiri kifayət qədər olsa da, hələ uzun zaman onun səviyyəsinə qalxan ədəbi nümunə yaranmadı. Sözsüz ki, söhbət azərbaycanca yazılmış fantastik əsərlərdən gedir. Düzdür, ötən əsrin ortalarında ədəbiyyat haqqında partiyanın məlum qərarlarında fantastik əsərlərin yaradılması məsləhət bilinirdi. Odur ki, ana dilimizdə fantastikadan seçmə tərcümə nümunələri və orijinal bədii əsərlər çap edilsə də, bu proses kampaniyaçılıqdan o yana gedib çıxa bilmirdi. Bu dövrdə Azərbaycan türkçəsində ara-sıra uğurlu bədii fantastik əsərlər yazılısa da, onların sayı çox məhdud idi.

Azərbaycandilli fantastları sayılan Emin Mahmudov (“*Günəş şəhər*”, “*Muğanda qütb parılıtı*”, “*Ulduzlar yolumuzu gözləyir*” adlı hekayələr toplusu, “*Kainat gəmisi*”, “*Veneranın göyləri od içində*”, “*Zülmət dəniyi*” kimi povestlər), Namiq Abdullayev (“*Sehirləi oğlan*”, “*İtirilmiş dünya*”, “*Gecələr uzanayıdı*”, “*Dirılma*” kimi fantastik hekayələr və povestlər toplusu), İbrahim Hüseynov (“*Pankeyanın övladları*”, “*Aqvanın məhəbbəti*”

və başqa povestləri), **Anar** (“Əlaqə” povesti), **Qabil Əhmədov** (“Yad dünyadan qonaq”, “Veneranın göyləri maviləşir” povest və hekayələr toplusu) və başqa yazıçıların yaradıcılığı haqqında ədəbi tənqid birtərəfli olsa da, öz sözünü demişdi. Bu əsərlərin bir çoxu özünün bədii həllini tapmasa da, milli ədəbiyyatımızda fantastikanın inkişafı — ədəbi fakt və bədii material baxımından filoloq-mütəxəssisləri maraqlandırmalıdır. Fikrimizi əsaslandırmak üçün təkcə bir faktı xatırlamaq yerinə düşərdi: **Azərbaycan** ədəbiyyatında milli bədii nəsr qolunun ən sanballı formasına aid edilə biləcək irihəcmli fantastik roman tapmaq çox çətindir.

Fantastik bədii nəsrin inkişafının son illərdəki ağırlığının gənc yazıçıların üzərinə düşməsi faktı heç kim üçün sərr deyil. Bu cəhətdən, ötən əsrin 80-ci illərində milli ədəbiyyat meydanına qədəm qoyan **Sadiq Elcanlı**nın yaradıcılığı marağı cəlb edir. Yazıçının “*Əbədi sevginin xatırələri*” povestini, “*Yaddaş yanğısı*” və “*Qanlı quzğun meydani*” romanlarını fantastik metodun mifoloji-fantastik bölümünə aid etmək olar.

“*Yaddaş yanğısı*” romanında həyati reallıqla mifik-nağılvari fantastik düşüncə bir-birini tamamlayır: yaddaşlığında ulularla müasirlər, dünənlə bu gün görüşdürürlər. Romanın ideya-bədii məntiqi də onu göstərir ki, öz kökünə söykənən, öz mənəvi genetik yaddaşının gücüylə silahlanan xalq məglubedilməzdir. Sadiq Elcanlı bu ciddi problemə “*Qanlı quzğun meydani*” mifoloji-fantastik romanında da toxunmuş və onun həllinə səy göstərmişdir. Romanın mifoloji obrazlar sistemi, ideya-bədii məntiqi təsdiq edir ki, öz milli yaddaşı, tarixi gücünə arxalanınan xalq, millət məglubedilməzdir: o toplum tezliklə böyük azadlığa, əsl qələbəyə qovuşacaq.

“*Qanlı quzğun meydani*” romanında ən maraqlısı odur ki, müəllif fantastikanın geniş imkanlarından istifadə edərək, mənsub olduğu xalqın dünənli-bugünlü meydan və azadlıq həqiqətlərini göstərməyə çalışır. Oyanan yaddaşın simvolu kimi ümumiləşdirilən Ceyhun obrazı tarixi və milli özünüdərk səhnələrindən keçir, son nəticədə qələbəyə qovuşur. Hiss olunur ki, gənc nasırə böyük qırğız yazıçısı **Çingiz Aytmatov**, həmçinin tanınmış Azərbaycan nasiri **Mövlud Süleymanlı** müsbət təsir göstərmişdir. Mifoloji-fantastikanın tələblərinə daha yaxşı cavab verdiyinə görə, **Sadiq Elcanlı**nın “*Əbədi sevginin xatırələri*” povesti üzərində durmağı qərara aldıq.

Hər şeydən əvvəl onu qeyd edək ki, yazıçı özünəməxsus yazı tərzi, sənət duyumu və sadə dili ilə digər azərbaycanlı fantastlardan fərqlənir. Bir cəhəti də qeyd etmək yerinə düşər ki, əgər **S.Elcanlı**ya qədər həm dünya, həm sovet (keçmiş SSRİ ərazisində yaşayan xalqların ədəbiyyatı nəzərdə tutulur), həm də Azərbaycan ədəbiyyatında mifologiyadan bəhrələnən yazıçılar (**X.L.Borxes**, **M.Bulqakov**, **Q.Q.Markes**, **Ç.Aytmatov**, **İ.Hüseynov-Muğanna**, **M.Süleymanlı** və b.) çox olsa da, nasır ilk dəfə olaraq real hadisələri mifoloji-fantastik düşüncələrlə qovuşuqda, vəhdət halında verməyi bacarıb. Xeyirin şər üzərində qələbəsini alıqlışlayan müəllif bu povestində insanın mənəvi böyüklüyü, məglubedilməzliyi, onun həyata, işığa, geləcəyə olan əbədi sevgisini təsvir edir.

Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanının giriş sözündə söylədiyi fikirlər yada düşür. Böyük qırğız ədibi ön sözündə bildirir ki, demək istədiklərini oxuculara çatdırmaqdən ötrü fantastikadan istifadə etmişdir, lakin bu fantastika realizmin fantastikasıdır. Əgər **Ç.Aytmatov** realizmin fantastikasını yaratmağı qarşısına məqsəd qoyaraq onun həllinə çalışmışsa, deməli, fantastikanın imkanları bitib-tükənməzdirdi...

S.Elcanlı bu povestini 28 fəsilə ayırmışdır. Hər fəsil müstəqil başlığa və müxtəlif nağıllardan parçalar şəklində epiqraflara malikdir. Bəzən bu epiqraflar uğurlu seçilməsə də, hər halda müəllifin şifahi xalq ədəbiyyatı ilə, xüsusən nağıl və miflərlə yaxından tanış olduğuna dəlalət edir. İlk önce diqqəti o cəlb edir ki, müəllif öz əsəri üçün mövzunu və məkanı başqa yerdən deyil, məhz Bakının dillər əzbəri olmuş məşhur “*Neft Daşları*”ndan götürüb. Əsəri diqqətlə nəzərdən keçirəndə o da hiss olunur ki, müəllif həm də neftçilərin gərgin və ağır zəhmətini, əməyi ilə yaxından tanışdır.

Povest mavi Xəzərin öz qoynuna sıxıb qucaqladığı “Neft Daşları”nda yerləşən tənha buruqda çalışan bir qrup əmək adamının şiddətli küləyi ilə qarşılaşması və tufana düşməsi ilə başlanır. Müstəqil platforma kimi nəhəng dəmir dirəklər üstündə qurulmuş böyük meydançanın üzərində yerləşən, hündürlüyü 74 metrə çatan iri buruğa nəzarət edən neftçilərə ərzaq gətirən qayıq-bufet, həmçinin texniki avadanlıq, iş başında olan fəhlə və mühəndislərdən ibarət 8 nəfər müəmmalı şəkildə dənizin dibinə qərq olur. Axtarışlar heç bir nəticə vermir. Sarsıcı və vahiməli hadisə ilə birlikdə göy üzərində yanar buludlar peydə olur. Dənizdəki tufanın ən şiddətli anlarında qəfildən gözə görünən həmin qırmızı buludlar Palçıq təpəciklər yatağına, düz itkin buruğun yerləşdiyi istiqamətə “hücum çəkmiş”, səmada ani yanar qövs çizmişdi. Bu hadisəni zəlzələylə, adı təsadüflə və “kosmik oğurluqla” bağlayan hər bir insanın öz ehtimalı vardır. Əslində bu sualın cavabı oxucu üçün axıra qədər aydın olmur. İyirmi altı gündən sonra respublikanın əksər qəzetləri neftçilərin faciəli yox olması ilə əlaqədar nekroloq dərc edirlər: “*Onlar Vətən uğrunda həlak olmuşlar. Onların şanlı xatirəsi əbədi yaşayacaqdır*”.

Bəs nağıllardakı Məlikməmməd kimi qaranlıq dünyaya “qərq olanlar” kimlərdi? Neft Daşları zonasında dəniz relyefinin və mürəkkəb geofiziki proseslərin dərin bilicisi sayılan baş geoloq, professor Həbib Qaşqay, qayıq-bufetdə işləyən gənc qız Nüşabə, qayıq-bufeti idarə edən, Nüşabəyə dəlicəsinə vurulmuş Ələddin, gənc romantik yazıçı — neftçilərin şanlı və şərəfli əməyi ilə bağlı roman yazmaqdan ötrü material toplamaq məqsədilə buruqda usta köməkçisi vəzifəsinə düzələrək işləyən — Saday, buruq ustası Rəşid Kələntərli, usta Məhəmməd və daha iki nəfərdən ibarət bu kiçik itkin dəstənin taleyi qalır təbiətin insafına. Əsərin süjet xətti qədim Azərbaycan nağıllarının poetikasına uyğun gelir. Qaranlıq dünyaya düşmüş insanlar ümidişlərini itirmirlər, həm özləri mübarizə aparır, həm də o dünyadan xeyirxah qüvvələrinin köməkliyi ilə, özü də çoxlu əzab-əziyyətlərdən sonra işıqlı dünyaya çıxırlar. Ancaq bir fərqli cəhət var ki, nağıllarda bu cür hadisələr bir nəfərin (Məlikməmməd, Keçəl və başqa baş qəhrəmanlarının) başına gəlirsə, bu povestdə bir neçə surət iştirak edir. Fikrimizcə, əsərin yazılıma tarixinə (1988) nəzər salsaq, bunun səbəbini izah etmək çətin olmaz: axı o dövrdə kollektivçilik əhval-ruhiyyəsi hər yerdə olduğu kimi, ədəbiyyatda da hakim mövqe tuturdu. İlk baxışdan əsəri oxuyanda adama elə gəlir ki, buradakı xeyirxah qüvvələr qeyri-adi məxluqların bir nümayəndəsidir. Lakin povesti diqqətlə oxuyanda maraqlı bir cəhət hiss olunur: Azərbaycan şifahi xalq ədəbiyyatında, o cümlədən nağıllarımızda xeyirxah qüvvə sehirli quş və ya ağ qoç obrazında göstərilirsə, əsərdə bu qüvvəni əbədi məhəbbət, həyata sevgi, qələbəyə inam, bilik və başqalarına hörmət hissəleri əvəz edir. Düzdür, əsərin qəhrəmanlarının işıqlı dünyaya, yəni yer üzünə çıxmalarına yeraltı aləmin qeyri-adi varlıqlarının nümayəndəsinin köməyi dəyir. Lakin professor Qaşqayın biliyi, gənc yazıçı Sadayın cəsarəti, bufetçi Nüşabənin məhəbbəti, qayıqçı Ələddinin həyat eşqi, buruq ustası R.Kələntərlinin əzəmətli gücü olmasaydı, bu kiçik dəstə qaranlıq dünyadan çox çətin ki, qurtula bilərdi. Ancaq nə etmək olar: hər hansı bir mübarizə qurban tələb edir.

Zülmət aləmlə mübarizə aparan bəzi insanların faciəli surətdə həlak olmasına baxmayaraq, sağ qalıb işıqlı dünyaya çıxanların simasında ölenlərin ruhu da xilas olub həyata qayıdır.

Süjet xəttinə nəzər salaq: ayılan kimi professor Qaşqay düşdükleri şəraitə qiyənləndirib özünü ələ ala bilir. Məzarı xatırladan zülmət qaranlıqdan qorxmayan professor tez bir zamanda nə baş verdiyini hiss edir, şəraitə uyğun addımlır ata bilir: qatı qaranlığa baxmayaraq, ilk əvvəl “fəlakət yoldaşları”nı axtarmağa başlayır. Və doğrudan da elm, bilik, savad, bir də həyat təcrübəsi professorun doğru yolda olduğuna zəmanət verir. O, iş yoldaşlarının ikisini tapa bilməsə də, özünü itirmir. Başlarına gələn fəlakəti əvvəldən axıra kimi yadına salaraq, dəstəyə başçılıq etməyi öz boynuna götürür. Onlarla birlikdə dənizin altına qərq olmuş qayıq-bufetdəki ərzaq, ov tüfəngi, bıçaq, habelə başqa gərəkli əşyaları, neftçilərin iş prosesində işlətdikləri ləvazimatları və su ehtiyatını bir yerə toplamağı tapşırır. Professor əllərində olan ərzaq və suyu qənaətlə işlətmək üçün gündəlik normanı müəyyənləşdirir. İlk baxışdan elə görünə bilər ki, süjet xətti adama artıq məlumdur. Lakin hadisələrin dinamikliyi və gərginliyi oxucu marağınə səbəb olur. Neftçi Məmmədin aldığı yaradan keçinməsi, onun basdırılması, ruhi sarsıntılar keçirən Ələddinin müalicəsi, başları xarab olmasın deyə, professorun təklifi ilə adamların müəyyən işlərlə məşğul olması elə dəqiqliklə verilmişdir ki, bu cür iradəli insanların istənilən şəraitdən sağ-salamat çıxacaqlarına oxucu heç bir şübhə etmir. Professorun təklifi ilə onlar xilas yolunu axtarmağa başlayırlar. Müəllif elə bil bununla şəxsiyyətin cəmiyyətdəki xüsusi rolunu göstərməyə çalışır. Məhz bir nəfərin dedikləri ilə hərəkət etdiklərinə görə, fəlakətə düşmüş insanlar xilas ola bilirlər. Öz dövrü üçün belə bir qənaətlə çıxış etməyin yazılıdan ötrü asan olmadığını başa düşmək heç də çətin deyil. Hamı bir nəfərə, professora qulaq asdıgına görə, nizam-intizam yaranır və adamlar qarşılara qoyduqları məqsədə çatırlar. Həbib Qaşqay nəinki özünün, həm də başqalarının həyatına görə cavabdeh olduğunu bir dəqiqə də unutmur. O, hətta qeyri-adi məxluqlarla rastlaşanda belə, sayıqlığını itirmir. Bəs bu qeyri-adi məxluqlar və ya varlıqlar kimlərdir? İşıq saçdıqlarına və həm də onlara xeyirxah xilaskar kimi baxlığına görə, Nüşabə bu qeyri-tanış varlıqları “*imbia*” adlandırır ki, bunun da mənası “*işıqlı məxluq, bizi işıqlıga apar*” deməkdir. Düzdür, müəllif bu məxluqlar barədə elə bir aydın məlumat vermədiyinə görə, oxucuda müəyyən suallar yaranır: “*Onlar özgəplanetlidirlərmi?*” “*Yeraltı dünyyanın şüurlu məxluqlarıdırırlarsa, onda nə üçün yazıçı bu barədə daha geniş məlumat vermir?*” “*Yox əgər kosmosdan gələn varlıqlardırsa, onda nəyə görə yazıçı onların heç olmasa haradan gəlmələri barədə kiçik də olsa bir informasiya vermir?*” və s. və i.a.

İkinci ehtimal bir qədər inandırıcı görünümür: ona görə ki, imbiaların primitiv hərəkətləri, silahsız-texnikasız olmaları, vəhşilər kimi adam qanını içmələri və insanların başını kəsməklə onları qətlə yetirmələri, qəbilə başçısına tabe olmaları və başqa bu kimi ştrixlər bizə imkan verir ki, onları ancaq qaranlıq dünyyanın sakınları kimi qəbul edək. Professor Qaşqayın rəhbərliyi ilə dəstənin üzvləri imbiaların bir neçəsini tələyə salır və sonra da “yaxşılıq” edib onları xilas edərək azadlığa buraxırlar. Bu “yaxşılıq” itmir və həmin imbialar işıqlı dünyaya aparan yolu azmiş insanlara göstərilərlər.

İmbia “qəbiləsi”ndəki münaqışə isə insanların və bayaq qeyd etdiyimiz “yaxşılığın” qələbəsi ilə başa çatır. Qəbilə başçısı insanlara kömək edən imbia erkəyini ölümə məhkum edir. Professor Qaşqay başqa çıxış yolunun olmadığını görüb ov tüfəngi ilə qəbilə başçısını vurub öldürür. Bu epizodun özündə çox böyük məna var: inkişafın qeyri-inkişaf — gerilik üzərində sözsüz hökmranlığı. Digər imbialar adamlara yol göstərən imbianı yeni qəbilə başçısı seçirlər. Öldürülmüş qəbilə başçısının isə ürəyinin qanını qızıl cama sıxıb yeni

başçıya verirlər. Bundan sonra insanlar yenə xilas yoluna davam edirlər. İlk baxışdan hər şey yaxşı gedir. İnsanlar ilə imbiacların münaqışəsi “qan tökülməklə” həll olunmasına baxmayaraq, hər halda sülh yolu ilə bitir. Amma sonrakı hadisələr bir qədər başqa istiqamətdə inkişaf etməyə başlayır. Lakin dəhşət fantastikası bölümünün imkanlarından istifadə edən müəllifin (hətta aralarındaki barışığa baxmayaraq) Ələddin ilə usta Kələntərlinin başını imbiaclara nə üçün kəsdirdiyi oxucuların örträ müəmmalı qalır. Professora yuxuda deyildiyi kimi, işqli dünyaya ancaq üç nəfər — özü, Nüşabə və gənc yazıçı Saday gəlib çıxır. Bu bir növ işığın qaranlığa, xeyirin şərə, insan həyatının ölümə qalib gəlməsi demək idi.

Əsərlə tanış olan oxucu görür ki, müəllif bir çox bəşəri suallara cavab axtarmağa çalışır: insan və dünya, həyat və tarix, başlanğıc və son, məhəbbət və tale. Əlbəttə, bu suallar heç də oxucu üçün təzə deyildir. Lakin müəllifin bu suallara mifoloji baxımdan cavab araması onu göstərir ki, yazıçı ədəbiyyatda öz sözünü demək arzusundadır. İnsanın yaşı nə qədərdir? Bu bəşəri suala yazıcının cavabına baxaq: “*O uzaq, ötərgi fəhm professora belə bir duyumu da diqtə edirdi ki, sənin qurx üç yox, milyonlarca yaşın var... Və professorun içəri dünyasındaki dərinliyə axan nur-işiq həmin milyonlarca yaşın izlərini, xatirələrini tutub gedirdi. O milyonlarca yaşın izləri, xatirələri sırlı bir şəfəqlə nurlanırdı, son dərəcə əlçatmaz, anlaşılmaz duyğular, fəhmlər, səslər, küylər yiğnağı kimi canlanırdı. Professora elə gəlirdi ki, milyonlarca yaşın izlərini, xatirələrini tutub getdikcə, o, nəinki təkcə adamların, eləcə də heyvanların, quşların, ağacların, otların, daşların, kəsəklərin də səsini, çığartısını eşidir...*” (Sadıq Elcanlı, “Əbədi sevginin xatirələri”, Bakı, “Gənclik” nəş., 1987, səh. 73).

Yüz illər boyu Şərq ilə Qərb filosoflarını, yazarlarını düşündürən çoxsaylı mürəkkəb fəlsəfi problemləri yazıçı professor Qaşqayıñ düşüncələrində araşdırır və ortaya çıxan ən böyük suala cavab tapmaq istəyir.

Bədəndən ayrılan can yaşarmı tək?

Canlar hara gedir, söylə bir görək?

— soruşan böyük mütəfəkkir **Nizami Gəncəvi** kimi cavan yazılımını da “*olum və ölüm*” problemi çox maraqlandırır.

Geologiya-mineralogiya elmləri doktoru, dünyanın dialektik getişatına, fiziki-kimyəvi ənənələrə inanan professor **Həbib Qaşqayıñ** düşündükləri isə bunlardır:

“*Elm meyitin çürüməsini, torpağa çevriləməsini inkar etmir. Maddə itmir, yox olmur, çevrilmir, cildini dəyişmir. Bütün kainat, bütün canlı və cansız varlıq sayı bəlli elementlərin müxtəlif birləşməsindən ibarətdir. Adamla həmin adamın çürüntüsü arasında əlaqə mütləq yox dərəcəsindədirmi? Bəli, ölüm can və cəsəd vəhdətinin pozulması, protoplazma ətalətidir, yaşarı ahəngdarlığın fiziki tənəzzülüdür. Lakin mütləq məhvildirmi? Yox, aşkar nisbilikdir. Qoca Eynşteynin nisbilik nəzəriyyəsi burda da özünü doğruldur. Can və cəsədin ahəngdar vəhdəti pozulur, nisbi sona çatır; cəsəd fiziki-kimyəvi*

çevrilmələrə məruz qalır; dövr edir, təzədən çevrilir. Lakin itmir, mütləq sona çatmır, dövr edir, təzədən qayıdır...”

Adı bir insanın beynin və ürək, fəhm və instinkt işığında milyon illərin yaddaşına, xatırələrinə, genetik sırlarınə qayıtmağının mümkünluğunə inanmaq olarmı?! Huşa getmiş professor Qaşqayın başına nə gəlir? “*Quru kəllələr belədən-belə diğirlənirdi, təsbeh dənələri qışqırırdı. Hardasa nəhəng bir çax fırlanırdı, bu qarışq səsləri, çıçırtıları dən kimi üyüdürdü. Təzə doğulanlar böyüyürdü, böyüyüb istəklərini ötənlər ölürdü, ölənlər çürüyüb torpaq olurdu, çürüyüb torpaq olanlar buğda cildində, mer-meyvə donunda təzədən qayıdırı, kişilərdə gücə-qüvvəyə, hamılə qadınlarda arzuya-murada dönürdü. Bir də görürdün buğda cildində qayidan bir şah oğlu şahzadə bir şərçənin yemi olurdu, o, quşcuğazın gücündə-qüvvəsində yaşayırı, davam edirdi; gücü dünyaca olan nəhəng bir kərgədan qızıl yanaqlı alma donunda bir gözəl gəlinin qismətinə düşürdü, o gəlinin bətnindəki süd qoxulu səslər həmin kərgədan nəfəsindən diksiniirdi; bir tənbəl oğlu tənbəl də tənbəki cildində bir igidin qəlyanına dolurdu, tüstü olub onun ciyərlərinə yayıldı, onu işdən-gücdən soyudurdu, bezdirirdi. Həbib Qaşqay bir selbəlik sərçə canına siğna-sığına kərgədan gücündən diksinq-diksinq, tənbəl oğlu tənbəlin tüstüsündən bezə-bezə gedirdi. Milyonlarca yaşın izləri, xatırələri tükənmək bilmirdi. Nəhəng çax fırlanırdı, illərin, min illərin səslərini, çıçırtılarını dən kimi üyüdürdü. Ana bətnində başlayan, qoca duyğularında can verən, torpağa dənən, cilddən-cildə düşən, sahilsiz illər boyunca itibatmadan, sona çatmadan dövr edən, müqəddəs dualar qədər doğma və vahiməli olan səslər, çıçırtılar Həbib Qaşqayın qulaqlarını batırırdı, ölü kimi sakitcə uzanıb bu qulaqbatarıcı, vahiməli qara-qışqırıq, milyonlarca illərin xatırələrinə dalmışdı. O uzaq-uzaq xatırələr həyat ağacının zirvəsində, son ucunda dayanmış Həbib Qaşqayı necə, nə yolla keçmişdi, milyon illərin qəfildən oyanmış yaddaşına, belə bir möcüzənin baş verdiyinə insanları necə, nə yolla inandırasan...”*

Əsərdən sitat götirdiyimiz bu parçadakı fəlsəfi informasiyanın çoxluğu povestin oxunuşunu bir qədər ağırlaşdırırsa da, müəllif onları elə verməyə çalışıb ki, oxucunu yormasın. Belə ki, bu fikir-düşüncələr professor Qaşqayın beynində ancaq çox gərgin psixoloji sarsıntılar keçirtdiyi zaman yaranır. O, cavanlara görə yemək və içməkdən imtina edir. Professorun işıqlı siması oxucuların qəlbində əbədi olaraq həkk olunur. İndiki müasir şəraitdə, belə çətin zəmanədə yaşadığımız bir vaxtda Həbib Qaşqay kimi ədəbi qəhrəmanlara cəmiyyətin necə də ehtiyacı var! Vətən torpaqlarının düşmən tapdağı altında olduğu bir vaxtda bu əsərin gənclərimizin torpağa məhəbbət, tarixə inam, millətə sevgi ruhunda tərbiyələndirilməsində çox böyük rol ola bilər. Onu da vurgulamaq yerinə düşərdi ki, gənclərin mənəvi-intellektual cəhətdən inkişafında fantastik əsərlərin rolunun çox böyük olduğunu nəzərə alıb, orta və ali məktəb dərsliklərində belə əsərlərdən istifadə edilməsi müsbət nəticələr verərdi.

Çağdaş Azərbaycan bədii fantastik nəsri barədə qısaca da olsa, ümumi məlumatlar verəndən sonra belə bir məntiqli sual ortaya çıxa bilər: digər ədəbi növlərdə necə — deyək ki, dramaturgiyada — fantastikadan istifadə edilmişdirmi? Bizi maraqlandıran bu suala cavab tapmaq heç də asan deyil. Belə ki, Azərbaycan teatrlarında səhnəyə qoyulan dram əsərlərinin heç də hamısı çap edilməyib. Onların içində fantastik əsərləri seçmək imkanı bir qədər məhdud olduğuna görə, çap olunan bir dram əsəri ilə kifayətlənməli olduq: söhbət tanınmış Azərbaycan yazıçısı Ənvər Məmmədxanlıının 1970-ci ildə yazdığı “*Kəlla və qızılgül*” pyesindən gedir. Müəllif bu əsərin janrını feerik komediya kimi müəyyənləşdirmişdir. Fikrimizcə, müəllif “feerik” (əfsanə məzmunlu teatr tamaşası, yaxud fantastik hissələri

simvollarla əvəzlənən pyes) anlayışını fantastika sözü ilə əvəz edə bilərdi. Əsəri təhlil edəndən sonra onun psixoloji-fantastik bölümün tələblərinə bütünlükldə cavab verdiyinin şahidi olduq. Onu qeyd etmək lazımdır ki, əsərin qəhrəmanının (baxmayaraq ki, o, robotdur) faciəli taleyini oxuyandan sonra müəllifin pyesin janrını komediya kimi müəyyənləşdirməsi bizim üçün bir qədər qaranlıq qaldı. Fikrimizcə, yazıçı senzurani azdırmaq məqsədi ilə onu elə yazmışdı. Həm də unutmaq olmaz ki, o dövrdə fantastik metodu ilə yazılmış əsərləri ciddi ədəbiyyat nümunəsi kimi qəbul etmək istəmirdilər. **Ə.Məmmədxanlı**nın bütün yaradıcılığına məxsus fəlsəfi ümumiləşdirmə və üslub ağırlığı bu pyesində də özünü göstərir. Özü də müəllifin toxunduğu insan psixologiyası, əbədilik və azadlıq, dünya və həyat kimi problemlər əsərə psixoloji çalardan başqa, həm də fəlsəfi mənalar verir. Demək olar ki, ilk və həm də uğurlu bir fantastik dram əsəri kimi “*Kəllə və qızılğıl*” dramı bizim ciddi marağımıza səbəb oldu.

Üç hissəli bu pyes on yeddi “röya”dan ibarətdir. Cox maraqlıdır ki, müəllif ədəbiyyatşunaslığımızda qəbul edilmiş şəkil və ya səhnə deyil, “röya” anlayışını işlətmişdi. Birinci hissənin ilk röyası Neyrokibernetika İnstitutunun laboratoriyasında elmi şuranın iclası ilə başlayır. İnstitutun üç elmi əməkdaşının — Fərid, Cahid və Rizvanın yaratdığı Ron adlı elektron robot səhnənin yuxarısındakı ekranda kötük üstə oturaraq əlində tutduğu insan kəlləsinin sümüyü üstündə qələmlə nə isə yazır. Layihəyə görə, Ron düşünən maşındır və o, canlı həyata qovuşmadan onun haqqında düşünməlidir. Lakin bu cansız robot elə ilk səhnədə özünü insanlara tutub deyir:

“Düşünmək — yaratmaqdır. Yaratmaq üçünsə mən azad olmalıyam. Bu ekrandan qopub düşməliyəm. Zirzəmiyə enib beynim üzərində özüm işləməliyəm. Lakin məni süni bir zəka kimi yaradan tanrılar, mənə süni bir azadlıq verməyə qorxular. Tanrılarda prinsip yoxdur. Tanrılar həmişə prinsipsiz olublar...” (Ənvər Məmmədxanlı, “Seçilmiş əsərləri: II cilddə”, Bakı, “Yazıçı” nəş., 1985, səh. 137).

Beləliklə, elə ilk epizoddan görürük ki, əsərdə böyük, həm də bəşəri xarakter daşıyan münaqişə yaranır. İnsan və yaratdığı düşünən maşın arasında münaqişə mübarizəyə çevriləcəkmi? İnsan, yaxud robot, şüur və ya elmin yaratdığı düşünən maşın, Yaradan, ya da yaradılan yaşayacaq bu dünyada?! Bu sualları elə əvvəldən ortaya atan yazıçının bəşəri məsələlərə belə həssaslıqla yanaşmasını ancaq alqışlamaq olar. Ron insanın yaratdığı ilk elektron robotlar nəslinin nümayəndəsidir. Lakin o, hələ ilk nəsil maşınlardandır. Əlbəttə, həm o dövrün, həm də zəmanəmizin oxucusu müəllifi qınaya bilər ki, dünya fantastlarının yaratdığı bioloji robotlar az qala insanı üstələdikləri halda, nə üçün əsərin qəhrəmanının beyni əlli ton ağırlığındadır? Hələ üstəlik də böyük bir binanın zirzəmisində yerləşir, özü də bir şəhərin işlətdiyi elektrik enerjisi qədər enerjini “udur”?! Ancaq unutmaq lazım deyil ki, **Ə.Məmmədxanlı** elmi-fantastik əsər yazmağı qarşısına məqsəd qoymamışdı. Yazıçı insan psixologiyasının qatları, sirləri və qəribəlikləri ilə maraqlandığına görə, əsər daha çox psixoloji dram formasında qələmə alınmışdır.

Beləliklə, Ron adlı robotun beyni ondan ayrı, Neyrokibernetika İnstitutunun təcrübə laboratoriyasının yerləşdiyi binanın yekə zirzəmisində yerləşir. Yazıçı robot simasında insana, onun hiss və duyğularına, yaddaş və şüuruna, hətta sovet ideologiyasının az qala tabu qoyduğu bir məsələyə — şüuraltına (*və ya Zigmund Freydin təklif etdiyi təhtəlşüura*) münasibətini, özü də cəsarətli münasibətini bildirir. Yazıçı insan psixologiyasının müxtəlif tərəflərini və elementlərini maddiləşdirərək onun dərin qatlarına varmaq istəyir. Belə ki, robotun beyninə “nitq”, “düşünmək”, “məntiq”, “şöhrət”, “özünütənqid” və başqa “bloklar”ı

açıb-bağlamaqla onun “tanrı”ları olan insanlar (həm də müəllif) insan psixologiyasını öyrənməyə, göstərməyə çalışırlar. Və haradasa buna nail ola bilirlər. Gəlin, bir-bir bunları nəzərdən keçirək.

“Nə qədər ki, o bir şey yaratmamışdır, nə isə ixtira etməmişdir, — mən onun düşündüyünə inanmayacağam...” — dramaturq sanki institut direktorunun bu sözləri ilə oxucunun özünü düşündürməyə vadar edir. Qeyd etmək lazımdır ki, əsər sovet ideologiyasının ictimai düşüncədə və mənəviyyatda hakim mövqe tutduğu bir dövrə yazılsa da, oxucu müəllifin sovet yazıçılarına xas olmayan bir cəsarətlə şəxsiyyət azadlığını tərənnüm etdiyini görür, həmçinin yaşadığı zəmanənin qayda-qanunlarına qarşı barışmaz sənətkar mövqeyi ilə rastlaşır. Gənc alim Cahidin dediyi sözlərə diqqət yetirək:

“Nə üçün onun azadlığı bizi qorxudur? Biz ona düşüncə vermişik ki, düşünməsin? Quşa qanad vermişik ki, uçmasın? Proqrama görə o, şəxsiyyətə dönüb məhv olur...”

Əsəri oxuduqca ədəbi-fəlsəfi problemlər silsiləsinə rast gəlirik: azad düşüncə, yaradıcı şəxsiyyət və zaman, fərd və cəmiyyət, seçilmiş fərdlər, maşın və fərd, tarixə, xalq adət-ənənələrinə biganəlik, yaradan və yaradılan, nəsillər arasındaki münasibətlər, təbiət və dünya, məhəbbət və gözəllik, təklik və əbədiyyət və s.

Hər şeydən əvvəl bu əsərin yazıldığı dövrə nəzər salmaq vacibdir. Çünkü bu dövrə bəşəriyyəti maraqlandıran, hətta qorxuya salan məsələlərlə, problemlərlə tanış olmadan bu kimi müxtəlif əsərlərin əsas mənasını başa düşmək mümkün deyil. 1970-1980-cı illərdə dünya təkcə elmi-texniki inqilab deyil, həm də hərbi, siyasi, ekoloji və mənəvi böhranlar içində çabalayırdı. Bu problemlərin böyük əksəriyyəti indi də aktualdır. Baxmayaraq ki, onların bəziləri öz həllini tapıb, ancaq o zaman — XX əsrin ikinci yarısından sonra iki rəqib sistemə bölünən dünya bir neçə ümumi və xüsusi, həm də bəşəri problem qarşısında aciz qalmışdı. Elm və texnika — inkişaf məhvə doğru aparıb çıxarmır ki? Elmi-texniki inqilab ekologianın düşməni deyil ki? Atom təhlükəsi realdırı? Sovet İttifaqı dönyanın inkişafına mane olmur ki? Üçüncü Dünya müharibəsi olacaqmı? **“Kəllə və qızılğül”** pyesi qələmə alınan vaxt bu və digər suallar hamını — tərəqqipərvər bəşəriyyətin əksər düşünən insanlarını narahat edirdi. O vaxt hətta belə bir lətifəyə oxşar məsəl də dillərdə gəzirdi:

“Bir dahidən soruşurlar ki, üçüncü dünya müharibəsində hansı tərəf qalib gələcək? Cavab verir ki, qalibin kim olduğunu deyə bilməz, fəqət onu dəqiq bilir ki, dördüncü dünya müharibəsində əsas silah daş və ağaç olacaq.”

Belə bir şəraitdə fantastik səhnə əsəri yanan **Ə.Məmmədxanlı** dünya ədəbiyyatının ən gözəl ənənələrindən istifadə edərək, onu bir ziyalı kimi narahat edən məsələlərə münasibətini bildirir. Müqayisə üçün onu da xatırlamaq yerinə düşər ki, o dövrə bütün dünyada yaranan elmi-fantastik əsərlərdə əsas süjet xətləri bunlar idi:

- 1) *Gələcəkdə Yer planetinin taleyi;*
- 2) *Üçüncü Dünya müharibəsi və ya atom savaşı;*
- 3) *Başqa planetdən gəlmələrin “kosmik səlib yürüşünə” qarşı ümumplanetin müdafiəsi ideyası;*
- 4) *Elmi-texniki inqilabın, xüsusən də kompüter və robot texnikasının inkişafı nəticəsində yarana bilən təhlükə, yəni insan öz yaratıqlarının əsirinə çevrilməyəcək ki?*

Əlbəttə, daha başqa süjet xətlərini də müəyyənləşdirmək olar. Lakin sadaladıqlarımız ötən yüzilliin ortalarında dünya ədəbiyyatında daha çox işlənən, çox yayılmış süjet xətləri idi. Bu mənada “*Kəllə və qızılqül*” dramı dördüncü süjet xəttinə malik psixoloji-fantastik əsərdir. Əsərə nəzər salaq. Robot Ronun tələbi ilə beyninin açarını onun özünə verirlər. Lakin layihənin elmi rəhbəri olan professor elə o an əmr edir ki, onun azadlığını dərhal nəzarət altına alsınlar:

“Yoxsa onun azadlığı bizə baha oturar, yaxud bu azadlıq onu tez qudurdar”.

Yazıcı sanki bununla ötən əsrin əllinci illərində — keçmiş sovet diktatoru İ. Stalin vəfat edəndən sonra, keçmiş SSRİ-də baş verən demokratik dəyişikliklərə, o dəyişikliklərin meydana gətirdiyi məşhur dissident hərəkatına işarə edirdi. Dramaturq düşündüklərini hətta robot Ronun dilindən deyir: “*Müəllim, mənim azadlığıma qeyri-azadlıq lazımdır?*” Məlum məsələdir ki, adı bir robotun dili ilə sənətkar bu sualı zəmanəsinə verirdi, o dövrün siyasi sistemindən bunu soruşurdu. Robot ona qızılqül hədiyyə gətirən, laboratoriyada adı süpürgəçi işləyən Lumu xala ilə səhbətlərində belə, çox ciddi, həm də fəlsəfi məsələlərə toxunur:

“Ron. Gözəllik nə qədər həyəcanlı imiş...

Nəzəri olaraq mən bilirdim ki, güllər, çıxəklər hansı milyard atomların kiçik tufanıdır, amma təsəvvür eləməzdim ki, gözəllik ilə üz-üzə gələndə...”

Və ya:

“...Deyirəm, bəlkə mən o üç nəfər gənc tanrıının, tanrılıq təcrübələri az tanrıların dahiyanə səhviyəm?”

Bu artıq klassik fəlsəfə deyil, fantastikanın yaratdığı texniki fəlsəfəsidir. Fikir verəndə görürük ki, yazıçı belə texniki fəlsəfədən həyat fəlsəfəsinə çox asanlıqla keçə bilir:

“Rom. Lumu xala, mənim heç kəsim və ya heç nəyim yoxdur, yalnız düşünməkdən başqa... Nəsillər gələcək bu dünyaya, nəsillər gedəcək bu dünyadan, mənim isə işim-güçüm yalnız düşünmək olacaq...”

Lumu. Yox bala, heç kəs bu dünyada qurd ilə qiyamətə qalmayacaq. Bir də axı nəyə lazımdır, kimə lazımdır həmişə bu dünyada qalmaq? Yay deyirsənmi, yay elə haman yaydır, qış deyirsən, qış elə haman qışdır, bozbaş deyirsən, vallah bozbaş elə haman bozbaşdır...”

Robotun beyninə “*özünütənqid*” bloku bağlayandan sonra “*tarixdə ilk dəfə ağıllı bir varlıq öz aqlını bəyənmir*”. Bunu eşidən insanlar arasında belə bir dialoq gedir:

“Direktor. ...Bəyənmir, inidən özünü dahi hesab etsəydi, sizi axmaq vəziyyətdə qoyardı.

Rizvan. İlahi, nə qədər çətin imiş tanrı olmaq!

Direktor. Mümkün deyil tanrı olmaq! Əgər mümkün olsayıdı, göylərin bütün tanrıları bir-birinin dalınca istefaya çıxmazdılar.

Ron. Elədir, müəllim, öz yaratdıqlarından geri qalan tanrılar həmişə tərəqqiyə əngəl olublar”.

Əgər tanrı tərəfindən yaradılmış insan nə isə yaradırsa, deməli, özü də allahlıq mərtəbəsinə yüksəlir. İslam və Şərq, xristian və Qərb fəlsəfəsini çox gözəl bilən, sufiliyə və hürifiizmə, dialektik materializm və ateizmə yaxından bələd olan **Ə.Məmmədxanlı** bu səhnə əsərində fəlsəfənin bütün sahələrindən bəhrələnmişdir. Yaziçinin klassik fəlsəfədən texniki fəlsəfəyə, həyat fəlsəfəsindən siyasi fəlsəfəyə necə keçdiyini biz aşağıdakı parçadan da aydın görürük:

“Rizvan. Təbiət ulduzdan əvvəlki maddəni milyard il çalxalayandan sonra bizim beynimizi yaratdı. Amma ulduzdan əvvəlki maddəni nənəm nehrəsinə töküb bir milyon il çalxalasayıdı, bu gün mənim əlimdə bundan daha kamil bir beynim olardı...”

Siyasi fəlsəfəyə və ya yazıçının yaşadığı mühitə etirazına aid isə bu parça yaxşı misaldır:

“Rizvan. Nə danışırsan, Ron? Hər tərəfdə maqnitafon var, nə danışırıqsa yazılır. Xahiş edirəm, mümkün qədər idealizmdən uzaq ol!

Ron. Hərdən mən bir az düşünmək istəyəndə, sən dərhal qorxuya düşürsən.

Rizvan. Ah, Ron, elə düşün ki, xatasız olsun! Yoxsa professor bizi ittiham edər ki, sənin simanda idealist bir maşın yaratmışıq...”

Yuxarıda qeyd etdiyimiz yaradan ilə yaradılan arasındaki bəşəri problemi isə yazıçı belə göstərir:

“Ron. ...Məni quraşdırarkən, şəxsən sən nəyə doğru can atırdın?

Cahid. Həyatın adiliyindən qaçırdım, Ron, məni ağızına alıb aparan ötərilikdən xilas olmaq üçün mən sənin ətəyindən yapışdım. Ürəkdə həmişə sonsuz idrak yanğısı var. Anlamadığın böyük qaranlığı işıqlandırmaq arzusu... Biz çox az bilirik, Ron, amma biz çox bilməliyik... Və kainat özü bizim üçün xam materialdır, yeni bir kainat qurmaq üçün... Beş milyard il sonra bizim günəş sistemi məhv olsa belə, yenə insan düşüncəsi qalacaq və bəlkə o insan düşüncəsi yeni günəş sistemi tikintisini başlayacaq...”

Burada dramaturq artıq rəsmi hakim sovet materialist düşüncəsindən uzaqlaşaraq idealist fəlsəfəsinə yaxınlaşır. Bəs həyatın mənasını müəllif nədə görür?

“Ron. Deyirdi həyat nədir anlamadım, amma qeyri-mümkünə inanıb yaşamaq lazımdır. Deyirdi sən getməyi bacarsaydın, Ron, mən inanardım ki, sən gəlmışdin, yaxud yox olsaydın, inanardım ki, sən vardın...”

Pyesin ən maraqlı cəhətlərindən biri də odur ki, fantastik əsər yazmasına baxmayaraq, **Ə.Məmmədxanlı** elm və texnikanın inkişafının insanların öz tarixi keçmişini unutmasına aparıb çıxarmasını tənqid edir. **“Cəhrə”** sözünü eşidən robot onun mənasını sorusanda, böyük texniki nailiyyət sahibi olan alımlər buna cavab verə bilmirlər. Deyirlər ki, gərək özləri muzeyə gedib cəhrənin nə olduğunu öyrənsinlər. Müəllif, həmçinin, insan xasiyyətindəki şöhrətpərəstlik, eqoizm və başqa bu kimi mənfi cəhətləri də tənqid edir. Robotun beyninə “eqoizm blokunu” calayan kimi o, “mən-mən” deyə yalnız özündən danışmağa başlayır. Yaxud “şöhrət bloku” işə düşən kimi Ron xüsusi “kabinet” xəstəliyinə düşür. Ancaq süpürgəçi nəvəsinin göndərdiyi qızılıgülü cansız maşına bağışlayanda o, heç nə anlamır. Sanki yazıçı bununla demək istəyir ki, məhz gözəllik hissinə malik olan insan qəlbi canlı adamı cansız və ruhsuz maşından, robotdan fərqləndirir.

Əsrlərin görüşdürüyü bir zamanda həyatın axarı hansı səmtə doğru olacaq? Müəllif bu bəşəri suala cavab axtarır:

“Əfruz. Bura gəl Cahid, ora, çölə bax, Cahid, yağış altında tək-tənha bir at gəlib rəls yanında durub başını aşağı salıb. Niyə çıxıb bir yana getmir?

Cahid. Burda, bu rəls yanında yolu qurtarıb Ruz, yeddi min il çapandan sonra indi bilmir hara getsin.

Əfruz. Bəşəriyyət...

Cahid. Uşaq kimi zalimdir, Ruz!”

İnsan və təbiət, insan və dünya probleminə isə dramaturqun münasibəti birmənalı deyil:

“Rizvan. Mübarəkdir, Lumu xala, tamaşa eləyirəm, bu, o qocaman süpürgədir ki, min illərdən bəri bəşəriyyəti zir-zibil içində boğulmaqdan xilas eləyib, çünkü bütün saysız-hesabsız canlılar içində bu dünyayı zibilləyən yeganə bir məxluq varsa, o da hamamda çox cimməyi sevən insandır...”

Konstrukturların birinin beyninin fotosəklini çəkib öz beynini ona oxşatmaq istəyəndə robot görür ki, beyni buna dözmür. Ron məcburiyyət qarşısında qalib tez onu demontaj etməli olur. Robot ilə alim arasındaki dialoq isə XX əsr ilə insan arasındaki sorğu-sualı bənzəyir:

“Ron. Canlı beynin davam gətirmədiyinə mənim elektron beynim davam gətirmədi. Və üstəlik demə, siz hələ məni yaradıb qurtarmamış mənimlə mübarizəyə başlamışınız. Sürurardınız mənə get deyirmiş, dağıl deyirmiş, söküł deyirmiş, yox ol deyirmiş!

Rizvan. Sürurardım min dəfə lənətə gəlsin, yəni mən bu qədər prinsipsizəm?

Ron. Ah, tanrılar həmişə prinsipsiz olublar. Məni yaradanda siz bilirdiniz ki, əgər düşüncə düşüncədirsa, heç vaxt xamuta gəlməyəcək və düşünən bir dəmir belə əmrə boyun əyə bilməz.

Rizvan. Ron, bizi sənin elektron beynini canlı beynimizə dost və eyni zamanda nəcib bir rəqib kimi quraşdırmışdıq.

Ron. Elə ona görə mənim elektron beynim düşünməyə başladı ki, mən kiməm, yaxud nəyəm? Əgər mən yalnız özüm üçünəmsə, onda özüm üçün nə idim?”

Pyesin sonunda haqqında söhbət gedən Ron — əsərin “baş qəhrəman”ı olan robot özünə “texniki qəsd” etsə də, oxucuda bu intihar bədbinlik doğurmur:

“Ron. Bilirəm siz yorulmayacaqsınız. Bir halda ki, siz havanı yormusunuz, torpağı yormusunuz, suyu yormusunuz və siz axırda ulduzları da yoracaqsınız! Və beyniniz heç vaxt başa düşməyəcək ki, hər şeyi başa düşmək mümkün deyil.

Rizvan. Maşın üçün mümkün deyil, Ron. Düzdür, bizim idrakımız mühasirədədir. İfrat böyük ilə ifrat kiçik arasında. Ulduzun sonsuzluğu arasında. Amma biz bu mühasirəni quracaqıq. Biz idrakımızı bu mühasirədən çıxaracaqıq. Nə dedin, fikrin, düşüncənin düşməni çox böyükdür? Elədir, düşünməyən, böyük sonsuz kainat düşünən bu kiçik planetə kəc baxır.

Ron. Və yaşıdığınızın eynidir sizin beyniniz. Dağları, dənizləri, uçurumları, qaranlıq meşələri, yeraltı zəngin filiz yataqları və bütün sairə ilə..."

Robot məhv olan zaman əlindəki kəllə ilə qızılıgülü nə edəcəyini soruşanda o, kəlləni qaytarır, gülü isə əlində saxlayır: "...*Qoyacayam yoxluğumun qəbri üstünə, əbədiyyətə nəğmə oxusun!*" — və son sözü bu olur: — "*Gördüyünüz röya sizə deyəcək ki, gözəllikdən qopan çilpaq düşüncənin başına çox bəla gələcək*".

"Rizvan. ...Biz onunçün "gözəlliyi qavrayış" blokunu quraşdırıb qurtara bilməmişdik, amma elə bil bütün o saysız-hesabsız kamil blokların hamisindən o yarımcıq blok daha yaxşı işləyib və elektron beynin gözəllik nədir sualına cavab tapıb.

Əfruz. Yox Rizvançık, gözəllik nədir sualına gözəllik özü belə, cavab verə bilmir. Sərr bizi cavab vermir, amma bizi xoşbəxt eləyir. Bu, özü bir sirdir. Və bütün dünyanın anlaşılmaz sirləri içində bizi xoşbəxt eləyən yeganə bir sərr varsa, o da yalnız gözəllikdir ki, insan ürəyini heç vaxt ondan qopartmaq olmaz!"

Doğrudan da, insan nə yaradırsa, ilk növbədə gözəllik haqqında düşünür. **Ə.Məmmədxanlı**nı da məhz insan taleyi düşündürdüyüünə görə belə bir gözəl əsər yazmışdır.

Beləliklə, sadaladığımız ədəbi nümunələrdən də göründüyü kimi, bədii fantastika geniş araşdırma və filologi mübahisələr tələb edən ədəbiyyatın böyük qoludur. Fantastikanın böyük bir aləm olması barədə bir sıra tanınmış insanlar çox maraqlı fikirlər söyləmişlər:

"Əsl həqiqətdə, gələcəkdən, uzaq planetdən danışanda mən müasir problemlərdən və zəmanənin adamlarından danışram, baxmayaraq ki, bütün onlara qalaktik libas geydirməli oluram..." (Stanislav Lem).

"Hər hansı elmi-fantastik əsər öz yarandığı dövrün elmi bilikləri, tarixi şəraiti ilə həmişə yaxından bağlı olur. Hər yazıçı bu janra müraciət etmir, elmi-fantastik janrda əsər yazan müəllifdən zəmanəsinin elmi biliklərinə yiyələnmək, elmi kəşflərin və tapıntıların, texniki yüksəlişin ümumi istiqamətlərini düzgün başa düşmək tələb olunur..."

Harada elmi, texniki kəşflər, faktlar ictimai rəng alır, cəmiyyət həyatında sosial məna və məzmun kəsb edirsə, elmi-fantastik janrin mövzuları da oradan doğur, o nöqtədən başlayıb ictimai inkişaf prosesində yer tutan sosial zövqlə və xəyalla, arzu və istəklərlə təmasa girən fantaziyaya geniş meydan yaranır..." (Əkbər Ağayev).

İlk baxışdan müasir Azərbaycan ədəbiyyatında fantastikanın yeri çox da əhəmiyyətli görsənmir. Lakin milli söz sənətimizdə bu ədəbi düşüncə formasının xüsusi yeri vardır. İnsanlarda, xüsusən də gənclərdə elmə, biliyə, sənətə, həmçinin texnikaya həvəs, maraq və məhəbbət yaradan fantastik əsərlərin rolü danılmazdır. XX əsrin əksər böyük ixtiraları və texniki nailiyyətləri barədə məlumatlara ilk öncə fantastik yazarların əsərlərində rast gəlinməsi faktı da dediklərimizə əyani sübutdur. Ədəbi dilin vasitəsi ilə elmi anlayışların, xüsusilə də sahə terminlərinin inkişafında fantastik ədəbiyyatın, ilk növbədə isə tərcümə ədəbiyyatının xidmətləri əvəzsizdir. Dünya dillərinin bir-birinə yaxınlaşmasında, ümumişlək beynəlxalq terminlərin yaranmasında fantastik əsərlərin rolü artıq ədəbiyyatşunaslar tərəfindən qəbul edilmişdir.

Çağdaş Azərbaycan dilinin ədəbi və bədii qatında çoxlu yeni ifadələr, anlayışlar, terminlər var ki, onlar ilk əvvəl fantastik əsərlərdə işlənmişdir (kompüter, lazer, robot və s.). Bu filoloji prosesin özünün də araşdırılmaya ehtiyacı var.

Fantastik əsərlərin ana dilimizə çevrilməsi bədii tərcümə sənətinin püxtələşməsinə də təkan verib. Vaxtilə fantastik əsərləri dilimizə fantast yazarlar deyil, sıravi tərcüməçilər çevirdiyinə görə bir sıra tərcümələrin keyfiyyəti istənilən səviyyədə olmurdu. Lakin yaxşıpis, bu tərcümələr ortada olan boşluğu aradan qaldırırdı.

Bir fakta da toxunmaq yerinə düşər. Bədiilik və sənətkarlıq cəhətdən xarici yazıçıların qələmə aldıqları fantastik nümunələr daha yüksək səviyyədə olduğundan milli Azərbaycan fantastlarına nisbətən əcnəbilər daha çox oxunurdu. Məhz bunun nəticəsidir ki, hələ keçmiş SSRİ zamanı Bakınının “*Gənclik*” nəşriyyatında çap edilən “*Macəra və fantastika kitabxanası*” (25 cilddə) və elə o nəşriyyatın nəşrə hazırladığı “*Dünya uşaq ədəbiyyatı kitabxanası*” (50 cilddə) seriyasına daxil olan fantastik əsərlərin demək olar ki, çox hissəsini xarici yazıçıların əsərləri təşkil edirdi. Ancaq “*Maarif*” nəşriyyatının nəşrə hazırladığı “*Məktəb kitabxanası*” seriyasına daxil edilən fantastik nümunələrin çox hissəsini rus və azərbaycanlı fantastların əsərlərindən ibarət kitablar təşkil edir. Fikrimizcə, azərbaycanlı fantastların əsərlərindən ibarət kitab seriyasının təşkil edilməsinin vaxtı çoxdan keçib. Qəribədir, bütün dünyada fantastik ədəbiyyata oxucu marağının artdığı və bu cür kitabların tezliklə satıldığı bir vaxtda bizdə fantastik ədəbiyyata meyl yenə də zəifdir.

Son illər isə bəzi jurnal və həftəlik qəzetlərdə, məsələn, “*Ayna-Zerkalo*” qəzetində çap edilən fantastik hekayələr fantastikaya olan oxucu tələbatını ödəməsə də, hər halda yaxşı hal kimi qəbul edilməlidir. Düzdür, qəzet tərcümələrinin keyfiyyəti mütəxəssisləri qane etməsə də, hər halda gələcəkdə bu sahənin inkişafına təkan verəcək amil kimi bu tərcümələrin əhəmiyyəti çox mühümdür...

Ədəbiyyatla yaxından tanışlıq orta məktəb partasının arxasında keçən illərdə başlayır. Odur ki, fantastik əsərlərin orta məktəb dərsliklərinə salınması müsbət nəticə verə bilər. Quru elmi dilə nisbətən bədii dillə qələmə alınmış fantastik əsərlər vasitəsilə elmin bir çox sahələri ilə tanışlıq məktəblilərin intellektual inkişafına böyük kömək edə bilər. Məsələn, riyaziyyatın, fizikanın, kimyanın, astronomiyanın, tarixin və başqa fənlərin öyrədililməsində, mənimsədilməsində kiçikhəcmli fantastik hekayələrin böyük rol ola bilər.

Bütün bu yazdıqlarımızı **Azərbaycan** dövlət xadimi və mütəfəkkiri **M.Ə.Rəsulzadənin** sözləri ilə bitirmək istəyirik: **XX əsr qılınç, at oynatmaq əsri deyil, elm-bilik dövrüdür.** Bu mənada qeyd etmək yerinə düşər ki, fantastika XX əsrin “*yeni maarifçilik*” missiyasını öz üzərinə götürmüştür.

Məhz buna görə də elmin, biliyin, inkişafın və texnikanın son uğurlu nailiyyətlərini, həmçinin fantastik proqnoz, ideya və fikirləri ədəbiyyata gətirən, insan ağlinın ən dərinliklərdə olan informasiyanı belə üzə çıxarmağı bacaran, oxucuları heyrətləndirən fantastik ədəbiyyata xüsusi hörmət, məhəbbət və qayğı olmalıdır.

“Azərbaycan” dərgisi, 2004

Tənqidçi-alim ömrünün yetmiş çaları

XX əsr Azərbaycan milli söz sənətinə, ədəbiyyatşunaslıq elmi və ədəbi tənqid tarixinə nəzər salanda maraqlı imzalara, adlı-sanlı qələm sahiblərinə, görkəmli alımların adlarına rast gəlirik. Böyük mənada götürəndə, ötən yüzilliyin mürəkkəb və ziddiyətli ədəbi-mədəni proseslərinin ilk öncə milli söz sənətimizə, həmçinin Azərbaycan ədəbiyyatı nümunələrini yarananlara təsir etdiyini (bəlkə də əksinə) görsek də, şair, nasir və tərcüməçilərə nisbətən tənqidçilərin, habelə ədəbiyyatşunaslarının tarixi xidmətlərinin az qiymətləndirildiyinin şahidi oluruq. Çox zaman isə onların böyük zəhmətləri, ədəbiyyatımızın tədqiqi sahəsindəki misilsiz xidmətləri unudulur. **F.Köçərli, Ə.Abid, H.Zeynalı, Ə.Nazim, M.Arif, M.Rəfili, H.Arash, M.Cəfər, Ə.Ağayev, Ə.Mirəhmədov, K.Tahibzadə** və başqa tənqidçi-ədəbiyyatşunaslardan sonra ötən əsrin 50-60-cı illərində orta nəsil filoloq-mütəxəssislərdən ibarət böyük bir dəstə ədəbi tənqid sahəsinə nüfuz etməyə başladı. Onların sırasında biz B.Nəbiyev, Q.Xəlilov, M.Əlioğlu, S.Əsədullayev, Y.Qarayev, A.Hüseynov, A.Səfiyev, K.Məmmədov, T. Hacıyev və başqa tanınmış tənqidçi-ədəbiyyatşunasları, filoloq-alımları görürük. Bu nüfuzlu qələm adamlarından biri də milli ədəbiyyatşunaslıq məktəbinin layiqli davamçısı, hələ aspirant ikən filoloqların marağına səbəb olmuş məqalələri ilə dövri mətbuatda çıxış edən və bununla da özünü bir tənqidçi kimi təsdiqləyən **Şamil Salmanov** Azərbaycan söz sənətinin müxtəlif problemlərinin tədqiqi ilə ciddi məşğul olmağa başlayır.

Məlumdur ki, ötən əsrə Azərbaycan keçmiş Sovetlər Birliyi tərkibinə qatılmış və XX əsrin zaman etibarilə böyük bir hissəsini məhz SSRİ adlı nəhəng bir imperianın daxilində yaşamağa məcbur olmuşdur. Dünyada və yaxın qonşu respublikalarda baş verən bütün lokal və qlobal hadisələr — ictimai-siyasi, iqtisadi-sosial, elmi-mədəni, kulturoloji-ədəbi proseslər birbaşa, yaxud dolayısı ölkəmizə də öz təsirini göstərmüşdir. Ötən yüzilliyin 30-cu illərinin siyasi repressiyaları — bütün sahələrdə olduğu kimi, ədəbiyyatşunaslıq elmində çalışan milli kadrlarımızın da böyük bir nəslinin aradan götürülməsinə səbəb oldu. Sonra İkinci Dünya müharibəsi baş verdi. Bu böyük olaylar istər-istəməz filologiya elmimizdə özünün dərin və mənfi izini buraxdı. Belə bir şəraitdə orta nəsil tənqidçi-ədəbiyyatşunasların yetişib meydana çıxmazı əsrin ikinci yarısına təsadüf etdi və bu nəsil yeni ədəbi-nəzəri istiqamətin təşəkkülü kimi mürəkkəb bir vəzifəni həyata keçirməli oldu.

Bir cəhəti də qeyd etməmək mümkün deyil: İkinci Dünya müharibəsi bitəndən, xüsusən də keçmiş SSRİ-nin despot rəhbəri İ.V.Stalin dünyasını dəyişəndən sonra, başqa milli respublikalarda olduğu kimi, Azərbaycanda da imperiya ədəbi-metodoloji təfəkkürünə qarşı çox maraqlı, gərgin daxili — mənəvi bir mübarizə başlandı. O hərəkatı humanitar müqavimət, yaxud kulturoloji mübarizə də adlandırmaq olar. Yaşlı nəsil yəqin xatırlayır: elm və ədəbiyyatın bütün sahələrində milli oyanış baş verirdi. Klassik ədəbi əsərlər, folklor və şifahi xalq ədəbiyyatı nümunələri yenidən nəşr olumağa başladı; **“Kitabi-Dədə Qorqud”**, **“Koroğlu”** kimi xalq epos və dastanları tədqiqata cəlb edildi; ana dilində dörsliklər hazırlanırdı; yeni bədii əsərlər yarandı; tarixi mənbələr araşdırıldı, Azərbaycan dilinin müxtəlif problemləri işləndi, ana dilimizin dövlət dili hüququ şüurları məşğul etməyə başladı. Hətta 50-ci illərin axıllarına yaxın buna ciddi təşəbbüs də göstərildi. Bütün bunların ədəbiyyata yeniləşdirici təsiri oldu, ədəbi-bədii düşüncəni tədricən müxtəlif buxovlardan xilas etdi.

Ədəbiyyatda — poeziyada xalq şairi **R.Rzanın** başçılığı ilə bu kulturoloji mübarizənin yeni mərhələsi başlandı və **Ə.Kərim, F.Qoca, Ə.Salahzadə, İ.İsmayılovzadə** kimi yeni nəsil şairlər

tərəfindən bu işlər davam etdirildi. Bədii nəsrədə İ.Şixlinin, İ.Əfəndiyevin, B.Bayramovun cəhd göstərdiyi müqaviməti *İ.Hüseynov (Muğanna)*, *Ç.Hüseynov, Anar*, *Ə.Əylisli, Elçin* daha da qüvvətləndirdilər. Və belə bir şəraitdə ədəbiyyatşunaslıq məkanımıza bayaq bəzi nümayəndələrinin adını qeyd etdiyimiz orta nəsil filoloq-mütəxəssislər daxil oldu ki, onlardan biri də bu gün qələmini yerə qoymayan, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdürü, Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının üzvü kimi tanınan **Şamil Salmanovdur**.

Professor **Şamil Salmanovun** ömür yoluna — 70 illik həyatının tənqidə və milli söz sənətinə həsr olunmuş 45 illik zaman kəsiyinə nəzər salanda çox maraqlı, zəngin, mürəkkəb elmi-ədəbi, tənqid-pedaqoji bir yaradıcı taleyi ilə rastlaşırıq.

1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda əvvəlcə aspirant, sonra isə elmi əməkdaş kimi ədəbi tənqid yaradıcılığına və tədqiqatçı fəaliyyətinə başlayan Ş.Salmanov yuxarıda qeyd etdiyimiz humanitar müqavimət — kulturoloji mübarizənin mərkəzinə düşmüş oldu. Burada ilk dəfə sovet dövrü ədəbi prosesinə, onun bir çox meyllerinə, axtarışlarına, mübahisəli problemlərinə yeni, daha obyektiv, tarixən gerçək münasibət özünü göstərirdi. Ədəbiyyat İnstitutunda indinin özündə də elmi-tarixi əhəmiyyətini itirməmiş ikicildlik fundamental “Azərbaycan sovet ədəbiyyatı tarixi” kitabının nəşrinə hazırlıq gedirdi. Bütün rəsmi-ideoloji basılara rəğmən, milli söz sənəti tarixinin çərçivələrini müəyyənləşdirən, ədəbiyyatşunaslığın — ədəbiyyat nəzəriyyəsinin və ədəbi tənqidin metodoloji istiqamətinin dəqiqləşdirilməsi, onun elmi-nəzəri səviyyəsinin qiymətləndirilməsi baxımından bu kitabı əhəmiyyəti çox böyük idi. Məhz buna görə də milli intellektuallarımızın ən dəyərli nümayəndələri ilə yanaşı, istedadlı filoloq-ədəbiyyatşunas kimi Şamil Salmanov da bu böyük elmi-filoloji işə cəlb olundu. Ona bu kitabı ötən 20 əsrin 30 və 60-cı illər poeziyası hissəsini yazmaq etibar edildi.

Bu onilliklər həqiqətən də sovet ədəbi dövrünün çox maraqlı, bununla yanaşı, həm də mürəkkəb mərhələləri idi. Əvvəlki vaxtlarda, məsələn, 40-50-ci illərdə, amiranə — partiya təzyiqi dövrlərində bu mərhələlərin poeziyasını əslinə uyğun şəkildə qiymətləndirmək, yenilik axtarışlarına yeni münasibət ifadə etmək çətin idi, bəlkə heç mümkün deyildi. Lakin XX əsrin 60-cı illərində buna imkan yarandı və buna görə Şamil Salmanovun poeziyaya həsr olunmuş ocerklərində 20-30-cu illərin poeziyasına, bu poeziyanın yenilik meyllerinə və axtarışlarına tamamilə yeni bir baxış, yeni təfəkkür əlamətləri sezilirdi: bu meyl isə çox qüvvətli idi. O, 20-ci illərin sərbəst şerinin hüdudlarını təyin etməyə çalışır, şair M.Rəfilinin poeziyasına birtərəfli baxışı dağıdır və ona yeni bir münasibəti təsdiq edirdi. Yaxud 30-cu illərdə Səməd Vurğun, Süleyman Rüstəm poeziyası ilə yanaşı, Rəsul Rza şerinin yeni poetik prosesin təşəkkülündə müstəqil iştirakını təyin etməyə çalışır, şair M.Rəfilinin poeziyasına birtərəfli baxışı dağıdır və ona yeni bir münasibəti təsdiq edirdi. Məsələn, bu ikicildlikdə 60-cı illər poeziyası yeni mərhələ kimi təqdim olunurdu və burada Rəsul Rzanın kəskin partiya tənqidinə məruz qalan “**Rənglər**” silsiləsi şairin yeni yaradıcılıq uğurları sırasında təqdim olunurdu. Bütün bu kimi məziyyətlər Ş.Salmanova böyük etimadlar doğururdu: eyni zamanda onun yolunu həm də çətinləşdirirdi. Elə “**Azərbaycan sovet ədəbiyyatı tarixi**” ikicildliyinə həsr olunan rəylərdə ən çox Ş.Salmanovun ocerkləri mübahisələr doğurur, vulqar-sosiooloji tənqidə məruz qalırdı. Gənc tənqidçi müqavimətlərə rast gəlirdi. İstedadlı filoloq ona bəslənən etimadları, məsələn M.Arif kimi müdrik bir ədəbiyyatşunasın ümidi lərini, etimadlarını doğrultdu, amma...

Bu vacib missiya onun özünün fərdi elmi yaradıcılığının inkişaf etdirilməsinə mane oldu. Düz 10 il üstündə ciddi işlədiyi çox maraqlı bir mövzunu — o dövr üçün görünməmiş filoloji qəhrəmanlıq tələb edən bir problemi — “*Azərbaycan sovet şerinin ənənə və novatorluq problemi*” adlı namizədlik işini yalnız 1970-ci ildə bitirə və müdafiə edə bildi. Yeri gəlmişkən, alim eyniadlı monoqrafiyanın çapını da düz 10 il gözləməli oldu. Sosialist realizmi metodunun qəbul etmək istəmədiyi ənənə, novatorluq, yenilikçilik məsələsi — həm də milli poeziyada — Ş.Salmanovu əbəs yerə düşündürməmişdi: vaxtilə onun özü də modern şer yazan bir qələm sahibi kimi ad çıxarmışdı...

Rus və dünya filoloji yeniliklərindən bəhrələnən ədəbiyyatşunas-tənqidçi bu elmi araşdırmasında milli filoloji elmimizin əsas istiqamətlərini rəhbər tutaraq, nəzəri kateqoriyalar — bədii üslub, ənənə və novatorluq, metod və janr, tənqid və ədəbi proses əlaqələri barədə yeni mülahizələr irəli sürür, *Mikayıl Rəfili, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Rəsul Rza* və b. yenilikçi şairlərin yaradıcılığına fərqli bir baxış nümayiş etdirirdi. Elmi əsərin ən yaddaşalan cəhətlərindən biri də o idi ki, tədqiqatçı araşdırduğu mətnləri rus və dünya ədəbiyyatından götürdüyü nümunələrlə müqayisə etməkdən çox, zəngin Azərbaycan poeziyasına üstünlük verirdi. XX əsrin birinci yarısında milli poeziyamızda gedən maraqlı prosesləri izləmək, onlara lazımı qiymət vermək nə qədər çətin olsa da, Ş.Salmanov qarşısına qoyduğu məqsədə nail ola bildi. Məhz buna görədir ki, “*Azərbaycan sovet şerinin ənənə və novatorluq problemi*” monoqrafiyası elmi-filoloji aktuallığını indi də itirməmişdir.

Çağdaş ədəbiyyatşunaslıq və milli filologiya məktəbimizin nəzəri-estetik fikrinin inkişafına Şamil Salmanovun sistemli elmi-ədəbi yaradıcılığı xüsusi töhfələr vermişdir. Uzun müddət ədəbi-tənqid məqalələrlə dövri mətbuatda və filoloji toplularda çıxış edən Ş.Salmanovun alim-tənqidçi mövqeyi ədəbi-elmi ictimaiyyətimizin qəbul etdiyi peşəkar münasibət hesab olunur.

1970-80-ci illərdə AEA Nizami adına Ədəbiyyat İnstitutunun nəşrə hazırladığı “*Ədəbi proses*” məcmuələrinin poeziya və tənqid icmallarını məhz Ş.Salmanov yazmışdır. Həmin icmaller ədəbi tənqidin bu janrının milli ədəbi-nəzəri fikrimizdə yeni nümunəsi hesab edilə bilər və edilməlidir. Bunlarda klassik tənqidin meyarları və ənənələrinə ciddi şəkildə əməl olunmuşdur. Ş.Salmanov bu tənqid məcmuələrinin hazırlanmasında yaxından iştirak etmişdir. Çoxəsrlik milli poeziyamızın, eyni zamanda ədəbiyyatımızın başqa növlərinin istiqamətlərinin müəyyənləşdirilməsində, çağdaş şerimizin inkişafına təkan verilməsində bu məcmuələrin təsiri çox böyük idi...

Professor Şamil Salmanovun qələmindən çıxan “*Müasirlilik mövqeyində*” (1982), “*Poeziyanın kamilliyi*” (1985, professor Yaşar Qarayevlə birlikdə), “*Poeziya və tənqid*” (1987), “*Akademik Kamal Talibzadə*” (1998), “*Tənqidçi və ədəbi proses (akademik B.Nəbiyevin ədəbi-elmi fəaliyyəti və tənqidli görüşləri)*” (2002) kimi kitab və monoqrafiyalar, çoxsaylı elmi məqalələr, tənqidli yazılar, resenziyalar bu gözəl insan və alimin 70 illik ömrünün müxtəlif çalarlarının göstəricisidirsə, elmi-pedaqoji fəaliyyəti o palitranı daha da rəngarəng edir. Belə ki, professorun elmi rəhbərliyi ilə böyük bir yeni nəsil filoloq-mütəxəssislər çağdaş Azərbaycan ədəbiyyatının müxtəlif problemlərini araşdırır, elmi namizəd və doktorluq dissertasiyaları üzərində işləyirlər. Ş.Salmanovun elmi redaktorluğu ilə işiq üzü görmüş kitablar, monoqrafiyalar artıq çoxdandır ki, filoloji ictimaiyyətimizin müraciət etdiyi ciddi qaynaqlar hesab olunur.

Bütün bu işlər Şamil müəllimin əsas ixtisasının — professional ədəbi tənqidçi bacarığının lazımı istiqamətdə inkişafına qətiyyən mane olmur. Ədəbi tənqidə maraq və sevgisi alimin son ciddi elmi araşdırmasında — “*Müasir Azərbaycan ədəbi tənqidinin təşəkkülü və inkişaf meylləri*” mövzusunda doktorluq dissertasiyasında da özünü büruzə verir. Filologiya elmləri doktoru Ş.Salmanov yüksək peşəkarlıqla bu sanballı elmi-tədqiqat əsərində tənqidimizdə mərhələləri, onun ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığı timsalında professional ədəbi tənqidimizin metodoloji axtarışlarını qiymətləndirməyi, sistemləşdirməyi bacarıb. Tanınmış tənqidçi-ədəbiyyatşunaslarımızın milli söz sənəti tariximizin və filoloji xəzinəmizin inkişafındakı rolunu, xidmətlərini ciddi elmi mülahizərlə ümumiləşdirməklə tədqiqatçı-alim, əslində, son illərin dəbdə olan “*bizə ədəbi tənqid lazımdır mı?!*”, “*tənqid sovetlərdən qalmadı...*” kimi diletant fikirlər irəli sürən savadsız insanlara çox ciddi cavab verir...

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini ikinci dəfə bərqərar edən müstəqil Azərbaycanımızın yeni dövlət quruculuğu prosesində ciddi yer tutan milli elm və mədəniyyət siyasetinin yeni mərhələsi başlandı. Bu siyasetin hər iki qolunda **Şamil Salmanov** fəal iştirak edir: istər elmi, istər filoloji, istər pedaqoji, istərsə də ədəbi-bədii yaradıcılıqla — ədəbiyyatşunaslığı aid məqalələr, ədəbi- tənqidə yazılar və... şeir yazar — məşğul olan yubilyar özünün 70 illik şərəfli ömür yoluna alniaçıq nəzər sala bilir. Hər il Şamil Salmanov ömrünə yeni bir çalarıyla daxil olur: görkəmli alim, müdrik ziyali, milli intellekt sahibi kimi dəyişkən zamanın gedisatından bir addım da geri qalmır. Elmi sessiya, konfrans və məclislərdə məruzələr oxuyur, polemika və diskussiyalara qoşulur, dövri mətbuatda məqalələr, resenziyalar, müsahibələrlə çıxış edir, ədəbi prosesə fəal müdaxilə edir.

Son bir neçə ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda çoxcildlik milli ədəbiyyat tarixi üzərində ciddi iş aparılır və ədəbiyyatşunas-alim Ş.Salmanov da bu filoloji prosesin mərkəzində duranlardandır. Orta məktəb şagirdləri üçün ədəbiyyat dərslikləri yazılımasından tutmuş, aspirantların əsl filoloq kimi yetişməsinə qədər, ali təhsil ocağında vaxtaşırı pedaqoq kimi çalışmasını da bura əlavə etsək, adəmin heç inanmağı gəlmir ki, **Şamil Salmanovun** avqustun 17-də 70 illik yubileyi tamam oldu...

Qeyd etdiyimiz kimi, keçmiş SSRİ vaxtı Azərbaycanda milli hərəkatın çox maraqlı forması, humanitar müqavimət — kulturoloji mübarizə öz bəhrəsini verdi: ölkəmiz dövlət müstəqilliyini ikinci dəfə geri qaytara bildi. Budur, yeni əsrə - təzə dövrana, fərqli zamana gəlib çıxmışq: get-gedə qloballaşan planetimizdə baş verən mədəniyyətlərərəsi integrasiya və dünyanın birləşməsi prosesi Azərbaycana da öz təsirini göstərir. Belə bir gərgin şəraitdə humanitar müqavimət — kulturoloji mübarizənin yeni forması yaranıb: intellektual yarış. İnanırıq ki, bu intellektual yarışın ön sıralarında yeni nəsillərlə yanaşı, professor **Şamil Salmanov** da hələ çox irəliləyəcək, ömrünü yeni uğur çalarları ilə zənginləşdirəcək...

“*Ədəbiyyat qəzeti*”, 2004

P.S. Əzizim Şamil müəllim, bu kitab çapa hazırlanarkən, sizin ölüm xəbərinizin acısını yaşamalı oldum...

Bilirəm ki, bu ərəfədə sizin böyük şəxsiyyətiniz kimi sadə ruhunuz da həm mənimlə, həm də kitabımıladır...

Siz bu kitaba ön söz yazmaq istəyirdiz. Bəlkə də bunu vədəsiz ölüm əvəzinizə etdi, kim bilir: hər halda, mən bu ilk kitabımı sizin ruhunuza ərməğan edirəm...

II Bölüm

Ədəbi tənqid

Ədəbi-bədii düşüncələr

Alternativ filologiya

1. “İdeal”a doğru aparan yol...

2. Tarixin söz formatını yaradan intellektual sənətkar

3. Milli yaradıcı intellektuallığın Anar zirvəsi

4. "Atlantlar": ədəbi inci, poetik-sənət nümunəsi

5. Yaralı milli mənəviyyatımızın balladası

6. Lirik bədii nəsr: yazıçı ürəyinin çırıntıları...

7. "Düyünlənmiş yumruq": zamanın nəbzinə uyğun yeni mənzum dram

“İdeal”a doğru aparan yol...

Muğanna — xalq yaziçisi **İsa Hüseynov** ötən əsrin çox mürəkkəb bir dövründə bədii yaradıcılığa başlayanda artıq yüz ildən çox idi ki, Azərbaycan ədəbiyyatında professional bədii nəşr ənənələri inkişaf edirdi. Sözsüz ki, milli nərimizin kökləri çox-çox qədimlərə gedib çıxır — “Avesta”dan tutmuş, “Kitabi-Dədə Qorqud” eposuna, “Koroğlu” dastanına qədər: yazılı ədəbiyyatda isə bizə fars dilində gəlib çatmış “Munisnamə”dən başlamış, Məhəmməd Füzulinin “Hədiqətü-s-süəda” kimi müxtəlif mərhələlərini keçmiş bu növ ədəbi-bədii əsərlərin sayı söz sənətimiz tarixində çoxdur. Lakin **A.Bakıxanovdan**, **M.F.Axundovdan**, **N.Nərimanovdan** sonra yaranan bədii nəşr nümunələri artıq avropatipli ədəbi əsərlərə şamil edilir ki, onları da biz, şərti olaraq, professional nəşr adlandırırıq.

Bu baxımdan XX əsrə Azərbaycan nəşrinin özünün zənginliyi ilə dünya söz sənətində xüsusi yeri var. **Ədbülrəhim bəy Haqverdiyev**, **Cəlil Məmmədquluzadə**, **Yusif Vəzir Çəmənzəminli**, **Məmməd Səid Ordubadi**, **Süleyman Rəhimov**, **Mirzə İbrahimov**, **İlyas Əfəndiyev**, **Mehdi Hüseyn**, **Əli Vəliyev**, **İlyas Şıxlı**, **İsa Hüseynov (Muğanna)**, **Çingiz Hüseynov**, **Anar, Elçin, Əkrəm Əylisli**, **Yusif Səmədoğlu** kimi çoxsaylı tanınmış yazıçıların yaradıcılığına diqqətlə nəzər salan təcrübəli oxucu professional bədii nərimizin bir əsrdə keçdiyi yolu mahiyyətinə dərindən vara bilər...

İsa Hüseynovun ilk kitabı **“Bizim qızlar”** (1953) adlanırdı. Daha sonralar ədibin müxtəlif vaxtlarda **“Dan ulduzu”**, **“Yanar ürək”**, **“Doğma və yad adamlar”**, **“Telegram”**, **“Tütək səsi”**, **“Kollu koxa”**, **“Ömrümdə izlər”**, **“Saz”**, **“Məhsər”**, **“İdeal”**, **“İsahəq, Musahəq”** və indiyə qədər işiq üzü görən başqa kitablarında toplanmış bədii nəşr nümunələri — oçerk, hekayə, povest, roman, roman-epopeya kimi janrlarda qələmə aldığı əsərlər ədəbi-mədəni iictimaiyyətin diqqətini cəlb edəndən sonra ədəbi mübahisə, polemika, müzakirə, həmçinin, tənqid, tərif, tədqiqat və təhlil obyektiñə çevrilmişdir. Əlbəttə, bütün bunlar — sənət uğurları hər sənətkara nəsib olmur.

Ədəbiyyat tariximizdə “yeni nəşri” deyilən sənət istiqamətinin bünövrəqoyanlarından sayılan **İsa Hüseynov - Muğanna** son vaxtlar adlarını sadaladığımız əsərlərin bəzilərindən imtina etsə də, bu bədii nümunələr mədəniyyət — ədəbiyyat faktlarıdır ki, onların böyük əksəriyyəti milli nəşr tariximizdə ədəbi hadisə sayılır.

Qüdrətli bir sənətkar olaraq **İsa Hüseynov — Muğanna** özünəməxsus təfəkkür və dünyabaxıشا malik bir yaziçi kimi daim öz əsərləri üzərində çalışır, onları təkmilləşdirir, yeniləşdirir, kamilləşdirir. Baxmayaraq ki, o əsərlərin bütün variantları həm mövzu aktuallığına görə, həm problemlərin qoyuluşu və həllinə görə, həm də sənətkarlıq baxımından çox orijinal, maraqlı, həmişə yenidir: ədəbiyyat tarixində öz yerini tutub. Yaziçinin elə əsərinə rast gəlirik ki, vaxtilə onun ilk variantı hekayə şəklində, sonra povest, daha sonralarsa roman və romanlar silsiləsi formasında işlənilib. Bu mənada **“SafAğ”** romanlar silsiləsini yada salmaq yerinə düşər.

Dünya bədii söz sənətindəg tanınan böyük sənətkarların əksəriyyətinin yaradıcılığına nəzər salanda buna oxşar faktlara rast gəlmək mümkündür. Dünya ədəbiyyatının korifey ədiblərindən sayılan **Migel de Saavedra Servantesin** “...*Don Kixot...*”, **Viktor Hüqonun** “*Səfillər*”, **Daniel Defonun** “...*Robinzon Kruzo...*”, **Lev Tolstoyun** “*Hərb və sülh*”, **Fyodor**

Dostoyevskinin “Karamazov qardaşları”, Ceyms Coysun “Uliss”, Mixail Bulqakovun “Usta və Marqarita”, Umberto Ekonun “Qızılğülün adı” və başqa bu kimi böyük romanlarla bir sırada duran “*Ideal*” romanı yaziçi Muğannanın şah əsəri sayılır.

Dünyanın modelini, yaxud gerçəkliyin sənətkar təxəyyülündəki formasını əks etdirən “*Ideal*” romanının “*Yanar ürək*” variantından başlamış, ta “*Saf Ağ*” romanlar silsiləsinin əsas bünövrəsi sayila biləcək “*Ideal*” roman-epopeyasına qədər mətnləri izləmək yetər ki, Muğannanın həm də qədim Şərq — Azərbaycan ədəbi-fəlsəfi fikrinin layiqli davamçılarından biri kimi ədəbiyyat tariximizə düşdүyünü anlayasan...

Muğanna zəngin, mürəkkəb, hamının qəbul edə bilmədiyi, fəqət şərəfli, əsl sənət yolunu keçən bir yaziçıdır. Azərbaycan ədəbiyyatı tarixində Muğannanın əsərləri həm də ilk modern bədii nəsr nümunələri sayila bilər. Əslində, “*Ideal*”in 1985-ci il nəşrindən başlayaraq **Muğanna** dünya ədəbiyyatının ən maraqlı nümunələri siyahısına layiq postmodern romanını oxucularına təqdim etdi.

Ədibin qızı, tədqiqatçı Sevinc Muğanna “İsa Muğannanın sənət möcüzəsi” monoqrafiyasında (Bakı, “Elm” nəşriyyatı, 2000) yazır: “*Narahatlıq keçirib, şübhəyə düşməyək. Elmimizin “Div” adında düşməni — cəhalət nə qədər güclü olsa da, kamil insan qüdrətinə inamı itirmək olmaz. Bu sözlər ilk baxışda patetikdir, ola bilər ki, bəzi oxucularımızda, hətta istehzə doğursun. Çünkü əsrlərlə davam edən əsarətdən sonra bu son on ildə sərhədlər açıq olduğuna görə, daxilimizdə əxlaqi, mənəvi pozğunlu yaranan yabançılar çoxalıb, saysız-hesabsız məsuliyyətsiz qəzelərin ideoloji, dini hərc-mərcliyi içində insanın maariflənməsinə, saflaşmasına, kamilləşməsinə inamsızlıq təbliği güclənib. Amma eyni zamanda, kainatla, planetlərlə əlaqələri təsdiq edən faktlar, tamamilə şəkkişübhəsiz, real hadisələr də artıb. Həmin hadisələr — faktlar çox vaxt gizlədilirdi, planetlərarası işıq gəmiləri “nepoznanniy letayüşiy obyekt” adlandırılırdı. “Sverxderjava”nın “alim” adlanan qulları Yerdə hakimiyyəti itirmək qorxusundan titrəyən “Rəhbər”lərinin hökmü ilə hər şeyi danırdılar. Planeti büsbütün zəhərləyib, hətta atmosferi də zədələyib su basqınlarından necə fəlakət törəyəcəyini anlayandan sonra, nəhayət, üzərimizdə işıq gəmilərində gəzənlərin bədniyət olmadıqlarını da anlayıblar. Bilirik ki, bu mövzuda ədib özü çox danışır, planetimizi gözləyən labüb fəlakətdən qurtuluş yolunu, Kainat həqiqətlərini — Saf Ağ Elmini sürətlə tədris etməkdə görüyüünü çəkinmədən deyir”...*

Əgər diqqətli oxucular xatırlayırlarsa, ötən əsr də dünyanın başlangıcı və sonu, bəşəriyyətin keçdiyi tarix adlı mürəkkəb yol mövzusunda çoxlu əsərlər yazılırdı. Daha çox fantastik yazıçıların ədəbi inhisarında olan bu aktual problematik mövzu çox zaman müxtəlif sənət cərəyanlarının nümayəndələrini də həmişə düşündürmiş və son nəticədə böyük, dəyərli əsərlər meydana çıxmışdı. Lakin ruh baxımından Muğannaya, özünün “*Əsrə bərabər gün*” və “*Edam kötüyü*” romanları ilə başqa bir türk-qırğız nasiri **Çingiz Aytmatov** daha yaxın idi. Kiçik bir qəzet məqaləsində paralellər aparmaq qeyri-mümkündür, ancaq bir mühüm cəhətin üstündə durmağı daha önemli saydıq.

Əsərlərini əsasən rusca yayan Ç.Aytmatovun romanları dünyanın aparıcı dillərinə çevrilib yayılmasına rəğmən, Muğannanın ondan heç də geri qalmayan, çox zaman isə üstləyən dəyərli bədii-fəlsəfi nəsr nümunələrinin əcnəbi dillərə çevrilib ölkəmizdən kənarda yayılmaqla, milli Azərbaycan ədəbiyyatını dünyaya daha yaxından tanıtmaq imkandan məhrum olub.

Rus və qismən də türk oxucusuna (“*Ideal*”ın 1998-ci il nəşri qardaş Türkiyədə olub) tanış olan Muğannanın əsərləri, əslində, çoxdan ingilis, fransız, alman, ərəb və başqa aparıcı dillərə tərcümə edilməli, bütün dünyada tanınmalıdır. Lakin bu məsələdə bir qədər obyektiv problemlər də mövcuddur. Məlumdur ki, Muğanna “*Ideal*” əsərini roman-model şəklində işləmişdir. Əsərin mövzusundan tutmuş, əhatə etdiyi məkan və zaman sərhədlərinə qədər, çoxqatlı bəşəri problemlərdən başlamış, “olum və ölüm”ün səbəblərini aydınlaşdırmağa kimi çox mürəkkəb, fəlsəfi, kulturoloji bir mətn olaraq (unutmayaq ki, “*Ənşər—mənşər*”, “*Cəhənnəm*”, “*GurÜn*”, “*İsaħaq, Musahəq*” kimi əsərləri birləşdirən “*SafAğ*” romanlar silsiləsinin açarı, əsas mənası məhz “*Ideal*”da açıqlanır) həm də çox maraqlı, hələ kodları axıra qədər öyrənilməyən yeni linqistik — semantik vahidlərə malik dillə qələmə alınmış ciddi bir ədəbi-fəlsəfi nümunədir. Yaziçı özü müsahibələrində bu dilin bəşəri dil, əsas dünya dili olduğunu, kainatın sırlarını yalnız onun vasitəsilə öyrənərək dərk olunmasının mümkün olduğunu bildirir.

Dünyanın birləşməsi, yaxud da dəbdə olan ifadə ilə desək, qloballaşma, mədəniyyətlərin — millətlərin integrasiyası problemi bəşəriyyəti, insanları, xüsusən də yaradıcı sənətkarları həmişə düşündürmiş, nəticədə böyük sənət əsərləri ortaya qoyulmuşdu. Qloballaşmaya Azərbaycanın xalq yazılıcısı Muğannanın da münasibəti çox ciddi, orijinal və maraqlıdır. İlk əsərlərində rüshəym halında görünən, “*Ideal*”ın son variantında isə əsas problem kimi qoyulan bu aktual məsələyə Muğannaya qədər istər Şərq, istərsə də Qərb, ümumiləşdirək, dünya ədəbiyyatında, eyni zamanda ictimai-siyasi, dini-fəlsəfi, ədəbi-kulturoloji baxışlarda çox toxunulmuşdu.

Böyük mütəfəkkir-şairimiz **Nizami Gəncəvinin** “*Xəmsə*”ində, xüsusən də “*İskəndərnəmə*” mənzum roman-diologiyasından başlamış, ta Muğannanın “*Ideal*” əsərinin də daxil olduğu “*SafAğ*” romanlar silsiləsinə qədər Azərbaycan ədəbiyyatında da bir böyük sual, — “*Varlığın mənası nədir?*” — əslində, məhz bu aktual problemin qloballaşma məsələsinin izahına həsr olunub. Lakin bu bəşəri mövzuya Muğannanın baxışı hamidən fərqli və orijinaldır...

Muğannanın son dövr yaradıcılığı nəinki geniş oxucu kütləsinə, heç peşəkar ədəbiyyatçının böyük əksəriyyətinə də tanış deyildir. “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən 2003-cü ildə 300 nüsxəylə buraxılan “*İsaħaq, Musahəq (və ya Anadıl ötən yerdə)*” romanı ədibin işiq üzü görməsini gözləyən əsərlərindən biridir. Yazıcının özünün “*Ideal*” romanının kamil variantı hesab etdiyi son əsəri də nəşr ümidiñə həsrət qalıb. Ancaq bütün bunlar heç də yazıcısını həvəsdən salmır. Hər il iyunun 12-də dünyaya göz açmasını növbəti ildönümünü qeyd etdiyimiz Muğannanın qəlbini yaşının bu müdrik çağında da yazıb-yaratmaqla döyüñür...

Muğannanın əsərlərində tarixə, zamana, dünyaya, bəşəriyyətin keçdiyi mərhələlərə, qlobal və lokal hadisələrə, milli və bəşəri problemlərə münasibət fərqlidir. Xüsusən də müxtəlif millətlərə parçalanmış bəşəriyyətin ayrı-ayrı hissələrinin ünsiyyət vasitəsi kimi istifadə etdikləri dillərə özünəməxsus baxışları olan yazıcının ədəbi-estetik, fəlsəfi-linqivistik görüşləri fəlsəfə, kulturologiya, tarix, etnoqrafiya, semantika, siyasetşünaslıq, məntiq, estetika, qrammatika, ədəbiyyatşünaslıq, din və başqa elm, mədəniyyət, mənəviyyat sahələrinin sintezinə aid olduğuna görə, ədibin yaradıcılığını araşdırıran tədqiqatçıda ən azı orta səviyyəli intellektual hazırlıq tələb edir.

Muğannanın özünün bildirdiyinə görə, “*SafAğ*” romanlar silsiləsinə daxil olan əsərlərin dili bəşəriyyətin yeganə ünsiyyət vasitəsi sayılan bəşəri dildir. O dili çox az adam bılır: *Muğların — Bağ elminin bilicilərinin kainatın sırını açıqlayan kitabları vaxtilə dünyanın müxtəlif mötəbər kitabxanalarından — Bağdad, Qahirə, Təbriz və başqa şəhərlərdə yerləşən kitab saxlanğıclarından — götürüllüb, bəziləri gizlədilib, bir çoxları isə yandırıllaraq məhv edilib. Ən sonuncu hadisə isə İraqda Səddam Hüseyn rejiminin iflasa uğradığı günlərə təsadüf edir: yenə Bağdad, Mosul, Kərkükün ən qədim muzey və kitab saxlanğıclarındaki qədim əlyazmalar və ədəbiyyat nümunələri yandırıldı, uğurlandı, itibatdı...*

Ötən yüzilliyyin ikinci yarısında Fransada yaranan və dünyaya yayılan postmodernizm-strukturalizm və ona yaxın başqa əbədi-fəlsəfi cərəyanların nümayəndələri belə bir fikir irəli sürdülər: “*Mətn dünyaya bərabərdir*”. Amma bu maraqlı fikir bədii ədəbiyyatda çox gec öz əksini tapdı. Tək-tük əsərlərin adını çəkmək olar ki, bu yeni baxışın təklif etdiyi modelə uyğun gəlsin. Argentinalı **Luis Xorxe Borges**, italiyalı **Umberto Eco**, türkiyəli **Orhan Pamuk**la yanaşı, həm də çoxlarından əvvəl Muğannanın “*Ideal*” romanı bu problemin ədəbi həllinə həsr olunmuşdu. Doğrudan da, görəsən, Dünya Mətnə siğsa bilərmi?

Səmavi kitablar sayılan “*Avesta*”, “*Bibliya*”, “*Qurani-Kərim*” bu sualın birbaşa cavabı olsa da, Muğanna problemə öz baxışlarını təklif edir. “*Ideal*” roman-epopeyada və o sıradan olan əsərlərdə “*SafAğ Elmi*” — Kainat həqiqətlərinin izahına səy göstərilir. Sadə oxucunun dərk etmək iqtidarında olmadığı bu elmi anlamaqdan, onun göstərdiyi Ali Həqiqət yolunun yolcusuna çevrilməkdən ötrü mütləq insanda üçüncü göz — idrak vasitəsi açıq olmalıdır. Bunun üçünsə Muğannanın dünyagörüşünün, fəlsəfi baxışlarının kütləviləşməsi adı insandan tutmuş, intellektual araşdırıcıya qədər bütün adamlara aydın olmalıdır.

Biz də öz növbəmizdə xalq yazıçısı, görkəmli bədii söz sənətkarımız **Muğannaya — Isa Hüseynova** can sağlığı və yeni-yeni sənət uğurları arzulayır, o günü səbirsizliklə gözləyirik.

“*Ədəbiyyat qəzeti*”, 2003

“*Körpü*” dərgisi, 2005

Tarixin söz formatını yaranan

intellektual sənətkar

Artıq tarixə qovuşmuş ötən yüzillikdəki - XX əsrдeki Azərbaycan ədəbiyyatının proza qoluna nəzər salanda, bir çox müəlliflərin maraqlı ədəbi-bədii nəşr əsərləri ilə tanışlıq imkanı əldə edirik. İlk baxışdan kəmiyyət amilinin son nəticədə keyfiyyətə mütləq təsir edəcəyini nəzərə alsaq, ötən yüzilliyin ikinci yarısında milli ədəbi-bədii nəşr əsərlərimizin səviyyəsi dünya kulturoloji normalarına cavab verməli idi. Fəqət...

Çağdaş ədəbiyyat tariximizdə maraqlı bir iz buraxmış yazarlardan danışanda, çoxsaylı ədəbi simalarla yanaşı, özünəməxsus bədii yaradıcılığa, fərdi estetik-fəlsəfi düşüncə tərzinə malik ciddi bir imza sahibi də yada düşür: **xalq yazıçısı, ədəbiyyatşunas-tənqidçi, kulturoloq Elçin...**

Dəyərli sənətkarın yaradıcılığına yenidən nəzər yetirəndə, çox məsələləri özümüz üçün aydınlaşdırıldıq və ədəbiyyat adamlarına da maraqlı olacağını düşünüb bu kulturoloji esseni qələmə aldıq...

Vəzifələr, fəxri adlar - idraki zəhmətin bəhrəsi

Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, ötən əsrin və zəmanəmizin görkəmli nasiri ("Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" romanları, çoxsaylı hekayə və povestləri), müstəqillik dövrünün ciddi dramaturqu, yeni yüzilin həm ustad esseisti, həm də analitik tənqidçisi, ümumiləşdirək, çağdaş dövrümüzün kulturoloqu, eyni zamanda Azərbaycan Respublikası Baş nazirinin müavini, xaricdə yaşayan soydaşlarımızla mədəni əlaqələri qurmaqdə əvəzsiz xidmətlər göstərmis "Vətən" Cəmiyyətinin yaradıcısı - uzun müddət sədri olmuş, sözün bütün mənasında, həyat və yaradıcılığı ilə ictimaiyyətimizin örnəkli insan kimi qəbul etdiyi fərqli şəxsiyyət, başdan-ayağa qədər ziyalı missiyasını layiqincə yerinə yetirən - diqqətli oxucu bu nəhəng cümlədən də asanca hiss edə bilər ki, haqqında yazmağa çalışdığımız ədibi heç də pis tanımiriq: əlbəttə, söhbət şəxsi tanışlıqdan deyil, əsərlərinə, mənalı ömür yoluna bələdçilikdən gedir, - Elçin ilə ədəbi-mədəni mübahisələrə (əslində isə estetik ünsiyyətə) girişmək çoxlarının səviyyəsi xaricində olsa da, milli ədəbiyyatımızın sonbeşiklərindən biri tək biz buna çalışdıq. Zənnimizcə, günümüzün söz sənətində - ədəbi prosesində "oğul"ların, yəni, deyək ki, "yetmişinci"lərin, yaxud "səksəninci"lərin "ata"larıyla - "altımişinci"lərlə aralarındakı münasibətlərin kəskinliyinə rəğmən, bizim kimi yaradıcı "nəvə"lərin - "doxsaninci"ların dövrümüzün çağdaş ədəbiyyat ağsaqqallarından biri ilə virtual polemik diskussiyaya girişməyi anlaşılandır, hətta alqışlanmalıdır...

Düşündüklərimiz, anladıqlarıımız

Ədəbi nəsl anlayışı keçmiş Sovet İttifaqı məkanında vahid bir sənət, ədəbi-bədii düşüncə forması - rəsmi-ideoloji “sosrealizm” metodu saxlanılan vaxtlarda işlənilən ifadə idi. Tarixə qısa bir nəzər salaq: XIX yüzilliyin sonu, XX əsrin əvvəllərində üç istiqamətdə - əsasən Rusiya vasitəsi ilə Avropaya, Turkiyəylə Qərbə, həmçinin İranın köməyi ilə Şərqə - ümumdünya ədəbiyyatına integrasiya edən, forma müxtəlifliyinə, metod rəngarəngliyinə, məzmun dolğunluğuna yiyələnən, dünya kulturoloji olaylarının təsirindən dövrünün çağdaş mədəni dəyərlərinə cavab verən, yüksək estetik tələblərə uyğun, milli ruha malik nümunələri ortaya qoyan milli söz sənətimizin - ədəbi cərəyan, məktəb, həmçinin metodlarla bircə - inkişafının qarşısı 1920-ci ildən bu tərəfə kobudluqla alındı, yaradıcı təfəkkürün təbii axarının qarşısına süni sədlər çəkilirdi. Əlbəttə, süni surətdə ədəbiyyatın qarşısı kəsiləndə, canlı, mürəkkəb, vahid bir varlıq olan yaradıcı proses və onun arxasında duran söz sənəti sahiblərində - hələ də sirri açılmamış - qəribə müqavimətin yaranması qanuna uyğundur: axı təbiətdən də məlumdur ki, təsir əks-təsirə bərabərdir. O kulturoloji muqavimət isə sənətəbaxış - estetik-fəlsəfi mübarizəyə çevriləndə, simvollarla dolu ədəbiyyat, müxtəlif qatlı anlayışlar, qədim yunanların təbirincə desək, sənətin “ezop dil”i ortaya gətirilirdi - hamının dərk edə bilmədiyi terminlər, ifadələr, ardınca isə müəllif stili, yazı manerası, orijinal üslublar, dəst-xətlər yaranır.

Bu mənada ötən əsrin ideoloji havasızlığından boğulan sənət adamlarının ortaya qoyduqları “ədəbi nəsil” anlayışı, əslində, yaradıcılıqlarındaki və dünyaya baxışlarındakı fərqlərinə görə sənətkarları (bir qrup yaradıcı insanları) bir birindən ayırmalı - o dövrlərdə məqbul, çox vaxt vacib sayılsa da, - çağımız üçün öz lazımı əhəmiyyətini itirib. Axı indi biz azad, müstəqil ölkədə, hər cür ideoloji qadağalar, siyasi repressiyalar, habelə rejim nəzarətindən uzaq bir cəmiyyətdə yaşayıraq. İndi hər şeyi öz adıyla adlandırmağın vaxtıdır. Gəldiyimiz qənaətdən də göründüyü kimi, ədəbiyyata gəlmış yaradıcı insanları - istedadlı gəncləri ayrıca bir ədəbi nəsil tək yox, ortaya çıxardıqları əsərlərinə görə qiymətləndirmək, fərqləndirmək, başqa sözlə, təqdim və təhlil etmək daha düzgün, metodoloji cəhətdən elmi-ədəbi dəqiqliyə, fəlsəfi-kulturoloji həqiqətə daha yaxın olardı.

XX əsrin söz sənət olaylarına ötəri baxış

XX əsrə ən davamlı, özündə bir sıra sənət istiqamətlərini birləşdirən modernizm və ondan sonra yarananlara şamil olunan, postmodernizm bir kultur-dəb kimi həm bizim milli söz sənətimizə, həm də keçmiş Sovetlər Birliyini əhatə edən ədəbi-mədəni məkana son on-on beş ildə ciddi müdaxilə etsə də, bu anlayış altında oxuculara sırrınən əsərlərin bəlkə də böyük əksəriyyəti mahiyyət etibarilə o cərəyanlara cavab vermir. İlk öncə ona görə ki, modernizm və postmodernizm yalnız ədəbiyyat metodu deyil, əksinə təfəkkür, intellekt forması, dünyabaxış üslubu, fəlsəfi görüş, həyatı duyum hesab olunur. Qərb dünyası modernizmə qədər böyük bir fəlsəfi-estetik, ədəbi-kulturoloji yol qət edib, Avropa və Amerikani, bəzən isə Uzaq və Yaxın Şərqi əhatə edən intellektual məkan yaradıb (həmin qlobal proses indi də davam edir: əfsuslar ki, bizə çox ləng gəlib çatır), bu dərketmə vasitəsinə kifayət sayda anlayan hazırlıqlı insanlar yetişdirib. Bizdə ədəbiyyatı və yaradıcı sənətin bütün növlərini, o cümlədən ictimai, siyasi, iqtisadi, fəlsəfi, elmi, intellektual, mənəvi, dini, psixoloji sahələri əhatə edən modernizmi və postmodernizmi cəm halda bilən

bir yana dursun, ümumi məlumatlara malik insanların sayının məhdud olması imkan vermir ki, bu mənada bir toplum kimi dünyaya səs salaq...

XXI əsrin ilk onilliyində də bütün sahələrdə olduğu kimi, bədii ədəbiyyatda da “şou” qurmadan, səs-küy yaratmadan özünü sübut və təsdiq etmək çox çətin olacaq. Digər tərəfdən də son zamanlar cəmiyyətimizdə yaradıcı mühitə qarşı olan nihilist diqqətsizliyin axırı az qala ona gətirib çıxartdı ki, cəmiyyətdə özünə qarşı saygısızlıq, bir az da tünd ifadə etsək, ictimai marağın sönüklüyünü görən yazarlar toplumun müqəddəs saydığı ehkamları dağıtmaga meyl göstərir, lazımlı gələndə milləti tənqid etməkdən belə çəkinmirlər: əsas məqsəd isə cəmiyyətin diqqətini özünə sarı, dolayısı milli mədəniyyətin, ciddi söz sənətinin çağdaş ağır durumuna tərəf yönəltməkdir. Bu mənada son illər baş verən hadisələr anlaşıilandır, ətrafdakı millətlərin, xalqların taleyinə, tarixinə nəzər salanda, görürük ki, oxşar aqibət onların da başına gəlib. Əslində, dünyada baş verən bütün hadisələr kimi, kulturoloji olaylar da qlobal xarakter daşıyır və yazıçı Elçinin yaradıcılığına qiymət verəndə onun yazışdırduğu dövrdə beynəlxalq aləmdə baş verənlərə nəzər salmadan obyektivliyi gözləmək mümkün deyil...

Milli ədəbiyyatımızın Elçin izi

Ötən əsrin 50-ci illərinin ortalarında Azərbaycanın daxil olduğu keçmiş SSRİ adlı nəhəng ölkədə çox mürəkkəb proseslər baş verirdi. Sovetlər Birliyinin qoca və əzazıl diktatoru İ. Stalin dünyasını dəyişəndən sonra Sovet İttifaqı Kommunist Partiyasının yeni islahatçı baş katibi N.Xuruşov şəxsiyyətə pərəstiş dövrünü qamçılamağa başladı. Belə bir gərgin vaxtda bütün sahələrdə olduğu kimi, ədəbiyyata da yeni nəsil yaradıcı insanların axını gücləndi. İndi “altmışinci”lar deyə adlandırdığımız o dövrün yeni nəslinin içində seçilənlərdən biri də gənc və perspektivli nasır, istedadı ilə həmyaşlılarından fərqlənən Elçin idi. O, yaradıcılığının ilk dövründən başlayaraq, əslində, bir neçə istiqamətdə mübarizə aparmalı oldu. Rəsmi sovet ideologiyası və dövlət senzorunu aldatmağa çalışan, bir yandan Stalin dövrünün yazılışlarının artıq aktuallığını itirmiş estetik sənət prinsipləri ilə mübarizəyə girişən, başqa tərəfdən – **“İlyas Əfəndiyevin oğludur: fikir verməyin, atasının şöhrətini xərcləyib qurtarandan sonra unudulacaq”** - deyib, ağız büzenlərə fərdiliyini-fərqliliyini sübut edən, ən əsası isə o dövr Azərbaycan sovet ədəbiyyatını əyalət düşüncəsinin ortabab nümunəsi - lokal statistik (“SSRİ-də müttəfiq respublikaların məzmunca xəlqi, formaca sovet ədəbiyyatına böyük qayğı göstərilir!” kimi şüərləri xatırlamaq heç də pis olmazdı) hadisə tək qiymətləndirən mərkəzdəki - Moskvadakı rəsmi ədəbiyyat elitarası ilə sözün hər mənasında vuruşanlardan olan Elçin milli ədəbi-mədəni məkana belə bir mürəkkəb zamanda ayaq basdı.

Əli Kərim, Anar, Əkrəm Əylisli kimi cavan intellektualların ön sıralarında addımlayan, ABŞ ilə Qərbi Avropada məşhur tələbə və gənclərin dinc azadlıq hərəkatının - “hippi”lərin mədəni-mənəvi qiyamının sanki Azərbaycanda qeyri-leqal nümayəndəsi idi gənc Elçin: uzun saç saxlayır, “Azadlıq” radiosunu daim dinləyir, qadağan olunmuş “Bitlz” pop-qrupunun gənclərin himninə çevrilmiş mahnlarına qulaq asırı...

“Elçin: Seçilmiş əsərləri” - on cildə siğışmış qlobal düşüncə...

Əslində, yazar şəxs əlinə qələm alan gündən yaşadığı dövrü, zamanın bir hissəsi olan vaxtı tarixə həkk etməyə başlayır. Bu baxımdan yaziçinin ötən il “ÇİNAR-ÇAP” nəşriyyatı tərəfindən nəfis şəkildə, çağdaş dünya nəşr standartlarına tam cavab verən oncildlik “Seçilmiş əsərləri”nin ayrı-ayrı kitablarındakı irili-xirdalı əsərləri - bədii, ədəbi, elmi, tənqidi, publisistik, sənədli yazıları təkrarən oxumaq - Elçinin indiyə qədər əksini yaratdığı virtual-kulturoloji dünyaya baş vurmaq kifayətdir ki, dövrün əsas cizgilərini ap-aydın görəsən, duyanan, yaşayasan.

Yazıçı oncildliyinə yazdığı “Hakim oxucudur” qeydlərində maraqlı mülahizələrlə yaradıcılığının pərəstişkarlarını təkrarən özünü - sözünün sehrinə salır:

“...Mənim 2 cildlik ilk “Seçilmiş əsərlər”im 1987-ci ildə nəşr olunub. Sonralar xeyli kitabım çıxsa da, bu, mənim ikinci “Seçilmiş əsərlərim”dir.

Mən bu cildlərə yalnız mətbuatda çap olunmuş əsərlərimi salmışam.

Bu 10 cildlik mənim üçün, əlbəttə, indiyə qədərki yazı-pozu işlərimin, bir növ, yekunlaşdırılmasıdır və orası da aydın məsələdir ki, bu zaman da, istər-istəməz, bir sual peyda olur: nə yazmışan? necə yazmışan? niyə yazmişan?..

Mən bu suala da cavab vermirəm (bəlkə cavab vermək istəmirəm?).

Çünkü o cavabın sahibi oxucudur.

Mən isə yalnız onu deyə bilərəm ki, olanı budur.”

(Elçin. “Seçilmiş əsərləri”, I cild)...

Tarixdə zamanını əks etdirdi...

Bəzi pyes və ən yeni yazıları çıxməq şərtilə, çağdaş Azərbaycan oxucusu - elə bizim özümüz də - Elçinin əksər əsərləri ilə yaxından tanış olsa belə, bu açar-sözlərdən sonra bir daha yaziçinin qələm məhsulları ilə ədəbi ünsiyyətə girir və bədii-elmi sözdə əbədiləşən bir parça zamanın sahibinə çevrilir...

Ədib birinci cilddən beşinci kitaba qədər, oncildliyin yarısını bədii əsərlərinə, digər beş cildi isə ədəbi-tənqidi, elmi-publisistik materiallarına ayırib.

İlk cilddəki bədii nəsr əsərləri əsasən müxtəlif illərdə qələmə alınmış və müxtəlif vaxtlarda fərqli-sanballı ədəbi ödüllərə layiq görülmüş, zamanında milli söz sənətimizin kiçikhəcmli nəsr qolunun inkişafına təkan vermiş hekayələrdir. “*Qatar. Pikasso, Latur, 1968.*”, “*Baldadaşın ilk məhəbbəti*”, “*Sarı gəlin*”, “*Qarabağ şikəstəsi*” və daha neçə-neçə hekayə janrına siğışdırılmış roman yüklü “zamannamə”lər: özü-özlüyündə artıq itirdiyimiz köhnə dünyanın ədəbi-əbədi parçaları...

Vaxt gələcək ki, gələcək nəsillər ən yeni texnologiyalarla bu hekayələrdə zəmanədaşlarımızın yaşantılarını - iç dünyasını, həyatını, hər şeyini canlandıracaqlar. Çünkü Elçin sənətkar dəqiqliyi ilə bu hekayələrdə insanların kodlaşdırılmış genetik-kulturoloji surətini ustalıqla yarada bilib...

Zamanı geri çevirək...

...Ötən əsrin 70 və 80-ci illərində Elçin həyatının və yaradıcılığının ən məhsuldar dövrünü yaşayır. Ən əsası bu idi ki, Elçin bir gənc yazar kimi yorulmadan işləyir, milli, sovet, rus və dünya ədəbiyyatının ən gözəl nümunələrini dərindən öyrənir, hərdən tərcümələr edir, esselər, tənqid, ədəbi-mədəni elaqələrə, ədəbiyyatşunaslığa dair sanballı məqalələr yazır, respublika və ümumittifaq mətbuatında çap etdiridi. Yeri gələn kimi, fürsət tapan tək planetin mədəniyyət mərkəzlərindən sayılan Moskva ilə Leninqradın ən mötəbər mətbuat orqanlarının səhifələrində kəsərli elmi-publisistik materiallarla sözünü deyir, milli mədəniyyətin və Azərbaycan söz sənətinin ən dəyərli nümunələrini SSRİ miqyasında, eyni zamanda rus dili vasitəsilə dünyada tanıdır, təbliğ edir, yayır. Bunları isə qiymətləndirməmək günah olardı: xüsusən də indiki zamanda - yalançı “xalq qəhrəmanları”nın böyük ədəbiyyat adından suisitifadə etdikləri bir vaxtda...

Fəqət, qələmindən çıxan bədii yazılar cavan Elçinə daha tez və böyük şöhrət gətirirdi. Onun ilk nəsr əsərləri ədəbi tənqidin və oxucuların diqqətini cəlb etməklə yanaşı, həm də yazardılığını yeni-yeni uğurlu bədii əsərlər yazmağa həvəsləndirirdi...

“Seçilmiş əsərləri”nin ikinci cildindəki povestlər və kinopovestlər – “*Bir görünüşün tarixçəsi*”, “*Toyuğun diri qalması*”, “*Dolça*”, “*Bayraqdar*”, eləcə də “*Ox kimi bıçaq*”, “*Aman ovçu, vurma məni...*”, “*Hökmdarın taleyi*” kimi əsərlər ayrı-ayrılıqla müstəqil, kamil romanlardır. Dünya roman janrıının son iyirmi ildəki inkişaf yolu ilə diqqətlə və yaxından tanış olan oxucu fikrimizi dəstəkləyəcək ki, həm texnologiyasına, həm poetikasına, həm həcm-mövzu böyüklüyünə, surətlərin sayının çoxluğuna, ən əsası isə kulturoloji dəyər və yükünə görə bu əsərlər əsl çağdaş romanlarla bir sıradə dururlar. Amma Elçin, özü də vurğuladığı kimi, nə azalltmaq, nə də çoxaltmaqla deyil, ədəbi faktın – bədii düşüncənin hazır məhsuluyla oxucunun - bəziləri üçün təkrar, ən yeni nəsil nümayəndələri üçünsə ilk dəfə - görüşünə gəlib: düşünürük ki, məhz bu addımıyla da ədib qazanır...

Dünyanı tanıdan və cahanda tanınan yazar

...Bir çox həmkarlarından fərqli olaraq, yazıçı Elçinin həyat və yaradıcılığına nəzər salanda, maraqlı cəhətlərin qabarıq əks olunduğunu görürük. Dünyaya çıxışımızda və beynəlxalq aləmdə tanınmağımızda mədəniyyətin, xüsusən də ədəbiyyatımızın rolü əvəzsizdir. Bu baxımdan Elçin dünyaya dolayısı - sovet mədəniyyəti, rus ədəbiyyatı vasitəsi ilə deyil, birbaşa çıxışı üstün tutdu. Bəlkə də buna görə idi ki, rus dilini mükəmməl bilməsinə baxmayaraq, ədib bədii əsərlərini ümumittifaq sənət dilində deyil, öz doğma ana türkçəsində - azərbaycanca yazırıdı. Milli dilin millətin ruhunun daşıyıcısı olması barədə məşhur fikir isə hamiya məlumdur. Elçinin özü də əksər əsərlərində millətin ruhunu - daha dəqiq ifadə etsək, milli ruhun müəyyən dövrlərdəki vəziyyətini - kodlaşdıraraq verməyə, gələcək nəsillərə ötürməyə çalışan əsl intellektual sənətkarlardandır.

Yenə də yaradıcılığına - əsərlərinə diqqətlə nəzər salanda, görürük ki, Elçin hekayə və povestləri ilə Qərb, "Mahmud və Məryəm" romanıyla Şərqi, dramları ilə Avropa, ədəbi-tənqidi, kulturoloji-filoloji yaradıcılığı ilə Rusiya-Almaniya kimi ədəbi-mədəni məkanının nümayəndələri ilə bir sıradə durur. Yaziçinin elə silsilə hekayələrini, novellalarına rast gəlirik ki, həmin əsərləri insan qəlbinə işıqlı bir baxış, fərdin iç dünyasına yaradıcı sənətkarın mənəvi sənət səyahəti də hesab etmək olar. Bu hekayələr məşhur ABŞ nasiri Cerom Devid Selincerin kiçik nəsrinin ruhu ilə səsləşir. "Abşeron" mövzulu povestləri isə Latin Amerikasının Nobel mükafatı almış tanınmış nümayəndəsi Qabriel Qarsia Markesin bir sıra böyük hekayələri ilə yanaşı, dünya ədəbiyyatının maraqlı bədii nəsr nümunələri antologiyasına düşməyə layıqdir. Müqayisəni uzatmaq da olardı: fəqət nə edəsən ki, "öz toplumunun içində peygəmbər olmaq çox-çox çətindir"...

Elçin ilə bir dövrde ədəbiyyat meydanına qədəm basan bir çox yazarlarımızın yaradıcılığını diqqətlə nəzərdən keçirəndə, təəssüflər olsun ki, bütün bunların şahidi olmuruq. Onların əksəriyyətinin yaradıcılığının yalnız rus-sovet ədəbiyyatının təsiri ilə formalasdığının şahidi oluruq. Əlbəttə, obyektiv və subyektiv amilləri unudub, belə kəskin qiymətlə razılaşmayanlar da ola bilər: onların fikirlərinə hörmətlə yanaşırıq. Ən azı ona görə ki, milli filoloji fikirdə — kulturoloji baxışlarda düşüncə fərqliliyinin tərəfdarıyıq. Oxucularda isə elə rəy yaratmaq fikrində deyilik ki, milli ədəbiyyatımızın ciddi simalarından sayılan yazıçı Elçin daha çox Qərbdən bəhrələnib, dünya kulturoloji düşüncəsindən çox şeyi götürüb. Ona qalsa, ilahi eşqdən yanan Füzuli ilə böyük məhəbbəti tərənnüm edən U.Şeksprin bir-birinin yaradıcılığından bəhrələnməsi barədə diletantcasına mübahisələrə başlamalıyıq...

Lakin Elçin yaradıcılığında qlobal, bəlkə də ümumdünya ədəbi gedışatının qabarıq cizgiləri - kulturoloji düşüncə ilə milli ədəbi-mədəni fikirin birləşmədiyini görürük...

Kiçik pyeslər və irihəcmli dramların toplandığı "**Seçilmiş əsərləri**"nin üçüncü cildini daha çox teatr ictimaiyyətimiz, o cümlədən dramaturgiya sahəsi ilə bağlı olan yaradıcı insanlarımız, eləcə də gənc dramaturqlarımız üçün əsl sənət ərməğanı da hesab edə bilərək. Heç kimə sirr deyil ki, milli səhnə mədəniyyətimizin son iki onillik dövrünün ən məhsuldar müəlliflərindən biri, bəlkə də birincisi məhz Elçindir.

Çoxlarımız Akademik Milli Teatrın, o sıradan respublikamızın əksər teatrlarının səhnəsində oynanılan "**Qisas**" (pyes-absurd), "**Poçt şöbəsində xəyal**" (tragikomediya), "**Ah, Paris, Paris!..**" (komediya), "**Mahmud və Məryəm**" (məhəbbət dastanı) və başqa tamaşalara baxmış, düşünmüş, gülmuş, ağlamış, lirik duyğuların əsirinə çevrilmişik: lakin bu pyeslərin mətni ilə diqqətlə tanış olanda tamam ayrı bir aləmin iştirakçısı olursan. Elə bir zəngin aləm

ki, rejissor da özünsən, aktyoru da, musiqi bəstəcisi də, rəssamı da... Yalnız Elçin onların əsl yaradıcısı kimi bizim ədəbi oyunumuzun hakimi rolunda iştirak edir...

Dördüncü kitab iki irihəcmli pyes - “*Taun yaşayır*” (bir həyatın xronikası) və “*Qatıl*” (ulduzlar aləmində qətl) dramları ilə, həmçinin vaxtilə milli roman sənətimizin əlamətdar hadisəsi kimi bədii nəşr tariximizdə özünə yer etmiş “*Mahmud və Məryəm*”, “*Ağ dəvə*” kimi sanballı ədəbi nümunələrlə yadda qalır. Çünkü bu əsərlərdə Elçin əsl qlobal kulturoloji düşüncə sahibi olaraq bəşəriyyət və mənəsub olduğu toplumun dünyada, zamanda və sivilizasiyanın mürəkkəb inkişaf mərhələlərindəki yerini müəyyənləşdirir: sözsüz ki, yazıçının bəzi baxışları mübahisə yaradır, bəziləri polemika və diskussiya. Heç sənətkarın özü də fərqində deyil ki, fikirləri ilə hamı şərik olsun: necə deyərlər, həqiqət fikir müxtəlifliyindədir, düşüncə sərbəstliyindədir...

Beşinci cilddəki “Ölüm hökmü” romanı və yeni – “*İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti*” roman-monoqrafiya barədə ədəbiyyatşunaslıq elmi, xüsusən də ədəbi tənqidimiz öz kəsərlidəyərli sözünü deməyib. Halbuki bütöv bir sənətkar kimi Elçin yaradıcılığını bu əsərlər daha çox oxucularına sevdirir, milli ədəbi-bədii söz sənəti tariximizin dəyərli imza sahibi kimi yaratdıqlarının kulturoloji əhəmiyyətini göstərir.

Bütün ədəbi-sənət cərəyanlarının

fövqündə duran ədib

İstedadlı nasirin yaradıcılığı özünün çoxçalarlığı və müxtəlif qatlılığı ilə seçildiyinə görə, ədibin qələm məhsullarını təhlilə cəlb edəndə tədqiqatçı bir çox kulturoloji problemləri adlamalıdır. Araşdırıcının intellektual və kulturoloji səviyyəsi, ədəbi-estetik hazırlığı yüksək səviyyədə olmasa, onun güclü və böyük təfəkkür sahibi olan Elçin yaradıcılığını təhlil etmək cəhdi istənilən halda zəif təəssüratların solğun nəticəsini meydana çıxaracaq. Milli söz sənətimizin ciddi eksperimentçi islahatçılarından biri kimi Elçinin hansı ədəbi-estetik, fəlsəfi-kulturoloji sənət istiqamətinin - realizm, ya romantizm, modernizm, yaxud postmodernizm və başqa bu kimi zaman-zaman dəbə düşən ədəbi cərəyanların nümayəndələrinə yaxın olmasına müəyyənləşdirmək çox çətindir. Sənətkarın məzmunca milli, formaca bəşəri, səviyyəcə ölməz olan əsərlərinin artıq otuz ildən çoxdur ki, qiymət verilir: hər dəfə də yeni bir nəzərlə, fərqli bir baxışla, təzə düşüncə tərziylə. Əsl intellektual Azərbaycan yazarı olan Elçin yaradıcılığı isə köhnəlmir, əksinə zamanın dəhşətli-dağıdıcı dalğalarına tab gətirir və inanırıq ki, milli ədəbiyyatımız durduqca, onlar da yaşayacaq, bədii-estetik təravətini itirməyəcək.

Sənət axtarışları, ədəbi

eksperimentçilik və kulturoloji iz...

Ömrünün çox hissəsini böyük ədəbiyyata sərf etmiş xalq yazıçısının həyat və yaradıcılığına təkrar qayıdanda, qəribə bir qanuna uyğunluğunu müşahidə edirik: Elçin milli söz

sənətimizin müəyyən dövründə əsl ciddi nəsrə ehtiyac duyulanda, hekayə və povestlərini yazdı; Avropa səviyyəli roman qitligi görünəndə, iri prozaya keçdi; dünyada kino dövrü başlayanda, bir-birinin ardınca ssenarilərini qələmə aldı, onların ekran taleyini həll etdi; ədəbi tənqidimiz zəifləyəndə, filoloji elmimizin qeydinə qaldı; tərcümə problemi aktuallaşanda, yapon xalq şerini, Molyeri dilimizə çevirdi; teatrımız axsayanda, istedadını komediya janrında sınadı...

Çağdaş Azərbaycan ədəbiyyatında Elçin qədər çox az-az yaradıcı şəxs tapmaq mümkündür ki, milli söz sənətinin zənginləşməsinə xüsusi təkan verən bu qədər sənət axtarışlarına, ədəbi eksperimentciliyə baş qoşsun, hələ sağlığında mədəniyyət və ədəbiyyat tarixində özünü kulturoloji izini-təsirini qoya bilsin. Ömrünün yarısından çoxu ilə alnıcıq, cəsarətlə vidalaşan Elçinin bu baxımdan, çağdaş ədəbiyyatımızın inkişafında əhəmiyyətli, nüfuzedici rolü var. Məhz bu cəhətinə görə, sənətkarı neomaarifçi də hesab etmək mümkünkündür. Lakin biz onu əsl milli intellektual sənətkar, başqa sözlə, bəşəri səviyyəli yaradıcı şəxsiyyət - xaricdə çıxan çoxsaylı kitabları bunu ürəklə deməyə imkan yaradır - kimi qəbul etdiyimizdən qəlbimizdəkilərin cüzi hissəsini bu yarımcıq, kiçik essenin içində yığmağa çalışdıq...

Sevimli sənətkarımızın Azərbaycan, eləcə də Türk Dünyası və dolayısı dünya ədəbi-mədəni ictimaiyyəti, xüsusən oxular qarşısında növbəti yaradıcılıq hesabatı – qiymətli onçildlik “Seçilmiş əsərləri”nin işiq üzü görməsi münasibətilə qələmə aldığım bu neo-esse, əslində, xalq yazıçımızın şərəfli həyatı, zəngin kulturoloji irsi haqqında əhatəli düşüncələrin bir qismi olaraq ixtisarlarla kompüterin yaddaşına köçürülsə də, zəmanəmizin nüfuzlu aydınının, art-intellektualının iç dünyasına, fəlsəfi aləminə, kulturoloji baxışlarına, mənəvi azadlığına baş vurmadan Elçinin ədəbi-bədii dünyagörüşü haqqında yazmaq, sadəcə, mümkün deyildi: bu baxımdan boyumuza alırıq ki, yazının hazırlanmasında bir sıra çətinliklər ortaya çıxdı. Ən azı ona görə ki, Elçin yaradıcılığı öyrənilməsi, araşdırılması, tədqiq edilməsi çox çətin olan kulturoloji-intellektual xəzinədir...

P.S. Biz xalq yazıçısı Elçinin “Seçilmiş əsərləri”nin başqa kitablarındakı oxunaqlı “Səyahət notları”, düşündürücü “Esselər”, məşhur “Ədəbi düşüncələr” (VI cild), polemikalara yol açan elmi “Məqalələr” (VII cild), kulturoloji araşdırırmalar – “Məqalələr”, qiymətli filoloji bilik mənbələri sayılan “Monoqrafiyalar” (VIII cild), ictimai-mədəni, sosial-siyasi yazıları əhatə edən “Yazıçının dəftərindən” (IX cild) və ədəbi-mədəni düşüncələrindən ibarət “Müsahibələr” (X cild) kimi kulturoloji materiallar barədə düşüncərimizi bu yazıya qatmadıq: qalsın gələcək araşdırırmalarımıza...

Zəruri qeyd: Bu yazı Rusyanın nüfuzlu “Drujba narodov” qalın ədəbi dərgisinin Azərbaycan ədəbiyyatına həsr olunmuş 2006-ci il mart sayı üçün qələmə alınsa da, texniki səbəblərə - mətn tam hazır olmadığından və tərcüməyə gecikdirildiyinə görə nəşrdə getmədi...

“525-ci qəzet”, 2006
“Mars” dərgisi, 2006

Milli yaradıcı intellektuallığın Anar zirvəsi

(Xalq yaziçisi Anarın yaradıcılığı ətrafında kulturoloji gəzişmələr)

Bu yaxınlarda xalq yaziçisi Anarın altıncı "Əsərlər"ini - ədəbi-bədii, elmi-publisistik, tərcümə və ssenarilərini təkrarən gözdən keçirəndə, ağlıma gələn ilk fikir bu oldu: əsl yaradıcı şəxsin kitabları onun bizim dünyaya paralel olaraq çizdiyi virtual aləmin - ayrı bir dünyanın bütövlüyünü özündə ehtiva edir.

İlkinlik sözdən başlayır...

Altı ədəbiyyat materikinə bərabər altıncıının ilk kitabına **Anarın** hekayələri, məşhur "*Molla Nəsrəddin - 66*"sı, povestləri, ikinci cildinə "*Ağ liman*", "*Beşmərtəbəli evin altıncı mərtəbəsi*", "*Macal*", üçüncüyü "*Sızsız*", "*Həyatım ağrıyır*" adlı irihəcmli bədii nəşr nümunələri, esseləri, məqalələri, "*Gecə düşüncələri*", dördüncü kitaba fəlsəfi-publisistik əsərləri, yeni dövr hekayələri, "*Ağ qoç, qara qoç*" romanı və şeirləri, beşinci cildə pyesləri və sonuncu kitaba bədii, sənədli televiziya filmlərinin ssenariləri, bədii-publisistik tərcümələri daxil edilib...

Anarın altı kitabı sığışdırılmış əsərləri oxucular üçün, bizim özümüzdən ötrü əsl yeni, fərqli dünyadır ki, bu yazımızda ora kulturoloji səyahət etmək istəyirik.

Birinci gəzişmə:

kültürtrager - toplumun intellekt mayakı

Planetary düşünənin dəbdə olduğu bir zamanda — qloballaşan dünyamızın ədəbi-mədəni həyatında kulturoloji fəallıq göstərən istedadlı intellektual sənət adamlarını kültürtrager adlandıırlar. Doğrudan da bu fikri, yəni alman sözü olaraq, dilimizdə “mədəniyyət daşıyıcısı” anlamını verən kültürtragerlər — yaziçi, şair, filosof, dramaturq, tənqidçi, tərcüməçi, publisist, ədəbiyyatşunas kimi estetik - fikir adamları fərqli yaradıcılıq enerjisini — ədəbi-elmi məhsul formasında — ortaya qoyaraq, həm elitar söz-düşüncə xəzinəmizi zənginləşdirirlər, həm də özlərindən əvvəl yazılıb-yaradılmış sənət-fikir nümunələrini gələcək nəsillərə ötürürülər. Bəşəriyyətin sivilizasiya tarixinə də diqqətlə nəzər salanda bunun şahidi oluruq, bu gün də belədir.

Bu nəhəng şəxsiyyətlər eyni zamanda toplumun milli ruh adlanan genetik-mədəni yaddaşının əsas aparıcı daşıyıcıları, yaşadanı, həm də gələcək nəsillərə ötürüçüləridirlər.

Uzun müddət Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri olmuş, müxtəlif beynəlxalq konfederativ qurumlara başçılıq edən, BMT-nin elm, təhsil və mədəniyyət üzrə dövlətlərarası mötəbər qurumunun - YUNESKO-nun nüfuzlu eksperti, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazarı..., titullarsız, sadəcə, dünya azərbaycanlılarının milli intellektual yazarı sayılan **Anarın bir şəxsiyyət ömrünə sığmayan həyatı, ictimai-kulturoloji fəaliyyəti və ədəbi-bədii yaradıcılığı barədə düşüncələrimizi sistemləşdirib qələmə alanda, ilk əvvəl, yadımıza bu ifadə, yəni kültürtrager anlamı düşdü.**

Millətin taleyüklü məqamlarında elə şəxsiyyətlər üzə çıxır ki, toplum ona bütün ümumi mənafeyini, başqa sözlə ifadə etsək, gələcək inkişaf istiqamətini, tarixi yolunu müəyyənləşdirməyi, cızmağı həvalə edir. Yaxın keçmişimizə nəzər salsaq, mədəniyyət və ədəbiyyat sahəsində belə böyük bir şəxsiyyətlərin cərgəsində — ön sıralarında xalq yazarı **Anarın** da durduğu — bir sıra görkəmli milli yaradıcı intellektuallarımızın olduğunu görərik.

Fikirlərimizi əsaslandırmaqdan ötrü bu kulturoloji araşdırımızda ədəbi-fəlsəfi baxışları dəyərli, bədii sözü sanballı, ictimai çəkisi ağır olan milli intellektual kimi **Anarın** zəngin bir sənət-mədəniyyət zirvəsinə doğru getdiyi, özü də indiki və gələcək nəsillər üçün tarixi-mədəni əhəmiyyət kəsb edən ömür yoluna işiq salmaq lazımlı gəlir. Layiqli övlad kimi mənsub olduğu toplumun dünyada tanınmasında əlindən gələni əsirgəməyən, formallaşmasında fəal iştirak etdiyi çağdaş cəmiyyətimizin ədəbi-mədəni, estetik-fəlsəfi, ictimai-siyasi düşüncəsini istiqamətləndirən intellektualın şəxsiyyəti və çoxçalarlı fəaliyyəti barədə hərtərəfli mülahizələr yürütmək, sözsüz ki, çox çətindir.

Fəqət, çağdaş milli sivilizasiya tariximizin müəlliflərindən biri kimi, xalq yazarı **Anarın** millətimizin ictimai-siyasi, ədəbi-mədəni həyatındakı rolu və xidmətlərinə vaxtında, özü də qədərincə qiymət vermək çox vacibdir.

Əlbəttə, bize qədər istər ölkə daxilində, istər sabiq Sovetlər Birliyinə daxil olan respublikalarda, son on ildə sərhədlər açılandan sonra isə həm də Türk Dünyası adlı nəhəng coğrafi-mədəni ərazidə, istərsə də beynəlxalq ədəbi-mədəni məkanda Anarın yaradıcılığı, kulturoloji missiyası lazımı qədər — verilən orden-medal, fəxri ad, beynəlxalq sənət ödülləri, mükafatlar və s. sadalasaq, yazımızın sonu uzanacaq — dəyərləndirilsə də, hər yeni nəslin nümayəndələrinin, o sıradan müəyyən savada malik istənilən fərqli şəxsin ömrünün müdriklik çağına qədəm qoymuş bu bənzərsiz yaradıcı sənətkar haqqında deməyə sözü, qəlbən gələn sevgisini ifadə etmək üçün fikirləri, milli söz sənəti xiridarları ilə bölməyə düşüncələri, mülahizələri qədərincə ola bilər. Cünki Anarın özü biz oxucular üçün, daha dəqiq ifadə etsək, millətimizdən ötrü yaddan heç vaxt çıxmayacaq böyük işlər görüb, dəyərli ədəbi-bədii, ekran-sənət əsərləri yaradıb...

İkinci gəzişmə: gəndən gələn mübarizə

Bu səyahətimiz bizi tarix adlı zaman yolunun gerisinə doğru aparır: bir qədər keçmişə nəzər salaq. Ötən əsrin altmışinci illərinin əvvəllərində, ön sıralarında **Anar** olmaqla, yeni nəsil yaradıcı gəncliyin fəalları, anlamlı bütün çalarında, Azərbaycanın milli ictimai-mədəni düşüncə meydanına can atırlılar. Tarixçilər o dövrü xüsusi dəyərləndirir, keçmiş SSRİ-də böyük dəyişikliklər mərhələsi hesab edirlər. Araşdırıcılar bunu sabiq sovet diktatoru İ. Stalinin ölümündən və Mərkəzi Komitənin növbəti baş katibi N. Xruşşovun Sovet İttifaqı Kommunist Partiyasının qurultayındakı məşhur çıxışından sonra yarammış münbit siyasi-ideoloji mühitin təsiri ilə izah etməyə çalışsalar da, bir məsələ dəqiqdır: bu yeni, həm də milli intellektual ədəbi nəslin əsas fəal nümayəndələri həddindən artıq müstəqil dünyagörüşü, azadfikrliliyi ilə seçilirdi. Onlardan gedişatının növbəti istiqamətinin dəyişdiyini intuitiv olaraq vaxtında anladılar.

Maraqlıdır ki, bu nəslin nümayəndələri, əgər belə ifadə etmək mümkündürsə, əsasən keçmiş sovet cəmiyyətində elitar təbəqə sayılan yazıçıların, mədəniyyət və elm xadimlerinin övladlarından ibarət idi: **Səməd Vurğunun** oğlanları **Yusif** və **Vaqif Səmədoğlu** qardaşları, **Rəsul Rza-Nigar Rəfibəyli** ocağının nümayəndəsi **Anar**, **İlyas Əfəndiyev**in övladı **Elçin** və başqaları. İlk baxışdan qəribə də görünə bilər: bu atalar-oğullar mübarizəsi idi, yoxsa dünyagörüşlərin yarışması...

Problemə geniş aspektdən yanaşanda, görərik ki, əslində bu mübarizəni vaxtilə **Səməd Vurğun**, **Rəsul Rza**, **İlyas Əfəndiyev** kimi sənətkarlar başqa xalqlardan geri qalmamaq üçün, milli-mənəvi ruhun sönməməsindən ötrü doğma dillərdində yaratmış olduqları böyük sənət əsərləri ilə, milli akademiya, ensiklopediya, milli teatr kimi intellektual dəyərlər formalaşdırın elmi-mədəni qurumları yaratmaq uğrunda gərgin çarşılmalarıyla aparırdılar. Genetik və mənəvi mübarizə ruhu ilə böyümüş yeni nəsil də o mübarizənin — totalitar sistemə qarşı kulturoloji-ideoloji, mədəni-estetik müqaviməti davam etdirir, daha keyfiyyətli formasını axtarıb tapırdı.

Sözsüz ki, bu milli mübarizə yolunda yazarlarımızla yanaşı, elm, mədəniyyət, siyaset və başqa sahələrdə çalışanların da xidməti böyükdür. Lakin qapalı-totalitar sovet cəmiyyətinə qarşı ən təsireddi müqavimət məhz rəsmi sosialist ideologiyasının sona qədər sıxışdırıb əzə bilmədiyi milli ədəbiyyat — estetik-mədəni sahədə göstərilirdi. Düzdür, son illər bəzi diletantlar mətbuatdakı yazılarında iddia edirlər ki, sovet cəmiyyətində ictimai-siyasi iqlim dəyişməsəydi, “altmışincilər” meydana çıxmazdı. Biz isə, öz növbəmizdə, belələrindən soruşmaq istəyirik: o dövrdə yaşayıb-yaradınanların çox hissəsi bəs niyə gözləmə mövqeyini tutmuşdu, əlini ağdan-qaraya vurmurdu?!

XX əsrin ortalarından başlayaraq Azərbaycan milli mədəniyyət aləmində öz səsi, təsiri ilə seçiləməyə başlayan Anarın ədəbi-mədəni fəaliyyəti, yaradıcılığı və ictimai mövqeyi kulturoloqlar üçün maraqlı tədqiqat mövzusu olaraq qalır. Bir çox Azərbaycan yazıçılarından fərqli olaraq, Anarın ədəbi-estetik düşüncəsi fərdi-psixoloji deyil, ictimai-fəlsəfi dəyər kəsb edir. Bu ciddi cəhəti onun bütün yaradıcılığına və ictimai fəaliyyətinə, vətəndaş mövqeyinə şamil etmək mümkündür. Əgər bu milli intellektual kültürtragerin yazdığı ədəbi əsərlərə, araya-ərsəyə gətirdiyi sənət nümunələrinə, ictimai-fəlsəfi əhəmiyyət kəsb edən elmi-publisistik yazılarına diqqətlə nəzər salsaq, görəcəyik ki, ilk yaradıcılıq işindən tutmuş, ta son qələm məhsuluna kimi bütün intellektual fəaliyyəti ictimai fikrə müsbət mənada təsir etmək, daha sonralar isə onu istiqamətləndirməklə formalaşdırmağa yönəlib...

Nümunə kimi Anarın müxtəlif vaxtlarda qələmə aldığı əsərlərinə müraciət edə bilərik: söhbət milli bədii nəsrin tarixində dönüş mərhələsinə çevrilmiş “Ağ liman” povesti və onun davamı sayılan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı, həmçinin ən son yaradıcılıq uğuru — “Ağ qoç, qara qoç” roman-proqramından gedir...

Üçüncü gəzişmə: kulturoloji savaş

Ötən yüzilliyin ortalarından etibarən sabiq SSRİ adlı nəhəng ədəbi-mədəni məkanda özünəməxsus yeri görünən Azərbaycan mədəniyyətində, xüsusən də milli söz sənəti adlı kulturoloji meydanımızda çox maraqlı hadisələr baş verirdi. Ən maraqlısı isə o idi ki, bu dövrdə ədəbi nəsillərin təsir vasitələrində yerdəyişmə prosesi gücləndi. Həmin zaman bütün dünyada və keçmiş Sovetlər Birliyində baş verən qlobal hadisələrin rolunu inkar etmədən, bu yerdəyişmə prosesinin bütün sahələrə olduğu kimi, milli ədəbiyyatlara da bir yeniləşmə gətirdiyini görürük: bu dəyişikliklər özünü kəmiyyət və keyfiyyət göstəricilərində daha qabarıq göstərirdi. Gənc **Anar** məhz belə bir mürəkkəb vaxtda böyük ədəbiyyata gəlmış — milli ədəbi prosesə fəal qoşulmuşdu.

O illərə bir qədər diqqətlə nəzər salsaq aydın görərik ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan ədəbiyyatı növbəti inkişaf mərhələsinə qədəm qoydu. Lakin inkişaf, yaxud yeniləşmə, məlum olduğu kimi, həm ağrılı keçir, həm də itki, qurban tələb edirdi. Bəs bu itki — qurban hansı qüvvə, daha dəqiqi, kim olmalıydı? Əlbəttə, hər vaxt, istənilən yerdə, həmişə olduğu kimi, yeganə qurban yerdeki ali varlıq sayılan insan idi.

Keçən yüzilliyin ortalarından başlayaraq zəmanə böyük məmnuniyyətlə öz qurbanını ağuşuna aldı: doğma yurddan — kənddən naməlum mühitə — şəhərə, meqapolisdən yad mühitə — milli respublikaların paytaxtlarına, oradan isə ölkədaxili, yəni sabiq SSRİ-nin müxtəlif bölgələrinə mühacirət və ya məşhur “BAM”a — naməlum Sibirə üz tutan insanlar — həmyerlilərimiz, əslində, nə axtardıqlarını heç özləri də bilmirdilər. Bəli, nə qədər acı həqiqət olsa da, XX əsrin ortalarından başlayaraq, — bütün dünyada şəxsiyyət azadlığı, fərdilik önə çəkildiyi bir zamanda qapalı sovet sistemində yaşamağa məhkum olunmuşlar — insanlar özlərini öz iç dünyasında itirməyə başladılar.

İnsan, içində itirdiyini axtarb tapmaqdən ötrü çol dünyasını — xarici aləmi gəzib-dolaşmağa başladı. Bu, təkcə Quzey Azərbaycanda deyil, bütün dünyada baş verən qlobal ictimai-mədəni, mənəvi-psixoloji, kulturoloji-fəlsəfi prosesin təsirindən ortaya gələn durum idi. Bütün bu qlobal proseslər keçmiş Sovetlər Birliyi məkanında publisistik əsərlər vasitəsi ilə ideoloji-subyektiv baxımdan işıqlandırılırdı. Fəqət XX əsrin ikinci yarısından etibarən publisistik-fəlsəfi intonasiya — qat daha çox bədii ədəbiyyatın, nəsrin içində sığındı. Bu ədəbi-kulturoloji prosesi izləmək üçün o dövrdə yazüb-yaratmış Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən birinin — təkcə Anarın yaradıcılığına diqqətlə nəzər salmaq kifayətdir...

Keçən əsrin 50-60-cı illərində Qərbdə — Avropa və Amerikada baş verən total azadlıq hərəkatını xatırlamaq yerinə düşər. ABŞ — SSRİ qarşıdurmasının məntiqi nəticəsi kimi ortaya çıxmış, yəni Amerika ordusunun Şimali Vyetnamdakı müdaxiləsinə qarşı başlanmış, əvvəlcə Amerika ilə Fransızı, daha sonra əksər Qərb ölkələrini bürüyən “hippilər

hərəkatı”nın milli ədəbiyyatımızdakı izlərini Anarın “*Ağ liman*” povesti və “*Bəsmərtəbəli evin altinci mərtəbəsi*” romanında görmək mümkündür. Xatırlatmaq yerinə düşər: “hippilər hərəkatı” deyə adlandırılan bu ictimai-mədəni proses, əslində, qəbul edilmiş qayda-qanunlarla, etik normalarla yaşamaq istəməyən tələbələrin—gənclərin mövcud cəmiyyətə qarşı çıxışlarından ibarət idi və az qala bütün dünyani lərzəyə gətirmişdi.

Ətəyi qısa paltar və şalvar geymiş, damağındakı siqareti sanki kor olmuş cəmiyyətin gözünə basmağa çalışan qızlar, yalançı, riyakar siyasetçilərə, harinlaşmış varlılara, bürokrat məmurlara qarşı etiraz edən uzunsaç cavan oğlanlar, yaxud rok musiqisi və başqa atributlar azadlıq hərəkatının — qloballaşmaya doğru irəliləyən bəşər dünyasının rəmzləri sayılmağa başlandı. Hər şeydə azadlıq, bəzən isə hüdudsuz sərbəstlik tələb edən gənclərin radikallığı o yerə çatırdı ki, cəmiyyətin əsas dayaqları və planetimizdəki harmonik yaşayışı tənzimləyən mənəvi-əxlaqi dəyərlər, ictimai-mənəvi kriteriyalar az qala sıradan çıxacaqdı.

Çox zaman mənəvi azadlıq ilə fiziki sərbəstliyi qarşıq salan yeni nəsil özü də yaxşı anlayırdı ki, bu hərəkatın, yaxud mübarizənin heç bir məntiqli sonluğu yoxdur. Bəlkə də elə buna görə idi ki, o hərəkatın iştirakçıları daha sonralar öz mövqelərinindən geri çəkildilər, çağdaş radikallıqdan liberal mühafizəkarlığa keçdilər: məsələn, ifrat erotika və pornoqrafiyaya qarşı çıxanlar da məhz onlar oldular. Ancaq unutmaq olmaz ki, o hərəkat dünyanın gedisatına yeni bir təkan, inkişaf və dəyişikliklərə güclü təsir etdi...

“**Hippilər hərəkatı**”nın başlanğıcından sonuna qədər dünyada ictimai-siyasi, mədəni-mənəvi mövzularda saysız-hesabsız publisistik, bədii, ədəbi, fəlsəfi, ekran əsərləri yaradılaraq meydana qoyuldu - onların çoxu bəşəriyyətin ümumi dünyagörüşündə böyük çevrilişlərə səbəb oldu. O hərəkatın sivilizasiya tarixinin gedisatına göstərdiyi müsbət təsir və xidmətlər, sözsüz ki, danılmazdır: irqi ayrı-seçkiliyin ləğvi, dünyanın bir sıra ölkələrində gedən milli-azadlıq və dövlət müstəqilliyi uğrunda aparılan mübarizələrə yeni, güclü təkanlar verməsi, mədəniyyət və incəsənət sahələrində oyatdığı yüksəlişlər, hətta keçmiş Sovet İttifaqında və sabiq Yuqoslaviya Federasiyasında baş verən siyasi hadisələri buna misal göstərmək mümkündür...

Bizdə, yəni Quzey Azərbaycanda isə bu ümumdünya hərəkatının təsiri və izlərini, üstüortülü olsa belə, şuarlarını-müddəalarını ədəbiyyatımıza ilk dəfə getirən zəmanəsinin intellektualı — cavan, istedadlı **Anar** oldu: bayaq adını çəkdiyimiz əsərlərlə, onlardan bir qədər əvvəl yazmış olduğu hekayələri, daha sonralar isə yaratdığı “**Qobustan**” gözəl sənətlər dərgisiylə.

Bu gün artıq dünyanın aparıcı dillərinə çevrilərək əksər ölkələrdə dəfələrlə nəşr olunmuş — daha çox sadaladığımız cəhətlərinə görə yerli və əcnəbi oxucular bu bədii nümunələri qəbul etdi — “*Ağ liman*” povesti ilə “*Bəsmərtəbəli evin altinci mərtəbəsi*” romanında özünü öz içində, qəlbini isə zəmanədə itirmiş iki şəxs — Təhminə və Zaur simasında yeni cəmiyyət, azad yaşam, var olmaq arzusunda düşünənlər hansısa zaman kəsiyində, bəlkə də müddəti bilinməyən sevgi anında fərdiliklərini özlərinin daxili aləmində tapmağa can atırlar.

Yazılma dövrünə görə Azərbaycan ədəbiyyatında çağdaş İnsan Azadlığını belə məharətlə, eyni zamanda aydınlığı ilə əks etdirən ikinci bədii əsər tapmaq çox çətindir. Dünyada baş verən qlobal hadisələr cavan nasirə güclü təsir etsə də, ilk bədii nəşr yazılarından özünü əsl milli intellektual kimi tanıda bilmış Anar zamanına, həm də məkanına — XX əsrin 60-70-ci illər Azərbaycanına görə çox orijinal sənət nümunələri ortaya qoya bilməşdi. Azərbaycan o

zaman on beş sovet sosialist respublikalarından biri olsa da, müsəlman çoxluğunun yaşadığı Şərqi, daha dəqiq ifadə etsək, qədim Asiya məmləkəti idi və indi də eləcə qalırmış...

Mədəniyyətlərin toqquşduğu, sivilizasiyaların qovuşduğu, qitələrin birləşdiyi, maraqların kəsişdiyi Azərbaycan kimi bir məmləkətin ədəbiyyatında mənəvi-fərdi azadlığı təbliğ edən bədii əsərlərin əsas qəhrəmanları, yəni Azad İnsan obrazı qadın simasında yaradılıb: klassik söz sənətimizdəki Şirin, Leyli, Nüşabə, yaxud XX əsrin ədəbi surətlərini — Sevil, Almaz və başqalarını yada salaq. Şərqdə insan azadlığını qadın təbliğ edəndə daha təsirli, emosional alındığını yaxşı bilən gənc Anar da özünün ideal saydığı Azad İnsan qismində məhz Təhminəni ədəbiləşdirib, ictimailəşdirib. Maraqlıdır ki, ədibin hər iki əsərindəki — eyni zamanda həmin mövzuda qələmə alınmış pyes və kinossenarisiндeki əsas surətlərdən sayılan Zaur da sərbəstlik formasında anladığı fərdi-subyektiv azadlığının sorağındadır...

Qədim hind fəlsəfəsində — buddizmdə belə bir fikir var ki, hər hansı bir mövzudan, problemdən danışırsansa, yaxud yazırsansa, söhbətində — əsərində onun bütün cəhətlərini qabarıq əks etdirməlisən: özü də eyni məsələyə təkrar-təkrar qayımaqla. Bu baxımdan söylənməsi, qələmə alınması asan başa gələn ictimai-fəlsəfi, mədəni-mənəvi problemləri, həyat həqiqətlərini Anar hələ onda sovet mühitinə öyrəmiş cəmiyyətin qarşısında qoymaqla, qapalı bir sistemin daxilində milli ədəbi-fəlsəfi, ictimai-mənəvi düşüncəmizdə çeviriliş etmiş oldu: özü də sistemli şəkildə, hekayə, povest, roman, pyes, kinossenari formasında, heç nədən çəkinmədən, ardıcıl ortaya çıxartdığı əsərlərin böyük rezonans doğuran əks-sədası ilə birgə. Bu əsərlərində Anar indi bizim haqqında çox asanlıqla danışdığımız, yazdığımız problemləri qabartmaqla, İnsan Azadlığınından bəhs etməklə, əslində, özünün bütün gələcək həyatını təhlükə altına qoymuş oldu. Qəribəsi isə ondadır ki, cavan müəllif Təhminə ilə Zaurun sevgi macəralarının belə, bu məsələyə — bəşəri arzuya xidmət etdiyini də qabarıq verə bilmüşdür...

Təhminə içində özünü itirdiyini yaxşı anlayır. Zaurun gözlərinə də ona görə tez-tez baxmağı xoşlayır ki, bəlkə sevgilisinin baxışlarından sezilən qəlb məkanından - iç aləmdən özünü, Azadlığını tapa. Hisslərindən başqa heç bir şey barədə düşünmək istəməyən Zaurun isə baxışlarında Təhminə, yəni sevgisi əvəzinə əksər vaxtlarda ancaq “şəhvət ilanları” qaynaşır. O unudur ki, bu ilanlar bir vaxt onun özünü də çalacaq. Elə belə də olur: ətraf aləmin — cəmiyyətin adət-ənənələrinə qarşı mübarizədə uduzan Zaurun şəhvaniyyətə hesablanmış hissəleri Təhminənin axırına çıxır.

Azadlıq — sevgi sərbəstliyi uğrunda yorulmadan mübarizə aparan, bu savaşa ictimai-mənəvi məna verən Təhminə ətrafdakılara qəribə və anlaşılmayan insan təsiri bağışlasa da, heç özü də axıra qədər başa düşmək iqtidarında deyil ki, yaşadığımız həyatın özü elə insan Azadlığı deməkdir. Nə qədər ki, İnsan yaşayır, elə bir o qədər də Azaddır. Anarın haqqında danışdığımız əsərlərindən də aydın görünür: İnsan — Təhminə ölü kimi Azadlığı da yox olub gedir...

Təhminə nə itirdiyini çox gözəl anlayır: özünü özündən xəbərsiz, elə içindəcə qətlə yetirmişdi, zamanından əvvəl bu zülmət dünyaya atılmışdı. Sanki Təhminənin Azadlığı bir iynə idi, mövcud cəmiyyət qanunları, toplumun formalaşmış adət-ənənələri isə samanlıq... Fəqət Təhminə bu itkinin yerini necə doldurmaq lazımlı olduğunu bilmirdi. Özünü harada axtarayıdı? İlk baxışdan hər şeyi — əri, evi, işi və yaxşı dostları olan bu qadına nə lazım idi? Sözsüz ki, özü: Sevgisi və Azadlığı! Axı Təhminə Azadlığını, həm də həyatını itirmişdi, lakin onları harada axtarmaq lazım gəldiğini bilmir. Bəlkə də buna görə də heç zaman

rahatlıq tapmir. “Küçələrə su səpmişəm” xalq mahnisini dinləməyi xoşlayan, hətta bu musiqini öz Azadlıq və Sevgi himninə çevirmiş bu mələksimalı, incəqəlbli qadın yolu heç kimə görə deyil, yalnız özündən ötrü sulayır ki, İç Dünyasına — Azadlıq məkanına rahat daxil ola bilsin. Yaziçi bu yaşıntıları məharətlə qələmə alır, problemi yaşadığı mövcud cəmiyyətə sual formasında ünvanlayır...

Dördüncü gəzişmə: intellektual həyatın amalı

...Bu baxımdan zənnimizcə, başda xalq yazıçısı Anar olmaqla, XX əsr Azərbaycan söz sənəti ustalarının əsərlərini təkrarən fərqli və fərdi kulturoloji araşdırılmalara cəlb etmək vacibdir. Anarın sözügedən əsərlərinə daha dərindən nəzər salanda, görünür ki, əslində, Təhminə və Zaurun simasında odövrkü mövcud qapalı cəmiyyətə, rəsmi ideologiyaya, bir sözlə, totalitar sistemə qarşı milli intellektualın ədəbi etirazı, daha dəqiq ifadə etsək, kulturoloji mübarizəsi ifadə olunmuşdur. Yazıçının yaradıcılıq yoluna diqqətlə yanaşanda bu kulturoloji mübarizənin sistemli, davamlı olaraq gücləndiyini görürük. Böyük sənətkarın bədii ədəbiyyat tariximizdə xüsusi yeri ilə seçilən nəşr ırsını (“*Molla Nəsrəddin—66*”, “*Macal*”, “*Dədə Qorqud*”, “*Əlaqə*”, “*Yaxşı padşahın nağlı*”, “*Dantenin yubileyi*”, “*Otel otağı*” və b.), ictimai-siyasi əhəmiyyət kəsb edən, həmişə aktuallığını saxlayan publisistikasını (bu gün də dağıdılmasına son qoyulmayan köhnə Baki haqqında “*İçərişəhər*” fotoalbumundan tutmuş, 1990-cı ilin Qara Yanvar qırğını, milli-azadlıq hərəkatı ilə əlaqədar, irticaya qarşı yazdığı “*Şəhidlər dağı*” kitabındaki məqalələrinə qədərki puplisistik yaradıcılığı, “*Azərbaycanlıq haqqında düşüncələr*” esse-traktati), dram yaradıcılığındakı uğurları (“*Şəhərin yay günləri*”, “*Sizi deyib gəlmışəm*”, “*Adamin adımı*”, “*Təhminə və Zaur*” və b.), istər kulturoloji-fəlsəfi araşdırımları (“*Anlamaq dərdi*” essesi, “*Dünya bir pəncərədir*” kitabı, “*Sızzız*” sənədli-bədii romanında, habelə “*Mübarizə bu gün də var*” memuar-monoqrafiyasında), bədii tərcümə sənətinin inkişafındakı rolunu (beynəlxalq söz xəzinəsinin zərgərlərindən sayılan U.Şekspirin “Fırtına” pyesi, R.Taqorun “Bağban” əsəri, rus poeziyasının gümüş əsrinin nümayəndələrindən etdiyi poetik çevirmələri), kino-televiziya fəaliyyətində (dünya ekran sənətində bənzərsizliyi ilə fərqlənən “*Qəm pəncərəsi*”, “*Üzeyir Hacıbəyov: uzun ömrün akordları*” film-esseləri, “*Dədə Qorqud*”, “*Gün keçdi*”, “*Otel otağı*” və b. kinossenariləri, “*Evləri köndələn yar*”, “*Ötən ilin son gecəsi*”, “*Dantenin yubileyi*” kimi teletamaşaları), müxtəlif antoloji kitabların tərtibçiliyindəki kulturoloji zəhməti (ikicildlik möhtəşəm poeziya-sənət abidəsi — “*Min beş yüz ilin Oğuz şerisi*” — həm köhnə kiril, həm də yeni latin qrafikalı Azərbaycan əlifbasıyla — və Türkiyədə, türk dilində “*Min ilin yüz şairi*”, habelə “*İsrail hekayələri*”, “*Rəsul Rzanın tərcüməsində “Dünya ədəbiyyatı”*” kimi onlarca toplunu), milli mətbuat sahəsindəki yenilikləri (ictimai-mədəni işurda oyanışa səbəb olmuş “*Qobustan*” toplusu) yada salmaq kifayət edər ki, mülahizələrimiz əsaslansın.

Biz hələ Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sabiq sədri, Azərbaycan Yaziçilər Birliyinin rəhbəri, bir sıra yerli Qeyri-Hökumət Təşkilatları və beynəlxalq qurumların başçısı kimi “Şöhrət” ordenli xalq yazıçısının dünya ədəbi-mədəni ırsının əhəmiyyətli hissəsini təşkil edən çağdaş milli mədəniyyət və ədəbiyyatımızın inkişafı ilə əlaqədar gördüyü böyük işləri bir kənara qoyuruq...

Anar yaradıcılığının son uğurlarından sayılan “*Ağ qoç, qara qoç*” (utopik və antiutopik nağıllar) roman-proqramı haqqında son bir neçə ayda dövri mətbuatda saysız-hesabsız məqalələr — ədəbi-tənqid yazılar, araşdırmaşalar, tədqiqat məqalələri yazılıb, polemik diskussiyalar aparılıb. **Nurlana Əliyeva, Nizami Cəfərov, Vaqif Yusifli, Tehran Əlişanoğlu, Əsəd Cahangir, Rəşad Məcid** və başqa imza sahibləri bu əsərə yüksək qiymət veriblər. Hər bir tənqidçi bu əsər barədə düşündüyünü ilk növbədə ədəbi-mədəni, elmi-humanitar sahələrlə məşğul olanlarla bülüssə də, eyni zamanda mütəxəssis-filoloqlar cəmiyyətin müxtəlif təbəqələrinin arasında, başqa sözlə desək, ictimai rəydə əks-səda yaratmış bu proqram xarakterli roman-xəbərdarlığın çoxtərəfli bədii-fəlsəfi, bir qədər də siyasi-kulturoloji qatlarını açmağa çalışıblar.

Ciddi bir milli intellektual yazar kimi **Anarın** böyük sənətkarlığından — bu əsərin çoxçalarlı quruluşu, mürəkkəb forması, bənzərsiz üslubu, ictimai-fəlsəfi mahiyyəti və kulturoloji əhəmiyyətindən irəli gələn estetik-mədəni məsələdir ki, bu barədə hələ çox yazılaçaq...

“Ulduz” dərgisi, 2005

“Mars” dərgisi, 2006

"Atlantlar": ədəbi inci, poetik-sənət nümunəsi

Son vaxtlar dünya nəşriyyat-poliqrafiya müəssisələrində işq üzü görən dəyərli, beynəlxalq çap standartlarına tam cavab verən ədəbi-bədii nəşrlər çoxalıb. Belə nəşr məhsullarının arasında elələrinə rast gəlirik ki, çap olunan kimi kitab - ədəbiyyat tarixində öz yerini tutur, nadir mədəniyyət - sənət nümunəsinə çevrilir. Mütəxəssislər, eləcə də kulturoqlar bu cür kitabları "ədəbi inci", "sənət nümunəsi", "nəşr mədəniyyətinin uğuru" adlandırırlar və onlar uzun müddət çap standartları üçün müqayisə obyekti, dəyər nümunəsi hesab olunurlar. Yaranan zaman uğurlu nəşr nümunəsi sayılan bu kitablar vaxt keçdikcə, tarixi-mədəni irs kimi milli və dünya mədəniyyətinin dəyərli nümunəsi tək qiymətləndirilir, bəşəriyyətin tarixi üçün qorunub saxlanılır.

Milli Azərbaycan kitabı tarixində belə çap incilərinə çox nadir hallarda rast gəlirik. Zaman-zaman elə kitablar yaradılıb və bu qəbil nəşrlər günü bu gün də araya-ərsəyə getirilir. Vaxtilə Təbriz, Gəncə, Şamaxı, Ərdəbil kimi qədim Azərbaycan kitab və miniatür sənəti mərkəzlərində - müxtəlif şəhərlərimizdə araya-ərsəyə çıxarılmış kitablar - "Qurani-Kərim", Nizami Gəncəvi, Məhəmməd Füzuli və başqa şairlərin divanları indi dünya muzeylərini bəzəyir, bizim milli kitab sənətimizin qədimliyinin və yüksək səviyyəsinin simvolu kimi Şərqi - Azərbaycan sivilizasiyasının hələ də açılmamış sırlarını, oxunmamış kodlarını özündə gizlədir...

Yeni yaranmasına baxmayaraq, artıq çağdaş nəşr-poliqrafiya sahəsində öz sözünü demiş "**Aspoliqraf**" nəşriyyatında bu il nəşr olunmuş, artıq bir sıra milli və beynəlxalq kitab müsabiqələrində qalib gəlmiş **Çingiz Əlioğlunun "Atlantlar"** poetik toplusu çap tariximizdə yeni, dönüş səhifəsinə çevrildi.

Tanınmış şair-tərcüməçi, publisist **Çingiz Əlioğlunun** ayrı-ayrı illərinin poetik yaradıcılıq məhsulları əsasında tərtib edilmiş, yüksək zövqlə, dünyanın çağdaş poliqrafik-nəşr standartlarına uyğun nəşr olunmuş yeni poetik toplusu ölkəmizdə keçirilən **VI Bakı Kitab Bayramının "İlin poetik incisi"** nominasiyasına layiq görüldü. "**Atlantlar**" toplusu, eyni zamanda, bu yaxınlarda qonşu Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən **MDB ölkələri III Beynəlxalq Kitab Sənəti Müsabiqəsində** ən yüksək qiymət alaraq birinci yeri tutdu, münsiflər heyətinin və müsabiqə iştirakçılarının böyük rəğbətini qazandı...

Bütün bu statistik faktları sadalayandan sonra əvvəlcə "**Atlantlar**" kitabının kulturoloji enerjisi barədə danışmaq istəyirəm. Adından da göründüyü kimi, bu növbəti kitabıyla şair **Çingiz Əlioğlu** Avropa ilə Asyanın qovuşduğu - Şərqlə Qərb sivilizasiyasının görüşdüyü, xristian və İslam mədəniyyətinin təmasa girdiyi Azərbaycanın, sözün fəlsəfi mənasında, açıq mədəniyyətinin - ədəbiyyatının nümayəndəsi kimi özünün yaradıcılıq potensialını kitab sənətinin nümunəsinə - dünya standartlarına cavab verən nəşr məhsuluna çevirərək dünya oxucusuna təqdim edir. Bəli, məhz içində azərbaycanlı, türk, rus, ingilis, fransız və başqa yüzlərlə xalqın nümayəndələrindən ibarət dünya oxucusuna: sirr deyil ki, Azərbaycan, ümumiyyətlə, keçmiş SSRİ-yə daxil olan respublikalarda yaşayan poeziyasevərlər uzun müddət milli bədii-poetik düşüncəmizin dəyərli söz sahibini, şair-intellektualı - **Çingiz Əlioğlunu** gözəl tanııırlar.

Məhsuldar yaradıcılığı ilə - şeir və poemalarıyla, ədəbi-publisistik yazılarıyla, analitik materiallarıyla, gözəl bədii-poetik tərcümələriylə, çoxsaylı kitablarıyla, qəzet, jurnal və elektron informasiya vasitələrindəki ədəbi söhbətləriylə, naşirlik təcrübəsiylə, ictimai-dövlət fəaliyyəti, həmçinin ədəbi-mədəni işləriylə, ən əsası isə milli ədəbiyyatımıza gətirdiyi yeniliklər və gənc ədəbi qüvvələrə göstərdiyi qayğısıyla tanınan bu yaradıcı şəxsiyyət istər

Azərbaycanda, istərsə də yaxın və uzaq xarici ölkələrdə nüfuzlu söz sahibi kimi çağdaş mədəniyyətimizi, ədəbi-bədii söz sənətimizi layiqincə təmsil edir.

Şairin "Atlantlar" adlı yeni poetik toplunun yaranmasında Azərbaycan, Türkiyə, Rusiya, Finlandiya, ABŞ, Böyük Britaniya, Ukrayna, Qırğızıstan, Latviya, Litva və başqa ölkələrin nümayəndələrinin - poliqrafiyaçıların, rəssamların, tərcüməçilərin və başqa sənət adamlarının iştirakı, böyük formatlı, 663 səhifəlik, hər vərəqində yazılıtlı kölgə-şəkillər, həmçinin müxtəlif mövzularda başqa rəngli şəkillərlə bəzədilmiş bu möhtəşəm kitabın yarısı Çingiz Əlioğlunun dünya xalqları dillərinə edilmiş poetik-bədii tərcümələrinə ayrılmışdır. Bu cəhətinə görə kitab həm çağdaş Azərbaycan şerinin istedadlı nümayəndəsi kimi Çingiz Əlioğlunun yaradıcılığı ilə dünya oxucusunu tanış etmək baxımından maraq kəsb edir, həm də milli söz sənətimiz vasitəsilə Azərbaycan dilini öyrənən əcnəbilər üçün bədii-poetik vasitə kimi dəyərlidir. On əsası isə milli nəşr sənətinin dəyərli nümunəsi kimi bu qiymətli nəşr-ədəbiyyat məhsulu dünyanın istənilən ölkəsində nümayiş etdirilə bilər.

Söz yox ki, milli ədəbiyyatı tədqiq edən bir şəxs kimi mənim üçün "*Atlantlar*" toplusundakı əsərlərin ədəbi-poetik mahiyyəti, kitabın kulturoloji əhəmiyyəti və Çingiz Əlioğlunun çağdaş söz sənətimizə gətirdiyi estetik-sənət yenilikləri daha çox maraqlandırır və bu yazımında da bu məsələlər barədə fikirlərimi ədəbi-mədəni ictimaiyyətin nümayəndələri, ədəbiyyatsevər oxularla bölüşmək istəyirəm...

Öncə bir məsələni vurgulamaq istəyirəm: "*Atlantlar*" kitabını əlinə alan peşəkar ədəbiyyat adamı o dəqiqə hiss edər ki, bu topluda qədim Şərq - Azərbaycan divan-şəir poetikasıyla - əlyazmalar-miniatür sənətinin incəlikləri ilə çağdaş Avropa - dünya ədəbiyyat hadisələri və nəşr standartları çox ustalıqla sintezləşdirilib. Ayri-ayrı səhifələrdəki yerli və əcnəbi rəssamların modern rəsm əsərləri sanki kifayət qədər qalın - 663 səhifəlik şeir kitabını oxuyan şəxsin gözünün və zövqün "yorulmasının" qarşısını alır: lap qədim əlyazmalardakı miniatürələr kimi...

Kitabdakı fərqli illərin və dəyişən ovqatın - mən hələ topludaki üslub, mövzu, janr, həcm, ədəbi növ rəngarəngliyini qoyuram bir qıraqa - ədəbi-fəlsəfi düşüncənin məhsulu olan lirik-poetik nümunələr elə sıralanıb ki, toplunu istənilən səhifəsindən açıb oxumaq olar. Bu mənada "*Atlantlar*" kitabı ədəbiyyat-kitab tariximizdə az-az təsadüf edilən poetik hipermətn formasında oxulara təqdim edilib. Şeirlər, poemalar, irili-xırdalı poetik nümunələr, bədii-fəlsəfi düşüncələr, həmçinin zamana, dünyaya, insanlara xitabən yazılmış lirik əsərlərdən ibarət kitab şairdən çox dövrümüzün ictimai-siyasi, ədəbi-mədəni, fəlsəfi-həyatı məsələlərinə biganə qalmayan, bütün yaradıcılığıyla nümayəndəsi olduğu millətin bəşəriyyətin qabaq cərgəsində durduğunu subut etməyə çalışın bir intellektual-estet kimi Çingiz Əlioğlunu oxucuya sevdirir.

Yuxarıda qeyd etdiyim kimi, ədəbiyyatımızdakı yaradıcılıq yolunu müntəzəm izlədiyim istedadlı imza sahiblərindən biri olaraq Çingiz Əlioğlunun istər əvvəlki kitablarındakı şeirlərindən, istərsə də "*Atlantlar*" toplusundakı poetik nümunələrdən çıxış edərək tam məsuliyyəti ilə qeyd edə bilərəm: şairin yaratdığılarının böyük hissəsi Şərq - Azərbaycan sufi ədəbiyyatı ilə çağdaş Avropa modern poeziyasının sintezi olan intellektual poetik-ədəbi məhsul sayılmalıdır. Bəlkə də bu cəhətindən irəli gəlir ki, Çingiz Əlioğlu poeziyası çağdaş Azərbaycan şerinin böyük bir istiqamətinin inkişafına təkan vermiş, bir çox şairlərin üslubunun formallaşmasına səbəb olmuşdur...

Ədəbi-bədii söz sənəti tarixindən də məlumdur ki, dünya ədəbiyyatında poetik-mistik şeirləri ilə məhz sufi şairlər - aralarında əsərlərini dövrün poeziya dili sayılan farsca yazan Azərbaycan-türk poetik düşüncə sahibləri daha çoxluq təşkil edirdi - poeziyanın intellektual

qolunu yaradaraq inkişaf etdiriblər. Büyük alman mütəfəkkir şairi İ.Hötedən bu yana məhz sufilərin təməlini qoyduğu intellektual poeziyanın Avropa istiqamətini inkişaf etdirdilər.

XX əsrдə isə intellektual poeziya özünün Avropadakı modern formasına qədər inkişaf etdi. İrsən sufi poeziyasını poetik genində gəzdirən - Məhəmməd Füzuli kimi o da məşhur Bayat elindəndir - Azərbaycan şairi olaraq Çingiz Əlioğlu intellektual poeziyasının başlanğıçı ilə son mərhələsini - sufi şerilə modern poeziyanı - birləşdirən növbəti bir estetik düyün kimi fərdi-fərqli şeirlərini yazar, milli, həm də dünya ədəbiyyatında öz missiyasını yerinə yetirir.

Ulu Yaradan - Allah ilə insan arasında vasitəçi qəbul etməyən, ilahi münasibətlərə can atan, Büyük Yolun gedənləri - Yoldarları sayılan sufilərin yaratdığı intellektual poeziya və şəxsiyyət azadlığını Ali Həqiqətin cığırı kimi görən modernist şairlərin şeirləri öz dövrlərində mövcud cəmiyyətin böyük hissəsi tərəfindən çətin qəbul edilib. Bəlkə də buna görədir ki, intellektual-poetik nümunələr yaradan şairlər cürbəcür basqlara, haqsız hücumlara məruz qalmış, yaratdıqları isə ya küfr, ya da ədəbiyyata dəxli olmayan qeyri-adi əsərlər hesab edilmişdir. Axı təbiətən insanlar dərk etmək iqtidarında olmadıqları hadisələrdən yan qaçır, anlayışları yaxına buraxmir, yazıları - düşüncələri inkar etməyə daha həvəslidirlər. Fəqət illər keçir, o əsərlərin poetik-fəlsəfi kodları oxunub, onların ilahi qatları açılandan sonra bəşəriyyət dərk edir ki, ali məqamı anlamadığına görə, bir çox şeyləri əldən buraxmış, öz inkişafını ləngitmişdir.

Çingiz Əlioğlunun "Atlantlar" kitabındaki "*Qum saatı... ilbiz və ilan*" adlı ilk şerini sənki bu fikrimi tamamlayır:

*...dağlıb-çılənib laxtalanmış vaxt
yaşar hər yarpaqda şəvəldə-şaxda
tək onun hökmüylə axtalanmış bax
günahsız körpə də, amansız şah da...*

Bəli, əsl çağdaş sufi şairi - Yoldarı kimi şair hardansa gələn ilahi informasiyanı modern poetik biçimdə oxuculara ötürür...

"Atlantlar" toplusundakı şeirləri, poemaları oxuduqca, məndə elə təəssürat yaranırdı ki, bu əsərlər sənki Yaradanın, dönyanın, zamanın, ali həqiqətin, həyatın, insanın kölgəsidir - yazı, şeir şəklində kitabı səhifələrinə səpələnib. Başlanğıca - Yaradana aparan yolun Yoldarı olaraq **Çingiz Əlioğlu** bu şeirləri, poetik əsərləri vasitəsilə insanların qolundan tutub onlarla birgə həqiqətə doğru addımlamaq istəyir. Kitabdakı intellektual-modern poetik nümunələrdə şairin şəxsiyyəti fəlsəfi mənlə əvəzləndiyinə görə hər kəs bu şeirləri əsl ilahi yol kimi qət edər: söz yox ki, intellektual-estetik səviyyəsindən, ədəbi-mədəni zövqündən, fəlsəfi dünyagörüşündən asılı olaraq, hərə bir cür onları qavraya, anlaya bilər. Fəqət, bu dəqiqdər ki, məhz yuxarıda sadaladığım cəhətlərinə görə, Çingiz Əlioğlunun şeirləri həm Azərbaycan oxucusu, həm də müxtəlif dillərə edilmiş tərcümələr vasitəsilə dünya ədəbiyyatsevərləri üçün dəyərli sənət nümunələri kimi yaxşı, rahat anlaşılandır...

Ötən əsrin 70-ci illərində milli ədəbiyyat meydanına qədəm qoyan **Çingiz Əlioğlu** geniş dünyagörüşünə, intellektual səviyyəsinə, həyat və zaman olaylarına fərqli baxışlarına, beynəlxalq ədəbi prosesə həssaslığına və digər fərdi keyfiyyətlərinə görə çağdaş Azərbaycan poeziyasında - əgər belə ifadə etmək qüsurlu sayılmazsa - ədəbi-poetik "dəb" təklif edən, xüsusu təkan verən azsaylı şairlərimizdəndir: bu yeni kitabdakı bədii nümunələrdən də biz bunları müşahidə edirik. Vaxtilə modern və bənzərsiz şeirləri ilə ədəbi ictimaiyyətimizi təəccübələndirən Çingiz Əlioğlu fərdi yaradıcılığı və ədəbi prosesimizdəki fəal iştirakıyla bir qrup yeni düşüncəli şairlərin - ədəbiyyatımız üçün təzəlik sayla biləcək - qiymətli estetik

mövqeyinin formalaşmasına təkan vermiş oldu. Hətta indi özünü "ağ", yaxud sərbəst vəzndə şeir tərəfdarı sayan modern və postmodern şairlərin əksəriyyətinin yaradıcılığında **Çingiz Əlioğlunun** poetik izini asanca görmək mümkündür.

Onu da qeyd edim ki, bu baxımdan **Çingiz Əlioğlunun** bütün yaradıcılıq məhsullarını nümunə göstərmək olmaz: hər bir şairdə olduğu kimi, onun da şeirlərinin arasında zəif, ortababı və güclüsü var. Bu, təbii qarşılanmalıdır - heç kim anadan dahi şair kimi doğulmur. Yaradıcı insan kamillik dövrünə qədər uzun və bəzən yorucu bir kulturoloji yolu qət etməlidir.

Dünya ədəbiyyatı tarixində **Çingiz Əlioğlunun** Azərbaycan ədəbiyyatındaki missiyasına oxşar bu cür kulturoloji hadisələrə çox rast gəlmək olar. Amma bircə məsələni unutmaq olmaz ki, Çingiz Əlioğlunun ədəbiyyatımız, estetik düşüncəmiz üçün gördüyü işləri dünyadakıları yamsılamaq kimi qəbul etmək mümkün deyil. Bu, daha çox içində millətinə böyük sevgiylə gəzdirdiyi kulturoloji enerjidir ki, ustad şairi həmişə axtarışa, başqalarına bənzəmədən yenilikçiliklə məşğul olmağa vadar edir...

Qayıdırıam yenə də şairin yeni və dəyərli yaradıcılıq hesabatı sayılan "**Atlantlar**" poetik toplusuna. Ənənəvi ədəbiyyatşunaslıq üslubundan - ədəbi-tənqidi təhlildən yan keçərək, yəni kitabdakı şeirlərdən gen-bol nümunələr gətirməklə, onların poetik dəyərini, estetik cəhətlərini sübut etmək fikrindən daşınaraq, "**Atlantlar**" toplusu barədə gəldiyim qənaətləri sənətsevərlərlə bələşmək istəyirəm. Kitabdakı poetik əsərlərin özüm üçün kəşf etdiyim kulturoloji kodlar haqqında bəzi fikirlərim ola bilər ki, bir çoxlarının zövqünə uyğun gəlməsin: bunu təbii qarşılayıram - ədəbi zövq və intellekt fərdi, fərqli məsələdir...

Doğrudan da bu kitab oxucuda bütov bir mətn - poetik hipertekst təəssürati oyadır. Kitabda çağdaş insanı narahat edən bir çox həyatı və fəlsəfi problemlər, adamların gündəlik qayğıları, ictimai-siyasi, hətta ədəbi-mədəni məsələlər, zəmanənin ağrıları, tarixin amansızlıqları, ömrün sırları, poetik fərdin iç dünyası, insanların duyguları, həyəcanları, sevgisi kimi çox şeyləri özündə əks etdirən "**Atlantlar**" kitabı **Çingiz Əlioğlunun** poetik-fəlsəfi düşüncələrindən yaranmış - sənətkarcasına yaradılmış müstəqil bir dünyadır. İstənilən azad şəxs - müstəqil düşüncə sahibi şairin yaratdığı bu virtual-poetik dünyaya baş vura, orada əbədi və ədəbi sakin ola bilər.

Ən maraqlısı isə budur ki, bu dünya nə zaman genişliyinə, nə məkan darlığına, nə də insan iradəsinə tabe deyil: o öz ilkinliyini xaosdan götürərək - söhbət mövzu çoxluğundan, janr rənarəngliyindən gedir - İlahi nizama doğru istiqamət götürür; Şərqdən başlayır, Yunanistandan keçir, Türk dünyasından ötür və Avropaya çatr, Rusiyaya dəyərək Azərbaycana tərəf yönəlir, Bakıdan Qarabağa - Bayat elinə, Füzuliyyə yollanır; bir sözlə, **Çingiz Əlioğlunun** qəlbindən mənim - milli və dünya oxucusunun ürəyinə qədər iz buraxır...

Bu nəhəng yoluñ yorulmaz **Yoldarı Çingiz Əlioğludur:**

*Zaman pusqudadır sərvət qəsdində.
Hər başı qəzalı gecə-karvanın,
Ulduzlar qızılı-gümüşləridir...
Bəxti gətirəndə Karvanquranın
Allahın göz yaşı şəhlər üstündə,
Qımısan şeytanın gülüşləridir...*

"**Atlantlar**" kitabında müəllifin XX əsr Azərbaycan ədəbiyyatında bu və digər dərəcədə yeri, nəfəsi, səsi olan bir çox qələm adamlarına - şair-yazıçı dostlarına, eyni zamanda bilgi və mədəniyyət xadimlərimizə, dost-tanışa, doğmalarına həsr edilmiş şeirlərinə də geniş yer

ayrılıb. Maraqlıdır, görəsən, zövqlü oxucu hiss edəcək ki, bu kitab həm də incə bir poetik-ədəbi, bədii-fəlsəfi ensiklopediyadır: quru faktlara, müxtəlif tarixi anlara və rəqəmlərə, qısa məzmunə malik, həm də bizim öyrəşdiyimiz köhnə məlumat-informasiya toplusunu demirəm. Əksinə, hər misrasında duyğular, sevgilər, münasibətlər sezilən və oxuyanı bir anlıq da olsa, ədəbiyyatın yaratdığı əbədiyyət barəsində kövrək düşüncələrə məcbur edən bu poetik nümunələr, sanki hamı - hər kəsin içindəkilərini eks etdirir:

*...Sonuncu quyunu
qazırıq dosta...
Altıb öz payını
Göz yumur torpaq.
Sən orda əbədi
Sönmüş bir oda,
Burdasa cürcərmış
Yaşıl ota bax...*

Şair onu düşündürən və cəmiyyətin müzakirəsinə verdiyi əksər mövzulara sənətkar baxışlarını yönəldir: topludakı şeir və poemalarda istər dünyamızın hər bir sakini, istərsə də Azərbaycan insanını tarixən, lap elə indinin özündə də qayğılandıran ağırılı problemlərə bir ədəbi-fəlsəfi münasibət sezilir. Bu kitabda sadə insanlar, sənətkarlar, doğma yurd və ata-baba torpaqları, Azərbaycan və şairin şəxsən gəzdiyi çoxsaylı böyük şəhərlər, Türk dünyası, türkçülük, bəşərili və çağdaşlıq, tarix və zaman, sevgi, azadlıq, vətəndaşlıq mövqeyi, milli və bəşəri dəyərlər, söz sənəti, Tanrı, incəsənətin ayrı-ayrı sahələri, daha bir çox məsələləri özünəməxsus bir tərzdə, incə üslubla, ən əsası isə sənətkarlıqla şeir-poeziyaya gətirə - ədəbi-bədii düşüncə predmetinə çevirə bilmış müəllif bir daha sübut edir ki, bədii-poetik fikir sərhəd, hər hansı bir çərçivə bilmir.

Şair sələfləri **Xaqani**, **Nizami**, **Füzuli**, **Vaqif**, **Cavid**, **Sabir**, **Səməd Vurğun**, **Rəsul Rza** kimi görkəmli sənətkarların mədəni missiyasını davam etdirir: Azərbaycan poeziyası **Çingiz Əlioğlu** simasında çağdaş şairlərin yaradıcılıq nümunələri ilə - milli təəssübkeşliyi qorumaqla - dünya mədəniyyət xəzinəsinə yeni-yeni qiymətli ədəbi incilər bəxş etmiş olur.

Çingiz Əlioğlu bu yeni poetik kitabı ilə çağdaş humanitar-kulturoloji, filoloji-mədəni sahənin mütəxəssislərinə yeni araştırma obyekti verir: kitab sənəti, incəsənət, qrafika, rəssamlıq, ədəbi tənqid, dilçilər, filoloqlar, kulturoloqlar "*Atlantlar*" kitabının məziyyətləri barəsində hələ çox yazacaq, polemika və elmi-estetik mübahisələr aparacaqlar.

Mən kitabdakı bütün əsərlərin eyni səviyyədə, sənətkarlıqla qələmə alınması barədə mülahizələr yürütmək fikrində deyiləm. Bu şeirlərin bir çoxu ovqatdan yarandığını və günümüzin problemlərinin ağırlığından publisistik ruha malik olduğunu və başqa cəhətlərə görə də kitabdakı bütün poetik nümunələr eyni səviyyədə deyildir. Amma bu şeirlərin hamısında onların yaradıcısı kimi Çingiz Əlioğlunun ruhunun bir zərrəsi oxucuların qəlbinə işıq salır və bir anlıq da olsa, insanı yer basqlarından, zəmanə dərdlərindən, dünya zülmətindən azad edib haralarasa, bəlkə də ruhların məskəninə aparır...

Yuxarıda da qeyd etdiyim kimi, böyük formatlı, 663 səhifəlik bir şeir kitabı haqqında bir yazıda fikirləri geniş izah etmək çətin olduğunu anlasam da, bu ədəbi inci ilə ilkin tanışlıq zamanı içimdə yaranan və yalnız bir nəfərin qəlbində gizlənmək istəməyən düşüncələrimdir bu qeydlərim. İnanmaq istərdim ki, **Çingiz Əlioğlunun** hələlik sonuncu yaradıcılıq uğuru sayılan bu möhtəşəm poetik toplu haqqında tənqidçilərimiz və ədəbiyyatşunaslarımız - peşəkar filoloqlarımız hələ öz kulturoloji qənaətlərini daha geniş formatda ədəbi

ictimaiyyətin nümayəndələrinin, həmçinin ədəbiyyatsevər oxucuların müzakirəsinə verəcəklər...

“Ədəbiyyat qəzeti”, 2006

Yaralı milli mənəviyyatımızın balladası

"Gəlinlik paltarı" romanı: milli söz sənətimizdə maraqlı hadisə

Azərbaycan milli nəsrinin əsası çox-çox qədimlərdə qoyulsa da, - ədəbiyyat tariximizdən də məlumdur, - Avropatipli peşəkar bədii prozamız XIX əsrdən etibarən təşəkkül tapmışdır. Filoloji-bədii düşüncəmizin aparıcı qolu kimi nəsr həm şifahi xalq ədəbiyyatımızda (mif, əfsanə, nağıl, lətifə, dastan, eposlar), həm dini baxışlarımızda (rəvayət, hədis, süjetli mərsiyələr, dini hekayətlər), həm də yazıya alınmış söz sənəti xəzinəmizdə ("Avesta", "Kitabi-Dədə Qorqud", daş kitabələr, "Munisnamə" kimi farsdilli mətnlər, "Koroğlu", Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" və başqa əsərlər) zəngin inkişaf yolunu keçməklə yanaşı, özündən bəsnənə mərhələ - iki əsr bundan əvvəl Rusiya, Avropa, habelə Qərblə qarşılıqlı ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin sürətlənməsi nəticəsində formalaşmağa başlayan peşəkar bədii proza üçün möhkəm bünövrə, münbit zəmin yaratmışdır.

İstənilən milli prozanın, xüsusən də bədii nəsrin səviyyəsi bir sıra prinsiplərə görə ölçülə bilər. Qədim tarixinə, növ və janr rəngarəngliyi kimi müxtəlifliyinə, söz sənətinin inkişafındakı roluna, başqa dillərə tərcümənin çoxluğuna, ədəbi təsir gücünə, forma, sənətkarlıq, estetik, dil və üslub orijinallığına, yaranandan sonra özünə bənzər əsərlərin yaranmasına təkan vermesinə, Nobel mükafatına layiq görülməsinə və başqa cəhətlərinə görə dəyərləndirilən milli ədəbiyyat nümunələri dünya söz sənəti səviyyəsində qəbul edilir. Lakin dünya filoloji və kulturoloji düşüncədə qəbul edilmiş ümumi prinsiplər baxımından milli ədəbiyyatın müəyyən zaman daxilində vəziyyəti yaranan irihəcmli bədii nəsr nümunələrinin səviyyəsinə görə qiymətləndirilir. Bu zaman hekayə və povestə nisbətən, iri epik janr sayılan çağdaş milli bədii romanların estetik-sənət keyfiyyəti, eyni zamanda ictimai-mədəni düşüncəyə təsiri baxımdan kəmiyyət amilləri əsas götürülür.

Dünyanın müxtəlif ölkələrində, fərqli dillərdə yaranan saysız-hesabsız romanlara, həmçinin qonşu Rusiyada bir ildə işiq üzü görmüş iki yüzdən artıq irihəcmli epik əsərə rəğmən, çağdaş milli söz sənətimiz adlı kulturoloji saxlanğıca nasirlərimiz son təqvim illərində yalnız bir neçə dəyərli roman təhvil veriblər. Onların da bəzilərini heç roman adlandırmaq mümkün deyildir.

Tanınmış tənqidçi-ədəbiyyatşunas **Vaqif Yusifli** bir neçə il bundan əvvəl həyəcanla bildirdi ki, Azərbaycan Respublikasının ədəbi-kulturoloji məkanında roman təfəkkürü get gedə zəifləyir. Düzdür, çoxlarımız o zaman filoloq alimimizin bu həyəcanlı və düşündürүү çağırışına səs vermədik. Halbuki, o zamandan bu yana nəşr olunan yeni romanların sayı əllini keçir, fəqət, o əsərlərin səviyyəsinə diqqət verəndə görürük ki, həqiqətən Azərbaycan romanı ildən-ilə zəifləyir, həm oxucusunu itirir, həm də keyfiyyətini. Azərbaycan oxucusu rus, türk, dünya romanına tərəf üz tutdu. Oxular **Umberto Eko**, **Orxan Pamuk**, **Viktor Pelevin**, **Milan Kundera**, **Paulo Koelo** kimi dünyaşöhrətli yazarların bütün romanlarını mütaliə etdikləri bir vaxtda dəyərli bir Azərbaycan romanının adını belə yada salmaqdə çətinlik çəkirlər...

Azərbaycanın Avropatipli peşəkar bədii nəsr tarixinə diqqətlə nəzər salanda, milli romanlarımızın çox maraqlı və mürəkkəb inkişaf yolu keçdiyinin şahidi oluruq.

Romanlarımızı şərti olaraq bir neçə bölümə ayıra bilərik: klassik (*Süleyman Rəhimovun "Şamo"*, *Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz"*, *"Qılinc və qələm"*), ənənəvi (*Mirzə İbrahimovun "Böyük dayaq"*, *Mehdi Hüseynin "Daşqın" və "Səhər"*), milli (*İsmayıllı Şixlinin "Dəli Kür"*, *Fərman Kərimzadənin "Qarlı aşurum"*, *"Çaldıran döyüşü"*),

yenisi (*İlyas Əfəndiyevin "Söyüdlü arx"*, *Əkrəm Əylislinin "Adamlar və ağaclar"*, *Bayram Bayramovun "Karvan yolу"*), modern (*Anarın "Ağ liman"*, *"Beşmərtəbəli evin altinci mərtəbəsi"*, *Elçinin "Mahmud və Məryəm"*, *"Ağ dəvə"*, *Mövlüd Süleymanlinin "Köç"*), postmodern (*Muğannanın "İdeal"*, *Çingiz Hüseynovun "Fətəli Fəthi"*, *"Doktor N."*, *Yusif Səmədoğlunun "Qətl günü"*), virtual (*Həmid Herişçinin "Nekroloq"*, *Aydın Xanın "Dünyani əvəzlayən yazı"*) və şərti olaraq "özgə roman" (*Afaq Məsudun "Azadlıq"*, *"İzdihəm"*, *Pərvizin "Öləngi"*, *Elçin Hüseynbəylinin "Baliq adam"*, *Anarın "Ağ qoç, qara qoç"*, *Əyyub Qiyasın "Qara işıq"*, *Hüseynbala Mirələmovun "Gəlinlik paltarı"*) adlandırdığımız bu nəşr tipləri indi də paralel olaraq yaranmaqdadır.

"**Özgə roman**", əslində, yuxarıdakı təsnifatımızda bu bölümü yeni roman da adlandırma bilərdik. Fəqət bu ifadə istər milli, istər rus, istərsə də dünya ədəbi tənqidində zaman-zaman işlənmiş, müxtəlif dövrlərdə fərqli əsərlərə şamil edilmişdir. Buna görə də biz yeni estetik-fəlsəfi sənət görüşlərini əks etdirən irihəcmli bədii nəşr nümunələrini şərti olaraq məhz "özgə roman" ifadəsi ilə adlandırmışqızı məqsədə uyğun hesab etdik.

Doğrudan da, son bir neçə ildə yazılmış romanların bir-birindən fərqli, tamam yeni, milli söz sənətimiz tarixinə tanış olmayan filoloji formatda qələmə alındığını müşahidə etmək mümkündür. Sanki çağdaş ədəbiyyatımızda kulturoloji innovasiya prosesləri, sadə dillə anlatsaq, ədəbi-estetik axtarış dövrü başlanmışdır. Daha da dəqiqləşdirək, milli söz sənətimiz özünün yeni mərhələsinə qədəm qoymuşdur.

Çağdaş milli ədəbiyyatımızdakı ən yeni hadisə kimi "özgə romanlar" barədə araşdırımlar aparmanın vaxtı artıq yetişib. Bizim bu yazımız da yalnız bu məqsədlə qələmə alınıb... İtaliyanın dünyaşöhrətli yazarı **Umberto Eko** eyniadlı məşhur romanına yazdığı "*Qızılğülün adı*" meydanına aid qeydlər" esesində maraqlı bir mülahizə ilə çıxış edir:

"...Mən anladım ki, roman üzərində işləyərkən, xüsusən də ilkin mərhələdə söz iştirak etmir. Roman üzərində işləmək kosmoloji (kainatın quruluşu barədə nəzəriyyə - A.X.) hadisəyə bənzəyir..."

Hekayətçilikdən ötrü hər şeydən əvvəl xüsusi dünya yaratmaq lazımdır...

Çağdaş romanların bir çoxunda, doğrudan da, belə bir maraqlı kulturoloji hadisə ilə rastlaşıraq: ədəbiyyatda yaradılan yeni, bəlkə də virtual dünyalar. Bu dünyalar real aləm ilə yanaşı, bəzən onun içində, bəzən paralel, bir sıra hallarda əsas obrazın qəlbində, çox vaxt isə ayrıca, müstəqil, virtual mövcuddur...

Belə əsərlərin sonunculardan biri kimi tanınmış nasir-dramaturq, son vaxtlar öz məhsuldarlığı və yaradıcılıq uğurları ilə ədəbi prosesimizə fəal qoşulan yazarı **Hüseynbala Mirələmovun "Gəlinlik paltarı"** romanını göstərmək mümkündür. İlk əvvəl müxtəlif ədəbi orqanlarda povest kimi parçaları verilmiş, 2004-cü ildə isə "Gənclik" nəşriyyatı tərəfindən roman variantı şəklində, kitab kimi çap edilmiş bu maraqlı və problematik irihəcmli bədii nəşr əsəri barədə düşüncələrimizi ədəbiyyat biliciləri ilə bölüşməyi qərara aldıq.

Bir sıra dəyərli nəşr və publisistik kitabların müəllifi, əsərləri rus, ingilis, gürcü və başqa dillərə çevrilmiş, pyesləri səhnələşdirilərək oynanılan, habelə dünya ədəbiyyatından etdiyi bədii tərcümələri ilə tanınan yaziçi-dramaturq Hüseynbala Mirələmov qələmini birdən-birə roman kimi ciddi janrda sınağında, çox güman ki, necə ağır bir sənət imtahanından keçəcəyini gözəl anlayırdı. Çünkü ədibin "*Gəlinlik paltarı*" romanına qədər bir sıra povest və hekayələri - "*Xəcalat*", "*Vicdanın cəzası*", "*Güllələnmiş heykəllərin fəryadı*" kimi oxucular tərəfindən maraqla qarşılanan bədii əsərləri nəşr olunmuş, müxtəlif ədəbi-kulturoloji ödüllərə layiq görülmüşdür.

Kəskin sosial-məişət, eyni zamanda psixoloji-mənəvi problemlərə həsr olunmuş bu roman bir çox cəhətinə və məziyyətinə görə diqqəti cəlb edir. Bu əsər çağdaş ədəbiyyatımızdakı "özgə romanlar" sırasında özünəməxsus yerini tapmış ədəbi-bədii nümunələrdəndir. "**Özgə roman**" anlayışı burada estetik-sənət cəhətlərindən çox, zamanında yaradılmış əsərlərin zəmanəsinin ictimai-kulturoloji dəyərinə təsiri, həmçinin ictimai düşüncədəki izlərinə görə işlədirilir.

Ədəbi-mədəni texnologianın cəmiyyətin mənəvi-psixoloji durumunu istiqamətləndirmək baxımından ədəbi tənqidin maraq göstərdiyi bu qəbil əsərlər tarixin müxtəlif çağlarında fərqli forma və mövzularda meydana qoyulur. Məsələn, XX əsrin birinci yarısında sinfi mübarizə, ortalarında dünya müharibəsi - faşizmə qarşı bəşəriyyətin savaşı və yüzilliyin sonlarına doğru isə milli azadlıq və açıq, demokratik cəmiyyət quruculuğu məsələləri...

Fəqət, bütün dövrlərdə yaradılan sənət əsərlərinin mərkəzində insan, onun iç dünyası, mənəvi-psixoloji sarsıntıları, ülvi duyğuları yer tuturdu...

Bu baxımdan "**Gəlinlik paltarı**" romanında dünya ədəbiyyatında çox işlənmiş bir əbədi-ədəbi problemə - işıqlı aləmdə yaşayan insan ilə onun o dünyaya can atan narahat ruhu, mənəvi dünyayla maddi aləm, fərdin psixoloji durumu və gercək ictimai reallıq kimi bir çox fəlsəfi məsələlərə toxunulur. Öz orbitində fırlanan, müxtəlif qatlariyla tək-tüklərə özünü tanıdan həyat adlı bəzən canlı görsənən, bəzən ruhsuz, ilk baxışdan sadə, fəqət hər cəhətinə görə mürəkkəb tamlığa - amansız zəmanəyə həsr olunan bu əsər ən yeni Azərbaycan ədəbiyyatında maraqlı bir ədəbi hadisə kimi tədqiqatçıları ciddi mübahisələrə, polemikalara təhrik edir. "**Kredo**" qəzetində bir neçə ay dərc edilən ədəbi-tənqid məqalələrdən, başqa mətbuat orqanlarında getmiş resenziya və tənqidçi münasibətlərindən də görünür ki, zəmanəmizin ən ağırlı problemlərini qabartmış bu cür əsərlərə maraq həmişə güclü olub.

Romandakı mətləblərlə yaxından tanılıqdan sonra istər-istəməz oxucuda belə bir fikir yaranır: həyat - müxtəlif insan ömürlərinin cəmi deməkdir. Bu mənada zamanın hər hansı bir kəsiyindəki tarixi hadisələr maraqlı və şərəflidirsə, ilk növbədə o dövrdə yaşayan böyük insanlara, şəxsiyyətlərə minnətdar olmalıdır, daha sonra zəmanəni ədəbiyyata, humanitar düşüncəyə həkk edən yazarlara...

Əslində, yuxarıdakı fikirlərə cavab verəsi bir qələm adamı olaraq **Hüseynbala Mirələmov** zamanın amansız və kəskin, bir qədər də qorxunc nəbzini tutu bilməş, cəmiyyətin müxtəlif təbəqələrini, xüsusən də intellektual oxucuları silkələyən, toplumu qıraqdan özünə baxmağa vadər edən bir psixoloji-problematik bədii nəşr nümunəsi ilə ədəbi-mədəni ictimaiyyətin diqqətini cəlb edə bilmüşdür.

Əsərdə qaldırılan bir sıra aktual mənəvi-əxlaqi və ictimai-psixoloji problemlərin alt qatlarına enəndə, çox aydın görünür ki, onlar sosial, ictimai, mədəni, daha artıq isə milli səciyyə daşıyır. Müxtəlif sosial-əxlaqi hadisələrə və mənəvi aşınmalara panoramatik baxış romanın mərkəzi intonasiyasını təşkil edir. Yaziçi bir neçə əsərə sığışası mövzuları-problemləri bir romana gətirməklə, sanki XXI əsr Azərbaycan insanına üzünü tutub ürəkağrısı ilə deyir: doğmalarım, bir ətrafiniza, sizinizə nəzər salın, özündəağıtma prosesinin əsas icraçısı məgər özümüz deyilikmi?!

Qarabağ adlı ümummilli dərdimizi ədəbiyyata gətirən yazıçı kimi tanınan **Hüseynbala Mirələmov** ondan da böyük bir ictimai bəla dalğası ilə - mənəvi-əxlaqi aşınma adlı sunami ilə qarşılaşdığını real boyalarla göstərir. Fransızların "**Sənin azadlığının sərhədi başqa insanların azadlığının sərhədi qədərdir**" fikrini milli bədii nəşrə gətirməklə, Tanrı tərəfindən yerdəkilərə verilmiş bu ilahi qisməti - şəxsiyyət azadlığının fərdi sərbəstliklə səhv salınmasının acı nəticələrini sənətkar qələmi ilə yarada bilir...

Romanda belə bir maraqlı epizod var: ətraf aləmin parıltılı yaraşığından məst olmuş, zahiri təmtəraqdan gözləri qamaşmış, şəxsiyyətini-mənliyini intim hisslərinin əsirinə çevirmiş Fənayə ilə iç dünyanın harmoniyasıyla yaşayan, ətrafdakı zülmət rəngli hadisələrin özündən belə işiq axtaran, yolundan sapılmış tanışına həqiqətə aparan cığırı nişan vermək istəyən tələbə-jurnalist Zahir arasındaki dialoqdakı fikirlər, əslində, müəllifin, yaradıcı sənətkarın - Hüseynbala Mirələmovun öz oxucusuna - mövcud cəmiyyətimizə ünvanladığı birbaşa müraciət kimi də qəbul edilə bilər:

"...Fənayə söhbəti yumşaltmaq məqsədilə dedi:

- Allah (təbiət, zaman, tarix, qloballaşma, fərqi yoxdur - A.X.) hər kəsə (xalqa, millətə, cəmiyyətin müəyyən qrupuna - A.X.) layiq olduğu cəzəni verir.

- Yox, Fənayə, Allah həmişə bəndəsinin tərəfindədir. Hətta onun öz içinə baxması üçün pəncərə də açır..."

Müxtəlif mədəniyyətlərin toqquşduğu, fərqli sivilizasiyaların qovuşduğu, səmavi dinlərin birləşdiyi, geosiyasi maraqların kəsişdiyi Azərbaycan kimi bir məmləkətin ədəbiyyatında mənəvi-fərdi azadlığı təbliğ edən bədii əsərlərin əsas qəhrəmanları, yəni azad insan obrazı çox zaman xanım - qız-qadın simasında yaradılıb: klassik söz sənətimizdəki Şirin, Leyli, Nüşabə, yaxud XX əsrin ədəbi surətlərini - Sevil, Almaz və başqalarını yada salaq. Müsəlman Şərqində insan azadlığını incə cinsin nümayəndələri - qadınlar təbliğ edəndə, daha təsirli, emosional alınır: məlum obyektiv-tarixi səbəblərə görə...

Bu mənəda **Hüseynbala Mirələmovun "Gəlinlik paltarı"** romanının qəhrəmanı da içində bir azadlıq simvolunu yetişdirmək istəyir. Fəqət, nə yaşadığı cəmiyyət, nə də Fənayənin özü bu azadlıqla yaxından tanış idi. İfrat azadlıq arzuları isə xaotik sərbəstliyə aparır çıxarır, bu isə öz növbəsində əsərin qəhrəmanını - son çıxış yolu kimi - intihara sürükləyir.

Əslində, romana ad seçilmiş gəlinlik paltarının özü də müstəqil obrazdır, millətin mentalitet deyilən özünüqoruma vasitəsidir. Onu yırtan kimi millətin namusu da əldən gedir, düşünən insanları da...

Romanın çox maraqlı və orijinal poetikası barədə hələ ki, tənqidçillər yazmayıblar, ciddi fikir söyləməyiblər. Məlumdur ki, Azərbaycan ədəbiyyatı tarixində şifahi bədii nəşr - nağıl, dastan, rəvayət, əfsanə və başqaları - həm milliliyinə görə, həm də qədimliyinə görə daha önemli yer tutur. Xüsusən də Şərq-türk dastan poetikası milli Azərbaycan ədəbiyyatının estetik düşüncə forması sayılan ədəbi texnologiyasını təşkil edir.

"Gəlinlik paltarı" romanının müəllifi məhz Şərq-türk dastan poetikasını çağdaş romana gətirmiş oldu - əsərinin üslub malına əlavə etmiş. Əsəri oxuyanlar bilir ki, romanın əsas qəhrəmanı Fənayə düşüncə adamıdır - şairədir, şeirlər yazar və bu poetik nümunələrin bəziləri kitaba da daxil edilib. Romanın dilindəki sadəlik də, əslində, dastan dilinə uyğunluğu ilə izah olunmalıdır. Maraqlıdır ki, yazıçı dastan poetikasını romana postmodernistcəsinə - dekonstruksiya formasında deyil, modern şəkildə - konstruksiya etməklə tətbiq edib. Burada istehza, gülüş deyil, ağrı, sizilti hiss edirik. Sanki müəllif millətinin bugünkü durumuna bir ədəbi ağrı demək istəyir...

Son illərdə qələmə alınan irihəcmli bədii nəşr nümunəsi kimi "Gəlinlik paltarı" romanını çağdaş sadə-həyati və lirik-psixoloji realizm nümunəsi, əsər-haray, roman-həyəcan da hesab etmək mümkündür.

Əsər haqqında düşüncələrimizi yekunlaşdıranda, romanın maraqlı bir hissəsi yadımıza düşdü. Çox sadəliklə yazılmış, fəqət özündə maraqlı fəlsəfi düşüncələri əks etdirən parça:

"Zahirin təsəvvüründə zaman öz sakit axarından çıxmışdı. Vaxt külək kimi əsirdi və bu külək o qədər güclü idi ki, keçmiş, indini, gələcəyi - qabağına nə çıxırdısa, bir-birinə

qatıb sel kimi aparırdı. Yaxşını-pisi, əyrini-düzü bir-birindən fərqləndirən nizam-tərəzi görünmürdü..."

Bu, peşəkar yaradıcı qələm adamının zamanına verdiyi real qiymət idi - acı həqiqətləri və dərin kədəri özündə birləşdirən sənətkar mülahizəsi...

P.S. Son bir əsrda Azərbaycan cəmiyyətində gedən böyük mənəvi-mədəni prosesləri, yəni avropalaşma istiqamətində dəyişiklikləri özündə əks etdirən üç - siyahını artırmaq da olardı - ədəbi qadın qəhrəmanı - Cəfər Cabbarlinin çadraya etiraz edən Sevili, Anarın daşlaşmış əxlaq ehkamlarına qarşı fərdi mübarizə aparan Təhminəsi və Hüseynbala Mirələmovun globallaşan dünyanın qurbanına çevrilən Fənayəsi...

Geniş mənada götürdükdə, bu əsər, əslində, son illərin yaxşı cəhətləri ilə bircə itirdiklərimizin və qazandıqlarımızın bədii inkasıdır...

P.P.S Məhz yuxarıda sadalanan cəhətlərinə görə, Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanı ötən il keçirilən V Bakı Kitab Bayramında - 2004-cü ilin "Bədii nəşr kitabı" nominasiyasında Milli Kulturoloji Mükafata layiq görülmüşdür. Bu da əsl milli yaradıcı insanın intellektual-estetik məhsuluna verilən dəyər, başqa sözlə, cəmiyyətimizin ictimai qiymətidir...

*"Azərbaycan mədəniyyəti və incəsənəti", 2006
"Kredo" qəzeti, 2006*

Lirik bədii nəşr: yazılıçı ürəyinin çırpıntıları...

Milli bədii söz sənətimizdə bir çox yazıçılar var ki, onların yaradıcılıqları ilə diqqətlə tanış olanda, çox maraqlı ədəbi faktlarla rastlaşırıq. Ədəbiyyata təmənnasız - iddiasız gələn bir sıra imza sahibləri hər yeni əsərindən, o cümlədən, işq üzü görən növbəti kitabından sonra yaradıcılıq imkanlarını genişləndirir, ədəbi düşüncəsini inkişaf etdirir və bədii nümunələrinin estetik-stistik keyfiyyətini daha da artırırlar. Həm sıravi oxucuların - ədəbiyyat həvəskarlarının, həm də peşəkar ədəbiyyatçılardan - ədəbiyyatşunasların, ədəbi tənqidçilərin bu cür yazılıçının yaradıcılığına marağını da məhz bu amillə izah edə bilərik. Müqayisə üçün ədəbiyyat tarixində o qədər fakt sadalaya bilərik ki, ilk uğurlu əsərindən sonra müəllif özünü dahilər sırasına qatır və çox tezliklə bir yazılıçı kimi peşəkarlığını itirir, sonda isə unudulub gedir, başqa sözlə, ədəbi-estetik düşüncədə öz yerini tutma bilmir. Buna rəğmən, əsərdən-əsərə, yazıcıdan-yazıcıya, kitabdan-kitaba inkişaf edən, tanınaraq peşəkarlığını möhkəmləndirən, öz əslubunu tapan - kulturoloji sözünü deyən, istər milli-bədii söz sənətində, istərsə də dünya ədəbiyyatında imzasına yer edən, mədəni prosesə yeni stimul verən yaradıcı şəxslərin ədəbi gedişatı təsiri daha böyükdür...

Bu cəhətdən oxucularının qarşısına növbəti dəfə fərqli ədəbi hesabatıyla gələn - yeni əsər və kitabı vasitəsilə yaradıcılıq uğurlarına imza atan müəlliflərdən biri də yazılıçı-publisist Yusif Əhmədovdur. Ötən yüzilliyyin altımişinci illərində ədəbiyyata gəlmış, 1965-ci ildə "*Əfqan hekayələri*" adlı kitabı ilə peşəkar yazılılığa başlamış, "*Dnepr üzərində şəfq*", "*Qara yelkənli qırmızı gəmilər*", "*Ruhların qayıtmazı*", "*Əzablı yollarla*", "*Odlu illərin xatırələri*", "*Torpağa töküldən qan*" kimi roman və povestlərin, eləcə də çoxsaylı hekayələrin, publisistik yazıların yer aldığı on yeddi kitabın müəllifi, müxtəlif orden-medal, ədəbi mükafatların laureatı kimi tanınan Yusif Əhmədovun oxucuları qarşısında növbəti ədəbi hesabatı bu yaxınlarda baş tutub. "Planet-Press" nəşriyyatı tərəfindən yazılıçının hekayə və povestlərindən ibarət "*Topxana meşəsində görüş*" kitabı nəfis şəkildə nəşr olunaraq ölkə ədəbi-mədəni ictimaiyyətinin müzakirəsinə verilibdir.

Bəri başdan qeyd edək ki, bir tənqidçi-kulturoloq olaraq yazılıçının yaradıcılığı ilə əvvəllər kifayət qədər tanışlığımız vardı deyə, Yusif Əhmədovun bu kitabında da Qarabağ probleminin, həmçinin Ermənistan-Azərbaycan arasındaki məlum münaqişənin insanların taleyinə vurduğu ağır mənəvi-psixoloji, sosial-mədəni bələlərin - ən azı kitabı adından belə anlaşılırdı - öz bədii həllini tapacağını düşünüb 422 səhifəlik kitabda ədəbi nümunələri diqqətlə oxumağa girişdik. Hələ üstəlik, müəllifin 1939-cu ildə Azərbaycanımızın dilbər güşələrindən birində, yəni Qarabağda - Füzuli şəhərində dünyaya göz açdığını, uzun müddət - müxtəlif illərdə - vaxtilə respublikamızın bir sayılı rəsmi dövlət mətbu orqanı sayılan "Kommunist" qəzetində, eləcə də "Ülfət", "Həqiqətlər və faktlar" kimi qəzetlərdə işlədiyini yada salsaq, hazırda isə "Yeni carçı" qəzetiinin baş redaktoru kimi Ermənistan ilə Azərbaycan arasındaki Qarabağ münaqişəsinin şəxsən - yazılıçının yaxınları, doğmaları, tanışlarının böyük hissəsi erməni işğali nəticəsində özünün doğma yurdlarını tərk etməyə vadar olublar - müşahidəcisi, eyni zamanda tarixi həqiqətləri həm bədii, həm sənədli, həm də publisistik janrıda qələmə alan bir yaradıcı şəxs tək tanındığını nəzərə alsaq, əslində, belə fikirləşməkdə haqlı idik. Fəqət, kitabda hekayə və povestlərlə yaxından tanışlığımız bir qədər fərqli, gözlənilməz ədəbi nəticələr əldə edilməsiylə yekunlaşdı ki, ümumi qənaətlərimizi bu yazımızda cəmləyirik...

Bayaq da qeyd etdiyimiz kimi, Yusif Əhmədov bədii yaradıcılıqla yanaşı, publisistika - jurnalistika fəaliyyəti ilə də fəal məşğul olur. Bu cəhət isə - yəni publisistik ab-hava yazılıçının bütün əsərlərində güclü surətdə özünü bürüzə verir. Onu da vurğulamaq lazımdır

ki, dünyanın tanınmış kulturoloqları və ədəbiyyat araşdırıcıları çağdaş ədəbi-bədii söz sənəti nümunələrində publisistik üslub-qatın get-gedə artdığının müşahidə olunduğunu qeyd edirlər. Əslində, elə də olmalıdır: XXI əsr oxucusuna - xüsusən də radio-televiziya, kompüter-İnternet istifadəçisi olan virtual aləmin insanlarına gülün bülbülə, yaxud fərdin ölümə sevgisini mücərrəd romantik-metafizik və ya şəxsiyyətin mövcud cəmiyyətə real natural-postmodern üslubda nəqlindən çox, hər birinin bu dünyada ayrıca yeri görünən şəxslərin adı, artıq unudulmaqdə olan sadə dillə yazılmış - əsl həyat cizgiləri göstərilmiş sənət əsərlərinə marağı normal qarşılanmalıdır.

Yazıcı Yusif Əhmədovun yaradıcılığı ilə yaxından tanışlıq isə, ilk növbədə, məhz bu baxımdan maraq doğurur. Düzdür, onu da qeyd etmək yerinə düşər ki, yuxarıda vurgulanan cəhəti yazıcının "*Topxana meşəsində görüş*" kitabındaki bütün əsərlərinə şamil etmək mümkün deyil, - o əsərlərin bəzilərində publisistika stilistik vasitədən çox, bədiiliyi üstələmək səviyyəsindədir, amma, ümumən götürəndə, müəllif real həyatdakı hadisələri ədəbi düşüncə süzgəcindən keçirərək ədəbiyyat faktına çevirməyə üstünlük verir: üstəlik də nəzərə almaq lazımdır ki, bu nəşrə Y.Əhmədovun yeni bədii nümunələri ilə yanaşı, müxtəlif illərdə - hələ ötən əsrə qələmə aldığı "retro" hekayələr də daxil edilib.

Sözsüz, kitabdakı əsərləri Qarabağ mövzusunun ədəbiyyatda əksi kimi mütaliə etmək istəyən oxucular da məyus olmayacaqlar, ən azı ona görə ki, həqiqətən də buradakı bir sıra əsərlər - "*Qarabağ şikəstəsi*", "*Bu yuxu deyildi*", "*Nağıllaşan ömür*", "*Fenomen*" hekayələri birbaşa o problemlə bağlıdır, müxtəlif illərdə qələmə alınmış ədəbi nümunələr isə bilavasitə Qarabağ və qarabağlılarla əlaqədardır: vurguladığımız kimi, yazıcıının özü on beş il bundan əvvəl itirdiyimiz, iyirmi faizi düşmən tapdağı altında inildəyən, hər an intiqam anını gözləyən doğma, qədim Azərbaycan torpağında - Füzulidə dünyaya göz açıb.

Ümumən götürəndə isə bu əsərlərin böyük hissəsi "Qarabağ" sindromundan əziyyət çəkən çağdaşlarımızın yaştaları, duyguları, kiçik və böyük problemləri, ömr gedışatı, keçmiş xatirələri, sevgi, xəyal, arzu dünyaları barədə yığcam ədəbi "salnamə"lərdir. Çünkü Dağlıq Qarabağ münaqışəsinin yenidən alovlanmasıyla sabiq SSRİ dağıldı, bizlər bir sistemdən - yaşam tərzindən tamam fərqli, başqa dünyaya düşdük, dünyagörüşlər, həyat tərzimiz dəyişdi, hələ üstəlik də sonu qaranlıqlarda itən Qarabağ münaqışəsinin psixoloji gərginliklərinə düşər olduq; əlbəttə, müharibədə iştirak etmiş, doğmalarını itirmiş, döyüşərək əlil olmuş, doğma yurdlarından didərgin salınmış, Bakı kimi meqapolisin ağışuna sıqınaraq işıqlı gələcək arzusu ilə günü-günə satan insanlarla hər an ünsiyyətdəki mənfi enerjini də buna əlavə etmək lazım gəlir...

Biz belə düşünürük ki, XXII və ya XXV əsrədə yaşayacaq gələcək nəsillərin nümayəndələri dövrümüzün olaylarını - çağdaş həyatın gedışatını, insanların yaşam və düşüncə tərzini öyrənmək istəyəndə, bu qəbil əsərlərdən də yararlanacaqlar: necə ki, indi biz keçmiş tariximizlə əlaqədar ən adı maddi dəlilləri, yazılı sübutları axtarıraq. İnanırıq ki, gələcəkdə ədəbi-sənət əsərlərində həyati reallıqlar ilə bədii düşüncəni bir-birindən tam ayıra bilən hər cür yeni texnologiyalar - mətnləri kulturoloji cəhətdən araşdırmağa imkan verəcək kompüter proqramları yaradılacaq, o zaman əsl tarixi həqiqətləri ortaya çıxartmaq mümkün olacaq...

"*Topxana meşəsində görüş*" kitabında ilk bədii əsər "Boşluq" hekayəsidir: məlum ailə-məişət hadisəsi, sevgi üçbucağı, xəyanət, iztirablar, psixoloji gərginlik, son anda çıxış yolu kimi qəbul edilən intihar. Sayı minlərlə ölçülən qəzet və rəngli dərgilərdə buna bənzər çoxlu hadisələr barədə məlumat əldə edən oxucunu yazıçı necə maraqlandıra bilər? Müəllif heç bir tərəfbazlıq, yazıçı müdaxiləsi etmədən hekayə qəhrəmanlarının iç dünyası ilə əməli hərəkətlərinin toqquşmasını məharətlə göstərə bilir.

Selcan ərini dünyalar qədər sevir, insafən ömür-gün yoldaşı da həyatını onsuz təsəvvür etmir, hətta qadın maşın qəzasına düşərek dünyaya vidalaşmaq təhlükəsində olduğu zaman onu atmir, sevgilisinə əsl yaşamaq gücү, həyat enerjisi verir. Lakin məlum olanda ki, Selcan analıq imkanlarından məhrumdur, tipik Azərbaycan mentalitetinə uyğun yaşayan ər qadının rəfiqəsi ilə intim yaxınlıq edir, hətta bu izdivacdan onlar övlad gözləyirlər. İlk baxışdan normal qarşılanmalı bu hadisəyə Selcan xəyanət kimi baxır və son nəticədə çıxış yolu kimi intiharı əsas götürür:

"İztirab və həyəcanlardan azad olmaq üçün insan maddi səviyyədən ruhi səviyyəyə yüksəlməlidir. Selcan buna hazır idi. Gecə köynəyində sakit addimlarla eyvana çıxaraq məhəccərə yaxınlaşdı. Külək onun gecə köynəyini qaldıraraq qanadlandırdı... Vaxt qaranlıqla işığın arasında çırpinirdi."

Azərbaycan peşəkar bədii nəşr ənənələrinə hörmətlə yanaşan **Yusif Əhmədov** deyil, başqa bir yazar, məsələn, cavan postmodernist nasirlərdən biri bu mövzuda əsər yazsaydı, əminliklə deyə bilərik ki, hekayə tamam başqa sonluqla bitərdi: Selcan baş götürüb evdən qaçar, sərbəst həyat seçər, yaxud ərini məhkəməyə verib, iki otağın birini əlindən alar, təzədən başqasına ərə gedərək, həyatını yenidən qurardı, ya da xaricə üz tutar, şübhəli işlərin birinə düzələrdi, ən yaxşı halda müğənnilik, rəqqasəlik edər, pis halda isə reket-jurnalistliklə məşğul olardı...

Bəlkə də çoxları yazıçını hadisəni romantikləşdirməkdə qınayar, amma KİV-də dəhşətli bir intihar hadisəsi barədə məlumatla tanışlıq - yəni həyat yoldaşının xəyanətindən şübhələndiyinə görə bu günlərdə özünü Qız qalasının başından yerə ataraq canına qəsd etmiş cavan gəlinin timsalında neçə-neçə intihar faktı sübut edir ki, müəllif yalnız və yalnız acı həyat olayını ədəbiyyata gətirib...

Bu cür hekayələr kitabda yetərincədir və onların hər birinin təhlili göstərir ki, peşə etibarilə həkim işləyən Y.Əhmədovun əsl yaradıcı şəxs kimi gündəlik həyatımızda artıq ümumiləşməkdə olan, az qala öyrəşdiyimiz kədərli olayları ədəbiyyata gətirməkdə məqsədi aydınlaşdır: insanlara hər şeyin heç də bitmədiyini, zamanın yalnız qaranlıq tərəfini deyil, həm də işıqlı tərəfini görməyin lazımlığını maraqlı üslubla, inandırıcı bədii boyalarla, təsiredici psixoloji çalarlarla göstərmək.

"Həzin xatırı" hekayəsində də ətrafımızda baş verən həyat olayları təsvir olunur: yazıçı təsadüfi - bəlkə də zəruri - hadisələrin, görüşlərin bir çox həssas, duyğulu insanların taleyində, bütün həyat yolunda maraqlı bir çevrilişə səbəb olduğunu maraqlı cizgilərlə göstərə bilir. Müəllif ədəbi ünsiyyətə girdiyi oxucusunu inandırmağa çalışır ki, bu dünyada heç nə - nə yaxşılıq, nə də pislik, hətta ən adı bir hərəkət də - itmir, qayıdır haçansa insanın qarşısına çıxır: lap yaşıanmış xatirələr, yaddaşlarda hifz olunan anlar və gerçəkləşəcək istəklər, həmişə insanı yaşamağa vadar edən arzular kimi. O, yəni hekayə qəhrəmanı - yaraşıqlı, ətraf aləmdə yalnız gözəllik axtaran rəssam qız vaxtilə bircə dəfə görüşməklə, ömrünün ən mürəkkəb dövrünü - yeniyetməliklə gəncliyin sərhədində yaşayan Rüstəmin, gözünü qan tutmuş bu igidin həyat axarını tamam dəyişir.

Hekayə janrinin tələblərindən çıxış edən müəllif Rüstəmin xarakterini bir neçə cümlədə oxucusunun gözünün qarşısında canlandırmaqla, diqqəti əsas mətləbə yönəldir. Ani baxışdan Fəridəyə vurulan Rüstəm onu yad oğlanların əlindən xilas edir və həm özünün, həm də rəssam qızın taleyində dəyişikliklərə səbəb olan dönüş nöqtəsini qoyur...

Qismətdən qaçmaq olarmı? Yaziçi öz oxucusuna "**Qismət**" hekayəsində cavabı bircə yaradana məlum olan bu ürəkparçalayan sual ətrafında düşünməyi təklif edir. Cox, lap çox - dünyalar qədər arzulanan bir istək gerçəkləşəndən sonra bütün qazandığını itirən şəxsin həyatında baş verənlər onun taleyini sindira da bilər, əksinə, insan öz ürəyində təpər tapıb

hər şeyi yenidən başlaya bilər. Mehriban ilk sevgisindən bir övlad payı ərməğan alır və buna görə də həyatının bütün mənası dəyişir. Lakin amansız ölüm sevgilisini - Dənizi Mehribandan uzaqlaşdırırsa da, hekayənin gözlənilməz sonluğu yenə də adı həyatımızda baş verən hadisələri xatırladır oxucuya...

Kitabdakı kiçikhəcmli lirik-psixoloji bədii nəsr nümunələrinin çoxunda yazıçı özünəməxsus sadə üslubuna və axıcı, şirin dilinə, eyni zamanda həyat məsələləri, sosial problemləri ədəbi düşüncə malına çevirə bildiyinə görə hər cür sənət "...izm"lərinin və estetik sınaqların, ədəbi axtarışların bolluğundan bezmiş çağdaş oxucunun diqqətini cəlb edə bilir. Ermənistən və Azərbaycan arasındaki məlum regional münaqışə mövzusu qəlbində Qarabağ yanğını gəzdirən Yusif Əhmədovun bu kitabındaki bir sıra əsərlərin əsas xəttini təşkil etsə də, yazıçı çalışır ki, pafoslular vətənpərvərlidən, saxta millətçilikdən kənar məsələlərə toxunsun, müharibənin ayrı-ayrı insanların ömründə cızdığı qanlı izləri ədəbiyyata gətirsin.

"*Qarabağ şikəstəsi*" əsəri ilk məhəbbətin izləri qəlbərdə möhkəmlənməmiş savaş adlı bir şeytanın ağışuna atılan Milli Ordumuzun əsgəri Murad və onun sevgilisi Şeylanın simasında qlobal proseslərin ayrı-ayrı insanların həyatına vurduğu silinməz zərbələr haqqında bir kədərli eşq hekayəti kimi də qəbul edilə bilər.

Bu mənada "*Bu yuxu deyildi*" adlı hekayədə də eyni mövzu, amma fərqli, bir qədər də xoşbəxt sonluqla qələmə alınıb: gənc ailə başçısı Tural yaralansa da, dünyalarca sevdiyi Pərvininə qovuşur, onun yuxusunu çin edir.

"*Nağıllaşan ömür*" sənədli əsərində isə yazıçı Azərbaycanın Milli Qəhrəmanı, hərbi tibb işçisi Gültəkin Əsgərovanın işıqlı obrazını canlandırmağa çalışır. Bir qədər publisistik boyalarla, bir qədər də bədii cizgilərlə Qarabağ müharibəsində şücaət göstərmiş hərbiçi qadınlarımızın obrazını yaratmaqla, ədib, sanki bildirmək isteyir ki, Vətən torpaqları uğrunda mərd oğullarla çiyin-çiyinə mübarizə aparmış bu cür xanımlar gənc nəslin nümayəndələri üçün həmişə örnek olmalıdırlar.

"Kriminal hekayələr" başlığı ilə kitaba daxil edilmiş "*Ələkeçməz*" povesti, eləcə də "*Qətl*", "*Cəza*", "*Qanla sovrulan məhəbbət*" və başqa hekayələr bir daha sübut edir ki, bir yaradıcı şəxs olaraq Y.Əhmədov son illər cəmiyyətimizdə baş verən xoşagəlməz təzahürlərdən çox üzülür. Yazıçı mənəvi-əxlaqi aşınma "sunami"sinin gətirdiyi min bir bəlanın dağdırıcı zərbələrini göstərməklə, həm oxucularının, həm də ictimaiyyətin qarşısına ciddi bir sualla çıxır: zoraklığın, qəllərin, var-dövlət hərisliyinin get-gedə çoxaldığı və adiləşdiyi bu zəmanə bizi hara aparır?! İnsafən, ədib bir çox hallarda çalışır ki, qoyduğu suala cavab tapsın: bütün bunların qarşısını yalnız və yalnız qanunun alılıyi və işləkliyi, ictimai nəzarət, ən əsası isə bir-birimizə diqqətlə, sevgiyə yanaşmağımız ala bilər. Detektiv əsərlərində də yazıçı ənənəvi lirik-psixoloji üslubuna sadıq qalır, oxucusunu mürəkkəb və ağır bədiyyətlə yükleməkdən yan keçir.

Kitabın böyük hissəsini təşkil edən "*Retro əsərlər*" bölümündə Y.Əhmədovun yaradıcılığının müxtəlif dövrlərində qələmə aldığı ədəbi nümunələr toplanmışdır. Yeri gəlmışkən, vurğulamaq yerinə düşər ki, istər bu bölümədəki bədii yazıların arasında, istərsə də kitabdakı başqa hekayələr sırasında əksəriyyəti sənətkarlıq baxımından qələmə alınmış nümunələrlə yanaşı, ortabab və zəiflərə də rast gəlmək mümkündür ki, bu da təbii qarşılanmalıdır. Lakin bütün bu əsərlər ötən əsrin ikinci yarısında ömür sürmüş və XXI yüzilliyin ilk illərində yaşayan çağdaşlarımızın real həyat cizgilərini özündə birləşdirən ömrənmələrin fərqli parçaları kimi maraqla oxunur - izlənilir...

Kitabın oxunaqlı əsərlərindən biri də Yusif Əhmədovun ilkin yaradıcılıq nümunələrindən sayılan "*Ömürdən bir gün*" povesti idir. Müəllif etnoqrafik cizgilərlə bol bu lirik-psixoloji

nəşr əsərini anası Həmayılın əziz xatirəsinə ithaf edib. Bu və digər cəhətlərdən belə bir nəticəyə gəlmək olar ki, haqqında danişdığımız əsər həm də avtobioqrafik, xatirə janrında qələmə alınıb. Əsərin təhlili zamanı bədii mətnin bir neçə qatındakı maraqlı nüanslara diqqətlə nəzər salanda, müəllif tərəfindən problematik, hər dövr, xüsusən çağımız üçün aktual olan məsələlərin ciddi qoyulduğunu görmək mümkündür. İkinci Dünya müharibəsinin insanların həyatına vurduğu zərbələr, ana-övlad məhəbbəti, ötən əsrin əllinci-altımişinci illərindəki Azərbaycan ailəsi, insani münasibətlərin bütün çətinliklərə qalib gəlməsi kimi xətlər...

İlk oxunuşundan tanış mövzulardır, bu barədə həm Azərbaycan, həm sabiq SSRİ xalqları ədəbiyyatında, həm də dünya bədii nəsrində kifayət qədər əsərlərə rast gəlinir. Lakin milli realizm metodunun tələblərinə ciddi riayət edən Y.Əhmədov da oxunaqlı bədii detallarla, psixoloji çalarlarla bol bir əsər ortaya qoymağın bacarıdır. Yaziçi yaddaqalan surətlər yaradaraq amansız zəmanənin altı uşaqla birgə başsız qoyduğu əsgər ailəsinin aqibətini ədəbiyyata gətirir - qəlbi həyat eşqi ilə dolu olan Humayın çox vaxt kədərli, bəzən isə xoşbəxt günlərlə yadda qalan taleyini qələmə alır.

Ağır dövran bu qadını müharibə zamanı bir qarın qara çörək ilə sınığa çekir; illər keçir, daha sonra zəmanəsində baş verən böyük dəyişikliklər bu Azərbaycan xanımını başqa problemlə -tənhalıq adlı fərdi-sosial bəla ilə üzləşdirir. Burada bir şəxsin simasında milli, daha da geniş götürsək, bəşəri məsələlərin qoyulduğunun şahidi oluruq... Amansız müharibə - aqlıq bir çoxlarını mənəvi-əxlaqi aşınma dalğasında mənən boğsa da, Humay və övladları insani keyfiyyətlərini itirmir, onlar özlərinin iç dünyalarının saflığını qoruyub saxlaya bilirlər. Ana və övlad, bacı və qardaş sevgisi, aralarındaki hərarətli doğma münasibətlər həm müharibənin, həm də dövranın ağrılarına-acılarına qalib gəlir, bu ailənin yaşamaq gücünü artırır, insanlara olan məlhəm hissləri - dünyaya sevgini öldürmür: *"Humay bıçağın ağızından siyirdiyi qırıntıları ovcuna yığar, ovxalayar, xırda yumrular düzəldərdi. İşin axırında on beş-iyirmi belə yumru kürəciyi qoynunda gizlədərdi. Axşam evə gələndə qonşuları gəzər, hər ailəyə bir neçə belə yumru çörək kürəciyi verərdi..."*

O amansız günlərdən - ağır günlərdən xəbəri olmayan oxucu bu cür epizodların bol olduğu əsərdə bəşəri bəlanın - İkinci Dünya müharibəsinin əsl poetik obrazını görür. Povest Humayın ailə quraraq doğma evlərindən uzaqlaşmış - şəhərə köcmüş beş qızı və bircə oğlu Yunisin qəflətən, əvvəlcədən xəbər etmədən kəndə - ata ocaqlarına baş çəkmələri ilə başlanır. Humayın psixoloji durumu, övladlarının və qadının özünün xatirələri, ananın düşüncələri, bacı-qardaşın yada salaraq danışdıqları hadisələr əsərin süjet xəttini inkişaf etdirir, yaziçinin araşdırıldığı əsas problemə yardımçı olur. Tipik milli ailələrimizin aqibəti haqqında kədərli balladani xatırladan bu bədii nəşr nümunəsi həm də ötən əsrdə Azərbaycan cəmiyyətində baş verən mürəkkəb ictimai-sosial proseslərin ədəbiyyatımızda əksi kimi də maraqla qarşılanır.

Müharibə bitsə də, həyat şəraiti yaxşılaşsa da, başqa bir qlobal hadisə - urbanizasiya, yəni kəndlərimizin boşalması və total şəhərləşmə - yeni yaşam tərzinin bərqərar olması insanları yenə də bir-birindən uzaqlaşdırır. Hətta doğma bacı-qardaş belə, bir-birinin üzünü tez-tez görə bilmir:

"- Deyəsən, keyfini pozdum axı. Qağa, fikir eləmə, zəmanə dəyişib, camaat da zəmanəyə uyğunlaşıb. Hərənin öz ocağı var, girir içəri, qapısını da örtür. Heç qapıbir qonşusunu da tanımır.

- Elə dərd də orasındadır, bacım. İnsanlar getdikcə simasını itirir, yadlaşırlar. Elə bil başqa-başqa planetin adamlarıdırılar. Heç kim bir-birini başa düşmür, tanımaq istəmir.

- İş-gücdən baş açmaq olur ki... Elə bizi götürək. Üçümüz bir şəhərdə yaşayırıq. Tez-tezmi görüşürük?

- Biz də onlar kimi. Ola bilsin ki, nəvələrimiz heç bir-birilərini tanımasınlar..."

Bu problem günümüzdə daha da kəskinləşib: ölkənin müxtəlif bölgələrinə səpələnmiş qəçqin və məcburi köçkünlərimizin, iş dalınca qonşu ölkələrə üz tutmuş cavanlarımızın, dünyanın hər tərəfinə dağlışmış soydaşlarımızın, illərlə ata-baba ocaqlarına baş çəkməyən, sanki hər şeyə biganələşmiş zəmanədaşlarımızın aqibəti gözümüzün qabağına gəlir. Amma yazıçı dərin bir kədərlə göstərməyi bacarıb ki, insan yaşamaq üçün uzaqlara getsə belə, doğma ocağının istisini - doğmalarının sevgisi ilə yoğrulmuş ata yurdunun, ana ocağının hərarətini qəlbindən heç vaxt çıxara bilməz...

Vurğuladığımız kimi, qədim Qarabağ torpaqlarımızı zəbt edərək, maddi-mənəvi abidələrimizi dağdan erməni qəsbkarları həm də milli dəyərlərimizə böyük həmlələr etmişlər. Bir tərəfdən müharibənin vurduğu zərbələr nəticəsində əlimizdən gedənlər, digər tərəfdən şəhərləşmə - urbanizasiya nəticəsində milli özünəməxsusluğumuzunitməsi səbəbindən yaranan mənəvi boşluq, sözsüz, Azərbaycan insanların XX-XXI əsrə geriyə qaytarılması mümkün olmayan dəyərlər sistemini əvəzləyir ki, onların da acı sonluğu - kədərli aqibəti artıq göz qabağındadır. Yaradıcı - düşüncə adamı kimi Y.Əhmədovu ən çox qayıtladıran da məhz budur və bəlkə ona görədir ki, istər başqa əsərlərində, istərsə də haqqında danışdığımız povestində müəllif bəzən etnoqrafik elementlərdən geniş istifadə edir. Sanki ədib əsrlərin-nəsillərin bizə yadigar qoyduğu zəngin dəyərlərin - yaşam bilgilərininitməsinin qarşısını almağa, onları ədəbi-bədii əsərlər vasitəsilə milli, dolayısı da dünya sivilizasiyası tarixinin arxivinə həkk etməyə çalışır.

Əslində, hamımız üçün haçansa yetişcək "*Ömürdən bir gün*" povestində də yazıçı etnoqrafik cizgilərdən gen-bol istifadə edir:

"- Nəyə inanurdin?

- Suyun dayanmasına. Yadına gəlmir bəyəm? Nazlı nənəm deyərdi ki, il təslim olanda axar çaylar dayanır, suyun rəngi qırmızı olur, ağaclar da başlarını əyirlər aşağı.

- Hə, yadına gəlir. Kim qırmızı suyu görsə və onunla əl-üzünü yusa, bütün arzularına çatar..."

Bu, böyük və qədim bir sivilizasiyanın - xalqımızın milli-mədəni dünyagörüşündə illərlə, əsrlərlə yığılaraq daşlaşmış dəyərlərin son izləridir: min təəssüf ki, unudulur, yaddan çıxır, genetik kodlarımız pozulur, qan yaddaşımız silinir...

"- ...Heç onu demirsən, hədiyi. Məhəllədə kimin uşağının ilk dişi çıxsayıdı, məhəllənin tən ortasında qazan asıldır. Bütün məhəllə camaati yığılarda qazanın başına. Rumiyə Yunisin sözünə qüvvət verdi:

- Toy-bayrama çevrilərdi hədik günü. Səidə xala düşərdi ortalığa... Hədiyi iri boşqablarla tökərdi. Səməd kişi saz çalar, məhəllə arvadları da oxuya-oxuya hədiyi paylayardılar.

*Azı dişin mübarək,
Aç ağızını bir görək..."*

Nə qədər kədərli sonluq olsa da, bu, özündə XX yüzilliyin, lap elə XXI əsrin acı mahiyyətini gəzdiren həqiqətin bir detalıdır: biz istəsək də, istəməsək də onunla hesablaşmağa məcburuq. Fəqət, yazıçı Yusif Əhmədov bu acı reallıqla razılaşa bilmir və "*Topxana meşəsində görüş*" kitabındaki bədii nəşr əsərləri ilə zəmanəyə və qloballaşma dövrünün insanlarına öz ədəbi etirazını bildirir...

P.S. Yusif Əhmədovun "Topxana meşəsində görüş" kitabındakı eyniadlı əsər barədə bilərəkdən fikir söyləmədik ki, oxucular özü bu bədii nümunə və ümumiyyətlə, topludakı digər ədəbi yazılarla tanışlığı can atsin, əsl ədəbiyyatla yaşasın, çağdaş həyatın estetik formasına öyrəssin...

"Ədəbiyyat qəzeti", 2006

"Düyünlənmiş yumruq": zamanın nəbzinə uyğun yeni mənzum dram

Son illərin dəbdə olan ədəbi ittihamı odur ki, milli söz sənətimiz zəmanədən geri qalır. Bu fikir özündə böyük həqiqəti əks etdirərək, çox zaman biz sənətin mürəkkəb və ziddiyetli inkişaf yolunu - estetik-kulturoloji məsələləri, ictimai-tarixi problemləri unudur, faktlara birtərəfli yanaşırıq. Hər hansı bir hadisə ictimailəşəndən sonra, yəni toplumun ümumi mənafeyinə uyğunlaşmağa başlayan kimi sənətin, xüsusən də ədəbiyyatın marağına təsir göstərməsi üçün müəyyən şərtlərə cavab verməlidir. Milli əhəmiyyətli hadisənin dünya səviyyəli məsələyə çevriləməsi, bədii sənət əsərinin yaranması prosesi heç də asan başa gəlmir. Lokal ədəbi-mədəni olaylar o zaman qlobal mədəniyyət hadisəsinə çevrilir ki, - ciddi intellektual sənətin tələblərinə uyğunluğu, estetik dəyərləri dəyişmək qüdrətinə malik olması, kulturoloji zənginləşməyə xidmət etməsi, mədəniyyətin inkişafına təkan verməsi, ədəbiyyatla əbədiyyətin malına çevriləməsi və başqa bu kimi amillər də nəzərə alınmaqla - zamanında və məkanında böyük ictimai-siyasi, sosial-mənəvi dəyişikliklərlə nəticələnsin. Mədəni hadisələrin cəmiyyətdə və ədəbi-mədəni düşüncədə çevriliş faktına çevrilərək, özünün yeni, daha keyfiyyətli mərhələsinə çevriləməsinin necə çətin və mürəkkəb bir proses olduğu isə müxtəlif sivilizasiyaların tarixindəki minlərlə sübut-dəlillərdən də məlumdur.

Ədəbiyyatın müxtəlif istiqamət və qollarında baş verən hadisələr göz qabağında olsa da, qarşılıqlı bir mədəniyyət sahəsi sayılan milli dramaturgiyamızın çağdaş durumu barədə fikir yürütmək heç də asan məsələ deyil. Milliliyindən və dünya əhəmiyyətliliyindən asılı olmayaraq, son bir neçə ildə baş verən əksər ictimai-mədəni olaylar sənətin bütün sahələrində olduğu kimi, milli dramaturgiyamızdan da yan ötməyib. Ötən yüzilliyin axırlarından başlayaraq - respublikamız ikinci dəfə dövlət müstəqilliyini bərpa edəndən sonra, keçmiş SSRİ və sosialist düşərgəsinin süqutundan bu yana - yeni dünya düzəmində bütün sahələrdə olduğu kimi, ədəbiyyat və dramaturgiyada da maraqlı, fərqli estetik-sənət prinsipləri formalaşmağa başladı. Qapalı kulturoloji mühitə malik keçmiş SSRİ-də, o cümlədən doğma Azərbaycanımızda açıq ədəbi-mədəni proseslər baş verdi.

Quzey, Güney və Qərbi Azərbaycanda, Rusiya, Gürcüstan, Türkiyə, eyni zamanda İraqda yaşayan soydaşlarımızı əhatə edən, habelə dünyanın hər yerinə səpələnmiş diasporumuzu virtual olaraq birləşdirən milli kulturoloji mühitimizdə sosialist realizmi ilə yanaşı, zəif də olsa, modernizm, intellektualizm, postmodernizm və bu kimi dəbə minmiş cərəyanlar, sənət baxışları inkişaf etməyə başladı. Lakin bu inkişaf meylləri bütün janrları tam əhatə edə bilmədi. Dünya səviyyəli poeziya, yaxşı bədii nəşr əsərləri yaransa da, dramaturgiyamızda bir axsama, geriləmə müşahidə olunurdu.

Son illərdə dramaturgiya sahəsində məhsuldarlığı ilə seçilən yazıçıların - **Elçin, Kamal Abdulla, Firuz Mustafa, Elçin Hüseynbəyli, Hüseynbala Mirələmov** və başqalarının yaradıcılığına diqqətlə nəzər salanda, maraqlı amillərlə rastlaşıraq. Əsasən modernist səhnə əsərlərinə üstünlük verən bu dramaturqlar ya komediya, ya fars-məzhəkə, ya da utopik tragikomediyalara üstünlük verirlər. Lakin belə bir məntiqli sual milli sənətkarlarımıza ünvanlana bilər: bəs ciddi dram, faciə, tarixi pyeslər, mənzum dramlar niyə yazılmır?!

Zaman baxımından yaxın keçmişin məhsulu olduğundan, **Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Vidadi Babanlı, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Aqşin Babayev, Vaqif Səmədoğlu, Nahid Hacızadə, Əmir Pəhləvan** kimi tanınmış qələm sahiblərinin müxtəlif mövzularda yazdıqları səhnə əsərləri barədə araşdırmalarının vaxtı artıq çoxdan yetişib. Hər halda bu kulturoloji problem barədə düşünməyə dəyər. Sevindirici haldır ki, son bir neçə ildə müxtəlif nəsil qələm sahibləri tərəfindən yeni-yeni dram əsərləri yazılır, bu sahədə olan boşluq nisbətən aradan götürülür. Bədii cəhətdən

zəif olsalar belə, sənətkarlıq baxımından yüksək estetik dəyərlərə cavab verməsələr də, bu qəbil dram əsərlərinin yazılması təqdirəlayıq hal kimi dəyərləndirilməli və tənqidçilər, tədqiqatçı filoloqlar, sənətşünaslar tərəfindən vaxtında qiymətləndirilməlidir.

Ədəbi-bədii düşüncədə maraqlı, bənzərsiz, qarşıq sənət növü kimi qəbul edilən mənzum dramların tarixi çox qədimlərə gedib çıxsa da, Azərbaycanda əsasən, XX əsrin əvvəllərindən bu qəbil əsərlər qələmə alınıb. Başda ustad Hüseyn Cavid olmaqla, S.Vurğun, S.Rüstəm, B.Vahabzadə, N.Xəzri və başqa tanınmış şairlərin qələmindən çıxan mənzum dramlar sənətsevərlər tərəfindən maraqla qarşılanmış, milli teatr ictimaiyyətinin diqqətini cəlb etmişdir. Əlbəttə, mənzum dram deyildikdə, ilk növbədə, **U.Şekspir, L.Veqa, A.Puşkin, Q.Lorka** kimi dünyaşöhrətli sənətkarların yaradıcılığındakı şah əsərlər yada düşsə də, milli söz sərraflarımızın əsərləri də həmişə diqqət mərkəzində olmuşdur. Mənzum pyeslər daha çox elitar sənətsevərlərə ünvanlansa da, böyük sənət əsərləri öz bədii-estetik yük və enerjisinə görə ədəbiyyat xiridarlarını həmişə maraqlandırmışdı. Günü bu gün də bu estetik-sənət marağı sönməmiş, əksinə bir qədər də güclənmişdir.

Bir tərəfdən, dramaturji quruluşu, digər yandan epiklik, başqa bir cəhətdən isə lirk formə mənzum dramların müräkkəb qatlılığını təmin edirsə, hələ üstəlik o cür əsərlərin səhnə həyatının da bir ayrı aləm olduğunu nəzərə alsaq, sözügedən ədəbi-bədii sənət nümunəsini yaratmaq heç də asan yaradıcılıq işi deyil. Bunun üçün yaradıcı insandan təbiətdən gələn istedaddan savayı, həm də sənətkarlıq bacarığı, estetik vərdişlər, sənət sirlərinə bələdçilik, ən əsası isə lirk duyğulara malik şairlik ustalığı tələb olunur. Bəlkə də bu kulturoloji tələblərə görədir ki, çağdaş Azərbaycan ədəbiyyatında uğurlu mənzum dram əsərlərinə çox az-az təsadüf edirik.

Çağdaş milli ədəbi prosesdə daha çox təmsil ystası və lirk şeirlərin müəllifi kimi fəal iştirak edən tanınmış şair **Mərkəz Qacar** son illər həm də maraqlı dram əsərləri ilə çıxış etməyə başlamışdır. Bu maraqlı qələm adamının yaradıcılığına statistik ekskurs etsək görərik ki, indiyə qədər **Mərkəz Qacarın** 25 kitabı, 16 mindən çox təmsili, iki mindən artıq rübaisi, bir o sayda da lirk şeri, 1000-ə qədər bayatısı, beş yüz qəzəli, 10 alleqorik pyesi, altı tarixi dramı, üç poeması işiq üzü görüb. Kifayət qədər məhsuldar işləyən şair-dramaturqun dram janrinin ən çətin qoluna - mənzum tarixi pyesə diqqət yetirməsi söz sənəti tariximizdə hörmətlə qarşılanmalı ədəbi faktdır. Bu yazımızda o ədəbi nümunələrdən birini - "**Düyünlənmiş yumruq**" adlı pyesini təhlilə cəlb etmişik.

"**Düyünlənmiş yumruq**" mənzum pyesinin janrıni həm də tarixi dram kimi müəyyənləşdirə bilərik, çünkü bu əsər yaxın keçmişimizə, gözümüzün qarşısında baş verən ictimai-siyasi, mənəvi-mədəni, daha geniş götürəndə, fəlsəfi-həyati hadisələrə həsr olunub. Nə qədər qəribə səslənsə də, əslində, gələcəkdə bu əsər tarixi dram kimi öyrəniləcək.

Sivilizasiya tarixindən də məlumdur ki, cəmiyyətdə baş verən inqilabi hadisələr ədəbiyyata çox maraqlı faktlar bəxş etməklə yanaşı, həm də böyük sənət əsərlərinin yaradılması prosesinə, bir növ, kulturoloji-estetik, ədəbi-fəlsəfi təkan vermiş olur.

"**Düyünlənmiş yumruq**" pyesinin mövzusu götürülmüş hadisələrin baş verdiyi vaxt, yəni ötən yüzilliyin səksəninci illərinin sonunda doğma Quzey Azərbaycanımızın daxil olduğu sabiq Sovetlər Birliyinin və planetimizin sosialist düşərgəsinin dağıldığı bir zamanda yeni bir dünya qurulurdu. Yenilik isə yaxşı cəhətləriylə yanaşı, müxtəlif zərbələri ilə də yadda qalır. Belə bir zamanda planetimizin qədim sivilizasiya - fərqli mədəniyyətlər mərkəzi, eyni zamanda ən mürəkkəb parçası sayılan Güney Qafqazın mərkəzi - İslam aləmi ilə xəçpərəstlər dünyasının, Şərq ilə Qərbin, Asiya ilə Avropanın, Turan və İranın sərhədində yerləşən Quzey Azərbaycanda çox ciddi qlobal hadisələr - ictimai-siyasi, mədəni-mənəvi, milli-əxlaqi, etik-estetik, intellektual-kulturoloji proseslər baş verirdi.

Maraqlı bir dram əsər olaraq "*Düyünlənmiş yumruq*" mənzum pyesi də məhz bu hadisələrin fəal iştirakçılarından birinə, sonralar dövlət müstəqilliyinin ikinci dəfə bərqərar edilməsi ilə yekunlaşan milli azadlıq hərəkatımızın tanınmış sənətkar-qəhrəmanı, Azərbaycanın xalq şairi, qardaş Türkiyənin milli şairi **Xəlil Rza Ulutürkün** ömür yolunun ən parlaq dövrüne həsr olunub. İki hissədən ibarət, on bir şəkilli bu pyesin maraqlı cəhətlərindən biri də odur ki, onun canlı qəhrəmanları ilə yanaşı, real, lakin metafizik iştirakçıları da var. Burada Xəlil Rza Ulutürk, onun vəfali ömür-gün yoldaşı Firəngiz xanım, bacısı Böyükxanım, övladları Təbriz və Rza, yaxud institut direktoru Şəfiyev, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin müstəntiqi Yanalovla birlikdə əsərin əsas qəhrəmanları Müstəqil Azərbaycan, Zaman, Xəlil Rzanın poetik irsi, Azadlıq şərqləri kimi səslənən şeirləri, ictimai Məhəbbət və fərdi Sevgi və s. iştirak edir. Bu metafizik iştirakçılar bütün pyes boyu oxucu, yaxud izləyici ilə interaktiv əlaqəyə girir, istər qəlbində, istərsə də düşüncələrində şəxsiyyət azadlığına görə sevgi hissələri, dövlət müstəqilliyi uğrunda mübarizə ruhu, qarşılıqlı insani məhəbbətə ehtiram, şərə, zülmətə etiraz, sivil cəmiyyət arzusu və başqa bəşəri duygular oyadır.

Pyesin kifayət qədər gərgin dramatizmlə müşayiət olunan iki əsas xətti yanaşı inkişaf etdirilir: Şimali Azərbaycanımızın dövlət müstəqilliyinin yenidən bərqərar olunması uğrundakı milli-azadlıq hərəkatını göstərən ictimai-publisistik tarixi xətt və milli-mənəvi dəyərlərə hörmət, əbədi-insani hissələrin fövqündə duran böyük sevgi nişanəsi kimi fərdi-psixoloji, lirik xətt. Hər iki xəttin əsas aparıcısı Xəlil Rza Ulutürk olsa da, birində qəhrəman Azərbaycan şairinin əbədi obrazı, ikincidə isə "Ey ulu göylərin mənə töhfəsi" saydığı Firəngizini dünyalar qədər sevən əsl türk ərəninin ədəbi surəti.

Əsər Xəlil Rza Ulutürkün işlədiyi institutda baş verən hadisələrlə başlayır: "sapı özümüzdən olan baltalar" heç olmasa, dəyişən zamandan da utanmadan, azadlıq carçası barədə yuxarıılara xəbərcilik etməklə məşğuldurlar. Institutun Sovet adlı partkomu milli ziyanı sayılan rektor Şəfiyevin yanına gələrək "danos"bazlıq edir:

Xəlil Rza biz "pod udar" qoyur.

Şəfiyev (gülümsünür): "POD UDAR" sözünü eşitsə Xəlil,

Bes qəpik cərimə edər səni, bil...

Ana dilini millətin ruhunu yaşadan ən böyük canlı varlıq kimi qəbul edənlərin böyük əksəriyyəti kimi Xəlil Rza Ulutürk də bütün şüurlu həyatı boyunca onun qorunması və gələcək nəsillərə layiqincə çatdırılması uğrundə mübarizə aparıb. Böyük şair by yolda əlindən gələni etmişdir: yazmış olduğu çoxsaylı dəyərli əsərləri ilə, eyni zamanda ümummilli ünsiyyət vasitəsi uğrundə şəxsən gərgin, yorulmaz mübarizə aparmaqla. Deyilənlərə görə, vaxtilə mərhum şairin yanında əcnəbi sözlər işlədəndə, dost-tanış, yaxud yad adam olmasına fərqiñə varmadan, Xəlil Rza Ulutürk həmin an o adama öz iradını bildirər, hətta bu cür insanları müəyyən miqdarda pul cəriməsi ilə də atəşə tutarmış. Vaxtilə üsyankar şairin özüylə canlı ünsiyyətdə olmuş Mərkəz Qacar bu epizodla yalnız Xəlil Rzanın bir amalına deyil, eyni zamanda yaxın tariximizdə gedən çox maraqlı bir kulturoloji mübarizəyə işaret edir. Heç kimə sirr deyil ki, keçmiş SSRİ dönməmində milli ziyalılarımız, xüsusən də Azərbaycansevər söz sənətkarlarımıq qapalı sovet sisteminə qarşı intellektual-kulturoloji müqaviməti-mübarizəni bu cür aparmalı olurdular. Elə Xəlil Rza Ulutürkün özü demişkən:

*Doğma ana dilim, hər bir dilə tən,
İçindən saflaşış boy atsın Vətən...*

Sənətkarlar fəhmi, duyumlu olurlar: tələbələrlə növbəti kütləvi görüşünün təxirə salındığından təəssüflənən Xəlil Rza rektor Şəfiyev ilə Kommunist Partiyasının İnstytut özəyinin katibi Soveti görəndə, çox dəqiq bir cümləylə onları xarakterizə edir: Bilirəm, döyüşür xeyir ilə şər... Onu yolundan sapdırmaq istəyən Sovetə, həmçinin şairin həyatı üçün qayğılanan Şəfiyevə azadlıqsevən belə cavab verir:

*Məğrur millətimin qüdrət səsiyəm,
Mən də planetin bir qıtəsiyəm!
Mənim həm torpağım, həm öz dilim var,
Bilirəm bu yolda həbs, ölüm var...
Yolların içindən yol seçdim kəsə,
Baş əyən deyiləm əsla nakəsə...*

Xəlil Rza hüdudlarında çabaladığı sistemin yadlığına, qəsdən düzgün qurulmayan cəmiyyətin mənfiliklərinə, rəsmi rus ağalığına, içimizdəki satqınlığa sənətkar etirazını, vətəndaş qəzəbini həm yuxarıdakılara, həm də aşağıdakılara açıq, qorxmadan bildirir:

Şairin özü vaxtilə məşhur bir şerində də demişdir:

"... *Mən əsrin gur səsiyəm...*"

Pyesin ikinci şəkilində biz Xəlil Rza ilə Firəngiz xanımın birgə addımladıqları ömrən yolunun maraqlı, yaddaşalan anlarının şahidi oluruq. Firəngiz xanım sevimli ömürdaşı üçün nə qədər qorxu keçirsə də, Xəlil Rzanın yalnız onun həyat yoldaşı deyil, həm də mənsub olduğu millətin - Bütöv Azərbaycanın müstəqillik arzusu ilə döyünen qəlbi, azadlıq şərqisi deyən dili, xalqını varlığı qədər sevən ən böyük qüvvə olduğunu gözəl anlayır:

*Azadlıq şairi gərək sevilsin,
Millətin duyğu tək qəlbiniə girsin...*

Və cavabında qarşılıqlı hörmət, ehtiram, böyük sevgi ilə əhatələnir - göylər ilə torpaq arasında ilahi, fəqət canlı bir körpü sayılan şair xanımına ən dəyərli qiymətini verir:

"Dən düşən saçlarıdır ən gözəl misralarım"...

Çox incə çalarları ilə oxucuda kövrək hisslər oyadan bu ilahi anlar yaddaşlara əbədi həkk olunsa da, əfsuslar, heç də həmişəlik davam etmir. İstər doğma Quzey Azərbaycanın, istərsə də sevimli Xəlil Rza Ulutürkün başı üzərində qara buludlar get-gedə sıxlışır, məlum hadisələr baş verir. Azadlıqpərvər sənətkar ilk siyasi dissidentlər sırasında həbs olunur, əvvəl Bakıda, sonra isə sovet imperiyasının mərkəzi sayılan Moskvada qara zindanlara atılır.

Pyesin sonrakı hissələrində Firəngiz xanım başda olmaqla, Xəlilsevərlər sənətkarın, eyni zamanda doğma Quzey Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxırlar. Həm şairin, həm də Vətənin azadlığı uğrundakı ümummilli ictimai-siyasi hərəkat, Quzey Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə nəticələnən o şanlı mübarizə pyesdə ystalıqla qələmə alınmışdır. Keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitesinin müstəntiqi Yanalov üzünü iradəsini, məğrurluğunu sindirmaq istədiyi böyük şairə tutub qəzəblə çığırı:

*Sualı mən verirəm, Sizsə cavab vermalı,
Mitinqdə demisiniz: dövləti devirməli!*

Diqqətlə nəzər salanda, bu fikirlər müstəntiqin sözü-sorğusu deyildi, nəhəng sovet imperiyasının son yalvarışları idi. İstiqlaliyyət arzusu ilə qəlbi çırpınan Quzey Azərbaycanın timsalına çevrilmiş ulu sənətkar isə bütöv millətimizin məntiqli cavabını verəndə, məşhur fikri bir daha təsdiq etmiş oldu - şairlər öz xalqının səsidir:

*Müstəqillik, azadlıq aşiqiyəm əzəldən,
Azadlıq sevməyimlə məgər caniyəmmi mən?!*

Bütün müqəddəs mübarizələrin axırı böyük tarixi nailiyyətlərlə, toplum üçün dəyərli nəticələr ilə sonlanır. Cox vaxt bu müqəddəs mübarizənin iştirakçıları, qəhrəmanları o gözlə gələcəyi görmədən dünyalarını dəyişsələr də, onların ruhu sonrakı nəsillər tərəfindən həmişə ehtiramla yad edilir. Mübarizə qalibiyyətlə sona çatır: Xəlil Rza Ulutürk və uğrunda canından belə keçməkdən usanmadığı Vətəni azadlığa qovuşur.

Mərkəz Qacarın "Düyünlənmiş yumruq" mənzum pyesi Xəlil Rza Ulutürk timsalında xalqımızın milli-azadlıq mübarizəsinin rəmzi kimi məhz belə bir qəhrəmana, sözün hər mənasında, ədəbi-bədii sənət abidəsi kimi uğurlu, maraqlı bir formada qələmə alınmışdır: Əsl Azadlıq Nəğməsi kimi...

Xəlil Rza Ulutürk özü də bir vaxtlar o ümummilli, eyni zamanda bəşəri olan şərqiñin qızılı misralarını qələmə almışdır:

*Aslanların yerisində yaşayar,
İgidlərin gərdişində yaşayar,
Körpələrin gülüşündə yaşayar,
Görünməmiş bir qüvvətdir azadlıq.
Şirin baldır, ağırlarda dadi var,
Büdrəməyən, yel qanadlı atı var,
Bayraqımın üstündə pak adı var,
Əbədi bir səadətdir azadlıq...*

"Yeni Azərbaycan" qəzeti, 2004

III Bölüm

Kulturologiya

Ədəbi tənqid, ədəbi-bədii düşüncələr, elmi mülahizələr, esselər, ədəbiyyat məsələləri, sənət problemləri, yeni bilgi texnologiyası

**1. Virtualizm: çağdaş qlobal düşüncənin
modern poetikası...**

**2. Kulturoloji innovasiya: Virtual
Azərbaycana doğru**

3. Yazı öldü... Yaşasın mətn!

**4. Kulturoloji böhran: qaçqın və məcburi
köçkün kitab ocaqlarımız**

5. Mənəvi ekologiya

**6. Postaltmışıncılar: ədəbiyyata yeni
qayıdış, yoxsa...**

7. Milli bədii nəsrimizdə publisistik çalarlar

**8. “Bi-Bi-Si” radiosunun Azərbaycan
bölməsi: səsli milli bədii nəsr antologiyası**

Virtualizm: çağdaş qlobal düşüncənin modern poetikası...

"Globalistin açıq - virtual gündəliyi" silsiləsindən

Virtualizm - ən yeni kulturoloji, estetik, intellektual və informatik texnologiyaların birləşdirilməsindən ortaya çıxan innovativ qlobal modern hadisədir. Bu hadisə zamanı gerçəklik ilə mövcudluğunu daha çox insan şüurundan kənardan - Internetdə, lokal və qlobal informasiya şəbəkələrində, kompüter yaddaşlarında, sünə intellekt daşıyıcılarında, rəqəmli informasiya saxlangıclarında və b. - informatik məkanlarda axtarmaq lazımlı gəlir...

Başlanğıc əvəzi

Art-intellektual əməklə məşğul olan yeni nəslin nümayəndəsi kimi həmişə, hər yerdə üç əsas prinsipi qəbul edirəm: azad düşüncə, innovativ - yenilikçi axtarışlar və istənilən sahədə tolerantlıq. Məhz bu amilləri əsas götürdüyümə görə indiyə qədər bu sərsəm zəmanədə müəyyən uğurlar qazanmışam. Düzdür, Azərbaycan gəsəkliyində buna nə qədər nail olmuşam, bu, bir qədər mübahisələr yaradacaq məsələdir: mənim innovativ layihələrim dönyanın ümumi sivil, yəni intellektual və kulturoloji inkişafından çox-çox - bu acı həqiqəti artıq qəbul etməyə məcburuq - geridə qalan mövcud cəmiyyətimiz üçün məqbul sayılan, konservativ formatlı art-mədəni tədbirlərdən ibarətdir - məsələn, hər il keçirilən illik Bakı Kitab Bayramı kimi hadisəni göstərə bilərəm.

Əksinə, son 12 ildə mən və məsləkdaşlarım ictimaiyyətimizə - bu yerdə ara şairləri yazardılar: ona quzu kəsim!!! - Azərbaycanda işlək, açıq düşüncə meydanına çevriləcək gənclər "Pen-klub"u ideyasını, sözün bütün mənasında, yeridə bilmirəm. Həmin dəqiqliq, az qala gözümü deşib, məni Şeyx Nizaminin məşhur kor qəhrəmanına döndərmək istəyirlər:

"Sən nə danışırsan, məgər içəri şəhərdə yerləşən, hündürlüyü ilə Yasamal dağlarının zirvəsini də aşağıda qoyan, hələ üstəlik, çox hörmətli bir qələm sahibimizin, Rusiya - bağışlayın, yanlışlığa görə üzr istəməyə məcburam - Avropa Şurası kimi mötəbər dövlətlər ailəsinə üzv olan Müstəqil Quzey Azərbaycan Respublikasının xalq yazıçısı başçılıq edir..."

Bir söz demirəm: fəqət, əgər son beş ildə savayı o tikiliyə bir kimsənin ayağı dəyibse, qoy mənə daşı birinci o atsın...

Nə isə, bu yazıda qoyulan əsas problem heç də bu məsələni əhatə etmir, baxmayaraq ki, onların hamısı bir-biri ilə bağlı nəsnələrdir.

Yazıortası P.S.

Yanılmırımsa, mətbu ömrü Bakı yazı kimi kiçik olan "**Kitab.net**" ədəbi dərgisi növbəti saylarından birində xəbər yaydı ki, Yaponiyada mobil kitab texnologiyası yaradılıb və artıq istifadəçilərin ixtiyarına buraxılıb.

Bu məlumatı isə qonşu Rusiya Federasiyasının sanballı "**Nezavisimaya qazeta**" adlı mətbu orqanının yeni informasiya texnologiyalarına həsr olunmuş "**NQ-Telekom**" buraxılışından (N 4, 5 aprel, 2005) oxumuşam - rus dilindən olduğu kimi tərcümə edib verirəm:

"Boris Akunin cib-mobil telefonlarının ekranından oxunması asan olan “mobile-book” formatlı "2000-in problemi" nağılıını buraxdırıb. Bu format ilk dəfə 2004-cü ildə təqdim edilib, həmin ilin noyabrında keçirilən 56-ci Beynəlxalq Frankfurt Kitab Yarmarkası

zamanı isə onun Avropadakı ictimai təqdimati baş tutub. İxtiraçılara sözlərinə görə, mobilebook texnologiyası əsərin icazəsiz istifadəsinin qarşısını almaq ixtiyarındadır: əgər pirat mobil şəbəkə yaradılmışsa. Mobil kitab almaq üçün telefon aparatında WAP və GPRS funksiyası olmalıdır, xidmət haqqı isə abunəçinin hesabına ödənilir..."

Yadıma bir neçə il bundan əvvəl "Ədəbiyyat qəzeti" səhifələrində getmiş bir yazım düşdü. O materialın bir parçasını olduğu kimi - özüm özümdən - sitat gətirirəm.

Bir dəfə amerikalı dostum **Natan** — çağdaş yeni ədəbiyyatla bağlı söhbətlərimdən bezib — **Braun Universitetinin** (*Nyu-York şəhəri*) professoru, tanınmış yazıçı **Robert Kuverin** "*Nyu-York Tayms*" qəzetinin 21 iyun 1992-ci il tarixli sayında getmiş "*Kitabin sonu*" yazısının xülasəsini mənə azərbaycanca nəql etdi. Altı-yeddi il bundan öncə mənim ədəbi-kulturoloji baxışlarım indikindən də dumanlı idi: söhbətin getdiyi zamanın dünyagörüşümün dağıdıcı-xaotik vaxtlarına təsadüf etməsi barədə danışmaq istəmirəm.

Çox-çox sonralar **Serbiya** kulturoloqu **Yasmina Mixayloviçin** "*Paviç və hiperbelletristika*" adlı məqaləsində **R.Kuverin** həmin yazılı barədə qeydlərini oxuyanda bir daha geriyə boylanmalı oldum.

Natanın barəsində geniş danışlığı digər bir yazını — elə həmin qəzeti 29 avqust 1993-cü il tarixli sayında verilmiş, daha çox ədəbi program xarakterli materialı — "*Hiperədəbiyyat: kompüter üçün hekayələr*" adlı başqa bir böyük məqaləni xatırladım. Son on beş-iyirmi ildə **ABŞ, Avropa və Yaponiyası** bürüyən, indilərdə isə bizlərə gəlib çatan **postmodernizm** hərəkatının növbəti, mən deyərdim ki, ən yüksək və son mərhələsinin fəlsəfəsini kütləviləşdirən, sadə oxuculardan tutmuş, ta müxtəlif əqidəli, səviyyəli, dünyagörüşlü, zövqlü intellektuallara qədər insanları maraqlandıran — əhatə edən yeni ədəbi-mədəni, kulturoloji-texnoloji hadisənin ilkin cizgilərindən bəhs açan bu yazınlarda nələrdən söhbət gedir?

Azərbaycanımıza qayıdaq: tez-tez ədəbi-fəlsəfi polemikalara cəlb etdiyim, "*Yeni Azərbaycan*" qəzeti köşə yazarı, şair **Səlim Babillaoğlu** mənə istinadən yazılarının birində son illərin çılğın qlobal hadisələrindən qayğılanaraq "*Kitab, yoxsa Internet?*" adlı hələ cavabını çox axtaracağımız **Şekspirvari** bir dilemmanı ədəbi-mədəni ictimaiyyətə ünvanladı.

Əlbəttə, tənqidçi həmkarlarından **Tehran Əlişanoğlu**, yaxud bir başqası məndən yenə gileylənəcək ki, "*Əcəba, biz çoxdan bu sualın üstündə baş sindiririk...*" Amma unutmaq olmaz: bu bəşəri problem barədə **Azərbaycan** kimi Afrikanın ən geridə qalan ölkəsində belə — dönyanın hər yerində ciddi polemikalar gedir və o mübahisələr hələ çox davam edəcək.

Məni ifrat yenilikçilikdə günahlandırsalar da, bəzi yaşlı qələmdağları kimi, **azərbaycandilli mətnləri** nəzərə almamaqdə suçlaşalar da, elə bəri başdan bu sualın ən qısa və məntiqli cavabını vermək istəyirəm — sonra isə keçərəm əsas mətləbə. XXI əsrə gəlib çıxmış sənət dostlarımla bilin və agah olun: kitab nəşri kütləviləşən kimi, mətnlərin əlyazmaları formasına ehtiyac olmadığı tək, Internet və yeni kompüter texnologiyaları dövründə də müxtəlif informasiya daşıyıcısı kimi kağız vasitələr öz funksiyasını itirir. Sadə izahı: əgər vaxtile keçmiş SSRİ zamanı nəşr olunan 30 cildlik "*Böyük Sovet Ensiklopediyası*"nı üçcə *kompakt-diskə* ("CD"-yə) yazmaq mümkünürsə, yaxud *Global Informasiya Şəbəkəsi* sayılan Internetdəki elektron səhifəyə ("vəb-sayt"ə) yerləşdirmək imkanı varsa, planetimizin indiki ekoloji böhran keçirdiyi günlərdə təzədən neçə-neçə hektar meşəni qırıb ağacdən kağız emal etmək, mətbəə materiallarına bir ətək kapital ayırıb, iri

poliqrafiya-nəşriyyat müəssisələrini saxlamaq XXI əsr insanının — yüz yaşlı nənəmin sözü olmasın — harasına yaraşar.

Mən hələ il ərzində bütün dünyada nüsxələri milyardlarla ölçülən çap məhsullarını — kitabları, gündəlik qəzet, dərgi, toplu və başqa nəşr nümunələrini demirəm...

Əslində, ədəbi əsərlərin yazılımasından tutmuş, onun oxucuya çatdırılması, mütaliəsi və tənqidinə qədər bütün proseslərə yeni bir baxış tələb edən, adını yuxarıda çəkdiyim o yazıldarda *postmodernizmin* və arxasında da **mənim yeni kulturoloji anlayış kimi milli elmi-mədəni ictimaiyyətimizin diqqətinə təqdim etdiyim** “virtualizm”in bəzi prinsipləri öz əksini tapıb. Boy numa alım ki, bir çoxlarını özüm əlavə edirəm. Bu gün məgər ədəbi mətn yalnız kağız kitablar formasındamı mövcuddur? Xeyr, bayaq da qeyd etdim ki, ədəbi mətn, yaxud istənilən yazılı məlumat *kompakt-disk*, *sayt*, *audio-video kaset*, *disket* və b. formalarda ötürülə, kütləvi surətdə yayılı bilər. Ən yeni formaya uyğun, yaxud ondan çıxış edərək ədəbiyyatın nəqli və oxucu tərəfindən qavranılmasının imkanları da başqlaşa, dəyişilə bilər. Çağdaş Azərbaycan oxucusu buna hazırlırmı?!

Xatırladım ki, indi xaricdə *elektron kitablar* yaratmaq və kütləvi istifadəyə çıxarmaq üçün çox geniş işlər aparılır.

Fantastik görünə biləcək bir ideyanı da mən verirəm: hansısa böyük bir Transmilli Nəşriyyat-Media Korporasiyası mobil-prototip cihaz, elektron kitab istehsal edir (lap elə peycer, yaxud da simsiz cib — mobil telefonlar kimi). İnternet və ya məxsusi olaraq bu məqsədlərlə yaradılmış Qlobal İnformasiya Şəbəkəsi vasitəsilə istənilən mətni — buraya bədii əsərlər, gündəlik mətbu orqanlar, elmi dərgilər və b. daxildir — dönyanın istənilən yerində yaşayan oxucuya istifadəçiyə ani olaraq çatdırmaq üçün nəşriyyat-mərkəzlər yaradılır. Özü də rəqəmli texnologiyaların ən son nailiyyətlərindən istifadə edərək istənilən dildə yazılan mətnləri istifadəçinin seçdiyi dilə çevirib adamlara çatdırmaq mümkündür. Məsələn, Transmilli Nəşriyyat-Mediya Korporasiyasının Azərbaycanda və ya ABŞ-da yerləşən yerli bölməsinin araya-ərsəyə gətirdiyi mətni ani surətdə planetin müxtəlif guşələrində yaşayan insanlara ötürməklə böyük intellektual çevriliş etmək mümkündür...

Ədəbi innovasiya

Qayıdaq XXI yüzilliyin astanasına — zəmanəmizə. Bisdə çox vaxt Internetdə yerləşdirilən elektron səhifələrlə *Şəbəkə ədəbiyyatını* — *virtual əsərləri* qarışdırırlar. **Ü.Hacıbəyov, B.Vahabzadə, Elçin, A.Məsud** kimi bir çox tanınmış qələm adamlarının adına yaradılmış Internet saytlarında yerləşdirilən materiallara, həmçinin oradakı bədii əsərlərə rəğmən, *virtual ədəbiyyat* nümunələri tamam başqa şeydir. Artıq günümüzdə kitab yazıları öz yerini *elektron* — *virtual mətnlərə* verməkdədir. Yazı və oxu prosesi kompüter vasitəsi ilə aparıldığına görə klassik ədəbi üslubları, məsələn, rəvayətçiliyi *qeyri-xətti* və *qeyri-ardıcıl* nəqletmə əvəzləyir. *Tez-tez dəyişən, sanki sonsuzluğa tərəf istiqamət götürmiş, coxsayılı variantları və müxtəlif qatları ilə seçilən virtual ədəbi nümunələr reallığın əksi kimi müəllif ilə oxucu arasında interaktiv əlaqələri genişləndirir.* Ədəbi zövqü, intellektual səviyyəsi, fəlsəfi baxışları və dünyagörüşündən asılı olaraq istənilən oxucu *hiperməkanda* yerləşdirilən *virtual əsərin* müəllifinə çevrilə bilər. Bu işdə ona *Qlobal İnfomasiya Şəbəkəsinin hipertekst* imkanları şərait yaradır. **Robert Kuverə** müraciət edək:

“Hipertekst — tipoqrafik məhdudiyyətlərin və nəşr prosesinin yaratdığı çətinliklərin diqtəsindən uzaq, yazılışı və mütaliəsi kompüter vasitəsi ilə aparılan elektron mətnlərə deyilir, çünkü o qeyri-xətti məkanda prosessorun yaxından iştirakiyla yaradılır. Səhifələnməsindən asılı olaraq birtərəfli istiqamətə arxalanan mətbu mətnlərə nisbətən (azərbaycancaya çevirdiyim və “Mars” dərgisində dərc edilmiş L.X.Borxesin “Qum kitabı” hekayəsi yada düşür — A.X.), hipertekst coxsəsli və interaktiv bir yeni texnologiyaya söykənir...”

Doğrudan da, virtual əsərlərə nəzər salanda maraqlı ədəbi-texnoloji formalarla rastlaşmaq mümkündür. Bir mətnlə tanış olan vaxt hipertekst imkanlarından — buna kompüterçilər və Internet istifadəçiləri **link** və **hiperlink** deyirlər — bəhrələnməklə ani bir zaman ərzində başqa mətnə keçmək, daha sonra isə sonsuz sayda mətnlərlə tanış olmaq mümkündür. Hazırda bu üsuldan əsasən KİV nümayəndələri, o cümlədən elmi-tədqiqat işləri ilə məşğul olanlar, daha çox isə elektron-virtual kommersiya aləminin adamları faydalınlara. Ədəbi-sənət adamları, həmişəki kimi, real həyatdan geri qalmaqla yenə son sırada bu hərəkata qoşulublar (*Bu mənada “YeniSi” — www.yenisi.net Internet ünvanında ilk avtomatlaşdırılmış azərbaycandilli ədəbiyyat saytını ilkin təcrübə kimi qəbul etmək olar*). İki cür ədəbi əsərlər var ki onları kompüterdə yerləşdirmək, yəni bu mətnlərin elektron versiyası xüsusi effekt verir. Birincisi, klassik ədəbi nümunələrdir ki, — deyək, xalq ədəbiyyatımızın iri abidələrindən olan **“Kitabi-Dədə Qorqud”** eposundan, yazılı **“Avesta”**dan tutmuş, yazılıçı **Anarın** hazırladığı **“Min beş yüz ilin Oğuz şeri”** antologiyasına kimi indiyə qədər ortaya çıxmış kitablar (əsərlər) — onların bədii imkanları **hipertekstin** tələblərinə cavab verir. Və bu əsərləri elektron aləmə — **hiperməkana** köçürəndə *virtual labrint* onların bütün qatlarını və mənalarını açmağa imkan yaradır: yorulmadan bir bölmədən digərinə çox asanca keçmək, geriyə qayıdır təkrar tanışlıq, mətnin istənilən iki və daha artıq hissəni bir səhifəyə gətirib müqayisə etmək və s. və i. a. Düzdür, bunu klassik üslubda yazılmış istənilən əsərə də şamil etmək mümkünür, lakin unutmaq olmaz ki, bu, yalnız mətbu nümunəni elektron nəşrlə əvəzləmək deməkdir.

İkinci qism əsərlər isə məxsusi olaraq yalnız kompüter və şəbəkə üçün yazılıb və onları kitab şəklində nəşr edəndə orijinallığını itirir. Mən məhz o *əsərləri virtual ədəbiyyat* nümunəsi adlandırıram.

Təvazökarlıqdan uzaq olsa da, bu yerdə qeyd etməyə bilmərəm: *yeniy kulturoloji-texnoloji sənət cərəyanının poetikasına cavab verən “Dünyani əvəzləyən yazı” adlı ilk virtual romanı hələ ötən ilin payızında “Ədalət” qəzeti — “Pərvanə” buraxılışında nəşr etməyə məcbur oldum. Səbəbi isə odur ki, ölkəmizdə hələ də Internetin yaratdığı nəhəng imkanlardan istifadə edənlərin sayı barmaqla ölçülcək qədərdir.*

Xüsusən də yaradıcı adamlarımız unudurlar ki, bəşəriyyətin özünü dərk etdiyi andan can atlığı mütləq arzusu — dünyanın birləşməsi problemini Internet artıq həll edib. Qlobal zəmanənin ən böyük uğuru — Internet və bu kimi yeni texnologiyalar vasitəsi ilə çağdaş insan dünyani ovcunun içində yerləşdirməsidir...

“Çayla çəkilmiş mənzərə”, “Küləyin iç tərəfi, yaxud Qero ilə Leandr haqqında roman”, “Konstantinopola sonuncu məhəbbət”, “Kağız-qələm daxılı” və b. romanların müəllifi, serb mənşəli yazıçı Milorad Paviçin 1984-cü ildə qələmə aldığı ilk böyük nəşr əsəri — “Xəzər sözlüyü” 1988-ci ildə ABŞ-da nəşr olunduqdan sonra amerikalı Maykl Coys tərəfindən 1990-ci ildə bu *virtual romanın* disket variantı, elektron nəşri hazırlandı. Məhz bu fakt imkan verir ki, M.Paviçin *virtual ədəbiyyatın* banisi hesab edək. Mənə ayrılmış qəzet məkanının imkanları tükəndiyinə görə *virtualizmin poetikasını* açmağa çalışdığını mülahizələrimi buradaca yarımcıq kəsməli oluram...

P.S. “M.Paviçin çağdaş Azərbaycan ədəbi-mədəni proseslərinə nə daxli var?” — sualının cavabı kimi təkcə onu göstərmək kifayətdir ki, jurnal, qadın, kişi və *virtual* variantları olan “Xəzər sözlüyü” *virtual romanı* xəzərlərə — biz azəri türklərinin yaxın keçmişinə aiddir.

P.P.S. *Virtualizmi, əslində, əski Azərbaycan-türk dastan poetikasının yeni kulturoloji-texnoloji canlanması kimi qəbul etdiyimi yazmaq istəyirdim ki...*

... *Qızış Azərbaycanda məni anlaya biləcək insanların sayca azlığıyla bağlı narahatçılığım məni bu yazımı davam etdirmək fikrindən daşındırdı...*

“Kitab.net” qəzeti, 2005

Kulturoloji innovasiya: Virtual Azərbaycana doğru

Son illər ölkəmizin ədəbi-mədəni məkanında baş verən maraqlı kulturoloji olaylar bir daha sübut etdi ki, müstəqil Azərbaycan Respublikasında zehni əməyə - istər intellektual-elmi, istər estetik-ədəbi, istərsə də milli-mənəvi dəyərlər toplusu sayılan mədəniyyətə müxtəlif qüvvələrin xüsusi marağı var. Doğrudan da son illər bütün dünyada, o sıradan da "Yaxın Qonşuluq" programını həyata keçirən Avropa Birliyi tərəfindən Güney Qafqaz, xüsusən Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, təhsilinə, ictimai-siyasi, intellektual-estetik səviyyəsinə, ümumiyyətlə isə milli-mədəni məsələlərinə xüsusi yanaşılır.

Yazı imkanlarımız geniş olmadığına görə, yalnız milli mədəniyyətimizin təkcə bir istiqaməti - ədəbiyyatımız barədə fikirlərimizi bölüşməklə, başlıqla çıxardığımız - başqa sahələrlə bağlı araşdırmałarda kifayət qədər tez-tez işlədilən - "**innovasiya**" anlayışının çağdaş söz sənətinə nə qədər dəxli olduğunu göstərməyə çalışacaqıq.

Innovasiya sözü, əslində, yenilik, ən yeni formalar, çağdaşlıq deməkdir, lakin işlənmə yerinə görə müxtəlif mənə çalarına malik bir termindir. Geniş mənada milli mədəniyyətimiz və xüsusən də çağdaş ədəbiyyatımızın inkişafında innovasiya axtarışlarına böyük ehtiyac hiss olunur. Bütün dünyada geniş vüsət tapmış bu proses Azərbaycanda XXI yüzilliyin başlanğıcından start götürərək güclənməyə başladı.

Yaşlı və yeni nəsil yazarlara Prezident təqaüdlərinin ayrılması, ədəbi hadisələrin rəsmi formada təşkili, Azərbaycan Yazıçılar Birliyi ilə onun mətbu orqanlarının respublika büdcəsindən maliyyələşdirilməsi, 2004-2008-ci illər ərzində dövlət hesabına latin qrafikalı əlifbayla kitabların kütləvi nəşri və paylanması, kitab nəşri və satışında liberal siyaset, həmçinin özəl iş prinsipləri və b. misallarla yanaşı, qeyri-dövlət səviyyəsində, özəl biznes sektorunda, həmçinin Qeyri-Hökumət Təşkilatları, yaradıcı qurumlar tərəfindən aparılan müxtəlif işləri yada salmaqla, milli kulturoloji gedişatımızda innovasiya proseslərinin rolunun necə əhəmiyyətli olduğunu göstərmək mümkündür. Sözsüz ki, görülən işlərin hamısı yüksək səviyyəli işlər deyildir və cəmiyyət tərəfindən birmənalı qarşılanır.

İstər dövlət, istər cəmiyyətin müxtəlif təbəqələri, istərsə də ayrı-ayrı fəndlər artıq yaxşı anlayır ki, köhnə quruluşdan yeni bir ictimai yaşam tərzinə keçdiyimizdən, bütün sahələrdə olduğu kimi, mədəniyyət və ədəbiyyata da münasibət dəyişilməli, bu istiqamətdə daha keyfiyyətli, zamanın tələblərinə cavab verən, dünya standartlarına uyğun işlər görülməlidir.

Məsələn, qloballaşan dünyamızda özünəməxsus yeri görünən Azərbaycan Respublikası əgər yüksək keyfiyyətli sənaye məhsulları ilə beynəlxalq bazara çıxa bilmirsə, əvəzində zəngin mədəniyyət və ədəbiyyat əsərləri ilə - kulturoloji sərvətlərinin ixracını təşkil etməklə, külli miqdarda kapital əldə edə bilər. Bu yönə bəzi işləri yada sala bilərik: Alim Qasımov başda olmaqla, milli musiqi ustalarımız müğamlarımızı, nə qədər qəribə səslənsə də, xarici ölkələrə "art-ixrac"la məşğuldurlar.

Yaxud dünyaşöhrətli detektiv əsərlər ustası Çingiz Abdullayevin tirajı milyonlarla ölçülən kitablarının müxtəlif ölkələrdə satılması, məgər dediklərimizə sübut deyilmi?! Lakin bu işləri daha da gücləndirmək olar, deyək ki, xalça, milli suvenirlər, musiqi, təsviri və tətbiqi sənət nümunələrini kütləvi istehsal edə və xaricə satmaq mümkündür. Bədii və televiziya filmlərini çəkərək xarici ölkələrin ekranlarına çıxara, daha neçə-neçə belə intellektual-kulturoloji məhsul hazırlaya bilərik.

Onsuz da erməni, ərəb, hind və fars tacirləri, biz hələ başqa millətlərin nümayəndələrini demirik, Avropanın bir çox ölkələrində milli dəyərlərimizə şərik-sahib çıxıblar:

xalçalarımızın erməni, İran, ərəb milli mədəniyyəti nümunəsi kimi təqdim edildiyindən danışmaqdan isə biz yazarlar artıq yorulmuşuq...

İstənilən sahələrdə innovasiya meylleri ilk önce Internet və ən yeni texnologiyalarda sınañıb, yoxlanılır. Daha sonralar ictimai-kütləvi tələbat görünən kimi onu real həyata tətbiq edirlər. Yuxarıda danışilan məsələlərin Internetlə bağlılığı barədə danışmağa isə lüzum görmürük. Bircə onu qeyd edək ki, dünyanın hər yerində poeziyanın iflasa uğradığı bir zamanda milli söz sənətimizdə şerin çıçəklənmə dövrü olduğunu nəzərə alıb poetik nümunələri həm real, yəni aparıcı dünya dillərinə çevirərək xaricdə nəşr etməklə, həm də virtual - qlobal informasiya şəbəkəsi, Internet və elektron məlumat daşıyıcıları vasitəsi ilə ixrac etmək imkanından səmərəli istifadənin zamanı artıq çoxdan gəlib çatıb.

Bu istiqamətdə tamam ciddi bir təklifimiz də var: poeziyaya olan münasibət və sevgiyə görə, hələ ənənələrin yaşadılması və inkişaf etdirilməsini demirik, BMT-nin dövlətlərarası elm, təhsil və mədəniyyət qurumu sayılan YUNESKO-da məsələ qaldırı bilərik: - bütün planetdə dünya ədəbiyyatının şah qolu kimi şerin böhran keçirdiyi bir vaxtda - Azərbaycan Beynəlxalq Poeziya Art-Yasaqlığı elan olunsun...

Milli mədəniyyət və ədəbiyyatın innovasiya məsələləri ilə sıx və ciddi məşğul olan qurumların - AYB, YYSQ, AYO və başqa yaradıcı təşkilatları - ictimaiyyətə verdiyi hesabatlardan, eyni zamanda keçirilən müxtəlif tədbirlərdən və gerçəklənməsi nəzərdə tutulan layihələrdən də aydın görünür ki, zamanın nəbzinə uyğun fəaliyyətini qurmağa çalışan bu art-QHT-lər ən qabaqcıl texnologiyalardan bəhrələnərək, yuxarıda haqqında danışdığınız məsələlərə xüsusi diqqət ayırmağa çalışırlar...

Mədəniyyəti siyasətdən kənar ictimai hadisə hesab edənlərlə razılışmadan, get-gedə qlobal birləşməyə meylli çağdaş dünyada həm siyasi təsir vasitəsi, həm milli özünüqoruma aləti, ən son halda isə toplumluğunu təsdiq edən forma kimi ondan - mədəniyyətdən istifadə etmək vacibdir. Geosiyasi və müxtəlif dövlətlərin özəl maraqlarına toxunmadan mədəniyyəti qloballaşmaya meyl göstərən, fəqət milliliyi təsdiqləyən forma kimi götürəndə, araşdırılmalar üçün geniş perspektivlər vəd edən yeni mövzularla qarşılaşıraq...

Tarixdən də yaxşı məlumdur ki, Azərbaycanın əzəli torpaqlarının sərhədləri çox geniş olub və əlbəttə ki, bir sıra ölkələrin ərazisi sayılan həmin yerlərdə indi milyonlarla soydaşlarımız yaşayır. Eyni dildə danışan bu insanları isə yalnız bir vasitə ilə birləşdirmək mümkündür: mədəniyyət, xüsusən də ədəbiyyatla. Bu baxımdan milli söz sənətimizin qarşısında çox ciddi, milli əhəmiyyətli bir vəzifə durur: Quzey, Güney və Qərbi Azərbaycanda, İraqda - Kərkük-türkman torpaqlarında, Gürcüstanda, Rusiyada tarixən yaşayan azərbaycanlıları, habelə dünyanın hər yerinə səpələnmiş soydaşlarımızı əhatə edən bütün kulturoloji-intellektual, ədəbi-virtual Azərbaycanımızı yaratmaq. Özü də real və virtual formalarını yanaşı inkişaf etdirməklə. Yenə təkrarlamaq istəyirik: onsuz da futuroloqların dediklərinə və analitiklərin tədqiqatlarına görə, bu cür inkişaf tempi ilə getsə, yaxın iyirmi-otuz ildə dünyada sərhədlər aradan götürüləcək, yeni ictimai-siyasi yaşam tərzinə kecidə başlanılaçaq. Biz intellektuallar bu prosesi niyə də qabaqlayıb, Azərbaycanımızı ona hazırlamayaq?!

Haqqında bəhs açdığımız məsələlər barədə elmi məqalə də yazmaq olardı. Lakin biz ənənədən bir qədər kənara çıxaraq, bu mövzunu gündəmə gətirmək və ictimai düşüncənin nəzərinə çatdırmaq üçün ən populyar formada qələmə almağı daha məqsədə uyğun saydıq. Əslində, inkişaf etmiş ölkələrdə bu mövzular çoxdan müzakirə, polemika və diskussiya predmetinə çevrilib. Şəxsən bu sətirlərin müəllifi ölkə intellektuallarının - əgər varsa! - bu qəbil kulturoloji-intellektual müzakirələr ətrafında polemika və diskussiyalarının aparılmasını

arzulayır: özü də dəfələrlə problemi kəskinliyi ilə göstərərək, insanlarımızı elmi-kütləvi mübahisələrə səsləsək də, daşdan səs gəlib, bizim düşünən beyin sahiblərindən isə yox!!!

Yaradıcılıq - fərdin art-intellektual özünütəsdiq vasitəsidir. Cəmiyyətin ehtiram bəslədiyi yazarların art-polemikası isə ictimaikulturoloji hadisədir. Gəlin, bu fırsatın lazımlıca bəhrələnək: topuma gərəkli olan, gələcəyimizə faydalı sayılan məsələləri müzakirə edək. Tariximizin yeni səhifələrini cızaq. Millətimizin Bütöv Kitabını zənginləşdirək.

Unutmayaq: bizi - Bütöv, güclü, inkişaf etmiş Azərbaycanı qarşıda Böyük Türk Dünyası gözləyir...

“Ədəbiyyat qəzeti”, 2004

“Kitab.net” qəzeti, 2005

Yazı öldü... Yaşasın Mətn!

Axır vaxtlar dost saydığını və ədəbi aləmdə ayaq tutmalarına az da olsa köməyim dəymış yazarlardan **Zahir Əzəmət**, **Şərif Ağayar**, **Samir Sədaqətoğlu**, həmçinin **Rasim Qaraca** kimi imza sahibləri məni ittiham edirlər ki, yazı yazmırıam, intellektual səviyyəm onlارından aşağıdır, böyük ədəbiyyata heç bir aidiyyətim yoxdur və s. Olsun, əgər quru sözlə bütün problemləri həll etmək mümkün olsaydı, İlyas Ərnəfəs ölkəmizin baş naziri olardı...

Təbiətən xırdaçı deyiləm. Amma hərdən belələrinə intellektual cavablar fikirləşəndə, çox maraqlı mülahizələr əldə edirəm. Aşağıda onlardan biri ilə sizi də tanış edəcəm. Məqsədim ədəbi prosesdəki dedi-qoduları kulturoloji polemika səviyyəsinə qaldırmaqdır. XXI yüzillikdə ənənəvi Yazı öz yerini Mətnə verib. Bu barədə məndən əvvəl də deyilib, bundan sonra da hələ çox elmi-ədəbi polemikaları qızışdıracaq. Azərbaycanda ədəbi-filoloji düşüncə mühitinin adamları, xüsusən də bədii fikir sahibləri çağın bu gerçeyini qəbul etmək istəmirlər.

Ənənəvi Yazı artıq oxucular - insanlar tərəfindən qəbul edilmir, çox vaxt hətta inkar edilir. Televiziya, kino, radio, internet, başqa sözlə, elektron və yazılı KİV, mobil rabitə, yeni texnologiyalar intellektuallığa, interaktivliyə, virtuallığa, başqa sözlə, qloballaşmaya, beynəlxalq kulturoloji-intellektual integrasiyaya can atan çağdaş insanı Yazıdan uzaqlaşdırır və Mətnə tərəf yuvarladır. Hətta son illər işıq üzü görmüş ən oxunaqlı bədii əsərlərə, intellektual bellestriklərə diqqətlə nəzər salanda belə, görürük ki, fərdi Yazı ümumi Mətnə qurban verilib. Məsələn, çağdaş yaradıcı qələm ustaları müxtəlif yazarların əsərlərinə müraciət edir, köhnə yazınlara yeni nəfəs verərək onları Büttöv Mətnə çevirirlər.

Adını "postmodernizm", "dekonstruksiya", "intertekstuallıq", "hipermətn", "virtual əsər" və başqa bu kimi anlayışlar, estetik-kulturuloji düşüncə sistemləri də məhz bu prosesdən doğdu. Yəni Yazının Mətnə çevriləməsi hadisəsindən sonra...

Günümüzün yazarı yalnız ədəbi-bədii yazıları ilə Mətn yarada bilməz. O, həm yazılarıyla, həm yaşam tərzi ilə, həm də ictimai-siyasi, sosial-mədəni hadisələrin fəal iştirakıyla Yazının Böyük Mətnə çevirir. Əgər XX əsrə qədər ədəbiyyat deyəndə yalnız ədəbi-bədii əsərlər nəzərdə tutulurdusa, bu gün yazarın həyat və gündəlik fəaliyyəti - məsələn, müxtəlif KİV-dəki müsahibələri, telekanallarda çıxışları, mühazirələri, ictimai-siyasi hadisələrlə bağlı mövqeyi və fikirləri, kulturoloji-mədəni hadisələrin təşkilindəki əməyi, tədbirlərdə iştirakı və b. - əslində, onun yaradıcılıq məhsulu, kulturoloji anlamda Böyük Mətni sayılmalıdır.

Yaradıcı fərd Yazıya yeni-yeni çalarlar qatıb, ona yeni məkan və mövcudluq qazandırı bilmirsə, Böyük Mətn yaratmaq gücündə deyilsə, deməli, o, yaratmır. Yəni, əslində, yaradıcı deyil və ədəbiyyat tarixində yerini bulmayıacaq.

Özümdən misal götirmək istəyirəm.

Son bir ayda ardıcıl olaraq "**Ədəbiyyat qəzeti**"ndə, həmçinin "**Mühakimə**", "**Kredo**" və başqa qəzetlərdə, eyni zamanda, "**Söz**", "**Orta təhsil**", "**Yeni nəşrlər**" kimi dərgilərdə, xüsusən də İnternetcəki bir sıra Forumlarda ədəbi-bədii yazılarım, analitik-kulturoloji materiallarım, Azərbaycan dövlət radiosunda, "**525-ci qəzet**"də, "**Lider**" telekanalında müsahibələrim gedib. Mənim rəhbərliyim ilə **V Bakı Kitab Bayramı** adlı respublika əhəmiyyətli - irimiqyaslı kulturoloji tədbir keçirilib.

Azərbaycan nümayəndə heyətinin başçısı, həmçinin Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, gənclər QHT-si rəhbəri kimi Ukrayna Respublikasında səfərdə olmuşam - Avropa Birliyinin təşəbbüsü ilə keçirilən Şərqi Avropa Gənclər Platformasının yaradılmasıyla əlaqədar düzənlənən beynəlxalq tədbirdə fəal iştirak etmişəm. Qarşidakı Azərbaycan Respublikası Milli Məclisinə - 2005-ci ildəki ölkə parlamentinə - seçkilərlə bağlı yaradılan

"Müstəqil Gənclər" Seçki Blokunun təsisçilərindən biri kimi respublikamızın ictimai-siyasi proseslərinə ciddi qoşulmuşam.

Bu yaxınlarda keçirilməsi nəzərdə tutulan Yeni Nəsil Yazarların II Respublika Forumunun Təşkilat Komitəsinə rəhbərlik edirəm; hər gün iki-üç çap vərəqi həcmində ədəbi-tənqid, bədii, tərcümə yazıları üzərində işləyirəm, paralel üç kitabımı nəşrə hazırlayıram. Əsasən intellektual gənclərdən və xaricdə təhsil almış cavan mütəxəssislərdən ibarət "Qloballaşan Azərbaycan" Sivil İnkışaf Mərkəzi adlı modern bir beyin mərkəzinin yaradıcılarından birləşəm...

Siyahını artırmaq da olar... Baxın, dostlar, Böyük Mətn belə yaranır. Daha geniş ifadə etsəm, Yazıya ruh verib, onu canlandırır, real həyatla birləşdirir, cəmiyyətə və insanlığa faydalı olan bir sistemə - Mətnə çevirirəm. Ola bilsin ki, başqa yaradıcı şəxslər bu qlobal prosesə daha fərqli bir modellə qoşulmağa üstünlük versin. Mənə qaldıqda isə, bəziləri sadaladığım işləri yüksək səviyyədə, yetərincə keyfiyyətli yerinə yetirib-yetirməməyi məbləğlə mübahisə aça bilər: bu da onların haqqıdır.

Gördüyüm işlərin - Mətnə çevirdiklərimin səviyyəsini özüm müəyyənləşdirə bilmərəm, qoy bunu başqaları etsin. Ancaq əminəm: sistemli işlərlə məşğulam, həyat məni deyil, mən həyatın bir hissəsini çərçivəyə salıb modelləşdirməklə məşğulam. Müxtəlif gənclər kimi mən də yaşılı və orta nəslin bizə təqdim etdiyi çoxsaylı modellərin böyük əksəriyyətinin saxta layihələr olduğunun şahidi olmuşam. Odur ki, daha fərqli, yeni, innovativ yollar axtarışına çıxmışam: hər halda, yanlış və düzgünüyündən asılı olmadan, öz mövqeyimi qoruyub saxlamağa, fərdi Yazımı yaşam tərzinə çevirməklə, ictimai Mətnə qədər ucaltmağa çalışıram...

Bəzilərdən fərqli olaraq, başqalarını təhqir eləmək yoluyla nüfuz, ad-san qazanmağa nə vaxtim, nə həvəsim, nə də marağım var. Zənnimcə, çağımızın insanları üçün hansısa mənəsiz, zəif bir mətbu yazışdansa, hər hansı yaşınan Mətn daha canlı, daha dəyərlidir. Əgər biz qələmdən - əl Yazısından imtina edib, virtual - kompüter Mətninə keçmişiksə, deməli, dünyamız kimi dünyagörüşümüz də başqalaşmalı, çağın dəyərlərinə cavab verməlidir...

P.S. İki gün bundan əvvəl yaziçi Həmid Herişçi özünün yenicə işıq üzü görmüş kitabını - əsl modern Mətnini mənə bağışlamaq istəyirdi:

- *Kitabımı sənə bağışlasam, kimə verərsən oxumağa? Zarafata salıb, yaşlı qələm adamlarından birinin adını çəkdim.*

- *Yox, yox, yox! Mən istəmirəm ki, kitabımı o cür insanlar oxusun... - deyə, Həmid Herişçi öz etirazını bildirdi və əlində tutduğu, içində avtoqraf yazmaq istədiyi kitabı həmən çantasına dürtdü...*

İçimdə qəribə bir fikir baş qaldırdı:

"Həmid öz Yazısını Mətnə çevirənlərdən biridir - sərhədsiz "Nekroloq"u, "Space" telekanalının "Gecə söhbətləri", müsahibələri (bəzilərini kitaba da daxil edib), geyim və cəmiyyətə etiraz tərzə ilə"...

Özüm üçün bir daha qətiləşdirdim: doğrudan da artıq Yazı öldü...

P.P.S. Yazı bu günlərdə həyatdan faciəli surətdə köçmələrinin 40 günü tamam olan unudulmaz gənc dostlarım - həyat və mübarizələrini, ən əsası isə ölümlərini Böyük Mətnə çevirə bilmiş kinorejissor Samir Qasimovla, qlobal düşüncə sahibi hesab etdiyimiz Şərbət Kərimlinin əziz xatirəsinə ərməğan edilir...

"Sənət qəzeti", 2005

Kulturoloji böhran: qaçqın və məcburi köçkün kitab ocaqlarımız

Ötən əsrin 80-ci illərinin sonunda Ermənistən və Azərbaycan arasında məlum münaqişə baş verəndə, 200 mindən çox azərbaycanlı əsrlər boyu yaşadıqları doğma yurd-yuvalarından - indi Qərbi Azərbaycan adlandırdığımız, əslində isə Vətənimizin mərkəzi sayılan İrəvan-Zəngəzur torpaqlarından qovuldular, Quzey Azərbaycan Respublikasına sığınmağa məcbur edildilər. Belə millətlərarası qlobal münaqişələrlə üzləşmiş bütün xalqlar kimi, qaçqın azərbaycanlılar da respublikamızın paytaxtinın - Bakı şəhərinin ən elitar məhəllələrində yaşayan erməniləri Ermənistana yola salmağa məcbur idilər...

Qaçqınların bəziləri evlərini Bakıda yaşayan ermənilərin mənzilləri ilə dəyişdi (notariuslar tərəfindən təsdiqlənən sənədlər indi də durur), başqaları Azərbaycandan xarici ölkələrə köçən ermənilərin evlərini ucuz qiymətə satın aldılar. Başı bələlər çəkmiş bir çoxları isə, sadəcə, boşalan evləri ələ keçirdilər. Amma azərbaycanlı qaçqınların sayı respublikamızdan köçən ermənilərdən çox idi deyə, arada başqa vətəndaşların - artıq urbanizasiya adlı prosesə oturuşmuş insanların mənzilləri də zəbt edilirdi. Ən qəribəsi isə o idi ki, hər yerdə tətbiq olunan metoddan bizdə istifadə olunmadı.

Məsələn, Hindistan və Pakistan arasındaki münaqişəni yada salaq. Ermənistandan qaçqın düşən soydaşlarımızı Dağlıq Qarabağda yerləşdirmək barəsində ciddi addımlar atılmadı. Halbuki, Azərbaycandan köçmüş ermənilər Ermənistanda məhz soydaşlarımızın toplum halında yaşadıqları tarixi torpaqlarda yerləşdirildi...

Beləliklə, Bakı süni və bir qədər də dağidıcı bir urbanizasiya dalğası ilə üzləşdi. Bir tərəfdən də sabiq SSRİ-nin dağılması, həmçinin başqa bir sıra məlum lokal və qlobal proseslər indicə barəsində danışacağımız problemi sürətləndirdi. Düzdür, sabiq SSRİ-yə daxil olan bütün keçmiş müttəfiq respublikalarda bu prosesə bənzər hadisələr baş versə də, bu, Azərbaycanda özünü daha qabarıq göstərdi və hələ də çıarpaqlığı ilə davam edir. Mövzunu qabaqlayaraq, qeyd edim ki, mənim şəxsən səfər etdiyim, eyni zamanda tarix boyu eyni intellektual-kulturoloji məkanda inkişaf etdiyim yaxın qonşu dövlətlərdə - Rusiya, Gürcüstan və Ukrayna Respublikasının demək olar ki, heç bir kitab ocağı - yəni nəşr məhsulları satılan dükanlar, həmçinin kütləvi, elmi, uşaq, universitet, məktəb, şəxsi və ev kitabxanaları, ümumi mütaliə evləri, kitab saxlancları, hətta ümumi mağazaların kitab bölmələri belə bağlanmayıb, əksinə yeniləşdirilib, yaxud təzələri tikilib...

Amma bizdə əvvəllər əsasən kənndə yaşamış qaçqınlarımız kitabları bayırə atdılar, kitabxanaları boşaldaraq oraya sığınmağa məhkum edildilər. Eyni zamanda Bakıdan mühacirətə yollanan, əsasən rus və yəhudi mənşəli intellektuallar öz kitablarını, hətta kitabxanalarını su qiyətinə - dəyər-dəyməzinə satmağa məcbur oldular. Bəziləri isə sadəcə, illər boyu yiğidiqları sevimli ədəbiyyatları dost-tanışa hədiyyə etdilər. O vaxtlar rus dilinə olan soyuq münasibətə görə əsasən "böyük qardaş"ımızın ana dilində nəşr edilmiş unikal və qədim kitablar zibilliyyə atıldı. Nümunə də göstərə bilərəm: bu sətirlərin müəllifi böyük rus yazıçısı Lev Tolstoyun və klassik tənqidçi Vissarion Belinskinin sağlıqlarında nəşr olunmuş kitablarını məhz paytaxtin zibilliklərindən yiğib...

O vaxtlar həm də kitab satılan yerləri kommersiya dükanlarına çevirdilər. Məsələn, Bakının Nərimanov, Nizami, Səbail və başqa rayonlarının, eyni zamanda 6-cı mikrorayon ərazisində yerləşən, kitabsevərlərin tez-tez baş çəkdikləri kitab dükanları bir-birinin ardınca "buxarlanmağa" başladı. Hələ onu demirəm ki, müstəqil respublikanın hər yerində - bölgələrimizdə kitablara qarşı amansız repressiyalar başlandı. Rayon mərkəzlərindəki Kitab Evlərinin başına elə oyunlar gətirdilər ki, gəl görəsən...

Uzağa getmirəm, atamın yiğmağa başladığı və mənim də əlavələr etdiyim, sayı beş mini adlamış kitablardan ibarət unikal bir şəxsi kitabxananın başına anam elə bir oyun açdı ki, tüstüsü indi də başımdan çıxmır: təndiri kitablarla qalayan anamı deyirəm...

Kulturoloji böhran get-gedə dərinləşməyə başladı. Uşaq bağçalarının, orta, peşə, ali məktəblərin, müxtəlif təşkilat və müəssisələrin, fəhlə və tələbə yataqxanalarının nəzdində fəaliyyət göstərən, habelə kənd kitabxanaları qəçqin, sonralar isə məcburi köckünlər tərəfindən zəbt edilərək, yaşayış məskəninə çevrilməsi prosesi getdi. Maşın-maşın kitabların - insafən bəziləri atılmalı olsa da, mən onun tərəfdarıym ki, istənilən kitab müqəddəsdir və hörmətə layiqdir... - "naməlum istiqamətdə" aparılması, kitab mağazalarının ofis və mağazalara çevrilməsi, dövlət nəşriyyat-poliqrafiya müəssisələrinin iflic hala salınmasını da buraya əlavə etsək, haqqında danışdırığım kulturoloji böhranın miqyasının necə böyük olduğunu təsəvvür etmək çətin olmaz...

Dövlət müstəqilliyimizi ikinci dəfə geri qaytarandan sonra əvvəllər Azərbaycan Yazıçılar Birliyi ilə M.F.Axundov adına Milli Kitabxananın balansında olan tarixi binanın böyük bir hissəsi Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındaki Büyük Elçiliyinə ərməğan edildi. Böyük və müqəddəs bir kitab ocağı beləcə məcburi köckün vəziyyətinə salındı...

Bir qədər keçəndən sonra - daha dəqiq desəm, ölkənin ziyalı və savadlılarının susqunluğundan yararlanan, bəzi məmurlara arxalanan bir çox işbazlar kitab ocaqlarına qarşı total yürüşə keçdilər. İlk əvvəl Bakının mərkəzində - Fəvvarələr Meydanındaki bukinist guşəsi - kitab pasajı adlanan məkan, yəni kitab yarmarkası ləğv olundu. Daha sonra Mərkəzi Univermağın yaxınlığındakı Texniki Ədəbiyyat Kitabxanası ünvani indi də bəlli olmayan şəhərin hansısa ucqarına sürgün edildi...

Hökumət Evi ilə üzbüüz yaşayış binasının iki mərtəbəsini təşkil edən nəhəng Kitab Evi elə həzm-rabedən keçirildi ki, istənilən div, əjdaha o "gözə görünməz"lərin iştahına qibət edə bilərdi. Hələ o binanın əks tərəfində Azərbaycan Mədəniyyət Fonduñun sığındığı otaqların "əriyərək" bank və ofisə çevrilməsini qoyuruq bir qıraqa. Bakıda və respublikanın hər yerində kitab ocaqlarına amansız zərbələr endirildi.

Kulturoloji böhran bu gün də davam edir: müqəddəs kitab ocaqları sayılan və əsasən paytaxtın ürəyində yerləşən qədim bina və tikililərə amansız hücumlar təşkil olunur. Sabiq "Mosbank", indiki "Standardbank" və onun kimi başqa özəl şəbəkələr hakimiyyətin yuxarı eşelonunda əyləşən bəzi havadarlarına arxalanaraq tarixi-mədəni abidə sayılan, dövlət statuslu "Azernəşr" - Azərbaycan Dövlət Nəşriyyatı ilə "Gənclik" nəşriyyatını mərkəzdən pərən saldılar. Bu işbazlar hətta mərhum Prezident Heydər Əliyevin çoxcildliyini nəşrə hazırlayan qocaman "Azernəşr"ə də rəhm etmədilər, onu paytaxtın mərkəzindən "sürgün" etdilər...

Ən məzəli hadisə isə bilirsiniz hansıdır? Ömrü boyu çörəyi kitabdan çıxan, qazandığı hər şeyə görə kitaba borclu olan xalq yazıçısı Əkrəm Əylislinin uzun müddət rəhbərlik etdiyi, çox soyuqqanlıqla bərbad hala salınan, illərcə iflic vəziyyətə gətirilən məşhur "Yazıçı" nəşriyyatının otaqları öncə icarəyə, daha sonralar isə ata-baba malı kimi rahatca özəlləşdirməyə çıxarıldı. Özü də çox simvolik bir qiymətə - ürəyiniz getməsin - otuz milyon köhnə Azərbaycan manatına (??)!

Təsəvvür edin, yüz kvadratmetr sahəyə malik, Bakının ən dəbdəbəli hissəsində yerləşən, neçə-neçə otaqları olan "Yazıçı" nəşriyyatının cəmi 6315 ABŞ dolları (indiki inflasiya faizi ilə) qiymətinə hərraca çıxarılması millətin anasını ağlatmaq deyil məgər?! Satışdan əldə edilən pullar hara getdi - mən hələ qələm adamlarımızın qonorarları hesabına yaradılmış "Yazıçı" nəşriyyatının avadanlıqlarının hara yox olduğunu qoyuram bir qıraqa - bu suala indi heç kim cavab verə bilməz, ya da istəməz...

Kitab ocaqlarının satılması bir yana, millətdə az qala kitaba, ədəbiyyata, yazı-pozu adamlarına qarşı bir pataloji nifrət yaratmağa başladılar. Harınlaşmış, ömrü boyu bircə kitabı da başdan-ayağa oxumayan, dövrün bicliklərindən yararlanaraq var-dövlət sahibi olmuş "yeni azərbaycanlı"ların əksəriyyəti öz övladlarına kitab əvəzinə avtomobil hədiyyə edirlər. Papalarının gül balaları isə öz növbəsində avtoşluq etməyi, yeyib-içməyi, qızlarla əylənməyi kitabdan - intellektdən, bilgidən üstün tuturlar. Bədbəxtlik ondadır ki, cəmiyyətin əksər üzvləri yeni kitabları mütaliə etməkdən deyil, növbəti qızla tanışlıqdan, bazlıqdan dəm vurmağı daha məqsədə uyğun hesab edirlər...

...Yazarlarımızı iqtidar və müxalifətə, qocalar və gənclərə, millətçilər və kosmopolitçilərə - rusdillilərə bölməklə, sənət adamlarının əsrlər boyu qazandıqları ictimai nüfuzlarını heçə endirəndən sonra dəstmal töküb ağlayırıq: Azərbaycanda kitab oxunmur, yaxşı bədii nümunələr yazılmır, sənət əsərləri yaradılmır...

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə latin qrafikalı kitabların kütləvi nəşri prosesinə start verilib. Maraqlıdır ki, nəşr olunan kitabların saxlanc yeri kimi AMEA-nın binasından istifadə edilir. Təsəvvür edirsinizmi: Azərbaycan Milli Elmlər Akademiyasının binası kitab anbarına çəvrilib! Yeri gəlmişkən, soruşmaq yersiz çıxmasın: aranızda o kitablardan görən bir kimsə varmı?!

Qız qalasının yaxınlığında vaxtilə kitab abunə məsələlərinin mərkəzi sayılan böyük dükanın yerində indi nələr satılır - heç şəhərimizin başbilənlərinin də xəbəri yoxdur bundan. Yeri gəlmişkən, bu günlərdə "Nizami" kinoteatrın yanındaki Bukinist kitab dükanının da "təmirə dayandığı" xəbərini alanda, tüküm belə tərpənmədi. Onsuz da mən çoxdan keçmişəm Internet və elektron kitablara: vay bu xalqın halına...

Beləliklə, demə, yalnız insanlar deyil, kitablar, həmçinin oxu ocaqları da qacqın və məcburi köckün ömrünü yaşayarmış...

Qonşu Rusiyada gündə bir yeni kitab supermarketi, bizdə isə bapbalaca kitab köşkləri, dükanları açılır. Amma onların yaranışı qanuna uyğun deyil, lap bic doğulmuş uşaqlar kimi nə inkişaf edir, nə də biznes hadisəsinə çevrilə bilirlər. Birincisi, ona görə ki, orada əsasən rus dilində və qismən də türk və ingilis dilində nəşr olunmuş ədəbiyyatlar, xaricdən ixrac edilən kitablar satılır. İkinci, ona görə ki, icarə haqqı, polisin, məmurun, yanğınsöndürənin, nə bilim, sanitarin, gömrüyün, sərhədçilərin, verginin, maliyyə idarəsinin, təqaüdə cavabdeh idarənin, statistika orqanının, hətta reket jurnalının payını verməkdən bezmiş xırda iş adamı hər şeyə, hətta kitaba da tüpürməli olur...

Fəqət, unutmayın dostlar: hər şeydən əvvəl və hər şeydən əzəl Kitabdır...

P.S. Elə-belə, sözardı kimi də oxuna bilər. Məzən olsun millət, sonra da deyirsən ki, ermənilər mənim iyirmi faiz torpağımı zəbt edib, bir milyon qacqın və məcburi köckünüm var, nə bilim, Qarabağı qaytarmaq lazımdır...

Millət, sənin gözünün qabağında intellektini zorlayırlar, mədəniyyətini, bilgini əlindən alırlar, başqa sözlə, kitabını bağlayırlar, sənsə susursan, dinmirsən, lal olursan...

P.P.S. Məzən olsun, gənclik! Aydin Xan, yəni mən hər il Kitab Bayramı keçirməklə, "Sənət qəzeti" isə həftəlik "Kitab.net" qəzet-kataloqunu nəşr etdirməklə bu kulturoloji böhrəni guya önləmək istəyirlər...

P.P.P.S. Vaxtınız olsa, nə qədər gec deyil, İçəri şəhərdə yerləşən, dünyanın ən unikal kitab ocaqlarından sayılan Miniatür Kitab Muzeyinə baş çəkin. Bilmək olmaz, bəlkə oranı da...

"Kitab.net" qəzeti, 2005

Mənəvi ekologiya

Yadımda deyil, amma gərək ki, dünya söz sənətinin ayrı-ayrı qollarını təşkil edən xarici ölkələrin ümummilli ədəbiyyatları ilə yaxından - sistemli tanışlıqdan ötrü kültür tədqiqatlar apardığım zaman qədimlərdə yerləşdiyi adaya görə İndokitay - Hindçin diyarı adlanan Vyetnam mədəniyyəti tarixindəki bir fakt məni çox heyrətləndirdi: XI əsrin başlangıcında o dövrlərin mədəni-mənəvi mərkəzlərindən biri kimi ad çıxarmış Hanoy şəhərində Uzaq Şərqiñ ən böyük düşüncə ustadı - sivilizasiya yolgöstərəni sayılan Konfutsinin şərəfinə "Ədəbiyyat məbədi" ucaldılıb və bu günə qədər də o sənət ocağı sönməyib, fəaliyyətini davam etdirir.

Ən qəribəsi isə odur ki, bütün dünyada bəlkə də yeganə olan bu sənət məbədi - Tanrı evi, sözün həqiqi mənasında, böyük ədəbiyyata, insan ilə Ulu Yaradan arasında yeganə vasitə olan müqəddəs Sözə xidmət etsə də, yarandığı vaxtdan indiyə qədər burada əsl Ədəbiyyat adamı kimi ad çıxarmış sənətkarların sayı hələ də yüzə çatmayıb.

Yazılmlara görə, aradan ötən on əsr də bu "Ədəbiyyat məbədi"ndə Ulu Yaradan və böyük Söz Sənəti qarşısında uğurla imtahan verib Ustad Sənətkar mövqeyini qazananların sayının məhdud olması faktı, əslində, Şərqdə sözə-sənətə verilən dəqiq qiymət, şərəfli hörmət və ciddi diqqətə işarədir...

Nədənsə söz sənətimizin çağdaş durumu ilə yaxından maraqlananda bu fakt mənim həmişə qəlbimi riqqətə gətirir. Heç kimə sirr deyil ki, son illər ədəbiyyata axın dəhşətli dərəcədə güclənib. Əlbəttə, dağ çayı kimi, istənilən güclü axın ozüylə daş-kəsək də gətirir, yeni dəyişikliklər də. Amma cəmiyyət özü marağında olmalıdır ki, onun ən agrılı, eyni zamanda incə problemi kimi mədəniyyətdə, xüsusən də milli ədəbiyyatda baş verən proseslər dağıdıcı deyil, nizamlayıcı, dünyəvi harmoniyaya xidmət edən cəhətlərinə görə inkişaf etsin.

Yadıma çağdaş tariximizin yaxın keçmişində baş verən bir axın hadisəsi də düşür: dövlət müstəqilliyimizi növbəti dəfə təkrarən geri qaytardığımız vaxtdan bir qədər sonra yazılı və elektron kütləvi informasiya vasitələrinə "yeni" adı altında müxtəlif nəsil "jurnalist" kütləsinin axını, milli mətbuatımızın, ardınca da tele-radio məkanımızın kütləvi surətdə "bulvarlaşması" prosesi başlandı. Mass-mediamızda "sarı" çalarların baş alıb getməsi milli söz və düşüncə azadlığı mədəniyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb oldu. Bu isə öz növbəsində Azərbaycan ictimaiyyətinin yeni cəmiyyət və dövlət quruculuğu sahəsində apardığı böyük işlər zamanı ortaya irili-xirdalı əngəllər çıxartdı.

Lakin cəmiyyətin özünün maraq və diqqəti nəticəsində vəziyyətə nəzarət gücləndiyinə görə problemin qismən də olsa, həlli yolları axtarış tapıldı, lakin bütövlükdə məsələnin gündəmdən çıxdığını demək olmaz. Düzdür, bu zaman milli ədəbiyyatın bir çox nümayəndələrinin ədəbi fəaliyyətini jurnalistikayla əvəzləməsi, yaxud paralel olaraq hər iki sahədə çalışmalarının da - **Aqşin Babayev, Mövlud Süleymanlı, Məmməd Oruc, Ağalar Mirzə, Əjdər Ol, Orxan Fikrətoğlu və b.** - milli informasiya məkanımızın dünya mass-media dəyərlərinə cavab verə biləcək inkişafına təkan verdi...

Məsələyə poetik yanaşsaq, söz və düşüncə mədəniyyətinin fəlsəfəsinə nəzər salanda, KİV-i cəmiyyətin intim, ədəbiyyatı isə onun məhrəm hissələrinə bənzədə bilərik... Bu mənada son vaxtların ədəbi axının qarşısında sıpər duracaq mədəni bəndin qurulmaması artıq öz mənfi nəticəsini bürüzə verir: milli söz sənətimizdə artıq bayraq xatırladığım və indiyə qədər daha çox mətbuata şamil edilən kütləvi "sarlaşma" prosesi sürətlə baş alıb gedir. Sözsüz, istər dünya söz sənətində, istərsə də milli ədəbiyyatımızda tarixən ədəbi proses hadisəsi hesab olunan bir çox hadisələrə rast gəlinir: peşəkar yaradıcılıq nümunəsiylə

yanaşı xalqın müxtəlif nümayəndələrinin, yaxud həvəskarların yaratdığı əsərlər meydana çıxanda onların dəqiq sərhədi - səviyyəsi də məlum olurdu.

Ciddi və yüngül, saray və meydan, intellektual və kütləvi, yazılı və şifahi söz sənəti nümunələrini ayırd etmək nə qədər asan idisə, bir o qədər də cəmiyyətin inkişafı, ümumən isə mədəniyyət - ədəbiyyat tarixi üçün əhəmiyyətliydi. Fəqət son illərin acı həqiqətləri bir daha sübut edir ki, cəmiyyətin intellektual təbəqəsinin milli-mənəvi dəyərlər sisteminin ən aparıcı ünsürlərinin formalaşmasında əvəzsiz rolu olan ədəbiyyatda baş verən olaylara etinasızlığı son nəticədə toplumun özünün gələcək inkişafında böyük əngəllərə çevirilir.

Yazdığını sətirlərlə düşüncələrimi bölüşdüyüm oxucular son illərdə ölkəmizdə işiq üzü görmüş ədəbiyyat nümunələrinin kəmiyyət və keyfiyyətinə nəzər salsalar, - əlbəttə, bir çox istisnaları çıxmak şərtilə, - qəbul edilmiş ümumi ədəbi dəyərlərin sıradan çıxdığını müşahidə etmiş olarlar. Keçmiş raykom katibindən tutmuş müasir bazar alverçisinə kimi, tənbəllik etməyən hər bir kəs yazıçılıq sevdasına düşdüyü bir vaxtda ədəbiyyatımızın öz təbii axarıyla - şaquli deyil, qeyri-adi - üfüqi inkişafını izləmək nə qədər acınacaqlı fakt olsa da, ədəbi prosesdə gedən hadisələrin qarşısını almaq bir o qədər də asan məsələ deyil. Dövlətin yaratdığı nəşr azadlığı şəraitindən həm nəşriyyatlarımızın əksəriyyəti, həm də ədəbi-mətbə orqanlarımızın bir çoxu sui-itsifadə edəndə, nəticəsindən asılı olmadan, mənəvi-mədəni bünövrəmizə - milli ruhumuza sağalmaz yaralar vurmuş olurlar...

Danimarka-alman mənşəli məşhur rus leksikoqraf, yazıçı və etnoqrafi **Vladimir İvanoviç Dal** hələ XIX əsrə yazdı: "*Dillə, insan sözü ilə, nitqlə hədər yerə zarafat etmək olmaz; insanın ifadəli danışq nitqi bədən ilə ruh arasında görünən, hiss olunan əlaqə, birlək həlqəsidir*".

Doğrudan da, mədəniyyət tarixinə nəzər salanda, sözün qüdrəti ilə bağlı, onun İlahi təbiətinə aid çoxlu misallar göstərmək mümkündür.

Mən yalnız müqəddəs "İncil"dən bir misalla - İsa Məsih vasitəsilə insanlara çatdırılmış "**Əhd-i-Cədid**"in dördüncü kitabından, Həvari Yəhyanın müjdəsinin birinci bölümündən nümunə götirməklə əsas mətləbə keçmək istəyirəm:

"Əzəldən Kəlam (Kəlam - Allahın Öz məxluqları ilə ünsiyyət yaratdığı, Özünü onlara tanıtdığı Vasitə) mövcuddur; **Kəlam Allahda olub və Kəlam Allah olub**.

O əzəldən Allahda olub.

Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərin heç biri Onsuz yaranmadı.

Həyat onda olub, həyat isə insanların nuru olub.

Nur qaranlıqda parləyir və qaranlıq onu dərk etməmişdir"...

Hamiya gün kimi ayındır ki, XXI yüzilliyin insanları Səmadan gələn informasiyalara deyil, daha çox çağdaş elmə meyl göstərir. Məhz buna görə də düşündüklərimi əsaslandırmadandan ötrü ən yeni elmi faktı da xatırlamağı yersiz hesab etmədim.

Bu yaxınlarda rus mətbuatından Rusiya Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun əməkdaşı, özünün "kvant genetikası" adlı nəzəriyyəsi ilə tanınan bioloq mütəxəssis Petr Qaryayevin maraqlı bir təcrübəsi barədə materialla tanış oldum. Alim insan danışığını titrəyişli elektromaqnit dalğalarına çevirən aparat icad edib və bu cihaz vasitəsilə sözlərin insan organizminə - molekul səviyyəsində irsi informasiya daşıyıcıları olan genlərə təsirini yoxlayıb.

Öncə mənfi və müsbət yüksək sozləri (xalq arasında bunları alqışlar - qarğışlar, yaxud xeyir-dua - nifrin, təriflər - söyüslər və s. kimi adlandırırlar) elektromaqnit titrəyişinə çevirən Petr Qaryayev daha sonra bu müsbət və mənfi "dalğaları" bitki "DNK"-ləri (Dezoksiribonukein turşusu) üstünə yönəldərək müşahidələr aparıb.

Onu da bildirmək yerinə düşər ki, insan və heyvan, həmçinin bitki "DNK"-ları arasında fərq çox da böyük deyil: bunu bu yaxınlarda Avropa, Yaponiya və ABŞ genetiklərinin açıqladığı gen xəritələrinin ilkin variantlarının müqayisəsi də təsdiq edir. Təcrübədən məlum olub ki, mənfi və müsbət sözlər insanın genetik aparatına atılmış minalar kimi irsi programını dağıtmaq imkanına malikdirlər və mutatik eybəcərliyə aparıb çıxara, hətta xromosomları dağında bilər. Kobud ifadələrin təsirindən bitki toxumlarının tələf olduğunu, xoş ifadələrin isə əksinə "DNK"-dakı zəif molekulların güclənməsinə təkan verdiyini görən alim bu qənaətə gəlib ki, istənilən söz bizim həyatımızı dəyişə biləcək genetik programın "dalğa"sidir...

"Söz var dirildər, söz də var öldürər" - kimi minlərlə zərbi-məsəlin, yaxud alqışlar, laylalar, qarğışlar, ağrıların informasiya həqiqiliyini təsdiq edən bu məlum təcrübəni xatırlamaqda məqsədim heç də özümü ağilli göstərmək deyil: xeyr, sadəcə, son vaxtlar milli söz sənətimizdə gedən proseslərdən ehtiyatlanmağın vaxtının çatdığını bir daha təkrarlamaq istəyirəm.

Artıq Azərbaycan mədəniyyətində, xüsusən də milli ədəbiyyatımızda kulturoloji mühafizənin - ədəbi ekologianın gücləndirilməsinin vaxtı çoxdan çatıb. Bayaq sözlərin bir orqanizmə vurduğu zərərə aid misal çəkdim: bu baxımdan daha mürəkkəb orqanizm olan müasir cəmiyyətin harmoniyaya meyilli mədəniyyətinə və ədəbiyyatına - toplumun "DNK"-si olan milli-mənəvi dəyərlərinə zərbə vuranların sözlərindən - mətnlərindən millətimizi qorumasaq, qarşıda bizi qlobal xərçəng xəstəliyi gözləyir.

Aparıcı elektron və yazılı KİV-ə nəzər salmaq kifayət edər ki, mədəniyyət, ədəbiyyatla bağlı gedən obyektiv və subyektiv mülahizələrin - mən hələ işiq üzü görən və oxuculara bədii əsər nümunəsi kimi sıranan külli miqdarda çap məhsullarını demirəm - səviyyəsinin, informasiya həqiqiliyinin və mənfilə-müsbətli yükünün ümumi zövqə, ictimai-mədəni fikrə və ədəbi prosesə təsiri barədə düşünəndə şəxsən mənim canıma, sözün intellektual və hər mənasında vəlvelə düşür...

P.S. Son vaxtlar, qeyd etdiyim kimi, bütün sahələrdən mədəniyyətə - ədəbiyyata güclü axın olsa da, bu yalnız və yalnız kəmiyyət göstəricisinə təsir edir: səviyyəli, ciddi milli sənət əsərlərinin sayı isə hələ də barmaq hesabına gəlmir...

"Ədəbiyyat qəzeti", 2004

Postaltımişincilər: ədəbiyyata yeni qayıdış, yoxsa...

Başlıqdakı yeni sözü oxuyanların məni qınayacağını nəzərə alıb, öncə onun mənasını izah etməyə ehtiyac gördüm. “**Postaltımişincilər**” deyəndə, şərti olaraq, XX əsrin müəyyən dövründə — 1970-ci ildən tətən yüzilliyin 90-cı ilinə kimi, yəni dövlət müstəqilliyimizi ikinci dəfə bərpa etdiyimiz vaxta qədər Azərbaycan ədəbiyyatı adlanan kulturoloji məkana qədəm basmış böyük bir ədəbi nəslin təmsilçilərini nəzərdə tuturam.

Fikrimin bu hissəsinin məntiqli sübut və dəlillərlə möhkəmləndirilməsinə lüzum gördüyümə görə, yaxın tariximizə müraciət etməyə məcburam. Oxuların böyük əksəriyyəti yəqin yaxşı xatırlayır: vaxtilə SSRİ adlanan nəhəng bir dövlətin içində əriməkdə olan Azərbaycanda baş verən irili-xirdalı bütün hadisələr mərkəzdən — Moskvadan idarə edilir, yerlərdə, o cümlədən ölkəmizdə isə yuxarıdan gələn göstəriş və təlimatlara əsasən fəaliyyət planı hazırlanır, böyük şövqlə həyata keçirilirdi. 1970-ci ildə SSRİ-yə rəhbərlik edən L.İ.Brejnev “yoldaş” sələfləri kimi ölkə intellektuallarının arasında özünə dayaq kimi yeni elitar elmi-yaradıcı qüvvəni meydana getirməyə başladı. Toxunduğum problem ədəbiyyata aid olduğuna görə, mülahizələrimin konkretliyinə çalışacağam: N.Xruşşovun hakimiyyəti dövründə üzə çıxmış “altımişincilər” ədəbi nəсли artıq söz və düşüncə meydanının qaliblərinə çevrilməkdə idi.

Bu da faktdır ki, İ.V.Stalinin ölümündən və N.Xruşşovun Sov.İKP-nin qurultayındakı məşhur tarixi çıxışından sonra yaranmış isti siyasi-ideoloji mühitin təsirindən, on çox isə bayaq qeyd etdiyimiz xüsusi elitar təbəqə yaratmaq məqsədilə — əlbəttə, burada zaman, inkişaf amillərini də nəzərdən qaçırməq məntiqsiz görünərdi — seçilmiş yeni ədəbi (intellektuallar, siyasetçilər və s.) nəsil həddən-artıq müstəqil, azad fikirliliyi ilə seçildiyinə görə, həmçinin dünya gedışatının istiqamətinin dəyişildiyi bir vaxtda hadisələrə münasibət də dəyişildi.

L.İ.Brejnev rejimi əvvəlki nəсли Sibirə göndərə bilməsə də, ölkədən uzaqlaşdırdı — dissidentlik hərəkatını yada salaq — bəzilərini həbs etdi, bir çoxlarını isə sadəcə dəlixanaya yolladı. İnsaf xatırınə vurğulamaq yerinə düşər: respublikamızın o dövürkü rəhbərləri — onların sırasında yazıçıların sayı hiss ediləcək dərəcədə çox idi — böyük çəinliklə də olsa, bu dəhşətli hadisələrin qarşısını ala bildilər.

1976-ci ildə Sov.İKP MK-nın istedadlı gənc yazarlara qayğı ilə bağlı xüsusi qərarını əldə rəhbər tutan Azərbaycan Yazıçılar İttifaqı ilə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsi yaradıcı cavanları üzə çıxarmaq üçün müsabiqə keçirildilər. “Postaltımişincilər”in böyük əksəriyyəti, o sıradan bir qədər əvvəllər ədəbiyyata gəlmış *Çingiz Əlioğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə (Bayatlı Odər), Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Davud Nəsib, Nürəngiz Gün, Yusif Kərimov, Vaqif Yusifli, Mövlud Suleymanlı, Sabir Azəri, Seyran Səxavət, Azər Abdulla, habelə Aqil Abbas, Afaq Məsud, Ağacəfər Həsənli, Mustafa Çəmənli, İltifat Saleh, Adil Cəmil, Əhəd Muxtar, Kamil Vəli Nərimanoğlu, Sabir Sarvan, Ramiz Qusarçaylı, Firuzə Məmmədli, Nizami Cəfərov, Sayyad Aran* kimi maraqlı qələm adamlarının, daha sonralar isə onlara *Əlisəmid Kür, Vaqif Bəhmənli, Kəramət, Əjdər Ol, Rafiq Tağı, Adil Mirseyid, Qəşəm Nəcəfzadə, Murad Köhnəqala, Rasim Qaraca, Böyükhan Pərviz, Ədalət Əsgəroğlu, Ağalar Mirzə, Lətif*

Mustafaoglu, Mubariz Cəfərli, Eyvaz Əlləzoglu, Akif Səməd, Yaşar, Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli (M.Qorbaçov dövrünün adamları) və başqalarının yaradıcılığı ədəbiyat tariximizdə maraqlı hadisələrə çevrilsə də, nədənsə onların qarşısına qoyulmuş “vəzifəni” lazıminca doğrultmadılar. Bu uzun siyahıya digər istedadlı qələm adamlarının da adlarını əlavə etmək mümkündür və imzalarını unutduğum yazarlara görə cümlənin axırında üç nöqtə qoyuram ki, özləri mənə yardımçı olub adlarını bura qeyd etsinlər...

Amma təəssüflər olsun ki, yeni nəsil oxular bir neçəsini çıxmaq şərtilə bu qələm sahiblərinin əksəriyyətinin yaradıcılığından xəbəri yoxdur. Bütün obyektiv və subyektiv problemlərə baxmayaraq, ədəbi-mədəni zəncirimizin bu böyük həlqəsinin əhəmiyyətini biz hələ sonralar anlayacaqıq: qorxuram, onda da çox gec olar.

2003-cü ildə mətbuat orqanlarına nəzər salanda maraqlı faktlara rast gəlirdim. Belə ki, “postaltımışincilər”ın bir çox nümayəndələri böyük həvəslə ölkəmizdə çıxan qəzet və dərgilərdə çıxış etməyə başlamışlar. AYB-nin ədəbi orqanlarından başqa “Mars”, “Ruh” dərgilərində, ”Yeni Azərbaycan”, ”Ədalət”, ”Oğuz eli” qəzetlərinin ədəbiyyat əlavələrində, həmçinin ”525-ci qəzet”, ”Azadlıq”, ”Kaspi”, ”Xalq Cəhbəsi”, ”Ekspres”, ”Ocaq” və başqa bu kimi mətbu orqanların söz sənətinə ayırdıqları səhifələrində, hətta dövlət və özəl televiziya və radio kanallarının mədəniyyət programlarında postaltımışincilərin bir çox nümayəndələrinin çıxışlarını bədii sözə — böyük ədəbiyyatımıza, qayıdış prosesinin başlanğııcı, daha dəqiq vurğulasam, çağdaş ədəbi mühitə dönüşün ilk mərhələsi hesab etmək mümkündür. *Sabir Rüstəmxanlı*nın ”Ədalət”dəki şerləri, ”Ruh” və ”525-ci qəzet”dəki məqalələri, *Vaqif Bayatlı Odərin ”Ruh”* və ”Mars”dakı poeziya nümunələri və geniş müsahibəsi, *Aqıl Abbasın ”Ədalət”*in səhifələrindəki ədəbi əməyi, kəsərli puplisistik yazıları, qalmaqallı intervüləri və yeni povesti, *Vaqif Səmədoğlu* ilə *Ramiz Rövşən*in ədəbi səhbətləri, *Mövlud Süleymanlı* və *Səyyad Aranın* yeni hekayəsi, *Nurəngiz Günsün ”Quzey Kırıbs ruzigarları”* poeması (”525-ci qəzet”), *Vaqif Bəhmənli* (”Mars”), *Akif Səməd*, *Firuzə Məmmədli* və *Ədalət Əsgəroğlunun* (”Yeni Azərbaycan”) yeni şerləri, *Kəramətin ”Ədəbiyyatın iki yolu”* yazısı, *Allahverdi Eminovun* poeziya barədə düşüncələri, daha neçənəçə ədəbi faktlar yuxarıdakı müləhizələrimi yürütməyə imkan verir.

”Postaltımışincilər”dan sayılan şair-publisist, tədqiqatçı-mütərcim *Adil Cəmil*in həm ”Ədəbiyyat qəzeti”ndə, həm ”Ədalət”də, həm də başqa mətbu orqanlarda çıxan maraqlı şerləri ilə yanaşı, qədim türk-qırğız söz mədəniyyəti abidəsi sayılan ”Manas”ı araşdırması (”Mars” dərgisi), ana dilimizə çevirməsi və təbliği ilə bağlı görüdüyü işlər təqdirəlayıq hadisə kimi diqqəti cəlb edir...

Bütün bu sadaladığım faktlar, deyəsən, 2002-ci ildəki kulturoloji proqnozumu — ”*2003-cu ildə bizi qızığın ədəbi proseslər gözləyir*” — təsdiqləyir. Doğurdan da çağdaş ədəbi mühitə tez-tez təsir edən altımişincilərin nümayəndələrindən *Anar*, *Elçin*, *Əkrəm Əylisli*, *Fikrət Qoca*, *Ələkbər Salahzadə*, *Ayaz Vəfəli*, *Gülhüseyn Hüseynoğlu* və başqa qələm adamları kimi postaltımışincilər da ədəbi prosesə ciddi müdaxilə etməyə çalışır, yeni yaradıcı qüvvələrlə birgə addımlamağa başlayırlar.

Bir zaman ”Ədəbiyyat qəzeti”ndə köşə yazısıyla çıkış edən qələmədaşlarım *Tehran Əlişanoğlu*, *Vaqif Yusifli* və *Əsəd Cahangirdən* mənim də xahişim budur ki, ”postaltımışincilər”in yaradıcılıq nümunələrini diqqətdən qaçırmamasınlar, vaxtında layiqli qiymətini versinlər.

Deyəsən, axı ədəbiyyat meydanında sıxlıq yaranır, cavanlar...

P.S. “Ədəbiyyatın dövrəni bitdi...” - deyənlərə tutarlı cavab: bu günlərdə ölkə jurnalistlərinin birinci qurultayında yaradılmış Mətbuat Şurasına ictimaiyyətin nümayəndələri tərəfindən Anar, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Cahangir Məmmədli (tənqidçi-publisist), Hacı Sabir (deyilənlərə görə o da şer yazır), Nizami Cəfərov, Rafael Hüseynov üzv seçildilər. Jurnalist siyahısında ilkin seçkilərdən sonra 280 nəfərin arasında ilk 27 namızədin biri kimi mən Mətbuat Şurasına seçilməsəm də, qələm dostlarımızı təbrik edirəm...

“Ədəbiyyat qəzeti”, 2003

Milli bədii nəsrimizdə publisistik çalarlar

Ötən əsrin yarısında - İkinci Dünya müharibəsindən sonra Azərbaycan ədəbiyyatı görünməmiş bir inkişaf mərhələsinə qədəm qoydu. Lakin inkişaf, yaxud yeniləşmə, məlum olduğuna görə, həm ağrılı keçir, həm də qurban tələb edir. Bəs bu qurban nə, daha doğrusu, kim olmalıydı? Əlbəttə, hər yerdə, həmişə olduğu kimi, yeganə qurban İnsan idi. Əsrin ortalarında zəmanə böyük məmnuniyyətlə öz qurbanını ağuşuna aldı: kənddən şəhərə, şəhərdən milli respublikaların paytaxtına, oradan isə ölkədaxili (yəni keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə) “mühacirət”ə və ya BAM-a üz tutan həmyerlilərimiz, əslində, nə axtardıqlarını heç özləri də bilmirdilər.

Lakin onlar unudurdular ki, özləri itiriblər: bəli, nə qədər acı olsa da, əsrimizin ortalarından başlayaraq, dinindən, dilindən, irqindən, milliyətindən, cinsindən asılı olmayaraq, insan özünü öz iç dünyasında itirməyə başladı. İnsan içində itirdiyini axtarır tapmaq üçün isə çöl dünyani gəzib dolaşmağa başladı. Bütün bu proseslər isə publisistik əsərlərdə ideoloji-subyektiv baxımdan işıqlandırılırdı. Lakin XX əsrin ikinci yarısından etibarən publisistika daha çox bədii ədəbiyyatın içərinə sıçıdı. Bu ədəbi prosesi izləmək üçün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Anarın yaradıcılığına nəzər salmaqla publisistikanın bədii nəsrlə qovuşmasına fikir verək.

50-60-cı illərdə Qərbdə — Amerikada baş verən total azadlıq hərəkatını xatırlamaq yerinə düşər. ABŞ ordusunun Şimali Vietnamdakı müharibəyə qarşı başlamış və əvvəlcə Amerika və Fransızı, daha sonra bütün Qərb ölkələrini bürüyən “Hippilər hərəkatı”nın bizim ədəbiyyatımızdakı izlərini bir çox yazarların yaradıcılıq nümunələrində, məsələn, Anarın “Ağ liman” povesti və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarında görmək mümkündür.

Qeyd etmək yerinə düşər, “Hippilər hərəkatı” deyə adlandırılan bu ictimai-mədəni proses əslində qəbul edilmiş qayda-qanunlarla yaşamaq istəməyən gənclərin mövcud cəmiyyətə qarşı çıxışları idi ki, o da az qala bütün dünyani lərzəyə gətirmişdi. Mini paltar və şalvar geymiş qızlar, uzun saçlı cavanlar, yaxud rok musiqisi məgər total azadlıq hərəkatının rəmzləri hesab edilə bilməz? Hər şeydə azadlıq tələb edən gənclərin radikallığı o yerə çatırdı ki, bəzən cəmiyyətin əsas dayaqları və planetimizdəki harmonik yaşayışı tənzimləyən mənəvi dəyərlər - əxlaq meyarları az qala məhv olub gedəcəkdi. Mənəvi azadlıq ilə fiziki sərbəstliyi qarışq salan gənclik özü də yaxşı anlayırdı ki, bu hərəkatın və ya mübarizənin heç bir məntiqi sonluğu yoxdur. Bəlkə də elə buna görə idi ki, o hərəkatın tərəfdarları sonralar öz fikirlərindən əl çəkdilər, bəzən isə çağdaş radikallıqdan klassik mühafizəkarlığa keçilər: məhz sonralar erotika və pornoqrafiyaya qarşı ilk çıxanlar da onlar oldu.

“Hippilər hərəkatı”nın başlangıcından sonuna qədər mətbuatda ictimai-siyasi, mədəni-mənəvi mövzulara aid saysız-hesabsız publisistik əsərlər yazılıb çap edildi ki, onların çoxu da bəşəriyyətin dünyagörüşlərində böyük dəyişikliklərə səbəb oldu.

O hərəkatın bəşər tarixinə göstərdiyi müsbət təsir və xidmətləri, əlbəttə, danılmazdır: irqi ayrı-seçkiliyin ləğvi, dünyanın bir çox ölkələrində gedən milli azadlıq mübarizəsinə və müstəqillik hərəkatına yeni-yeni təkanlar verməsi, mədəniyyət və incəsənət sahələrində oyatdığı yüksəlişləri buna misal göstərə bilərik...

Bizdə, yəni Azərbaycanda isə bu ümumdünya hərəkatının təsir və izlərini, haradasa üstüortülü olsa belə, şüarlarını ədəbiyyatımıza ilk dəfə gətirən məhz ötən əsrin altımişinci illərində ədəbiyyat meydanına qədəm qoymuş ədəbi nəslin nümayəndələri oldular...

Çağdaş Azərbaycan ədəbiyyatının 1960-70-ci illərə təsadüf edən elə görünməz tərəfləri var ki, o barədə nə qədər danişılsa da, yazılsa da, araşdırmaclar aparılsa da, açılmamış tərəfləri, izaha ehtiyacı olan cəhətləri lap coxdur. İndiyə qədər bizə təqdim edilən ədəbiyyatın görünən hissəsi idi. Bundan sonra ədəbiyyatımızın görünməyən tərəflərinə nəzər salmağın vaxtı gəlib çatıb.

Bəri başdan deyək ki, çağdaş nəsr deyəndə, biz ölkəmizin ikinci dəfə müstəqillik qazandığı 1990-ci ilə qədərki dövrü nəzərdə tuturuq. Əlbəttə, bu bölmədə keyfiyyətdən çox kəmiyyətə və həcmə diqqət yetirsək də, milli nəsrin bəzi məsələlərinə, o cümlədən, onu publisistika ilə bağlayan tərəflərinə nəzər salmağı qarşımıza məqsəd qoymuşuq.

Demək, şərti olaraq, 60-cı illər daxil olmaqla, son 30 ildə yaranmış ədəbiyyatı “çağdaş ədəbiyyat”, 1990-cı ildən sonra yaranan ədəbiyyatı isə “yeni ədəbiyyat” adlandırma bilərik. Daha maraqlı hadisələr baş verdiyinə görə diqqəti isə çağdaş ədəbiyyatın məhz son on — 1980-90-cı illərinə yönəltmək istəyirik.

SSRİ adlanan böyük bir ölkənin rəhbərlərinin dalbadal vəfatının, qırmızı bayraqların, sosialist planı üstəgəl öhdəliklərin, mərkəzin “yenidərqrurma” kimi sərsəm siyasətinin, İ.Stalin hakimiyyətinə və L.Brejnev'in durğunluq illərinə qarşı ideoloji-siyasi mübarizənin, imperiyadaxili azadlıq müqavimətinin izlərini təkcə Azərbaycan milli bədii söz sənətində deyil, həm də “ittifaq ədəbiyyatı”nda asanca müşahidə etmək mümkün idi. Bəs “ittifaq ədəbiyyatı” termininin arxasında nə durur? “İttifaq ədəbiyyatı” və ya “sovət ədəbiyyatı” anlayışı həqiqətən olub və o qəbil ədəbi nümunələri yaradanlardan nümunə də göstərə bilərik. Uzağa getmək lazım deyil, Aytmatov və Hüseynov soyundan olan Çingiz adaşlarının, Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının və başqa rusdilli, fəqət başqa-başqa millətin nümayəndəsi olan yazıçıların yaradıcılığına nəzər salmaq yetər. Onların istifadə etdikləri rus dilinin oxucu kontingentinin kifayət qədər səviyyəli, eyni zamanda çoxsaylı olduğunu qeyd etməklə yanaşı, vurğulamaq lazımdır ki, “ittifaq ədəbiyyatı”na aid edilən əsərlər intellektual, dəyərli və təsiredici gücə malik idi. Lakin bəzən mərkəzdə bu ədəbiyyatı həddindən artıq siyasiləşdirirdilər ki, bu da bədii ədəbiyyatın istiqamətini daha çox publisistikaya doğru aparırıdı. Misal kimi durğunluq illərini qamçılamaq üçün “Qiyamət” və “Ailə sirləri” kimi əsərlərdən istifadə edilirdi.

Əgər bu dövrdə Mirzə İbrahimov kiçik nəsr əsərləri və xatirə yazmaqla qələminin mürəkkəbinin hələ qurmadığını sübut etmək istəyirdi, Bayram Bayramov “Karvan yolu”nu yazar, İsmayııl Şıxlı əfsanələr yaradır, Elçin “Mahmud və Məryəm”i, “Ağ dəvə”ni”, “Ölüm hökmü”nü”, Əkrem Əylisli “Ağ dərə”ni, “Yəmən”i, Anar “Sızsız”i, Yusif Səmədoğlu “Qətl günü”nü çap etdirir, İsa Hüseynov (Muğanna) “İdeal”ı təqdim edir, Mövlud Süleymanlı “Köç” və ona bənzər bir neçə povesti ilə davaya çıxır, Ramiz Rövşən “Daş...” silsiləsindən olan böyük hekayələrini - povestlərini ortaya qoymuşdu.

Məmməd Oruc, Afaq Məsud, Fərman Kərimzadə, Əlisa Nicat, Seyran Səxavət və adlarını sadalamağa ehtiyac duymadığımız başqa nasirlər isə fərdi üslublarına uyğun yazıb-yaratmaqdə idilər.

Müxtəlif ədəbi təfəkkür və kulturoloji dünyabaxışlarına görə fərqlənən İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, Ələviyyə Babayeva, Əlibala Hacızadə, Vidadi Babanlı, Sabir Əhmədov və başqa nasirlər isə zəmanənin acı ruzgarlarına dözərək, stabil bədii yaradıcılıq potensialı nümayiş etdirirdilər. Bu, heç də o demək deyil ki, adlarını sadaladığımız müəlliflər ümumədəbi prosesdən kənarda qalırdılar. Xeyr, sadəcə, bu yazıçılar özünəməxsus yaradıcılıqlarında bir növ özünüküləşdirdikləri stil, daha dəqiq, yazı manerası, qismən də mövzu, dil, forma və janrı birləşdirən “üslubi sabitliyi” axıra kimi - 1990-cı ilə qədərki dövr nəzərdə tutulur - qoruya bildilər.

Məsələn, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını yazan Anar birdən-birə “Sızsız”ı qələmə aldı: biz hələ sonradan yaranacaq “Otel otağı” kitabındaki əsərləri demirik. Amma “Kür qırığının meşələri”nin müəllifi olan Əkrəm Əylisli elə o “ədəbi təmkinlə”də “Ağ dərə”ni qələmə aldı.

Eyni zamanda Əzizə xanım Cəfərzadə “tarixnamə”lərini yazmağında idi. Səksəninci illərin nəsrandə rəngarənglik daha çoxdur: çünkü yazarların sayı xeyli artmışdı. Kənd və şəhər, fəhlə və neftçi, qismən də kəndli və ziyanlı, tarixi və sənədli, fantastik və əyləncə, uşaq və gənclər “nəsri”, daha dəqiq, “ədəbiyyat” yaranırdı ki, onların da əksəriyyəti daha çox bədii publisistika nümunəsinə aid edilə bilər.

Ötən əsrin 80-ci illərinin maraqlı ədəbi hadisəsi, fikrimizcə, Mövlud Süleymanlı imzasının ədəbiyyat meydanında görünməsi oldu. Biz dünya ədəbiyyatının ən yaxşı cəhətlərini “milliləşdirə” bilmış bu yazarın qələmindən çıxan nəsr əsərlərinin çağdaş Azərbaycan ədəbiyyatında kulturoloji hadisə səviyyəsinə qalxacağını gözləyirdik. İlkin yaradıcılığında Qabriel Markes — Çingiz Aytmatov üslub-mövzu təsirinə və İsmayııl Şıxlı — Əkrəm Əylisli dil-leksik oxşarlığına məruz qalan nasırın hər halda bunun üçün lazımı potensial imkanı vardi.

Sözsüz ki, ötən yüzilliyin 80-ci illərində yaranmış ədəbiyyatına 90-cı illər ucalığından baxmaq asan olsa da, tədqiqatçıdan lazımi intellektual hazırlıq, mətnlərlə yaxından tanışlıq, o əsərlərin yarandığı zaman kəsiyində baş verən ictimai-siyasi, elmi-ictimai, ədəbi-mədəni, iqtisadi-sosial, etik-estetik, mənəvi-əxlaqi hadisələri ardıcıl izləməsi tələb olunur. Unutmaq olmaz ki, bu illərdə ədəbiyyat cəbhəsində vuruşanlar öz sələflərindən əsaslı surətdə fərqlənirdilər: onların hamısı rus dilini gözəl bilir və bu dil vasitəsilə dünya kulturoloji mətnlərin (həm bədii, həm elmi, həm də fəlsəfi informasiyanın) əksər hissəsi ilə tanış olmaq imkanına malik idilər.

Bütün bunlara baxmayaraq, iki mərhum yazıçımızın — Bayram Bayramov və İsmayııl Şıxlının dünyalarını dəyişməmişdən bir qədər əvvəl yazdıqları, ədəbi ictimaiyyətə sənət vəsiyyətləri kimi qoyub getdikləri, lakin içində 80-ci illərin estetik nəfəsi gələn “Karvan yolu” (birinci və ikinci kitab) ilə “Ölən dünyam” romanları sanki çağdaş nəsrimizin son akkorduna çevrildi və istəsək də, istəməsək də, razılaşmalı'yıq ki, bu əsrin ən böyük kulturoloji prosesini özündə cəmləşdirən növbəti — nəhəng ədəbi-mədəni hadisənin son aqibətinin şahidi olduq: özü də məhz o kədərli notlarla. “Sovet” damgasını hələ üstündə çox gəzdirməli olacaq çağdaş ədəbiyyatın obyektiv sonluğu labüb idimi? Hələlik bu barədə fikir yürütmək bir qədər çətindir. Çünkü özündən sonrakı yeni ədəbiyyat hələ təzə-təzə yaranır və bəlkə, o “sənət çağası” özünü təsdiqlədikdən sonra bu barədə nə isə həqiqətə yaxın bir söz demək mümkün olacaq.

1990-cı ildən başlayaraq, çağdaş Azərbaycan ədəbiyyatı özünün yeni bir kulturoloji məkan və zamanına daxil olmuşdur ki, o barədə fikir yürümtək bir qədər tezdir: birincisi, kifayət qədər vaxt keçməyib, ikincisi, kəmiyyət keyfiyyəti üstələyib, üçüncüüsü isə nəsil dəyişməsi hələ də yaradıcılıq və sənət yeniləşməsinə səbəb olmayıb.

“Şəhriyar” qəzeti, 1997

“Bi-Bi-Si” radiosunun Azərbaycan bölməsi:

səsli milli bədii nəşr antologiyası

Artıq bəşər tarixinin bir parçasına çevrilmiş 2002-ci ildə Azərbaycan Yazarları Birliyi ölkəmizin ən mötəbər peşəkar-yaradıcı qurumu olaraq milli ədəbiyyatımızın inkişafı və təbliği istiqamətində, eyni zamanda dünya söz sənətinin ən dəyərli nümunələrinin respublikamızda tanıtılması sahəsində apardığı ardıcıl fəaliyyətini sürətləndirmiş, istər ümumdünya ədəbiyyatının tanınmış simalarına həsr olunmuş tədbirləri, istərsə də yeni kitabların təqdimatını, müxtəlif nəsil yazıçıların yaradıcılıq gecələrini təşkil etməklə bu yönədə görülən işlərin səmərəliliyini daha da artırmışdır. AYB bu fəaliyyətini nəinki öz ədəbi-mətbu orqanlarında, Natəvan klubunda, ədəbi-mədəni ictimaiyyətin arasında aparır, həmçinin ölkəmizin əksər yazılı və elektron kütləvi informasiya vasitələrində, müxtəlif ali tədris müləssisələrində, mədəniyyət və elm ocaqlarında — cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən yerlərdə uğurla davam etdirir. Ölkə daxilində görülən işlər çağdaş ədəbiyyatımıza, milli mədəniyyətimizə biganə olmayan hər bir soydaşımıza məlum olduğuna görə, o barədə geniş səhbət açmağa ehtiyac yoxdur...

Son vaxtlar — qloballaşma dövrünün mədəniyyətlər qarşısına qoyduğu tələbin daha da kəskinləşdiyi bir zamanda, yəni xalqların intellekt yarışına girişdiyi bir dönenmdə geniş mənada rəqabətə davamlı milli mədəniyyəti (millətin qazandığı elmi, mədəni, iqtisadi, intellektual və ictimai-siyasi nailliyyətləri) inkişaf etdirmək, zənginləşdirmək nə qədər önəmlı bir məsələ olsa da, çağdaş texnologiyalardan istifadə etməklə onu dünyaya çıxarmaq, təbliğ etmək və tanıtırmaq daha vacib, daha önemlidir. Bu mənada AYB-nin ötən il gerçəkləşdirdiyi layihələrdən biri də milli bədii nəsrimizin xarici elektron kütləvi informasiya vasitələrində təbliği ilə bağlı oldu. Böyük Britaniyanın dünyaşöhrətli mass-media nəhəngi hesab olunan, planetimizin hər yerində maraqla izlənilən “Bi-Bi-Si” radiosunun (“British Broadcasting Corporation — BBC”) Ümumdünya Radio Xidmətləri Mərkəzi Asiya və Qafqaz Departamentinin Azərbaycan bölməsi ilə Azərbaycan Yazarları Birliyinin müstərək həyata keçirdikləri bu layihəni əslində milli bədii nəsrimizin elektron-səsli antologiyası da adlandırmaq olar.

Əsas mətləbə keçməmişdən öncə oxucular üçün də maraqlı olacağını nəzərə alıb “Bi-Bi-Si” radiosu barədə qısa məlumat vermək istəyirik. “Bi-Bi-Si” — Böyük Britaniyanın Radioyayılm Korporasiyası 1927-ci ildə London şəhərində yaradılıb. Ötən yüzilliyin birinci yarısından, yəni 1936-cı ildən başlayaraq həm də tele-radio kompaniyası kimi fəaliyyət göstərir. Dünyanın ən aparıcı və mötəbər kütləvi informasiya vasitələrindən biri kimi qırxa yaxın dildə öz verilişlərini yayımlayır. Əsasən beş istiqamətdə — ictimai, siyasi, iqtisadi, mədəni informasiyalar, yeni musiqi, musiqili-əyləncəli, mədəni maarifləndirmə, idman icmalı sahəsində hazırlanan verilişlər müxtəlif yaşılı tamaşaçı və dirləyicilərə ünvanlanır. 1932-ci ildən etibarən Bi-Bi-Si-nin ümumdünya xidməti də öz fəaliyyətinə başlayıb.

“Bi-Bi-Si”nin Ümumdünya Radio Xidmətləri Mərkəzi Asiya və Qafqaz Departamentinin Azərbaycan bölməsi artıq bir neçə ildir ki, ana dilimizdə öz verilişlərini hazırlayaraq yayımlayır.

Ötən ilin aprel ayından başlayaraq respublikamızın radioməkanındakı “Bi-Bi-Si”nin efir ünvanında — 103.3 FM dalğasında yayılan verilişlər sırasında özünə həftənin bir, üç və beşinci günləri saat 14.00-dan 14-30-a qədər, təkrar olaraq axşam saat 19.30-dan 20.00-a qədər, həmçinin dövlət radiosunun “Araz” kanalı ilə saat 23.30-dan 24.00-a qədər yer tapmış silsilə verilişlər isə ölkə daxilində, habelə xaricdə klassik və çağdaş Azərbaycan, habelə ana dilimizə çəvrilmiş ingilisdilli bədii nəşr əsərlərinin təbliğinə, nasirlərimizin yaradıcılığının tanınmasına xidmət edir. Onu da qeyd etmək yerinə düşər ki, “Bi-Bi-Si” radiosunun özündə belə bir maraqlı ənənə artıq çoxdan mövcuddur. Radiokompaniyanın Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən mərkəzində artıq uzun müddətdir ki, klassik və çağdaş ingilisdilli bədii nəşri təbliğ etməkdən ötrü bu qəbil verilişlər, başqa sözlə, radio proqramlar hazırlanaraq efirə buraxılır.

Ciddi bir elektron kütləvi informasiya vasitəsi olaraq “Bi-Bi-Si” son dövrlərdə milli ədəbiyyatları orijinalda təbliğ etməkdən ötrü müxtəlif dillərdə ədəbi verilişlər hazırlayıb geniş dinləyici dairəsinə çatdırmağa başlayıb. Bundan ötrü bir çox ölkələrdəki yerli bölmələrdə oxşar layihələr reallaşdırılır.

“Bi-Bi-Si”nin Ümumdünya Radio Xidmətləri Mərkəzi Asiya və Qafqaz Departamentinin Azərbaycan bölməsindən bu layihənin əlaqələndiricisi və müəllifi İslam Ağayev AYB-ə müraciət edərək ədəbiyyatımıza aid belə bir verilişlər silsiləsini hazırlamaq üçün onlara yardımçı olmağı xahiş edəndə təşkilat böyük məmənuniyyətlə razılıq verib.

Bu yazını hazırlayan zaman ətraflı məlumat almaqdən ötrü AYB katibi, layihə əlaqələndiricilərindən biri, tənqidçi-kulturoloq Arif Əmrəhoğlu bizimlə səhbətində də etiraf etdi ki, milli ədəbiyyatımızın təblibi ilə bağlı görülən bütün işlərə Yaziçilar Birliyi böyük məmənuniyyətlə xeyir-dua verir və imkan daxilində yardımçı olmağa çalışır:

— Axı bizim işimizin bir istiqaməti də milli ədəbiyyatımızın ən dəyərli nümunələrini dünyada tanıtmaq və təbliğ etməkdir. Bu yönələ çoxlu işlər görmüşük: tanınmış yazıçılarımızın əsərlərini bir çox aparıcı dünya dillərinə çevirərək xaricdə Azərbaycan ədəbiyyatı antologiyalarını nəşr etdirmiş və əksinə, respublikamızda bir sıra ölkələrin milli ədəbiyyat nümunələrindən ibarət kitablar buraxmışıq. İstər Azərbaycan Yazıçılar Birliyinin ədəbi-mətbə orqanlarında işıq üzü görən dünya ədəbiyyatı nümunələri, istər AYB-nin nəzdindəki Ədəbi Əlaqələr və Tərcümə Mərkəzinin hazırladığı tərcümə kitabları, istərsə də Birliyin üzvü olan mütərcimlərin fərdi tərcümə yaradıcılığı bu istiqamətdə böyük işlər sayılsada, qarşılıqlı çevirmələr sahəsində problemlər mövcuddur...

Ötən ilin (2002-ci il - A.X.) aprelində efirdə səslənmiş ilk verilişdə Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, AYB-nin rəhbəri, xalq yazıçısı Anarla ədəbiyyatımıza həsr olunmuş maraqlı bir müsahibə efirə getdi. Milli bədii nəsrimizin bir sıra problemləri ilə bağlı səhəbdəonun keçmiş və müasir vəziyyəti barədə Anar müəllimin müləhizələri, eyni zamanda müsahibədə toxunulmuş məsələlər bir daha sübut edir ki, kitaba marağın, ciddi sənət əsərlərinin mütaliəsinə olan həvəsin zəiflədiyi bir dövrdə ziyalılarımız mümkün vasitələrdən, ilk növbədə isə ən müasir texnologiyalardan bəhrələnərək ədəbiyyatımızı, milli mədəniyyətimizi təbliğ etməli, dünyaya və yeni nəslə tanıtmalı, xalqımızın geləcəkdə daha da güclü intellektual inkişafına öz töhfələrini verməlidirlər.

Yeni texnologiyalar deyəndə, ilk növbədə Internet, kompüter, lokal şəbəkələr, elektron kütləvi informasiya vasitələri, disklər və b. nəzərdə tuturuq. Əlbəttə, çağdaş dövrün tələblərinə daha çox cavab verən Internet və kompüter texnologiyasından istifadə etmək günümüz üçün daha çox vacib olsa da, bir acı həqiqəti unutmaq lazım deyil: respublikamızdakı indiki şərait ən yeni texnoloji imkanlardan geniş bəhrələnməyə imkan yaratır. Internetdən səmərəli istifadə edənlərin sayı hələ arzu olunan səviyyədə deyil. Ədəbiyyatımızla bağlı Internet saytlarının — qlobal və lokal şəbəkə səhifələrinin də yaradılmasının, elektron kitabların da buraxılmasının vaxtı artıq coxdan çatıb. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının ədəbiyyatımızla bağlı Internet səhifələri, tanınmış yazıçılardan *Üzeyir bəy Hacıbəyovun, Bəxtiyar Vahabzadənin, Elçinin, Afaq Məsudun* və başqalarının fərdi saytları, bu qəbildən olan digər işlər yaranmış boşluğu doldursa da, görüləsi böyük işlər hələ qabaqdadır. Yeri gəlmışkən, artıq neçə vaxtdır ki, Azərbaycan Yazıçılar Birliyinin və onun ədəbi-mətbu orqanlarının Internet səhifələrinin hazırlanıb şəbəkədə yerləşdirilməsi üçün gərgin işlər gedir.

Lakin bir daha vurğulamağa məcburuq: ölkəmizdə Internetdən istifadə edənlər, xüsusən də qlobal şəbəkənin azərbaycandilli resurslarından bəhrələnənlərin sayının az olması bizi vadar edir ki, alternativ kütləvi informasiya vasitələrinin imkanlarından lazımcıca faydalanaq. Bu mənada sevindirici haldır ki, yaradıcı insanların ünsiyyət ocağına çevrilmiş AYB-nin respublikamızın yazılı və elektron KİV-lə faydalı yaradıcılıq əlaqələri mövcuddur. Son zamanlar yerli KİV-lə yanaşı, xarici tele-radiokanalların da milli mədəniyyətimizə, o cümlədən klassik və çağdaş ədəbiyyatımıza marağının get-gedə gücləndiyinin şahidi oluruq.

Başqa bir cəhəti də unutmaq olmaz: son vaxtlar obyektiv və subyektiv amillərə görə Azərbaycan oxucusu sanki kitabdan, ədəbiyyatdan uzaq düşüb. Baş alıb gedən mənəvi aşınma, “sarı” mətbuatın, habelə zəif əsərlərin təsirindən cəmiyyətin müxtəlif təbəqələrinin ədəbi zövqü korlanır. Əlifba islahatından sonra nəsillərarası mədəni zəncirin də zəifləməsi, bəzi hallarda isə tamam qırılması dövrümüzün aktual probleminə çevrilib. Yaşlı nəsil latin qrafikasına keçidi bəhanə gətirərək işiq üzü görən yeni ədəbiyyatı oxumur, yeni nəsil isə köhnə kiril əlifbasında buraxılmış kitablara biganə münasibət bəsləyir. Ana dilimizdə kitab nəşri ilə onun satışındaki çətinliklər, çap məhsullarının qiymətlərinin get-gedə artması, ciddi sənət əsərlərinə olan marağın zəifləməsi, zövqlərin korlanması, klassik irsə, xalq ənənələrinə, milli dəyərlərə mənəsiz hücumlar və başqa çətinlikləri xatırlamaqla, problemləri sadalamaqla vəziyyətin acınacaqlı, çıxılmaz olduğunu bildirmək fikrində deyilik. Lakin razılaşmalyıq ki, qarşımıza çıxan çətinlikləri üzə çıxarıb onları aradan qaldırmaq üçün müvafiq addımlar atmasaq, bu problemlərin milli mədəniyyətimizin gələcək inkişafında böyük əngəllər yaradacağına şühbə ola bilməz.

Bu mənada müstərək radiolayihənin başlıca məqsədlərindən biri də məhz milli ədəbi-mədəni irsimizi cəmiyyətin geniş təbəqələrinə çatdırmaqdır. Onu da nəzərə almaq lazımdır ki, “Bi-Bi-Si” radiosu nəinki Azərbaycanda, eyni zamanda yaxın və uzaq xaricdə — dönyanın hər yerində dinlənilir. Bu isə bizim milli bədii nəsrimizlə Azərbaycandan tutmuş uzaq Amerikaya qədər dönyanın hər yerində yaşayan soydaşlarımızın tanış olmasına deməkdir. Silsilə verilişləri Güney Azərbaycanda, Türkiyədə, Rusiyada, İraqda, Gürcüstanda yaşayan milyonlarla azarbayanlıların da dinləmək imkanını nəzərə alsaq, eyni zamanda qəzet və kitabın qiymətinin baha, tirajının məhdud sayda olduğu bir vaxtda, elektrik enerjisinin kəsilməsi nəticəsində kəndlərdə, respublikamızın ucqar yerlərində radio dinləyicilərinin sayının çox olması faktı layihənin faydalılığını bir daha sübut edir...

Ədəbiyyat tariximizə nəzər salanda görürük ki, müxtəlif dövrlərdə, qədim çağlardan bu yana Azərbaycan türkçəsində, həmçinin fars, əreb, rus və b. dillərdə nəsr əsərləri yaransa da, epik növün bütün tələblərinə, janrlarına cavab verən Avropa tipli bədii nəsr nümunələri daha çox XX əsrin əvvəllərindən yazılmışdır. Bunu nəzərə alan layihə müəllifləri qabaqcadan tutduqları plana əsasən dirləyicilərböyük **Mirzə Cəlilin “Poçt qutusu”** novellasından tutmuş, ötən əsrin ən yaxşı nasirlərinin hekayələriylə, eyni zamanda milli söz sənətimizin son nümayəndələrinin qələm məhsulları ilə tanış edirlər. İndiyə qədər **Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Mehdi Hüseyn, Hüseyn Abbaszadə, İsmayıł Şıxlı, İlyas Əfəndiyev, Anar, Elçin, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Altay Məmmədov, Ramiz Rövşən, Rafiq Tağı, Eyvaz Əlləzoğlu, Yaşar, Mübariz Cəfərli, Elçin Hüseynbəyli** və başqa bədii nəsr əsərləri respublikanın xalq artisti Rasim Balayevin ifasında artıq dirləyicilər tərəfindən maraqla qarşılanmışdır. Xatırladaq ki, bir hekayə efirdə həftədə üç dəfə təkrar səslənir.

Silsilə verilişlərdə Azərbaycan yazıçılarından başqa ingilisdilli ədəbiyyatın tanınmış nümayəndələrindən **C.London, S.Tomson, O.Henri** kimi sənətkarların ana dilimizə çevrilmiş əsərlərinə də yer ayrılmazı bu layihəni əslində səsli-elektron ədəbiyyat antologiyasına çevirir. Verilişləri ardıcıl izləyən dirləyici milli hekayəmizin mürəkkəb və zəngin tarixi ilə tanış olur, eyni zamanda dünya ədəbiyyatıyla Azərbaycan söz sənətini müqayisə etmək imkanı əldə edir.

Verilişi hazırlayanlar çalışmışlar ki, bir çox sənət istiqamətlərində yazib-yaradan müxtəlif nəsil yazarlarımızın əsərləri vasitəsilə bədii nəsrimizin bütün dəyərli cəhətlərinə işiq salsınlar. Məqsədlərinə necə, nail ola biliblərmi? Bu suala daha dəqiq ədəbiyyatsevər dirləyicilər cavab verə bilər. Hər halda ədəbiyyat həvəskarlarının, xüsusən də xaricdə yaşayan soydaşlarımızın, ən əsası isə yeni nəslin nəzərlərini zəngin milli bədii nəsr əsərlərinə doğru istiqamətləndirə biliblərsə, deməli zəhmətləri hədər getməyib.

AYB “Bi-Bi-Si” radiosunun rəhbərliyinə, həmçinin onun Mərkəzi Asiya və Qafqaz Departamentinin Azərbaycan bölməsinin yaradıcı kollektivinə, verilişin müəllifi İslam Ağayevə xüsusi təşəkkürlərini bildirir.

Biz də öz növbəmizdə gənc nəslin nümayəndəsi kimi, həm də ədəbiyyatsevər dirləyicilərin əvəzinə o təşəkkürlərə qoşuluruq. Arzu edərdik ki, bundan sonra da həm “Bi-Bi-Si” radiosunda, həm də digər elektron kütləvi informasiya vasitələrində milli poeziya və söz sənətimizin başqa növlərinə aid verilişlər hazırlanın, ədəbiyyatsevərlərin ixtiyarına verilsin.

“Ədəbiyyat qəzeti”, 2002

IV Bölüm

Kulturoloji mühit

Ədəbi-mədəni proses

1. Milli mədəniyyət tariximizin çağdaş -

Heydər Əliyev mərhələsi

2. Dissidentlik hərəkatı: XX əsr

Azərbaycanında olubmu?!

3. Mədəniyyətlərarası əlaqələr: cəmiyyətin

demokratik inkişafının vasitəsi kimi

4. Ədəbiyyat qayğıları

5. Azərbaycan ədəbiyyatının təbliği

6. Ədəbi gedışat: necə varsa, eləcə...

Milli mədəniyyət tariximizin çağdaş -

Heydər Əliyev mərhələsi

Hər bir xalqın tarixində elə maraqlı və mürəkkəb dövrlərə rast gəlinir ki, toplumun o taleyüklü anında güclü şəxsiyyətə, milli liderə, dövlət xadiminə böyük ehtiyac hiss olunur. XX əsrə də belə idi, indinin özündə də: milletimizin belə bir dövründə — son üç-dörd onilliyin gedişatına nəzər salanda, çağdaş Azərbaycanın inkişafında böyük xidmətləri olan, xalqımızın yaddaşında silinməz iz qoyan, milli dövlətçilik hərəkatının başında duran ümummilli lider, dünya azərbaycanlılarının şəksiz rəhbəri cənab Heydər Əliyevin həyat və fəaliyyəti gözümüzün önünə gəlir.

Günlər keçdikcə, aylar ötdükcə, illər bizdən uzaqlaşdıqca, Heydər Əliyevin millətimizin tarixində necə böyük bir rol oynadığını aydınca görmək mümkündür. Əlbəttə, kiçik bir yazıda Heydər Əliyev dühasının bütün tərəflərini işıqlandırmaq, xalqımızın və dövlətimizin dünya iqtisadi-siyasi sistemində, millətlər ailəsində özünəlayiq yer tutmasındaki roluna güzgü tutmaq qeyri-mümkin olsa da, biz, milli mədəniyyət tariximizdə bu böyük insanın rolunu bir daha yada salmağı, göstərdiyi tarixi xidmətlərin müqabilində yeni nəslin Ulu Öndərə ünvanlanan güclü məhəbbətinə nümunə kimi bu qeydləri qələmə almağa qərar verdik...

Tarixən belə olub, elə indinin özündə də biz müşahidə edirik ki, qlobal və lokallığından asılı olmayaraq, dünyada gedən bütün proseslər müstəqil Azərbaycanımıza da güclü təsir edir. Son iki əsrə elə bir tarixi hadisə olmayıb ki, dolayısı və birbaşa Azərbaycana təsir etməsin. Beynəlxalq proseslər, fohlə-kəndli hərəkatları, dövlət müstəqilliyi uğrunda ümummilli qiyamlar, I və II Dünya müharibələri, elmi-texniki inqilab, milli-azadlıq mübarizəsi, maarifçilik və savadsızlığın ləğvi, mədəniyyətin və incəsənətin inkişafı, elmi nailiyyətlər və s. və i.a.

Lakin bu məsələdə bircə mühüm amili unutmaq olmaz: bu hadisələr baş verən zaman ölkəmizin rəhbəriyini kim temsil edib, başqa sözlə, millətimizin başında duran tarixi şəxsiyyət kim olub. Qlobal olayların Azərbaycana mənfi təsirinin minimuma endirilməsindən tutmuş, ta o cür beynəlxalq proseslərin müsbət təsirlərinin daha da gücləndirilməsinədək bir-birilə six əlaqədə olan sistemli ictimai-mədəni, iqtisadi-siyasi gedişlərdə lider şəxsiyyətin rolu həddindən artıq böyükdür...

Bu baxımdan müstəqil Azərbaycan tarixində son yarımla əhəmiyyətli hadisələrin əsas iştirakçısı kimi böyük bir tarixi şəxsiyyət — Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı, şəxsiyyət kimi gördüyü tarixi xidmətlər hələ neçə-neçə yüzil tədqiqatçıların, tarixçilərin, alımların, siyasətşünasların və kulturoloqların araşdırma predmeti olacaq.

Heydər Əliyevin tarixi missiyasının ən böyük uğuru sayılan müstəqil Azərbaycan dövlətinin get-gedə güclənməsinin əsas səbəblərini aşadırarkən, ilk öncə yadımıza bu böyük tarixi simanın milli-mənəvi sahədə gördüyü işlərin — elm, təhsil, incəsənət, ədəbiyyat, musiqi, humanitar sahələr, ümumiləşdirək, mədəniyyətimizin inkişafındakı xidmətlərinin xüsusi dəyəri göz önünə gəlir.

Sözün bütün mənasında bu böyük İnsanın Azərbaycan üçün gördüyü nəhəng işləri sadalamadan, bircə faktla şəxsi qənaətimizi bölüşmək istəyirik. Xalqımızın tarixində iki dahi

şəxsiyyətin böyük rolü var: Şah İsmayıllı Xətai və Heydər Əliyev. Bütün ömrünü Azərbaycanın milli dövlətçilik təfəkkürünün formallaşmasına sərf etmiş, şüurlu həyatını ictimai-siyasi, iqtisadi-sosial, elmi-mədəni inkişafə əvəzsiz xidmətə həsr etmiş, tariximizdə müstəqil, qüdrətli dövlətin qurucuları, xilaskarları məhz bu iki milli lider olub. Böyük xalqımız bəşəri inkişafın müxtəlif dövrlərində — imperiyalar dəbdə olanda Xətaiyə, demokratik sivil dövlətə ehtiyac duyulanda isə Heydər Əliyevə arxalanıb və dayaq durub. Azərbaycan Respublikasının vətəndaşları və dünyanın hər yerinə səpələnmiş 40 milyondan çox soydaşlarımız Xətaini ehtiramla yad etdikləri kimi, ümummilli liderimiz tək qəbul etdikləri və sevdikləri Heydər Əliyevin siyasi-dövlətçilik kursu ətrafında birləşir, qarışdakı illərdə də öz sədaqətlərinə sadıqlıyini sübut etmək əzmindədirler...

Tariximizin dönüş nöqtəsində ölkəmizin başında duran bu güclü liderin — Heydər Əliyevin intellektual siyasi-fəlsəfi dövlətçilik məktəbi yaranmışdır ki, onun da davamçıları artıq yetişməkdədir. Amma biz reallıqdan çıxış edərək, təkrarən Heydər Əliyev şəxsiyyəti üzərində durmağı qərara aldıq.

Biz yeni yaradıcı nəsil dövlətin və ölkənin müxtəlif sahələrini, o cümlədən mədəniyyət və ədəbiyyat sahəsini əhatə edən və onun güclü, dayanıqlı inkişafına təkan verən Heydər Əliyev intellektual siyasi-fəlsəfi dövlətçilik məktəbinin iki böyük hissədən ibarət olduğunu qəbul edirik: peşəkarlar və intellektuallar. Birincilər, yəni peşəkarlar hal-hazırkı hakimiyyətin bütün qollarında, xüsusən də qanunvericilik və məhkəmə qollarında təmsil olunaraq, Heydər Əliyevin siyasi kursuna sadıq qalaraq dövlət müstəqilliyimizi qoruyub möhkəmləndirirlər. İntellektuallar isə Heydər Əliyevin ideyaları ilə — başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla — icra orqanlarında, elmi, iqtisadi, ictimai və mədəniyyət sahələrində çoxluq təşkil edir, habelə beynəlxalq münasibətlərdə yeni dövlət quruculuğu istiqamətində böyük işlər görürər. Mədəniyyət və ədəbiyyat sahəsində peşəkarların sırasında daha çox yaşlı və orta nəsil sənətkarlarını görürükşə, yeni yaradıcı gəncləri intellektualların siyahısına aid etmək mümkündür.

Məlum olduğu kimi, mədəniyyət deyəndə, gözümüzün qabağına ilk oncə ədəbiyyat və incəsənət gəlir durur. Mədəniyyətimiz tarixində ən mürəkkəb, eyni zamanda güclü proseslər daha çox söz sənətimizdə baş verib. Bu baxımdan son yarımla əsrin ədəbi-mədəni olaylarına nəzər salmadan yeni mədəniyyət quruculuğu siyasetini inkişaf etdirmək, dünyaya tanıtmaq qeyri-mümkündür. XX əsrin müəyyən dövründə — 1960-ci ildən tə otən yüzilliyin 90-ci ilinə kimi, yəni dövlət müstəqilliyimizi ikinci dəfə bərpa etdiyimiz vaxta qədər Azərbaycan ədəbiyyatı adlanan kulturoloji məkana qədəm basmış böyük bir ədəbi nəslin söz sənətimizin inkişafında əhəmiyyətli rolü oldu.

Ədəbi-mədəni ictimaiyyətin yaşlı nümayəndələri yəqin yaxşı xatırlayırlar: vaxtilə SSRİ adlanan nəhəng bir dövlətin içində Azərbaycanı əriyib itməkdən qoruyan şəxs məhz Heydər Əliyev idi. Bir qədər tarixə diqqətlə nəzər salaq: respublikamızda baş verən irili-xirdalı bütün hadisələr mərkəzdən — Moskvadan idarə edildiyinə görə, yerlərdə, o cümlədən Azərbaycanda, yuxarıdan gələn göstəriş və təlimatlar əsas götürülsə də, müstəqil, əgər belə ifadə etmək mümkünürsə, fəaliyyət planı hazırlanır, böyük şövqle həyata keçirilirdi. 1970-ci ildə SSRİ-yə rəhbərlik edən L.Breznev sələfləri olaraq ölkədə intellektualların arasında özünə dayaq kimi yeni elitar elmi-yaradıcı qüvvələri meydana gətirməyə çalışırı. Bu da faktdır ki, İ.V.Stalinin ölümündən və N.Xruşşovun Sov.İKP-nin qurultayındakı məşhur tarixi çıxışından sonra yaranmış müləyim siyasi-ideoloji mühitin təsirindən, ən çox isə lazımi elitar təbəqə yaratmaq məqsədilə — əlbəttə, burada zaman, inkişaf amillərini də nəzərdən qaçırmıq

mənətiqsiz görünərdi — seçilmiş yeni ədəbi (intellektuallar, siyasətçilər, elmi elita və s.) nəsil həddən artıq müstəqil, azad fikirliliyi ilə seçildiyinə görə, həmçinin dünyanın, zəmanənin gedişatının istiqamətinin dəyişdiyi bir vaxtda hadisələrə münasibət də başqalaşırıldı. L.Brejnev rejimi əvvəlki nəslə Sibirə göndərə bilməsə də, ölkədən uzaqlaşdırıldı, — dissidentlik hərəkatını yada salaq — bəzilərini həbs etdirdi, bir çoxlarını isə dəlixanaya yolladırdı. Lakin obyektivlik xatirinə vurgulamaq yerinə düşər: respublikamızın o dövrkü rəhbərlərinin, — onların sırasında yazıçıların sayı hiss ediləcək dərəcədə çox idi — səyi nəticəsində, xüsusən də onlara başçılıq edən Heydər Əliyev böyük çəinliklə də olsa, bu dəhşətli hadisələrin qarşısını ala bildi: Azərbaycanda bircə nəfər də olsun yaradıcı insanın nəinki həbsinə, hətta haqsız incidilməsinə imkan vermədi...

1976-cı ildə Sov.İKP MK-nın istedadlı gənc yazarlara qayğı ilə bağlı xüsusi qərarını əsas götürərən H.Əliyev öz təşəbbüsü ilə Azərbaycan Yazıçılar İttifaqı və Respublika Lenin Komsomolu Gənclər İttifaqının Mərkəzi Komitəsinin yaradıcı cavanları üzə çıxarmaq üçün müştərək müsabiqəsini təşkil etməklə yeni nəsil yaradıcı sənətkarların meydana çıxmasına şərait yaratdı.

“Ədəbiyyatın dövranı bitdi,” - deyənlərə tutarlı cavab: ölkə jurnalistlərinin birinci qurultayında yaradılmış Mətbuat Şurasına ictimaiyyətin nümayəndələri tərəfindən Anar, Ramiz Rövşən, Vaqif Səməndoğlu, Cahangir Məmmədli (tənqidçi-publisist), Hacı Sabir (deyilənlərə görə, o da şer yazır), Nizami Cəfərov, Rafael Hüseynov üzv seçildilər. Onlar Heydər Əliyev məktəbinin layiqli davamçıları sayılırlar.

Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən dövlət müstəqilliyimiz üçün ciddi işlər görən Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul edilən o dövrkü konstitusiyamızda dövlət dili kimi məhz Azərbaycan dili qeyd olundu. Heydər Əliyev tariximizdə yalnız bu faktla da öz adını qızıl hərflərlə həkk etmişdir. Məhz Heydər Əliyevin tapşırığı ilə respublikamızda mədəniyyət, ədəbiyyat və incəsənətlə bağlı çoxlu sayıda yaradıcı birləşmə yaradılmış, mədəniyyət ocaqları inşa edilmiş, ədəbi-mədəni qəzet, dərgi və jurnallar nəşr olunmağa başlamışdır ki, o işlər indi də davam etdirilir. İkinci dəvə ölkəyə rəhbərlik etməyə başlayan kimi Heydər Əliyevin ilk qərarlarından biri də mədəniyyət və ədəbiyyatla bağlı oldu. Onun təşəbbüsü ilə yaradıcı birləşmələr və onların ədəbi-mədəni orqanları birbaşa dövlət büdcəsindən maliyyələşdirilməyə başlandı. Heydər Əliyevin təşəbbüsü ilə başlanan və indi də müxtəlif nəsil mədəniyyət və ədəbiyyat adamlarına Prezidet təqaüdləri ayrıılır. Ədəbi-mədəni hadisələrin təşkili üçün iri dövlət vəsaitləri ayrıılmağa başlandı...

Azərbaycan mədəniyyətinin çox mühüm hissəsi sayılan çağdaş ədəbiyyatımızda baş verən ədəbi-mədəni hadisələr — kulturoloji proseslər milli söz sənətimizin tarixində hələ öz təkanverici gücünü göstərməsə də, şübhəsiz, XXI əsrin qarşısındaki ilk on ilində böyük sənət bəhrəsini verəcəkdir. Bu baxımdan çağdaş ədəbi prosesdə, ümumən isə milli mədəniyyətimizdə baş verən müxtəlif olaylara nəzər salmaqla, onların lokal — yerli səciyyəli, yoxsa qlobal — dünya əhəmiyyətli kulturoloji hadisələr olduğunu təyin və təhlil etmək, yeni tariximizin tələblərinə uyğun dəyərlərin, meyarlarının müəyyənləşdirilməsi biz tədqiqatçı-kulturoloqların çox ciddi, vacib, bu gün qarşıda duran əsas vəzifələrindəndir.

Son on ildə baş verən ədəbi-mədəni olaylara qiymət vermək, əsas hadisələri müəyyənləşdirmək nə qədər çətin olsa da, onun vaxtı artıq çoxdan gəlib çatıb. Mülahizələrimizdə obyektiv nəticələr əldə etmək üçün son illərdə respublikamızda, eyni

zamanda yaxın və uzaq ölkələrdə — dünyada baş verən bir çox ictimai-siyasi, ədəbi-mədəni prosesləri xatırlamaq mütləq vacibdir. Lakin tarixə də nəzər salmaq gərəyimiz olacaq...

Artıq on beş ilə yaxındır ki, nəhəng Sovet imperiyasından qurtularaq müstəqil ölkənin azad vətəndaşları kimi hər cür senzor, total dövlət nəzarəti, ideoloji qadağalardan uzaq bir cəmiyyətdə yaşayırıq. Mədəniyyətimizin böyük dostu və hamisi sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda sivil dəyərləri əsas götürən azad vətəndaş cəmiyyəti — demokratik dövlət quruculuğu prosesi başlanıb və günü-gündən genişlənir.

Siyasət, iqtisadiyyat, biznes və başqa sahələrdə aparılan islahatlarla yanaşı, mənəviyyat, mədəniyyət, incəsənət və ədəbiyyatla da bağlı respublikamızda böyük işlər görülür. Ölkə başçısının birbaşa təşəbbüsüylə mədəniyyət, nəşriyyat, muzeylər, kitabxana işi, ana dilimiz və KİV-ə dair qəbul edilən coxsayılı yeni qanunları, qərar və sərəncamları xatırlamaq yerinə düşərdi ki, dediklərimiz əsaslansın.

Hələ ötən əsrin sonlarında Heydər Əliyevin Azərbaycan ədəbiyyatının korifeyi sayılan Məhəmməd Füzulinin, möhtəşəm “Kitabi-Dədə Qorqud” abidəsinin, həmçinin elm, mədəniyyət, ədəbiyyat xadimlərinin yubileylərinin, daha başqa ədəbi-mədəni hadisələrin respublika miqyasında, böyük əksəriyyətinin isə beynəlxalq səviyyədə təşkili ilə bağlı imzalandığı fərman və sərəncamlar, keçirilən tədbirlər, peşəkar yaradıcı təşkilatların, o cümlədən Azərbaycan Yazıçılar Birliyi, həmçinin onun dörd ədəbi dərgisi — “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturniy Azerbaydjan” kimi jurnalların, “Ədəbiyyat qəzeti”nin, habelə “Göyərçin”, “Günəş” və uşaqlara ünvanlanan başqa nəşrlərin dövlət büdcəsindən maliyyələşdirilməsi, klassik ədəbiyyat abidələrinin dövlət tərəfindən nəşri, daha neçə-neçə dəyərli faktlar ölkədə mədəniyyətimizə — mənəvi-mədəni irsimizə, tariximizə, söz sənətimizə verilən qiymətə, xüsusi diqqətə nümunə kimi göstərilə bilər.

Əlbəttə, globallaşmağa doğru sürət götürmiş müasir dünyada baş verən böyük olaylar, xüsusən də mədəniyyətlərin integrasiyası pərdəsi arxasında intellekt və milli dünyagörüşlərin yarışı, bəlkə də savaşı zamanı zəif mədəniyyətə və ədəbiyyata malik xalqların yeri son sıradadır. Heydər Əliyevin uzaqgörən intuisiyası ilə hələ XX əsrin ikinci yarısından xalqımızı bu böyük yarışa layiqli hazırlamağa başlamışdı. Yaxın keçmişə boylangsaq görərik ki, hələ Sovetlər Birliyi tərkibində olanda Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə ciddi dövlət mədəniyyət siyasəti aparılırdı. Ötən əsrin 60-70-80-ci illərində çoxlu mədəni-kütləvi obyektlər, mədəniyyət sarayları tikilir, istər respublika daxilində, istərsə də ittifaq mərkəzində yerləşən ali təhsil ocaqlarında çoxlu istedadlı, intellektual mütəxəssislər hazırlanırdı.

Milli mədəniyyətin və ədəbiyyatın, sənətin müxtəlif sahələrinin intibah dövrü sayıla biləcək o illərdə yaranan mədəni-mənəvi irs bu gün də xalqımızın əsl sərvətini təşkil edir. Bu haqda çox, lap çox yazmaq, istənilən sayda sübutlar, dəlillər gətirmək olar, lakin mövzumuz daha bugünkü günlərlə bağlı olduğuna görə mətləbdən uzaqlaşmaq istəmirik.

Yeni dünyada bir sıra dəyərlər dəyişilmiş, dövrün tələblərinə uyğun forma və məzmun rəngarəngliyi meydana çıxmışdır. Məhz bu baxımdan da ölkəmizdə hər sahədə olduğu kimi, dövlətin milli mədəniyyət siyasətində də yeniliklər, globallaşma dövrünün tələblərinə cavab verən dəyişiklikləri müşahidə etmək mümkündür. Bu mənada ölkəmizdə vüsət tapmış üçüncü — ictimai sektor hərəkatının mədəniyyətimizdə və ədəbiyyatımızda təsirini izləmək mütləq vacibdir...

Vətəndaş cəmiyyətinin ən vacib amillərindən biri də ictimaiyyətin müxtəlif təbəqələrinin öz qarşısına qoyduğu hər hansı mühüm məqsədi həyata keçirməkdən ötrü qeyri-hökumət təşkilatlarında birləşmək hüququnun gerçəkləşdirilməsidir. Bu baxımdan son illər mədəniyyət və ədəbiyyatla bağlı ölkəmizdə yaranmış QHT-lər — ictimai qurumlar, fondlar, yaradıcı birliliklər respublikamızda demokratik dəyərlərin inkişafına xidmət edir. Bizi daha çox milli söz sənətinin problemləri maraqlandırduğuna görə, ədəbiyyatönümlü qurumlar barədə qısaca məlumatları yada salmaq istəyirik.

Keçmiş Sovet İttifaqının süqutu ərəfəsində respublikamızda yeni ədəbi qurumların, qrup və cəmiyyətlərin yaranması prosesi başladı. Həm o zamanlar yaranmış, həm də indi fəaliyyət göstərən və daha çox ədəbiyyatla bağlı qeyri-hökumət təşkilati hesab olunan qurumları bir neçə yerə bölmək mümkündür:

1) İctimai təşkilat kimi sovet dövründən qalma qurumlar — Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki Ədəbiyyat Fondu, Bədii Ədəbiyyatı Təbliğ Bürosu və rayonlardakı bölmələri ilə birləşməklə Azərbaycan Yazıçılar Birliyi;

2) Yenidənqurma illərində yaradılmış, təsərrüfatlı qurumlar — AYB nəzdindəki Ədəbi Əlaqələr və Tərcümə Mərkəzi, Milli “Pen-klub”. Buraya həm də müstəqil kiçik ədəbi qrupları, məsələn, “Baca”nı əlavə etmək olar;

3) Dövlət müstəqilliyi əldə ediləndən bu yana yaradılmış qurumlar — mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış Yeni Yazarlar və Sənətçilər Qurumu, Dünya Gənc Türk Yazarlar Birliyi, qeydiyyatsız fəaliyyət göstərən “Şam” Ədəbi Məclisi, “Pərvanə” Ədəbi Məclisi, Azad Yazarlar Ocağı, “Ədəbi Klub”, “Avanqard” Ədəbi Birliyi, Azərbaycan Mədəniyyət Fondu nəzdindəki məclisi, “Eqo” Yaradıcı Ordəni, “Azad qələm”, “İti qələm” kimi tanınan ictimai təşkilatlar, habelə paytaxtda və bölgələrdə fəaliyyətini bərpa etmiş, tarixini XIX-XX əsrlərdən götürən, həmçinin yenicə yaradılmış ədəbi qruplar (“Gənclər Pen-klubu”, “YeniSİ”, “Nəfəs”, “Nöqtələr”, “Pöhrə”, “Sözbəsöz”, “Xatun”, “Sabir ocağı”, “Odlar Yurdu”, “3-cü ədəbi hərəkat”, “Oxu” Yazarlar Evi və b.) daxildir.

Statistik faktları xatırlamaqdə məqsədimiz çağdaş ədəbi prosesdə ictimai qurumların rolunun zəif və güclü olmasını sübut etmək deyil, sadəcə müəyyən təsəvvürlər yaratmaq bu təşkilat və qrupların yeni mədəniyyət quruculuğu və dövlətimizin mədəniyyət siyasetinin gerçəkləşdirilməsi prosesindəki imkanlarını göstərməkdir.

Dövlət tərəfindən böyük maddi və mənəvi dəstək alan Azərbaycan Yazıçılar Birliyi və bu təşkilatla bağlı qurumlar öz imkanlarından lazımı səviyyədə istifadə edir. AYB-nin ölkəmizin ədəbi-mədəni həyatındakı rolu danılmazdır. Milli “Pen-klub”, yaxud başqa köhnə qurumlara rəğmən, AYB-nin fəaliyyətini qiymətləndirmək vacibdir: ən azı ona görə ki, milli-mənəvi irsimizin, ana dilimizin və ədəbiyyatımızın qorunmasında bu mötəbər yaradıcı birliyin zəhməti çox böyükdür. Lakin hər hansı bir sərvəti qorumaqla yanaşı, onu həm də inkişaf etdirmək, gələcək nəslə bütöv halda çatdırmaq lazımdır. Konservatorluğu ilə ad çıxarmış AYB-nin öz fəaliyyətini zəmanənin tələbinə uyğun qurması çox vacib və milli əhəmiyyətli işdir və Birlik mütləq buna getməlidir.

Məlumdur ki, QHT-lər qarşılara qoyduqları məqsədləri həyata keçirmək üçün müəyyən maddi vəsaitə malik olmalıdır. Bu qurumlarda birləşən üzvlərin üzvlük haqlarından, yaxud da daxili və xarici maliyyə qurumlarının ayırdığı qrantlar hesabına əldə edilən vəsaitlə

müəyyən proqramları həyata keçirmək mümkündür. Təəssüflər olsun ki, ölkədəki iqtisadi-sosial şəraitin çətinliyi yaradıcı insanlardan da yan keçməyib və onların hansıa ictimai quruma üzvlük haqqı ödəmək imkanı, sadəcə, məhduddur. Daxili donorların yoxluğu, xarici xeyriyyə təşkilatlarının milli mədəniyyətə, xüsusən də ədəbiyyata soyuq münasibəti ədəbiyyatönümlü qurumlara imkan vermir ki, qarşılara qoyduqları məqsədlər uğrunda işlər görsünlər. Bütün bunlara baxmayaraq bu qurumlar bir çox qiymətli işlər də görürələr.

Nisbətən yeni dövrdə — 1993-cü ildə əsası indiki Bakı Dövlət Universitetində “Gənclər Pen-klubu” kimi qoyulmuş, daha sonralar sıraları genişləndirilərək Yeni Yazarlar və Sənətçilər Qurumu kimi tanınan təşkilat əgər qlobal mədəniyyət hadisələrinin ölkəmizdə təşkili, yaradıcı gənc nəslin intellektual və sənət hüquqlarını qorumaq, onların yaradıcılığının təbliğ etmək və tanıtmaqla məşğuldursa, Dünya Gənc Türk Yazarlar Birliyi Türk Dünyasında yazış-yaradan cavan qələm sahiblərini birləşdirir...

Daha çox sənət məsələləri ilə məşğul olan “Avanqard” Ədəbi Birliyi ədəbiyyatda modernizm hərəkatının, Azad Yazarlar Ocağı söz sənətində postmodernizm cərəyanının, “YeniSİ” şəbəkə ədəbiyyatının problemləri ilə maraqlanır...

Bütün bunların isə öz növbəsində ədəbi prosesin canlanması, inkişafına və yeni-yeni sənət uğurlarının əldə edilməsinə ünvanlanması şübhəsizdir. Milli ədəbi prosesimizdə baş verən bu mürəkkəb sənət olayları isə bizdə inam yaradır ki, yaxın gələcəkdə Azərbaycan ədəbiyyatı nəinki Şərqdə, həm də Qərbdə rəqabətə davamlı bir mədəniyyət faktoruna çevriləcək.

Ədəbiyyatımız inkişafdan uğurlara doğru getməklə dövlət başçımızın apardığı müstəqil, demokratik quruculuq prosesinə öz töhfələrini verir. Bu işdə gənclərin rolü daha böyükdür. Çağdaş milli mədəniyyətimizin inkişafında və cəmiyyətin mənəvi təkamülündə yeni yaradıcı nəsilin rolü əvəzolunmazdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan dövlət müstəqilliyini təkrarən bərqərar edəndən sonra hər bir sahədə olduğu kimi, milli mədəniyyətimizdə, o cümlədən onun ayrılmaz qolu sayılan ədəbiyyatımızda çox maraqlı proseslər baş verir. Yaşı minillərlə ölçülən, Azərbaycan mədəniyyətinin çox mühüm hissəsi sayılan çağdaş ədəbiyyatımızda baş verən ədəbi-mədəni hadisələr — kulturoloji proseslər milli söz sənətimizin tarixində hələ öz təkanverici gücünü göstərməsə də, heç şübhəsiz, XXI əsrin qarşısındaki birinci yarısında, bəlkə də ilk on ilində ciddi sənət bəhrəsini verəcəkdir. Bu baxımdan çağdaş ədəbi prosesdə, ümumən isə milli mədəniyyətimizdə baş verən müxtəlif olaylara nəzər salanda, onların lokal — yerli səciyyəli, yoxsa qlobal — dünya əhəmiyyətli kulturoloji hadisələr olduğunu təyin və təhlil etmək, yeni tariximizin tələblərinə uyğun dəyərlərin, meyarların müəyyənləşdirilməsi çox vacibdir və tədqiqatçıların — kulturoloqların bu gün qarşılarda duran çox ciddi, əsas vəzifələrdəndir.

Son on-on beş ildə baş verən ədəbi-mədəni olaylara qiymət vermək, əsas hadisələri müəyyənləşdirmək nə qədər çətin olsa da, onun vaxtı artıq çoxdan gəlib çatıb. Mülahizələrimizdə obyektiv nəticələr əldə etmək üçün son illərdə respublikamızda, eyni zamanda yaxın və uzaq ölkələrdə — dünyada baş verən bir çox ictimai-siyasi, ədəbi-mədəni prosesləri xatırlamaq mütləq vacibdir. Lakin tarixə də nəzər salmaq lazımlı gəlir. Artıq on beş ildən çoxdur ki, nəhəng Sovet imperiyasından qurtularaq müstəqil ölkənin azad vətəndaşları kimi hər cür senzor, total dövlət nəzarəti, ideoloji qadağalardan uzaq bir cəmiyyətdə yaşayırlıq.

Qloballaşmağa doğru sürət götürmüş müasir dünyada baş verən böyük olaylar, xüsusən də mədəniyyətlərin integrasiyası pərdəsi arxasında intellekt və milli dünyagörüş sistemlərinin yarısı — bəlkə də daha dəqiq desək, savaşı zamanı zəif mədəniyyətə və ədəbiyyata malik xalqların yeri son sıradadır. Yeni dünya düzəmində bir sıra dəyərlər dəyişilmiş, dövrün tələblərinə uyğun forma və məzmun rəngarəngliyi meydana çıxmışdır. Məhz bu baxımından da ölkəmizdə hər sahədə olduğu kimi, qloballaşma dövrünün tələblərinə cavab verən dövlətin milli mədəniyyət siyasətində yeniliklər, yeni dövrün tələblərinə uyğun dəyişiklikləri müşahidə etmək mümkündür. Bu mənada ölkəmizdə vüsət tapmış üçüncü — ictimai sektor hərəkatının mədəniyyətimiz və ədəbiyyatımızda təsirini izləmək mütləq vacibdir. Vətəndaş cəmiyyətinin ən vacib amillərindən biri də ictimaiyyətin müxtəlif təbəqələrinin öz qarşısına qoyduğu hər hansı bir mühüm məqsədi həyata keçirməkdən ötrü ictimai qurumlarda — Qeyri-Hökumət Təşkilatlarında birləşmək hüququnun gerçəkləşdirilməsidir. Son illər mədəniyyət və ədəbiyyatla bağlı ölkəmizdə yaranmış və sıralarında əsasən gəncləri birləşdirən QHT-lərin — ictimai qurumların, fondların, yaradıcı birliklərin respublikamızda bərqərar olan demokratik dəyərlərin inkişafında xüsusi xidmətləri var. Gənclər dünyada qəbul olunmuş sivil və intellektual formalardan, metodlardan bəhrələnərək, milli söz sənətimizin müxtəlif problemlərini araşdırır, çağdaş ədəbiyyatımızın, mədəniyyətimizin, o cümlədən cəmiyyətimizin mənəvi inkişafına yardımçı olurlar.

Bizi daha çox milli söz sənətimizin çağdaş durumu, problemləri maraqlandırdığına görə, əsas mətləbə keçmək istəyirik. Müstəqillik dövründə yeni nəsil Azərbaycan yazarı dünya ilə birbaşa tanışlıq və qarşılıqlı münasibətlər imkanı qazansa da, təəssüflər olsun ki, müəyyən obyektiv problemlər bu vacib amili ədəbiyyatımızın inkişafına tərəf ləng istiqamətləndirir. Qarabağ münaqişəsi, uzdəniraq qonşularımız tərəfindən Qərb aləmində ölkəmizin nüfuzuna xələl götirilməsi, dil, tərcümə, nəşr, yayım, Internetdən yararlanmaq və buna oxşar, bu qəbil maddi-texnoloji çətinliklər...

Onu da bilməliyik ki, çağdaş milli ədəbiyyatlar — qlobal dünya söz sənətinin tərkib hissəsi olduğundan — planetimizdə baş verən bütün olayların təsirinə tez məruz qalır. Əgər yaradıcı insanlar dünya ilə qarşılıqlı münasibətlərdən təcrid olunublarsa, deməli, ədəbiyyatımızın inkişafında da müəyyən geriləmələr mövcuddur. Nəzərə almaq lazımdır ki, milli ədəbiyyatların çağdaş durumunu qiymətləndirməkdən ötrü mütləq əlavə böyük müqayisə obyekti olmalıdır. Başqa sözlə, dünyanın aparıcı ölkələrində baş verən ədəbi-mədəni proseslərinin nəticələri ilə tanış olmalıydıq ki, öz söz sənətimizin vəziyyətini lazıminca dəyərləndirək. Milli ədəbiyyatın müəyyən zamanlardakı durumlarına qiymət verəndə, bir neçə cəhəti unutmaq olmaz: söz sənətinin məhəlli deyil, bəşəri bir hadisə olması; ədəbiyyatın gerçək hadisələr, tarixi olaylar və müəyyən məkan çərçivəsində inkişafi; yaradıcı insanın səviyyəsi — intellekti, ictimai-mədəni sifariş; ümumdünya harmoniyasının diqtəsi, tarixin gedişatı və s. və i. a.

Çağdaş ədəbi prosesimizin diqtəsi ilə inkişaf edən milli ədəbiyyatımızın müasir durumu ağır olsa da, ümidiyəcisi cəhətlərdən xali deyil. Poeziyamızın səviyyəsindən razı qalmaq mümkünə, nəşr, dramaturgiya, qarşılıqlı tərcümə, ədəbiyyat fəlsəfəsi — tənqid, ədəbiyyatşunaslıq, esseistika, ədəbi kulturologiya sahələrində geriləyir. Yaşlı nəsildən nəyi isə tələb etmək nə qədər məntiqsizdirə, ədəbi-mədəni ictimaiyyət orta və yeni nəslin nümayəndələrindən çox şey gözləyir. Gənclərin intellektual səviyyəsindən, sənət baxışlarından, dünyagörüşlərində asılı olaraq milli ədəbiyyatımız, deməli həm də mənəvi inkişafımızın gedişatı zəifləyə və güclənə bilər. Yaradıcı gənclərin özləri də çağdaş dünyamın

gedişatına uyğunlaşa, başqa sözlə, zəmanəylə ayaqlaşa bilmirlər. Gənc yazarların mütaliyə maraqlarının zəifliyi, dünya ədəbiyyatı ilə tanış olmamaları, sənət baxışlarında və ədəbi görüşlərdəki plüralizmə — fikir müxtəlifliyinə yer ayırmamaları, yeni texnoloji imkanlardan lazıminca istifadə edə bilməmələri həm onların özlərinin bir sənətkar kimi respublikamızda və gələcəkdə dünyada tanınmalara mane olur, həm də dolayısı cəmiyyətin mənəvi zənginliyinin qarşısını alır.

Müasir Azərbaycan ədəbiyyatını, xüsusən də onun yaranmaqda olan ən yeni nümunələrini təhlil edəndə hansı amillərə daha çox fikir vermək lazımdır? Subyektiv cəhət kimi müəllifin yaşı, yaxud ədəbi nəsil problemi, obyektiv amil isə yaradıcı şəxsin milli ədəbiyyatımıza götirdiyi yeni estetik yeniliklər — sənət dəyərləri sistemi və ya orijinal ədəbi cərəyan, qrup məsələsidir ki, bunlara da dəqiq cavab vermək nə qədər çətin olsa da, mümkün kündür. Təkrarən tarixə qısa bir nəzər salaq: XIX yüzilliyn sonu, XX əsrin əvvəllərində üç istiqamətdə — əsasən Rusiya vasitəsi ilə Avropaya, Türkiyəyə Qərbə, həmçinin İranın köməyiliyi ilə Şərqə — ümumdünya ədəbiyyatına integrasiya edən, forma müxtəlifliyinə, metod rəngarəngliyinə, məzmun dolğunluğuna yiyələnən, dünya kulturoloji olaylarının təsirindən dövrünün çağdaş mədəni dəyərlərinə cavab verən, yüksək estetik tələblərə uyğun, milli ruha malik nümunələri ortaya qoyan milli söz sənətimizin inkişafının qarşısını bir çox ədəbi-fəlsəfi cərəyan, məktəb, həmçinin metodlarla kobudluqla alındı. Rəsmi dairələr — sovet sistemi milli yaradıcı təfəkkürün təbii axarının qarşısına almağa çalışırdı. Lakin dövlət müstəqilliyini bərqərar edəndən bu tərəfə, xüsusən də son illər yenə o kulturoloji rəngarəngliyi müşahidə edirik.

...Dünyada gedən bütün proseslər qlobal hadisələr olduğuna görə, Azərbaycan planetin sivil bir bölgəsi olaraq, o beynəlxalq olaylarda bu və digər formada iştirak etməsə, yaxın gələcəkdə bir millət kimi yer üzündən silinəcəyik. Necə ki, antiterror koalisiyasının fəal bir üzvü kimi ölkəmiz Əfqanistanda, İraqda bəşəriyyəti böyük bir xəstəlikdən sağaltmaq üçün mübarizə aparır, — Qarabağ münaqişəsinin də yaxın gələcəkdə bizim xeyrimizə həll olunacağına inanmaq istərdik, — eləcə də mədəniyyətdə, ədəbiyyatda gedən ən son kulturoloji proses kimi postmodernizmi öyrənməli, tətbiq etməli, onu dəyərli sənət əsərləri ilə zənginləşdirməliyik.

Belə bir məntiqli sual ortaya çıxa bilər: Azərbaycan ədəbiyyatında postdodernizmə şamil olunan ədəbi-bədii nümunələr varmı və o əsərlər tədqiqatçıları qane edirmi? Bu suala birmənalı cavab vermək çox çətindir. Bayaq bu problemlə bağlı fikirlərimizi açıqlamağa çalışdıq. Təkcə onu əlavə etmək olar ki, modernizm kimi, postmodernizm də daha çox intellektual prozada öz gücünü göstərə bilir. *Umberto Eco, Oktavio Pas, Xaruki Murakami, Riçard Bax, Orxan Pamuk* kimi intellektual postmodernistlərin yaradıcılığını yada salmaq kifayətdir ki, dediklərimiz öz məntiqli təsdiqini tapsın. Son vaxtlar bir çox cavan yazıçılar dəbə düşmüş postmodernizm cərəyanından danışanda adlarını sadaladığımız ciddi, tanınmış, dünyaşöhrətli sənətkarları deyil, V.Sorokin, V.Pelevin, E.Limonov tək Qərb əks-təbliğatından güclü təsirlənən, Rusiyani sevməyən bir sıra ölkələrin ideologiyasına tərəf əyilən ortabab rusiyalı yazıçıları — onların da böyük əksəriyyəti etnik cəhətdən rus millətinə aid deyillər — Azərbaycan oxucusuna tərifləyirlər. Bunun məntiqi nəticəsi isə göz qabağındadır: çağdaş ədəbi prosesə nəzər salanda heç də ürəkaçan mənzərə ilə rastlaşmırıq...

Yeni nəslin atlığı addımları səbirlə izləmək vacibdir. Gəncliyin aşib-dاشan gücü həmişə yeni bir canlanmaya səbəb olur. Əslində, gənclik son dövrlərin ab-havasına uyğun hərəkət edir. XXI əsrin ilk onilliyində də səs-küy yaratmadan özünü sübut və təsdiq etmək çox çətindir: bunu ən azı postmodernizmə istiqamət götürmüş zaman tələb edir. Digər tərəfdən,

son zamanlarda cəmiyyətimizdə yaradıcı mühitə qarşı olan nihilist bir diqqətsizliyin axırı da məhz buna gətirib çıxarmalıydı. Yeni yaradıcı nəsil — gənclik cəmiyyətdə özünə qarşı saygılıq, bir az da tünd desək, ictimai marağın sönüklüyünü görəndə toplumun müqəddəs saydığı ehkamları dağıtmaga meyl edir, lazımlı gələndə cəmiyyəti söyməkdən belə çəkinmir ki, ictimaiyyətin diqqətini özünə sarı, dolayısı mədəniyyətə, milli sənətə tərəf yönəlsin. Bu mənada son illər baş verən hadisələr anlaşılandır: lakin bütün günahları bir şəxsin, yaxud haçansa cəm halda ictimai-mədəni hadisələrə qoşulmuş böyük bir qrup insanların ayağına yazmaq, yaranmış problemlərə görə yaşı nəslə təqsirləndirmək düzgün deyil və yolverilməzdir. Ətrafdakı millətlərin, xalqların taleyiñə, tarixinə nəzər salanda, görürük ki, onların da başına belə işlər gəlib.

İstər ədəbiyyatda, istərsə də yaradıcı sənətin digər sahələrində gənclərin çəkisi get-gedə artır, onların xidmətləri, verdikləri töhfələr çoxalır. Sırf milli ədəbiyyatdan danışsaq, uğurlarımızla yanaşı, müəyyən geriləmələrin də olduğunu qeyd etmək yerinə düşər: gənclərin irihəcmli nəsr, dram, lirik-epik əsərlər yazmağa, ictimai-mənəvi tələbat duyulan ədəbi nümunələr yaratmağa, habelə milli-vətənpərvərlik mövzusuna meyllərinin az olması yeni yaradıcı nəslin çatışmayan cəhətləri, çəğdaş söz sənətimizin qusurları hesab etmək olar. Bu mənada ortaya çıxan problemlərin həllini — ictimai tələb və gənclərin yaradıcılığına dövlət qayğısının daha da artırılması, stimullaşdırıcı yolların arayıb-axtarılması məsələsini də unutmamalıyıq.

Bütün bu sadaladığımız cəhətlərə baxmayaraq, gənclərimizin cəmiyyətin mənəvi inkişafında — milli mədəniyyətimizin və çağdaş ədəbiyyatımızın zənginləşməsində rolu çox böyükdür və yeni yaradıcı nəsil boynuna düşən şərəfli tarixi vəzifəsini layiqincə yerinə yetirməlidir.

Ötən illərin ədəbi hadisələrinə nəzər salanda görürük milli söz sənətimizin ümumi mənzərəsi çox geniş və rəngarəngdir. Bu da onu vurğulamağa imkan verir ki, Azərbaycan mədəniyyəti və ədəbiyyatı hələ uzun müddət dünyani təəccübləndirəcək.

Məsələn, 2002-ci ildə baş verən ədəbi-mədəni hadisələrə qısaca nəzər salmaq kifayətdir ki, dediklərimizə sübut olsun. İlin ədəbi-mədəni hadisələr bolluğu ilə fərqləndiyini desək, yəqin yanılmaram. İlin əvvəllərində Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu “Ədəbiyyat qəzeti” və Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə 2002-ci ilin ədəbi yekunlarına həsr olunmuş geniş müşavirə keçirtilər və onun materialları Birliyin mətbü orqanında geniş işıqlandırıldı. Nazim Hikmətin geniş yubileyi, Aleksandr Düma, Viktor Hüqo kimi dünya ədəbiyyatının tanınmış simalarına həsr olunmuş tədbirlər, yeni kitabların təqdimatı, yaradıcılıq gecələri, YUNESKO tərəfindən bütün ölkələrdə keçirilən ədəbi-mədəni hadisələrin — Beynəlxalq Ana Dili, Ümumdünya Poeziya, Beynəlxalq Kitab və Müəllif Hüquqları, Dünya Əqli Mülkiyyət günlərinin qeyd edilməsi, daha neçə-neçə respublika əhəmiyyətli mədəni tədbirlərin təşkili bir daha sübut etdi ki, respublikamızın ədəbi-mədəni həyatı çox maraqlı, həm də yeni dövrün tələblərinə uyğundur...

Bu, xüsusən də gənclərlə bağlı həyata keçirilən müxtəlif programlarda özünü daha qabarıq göstərdi: ilin əvvəllərindən etibarən Azərbaycan Yazıçılar Birliyi ölkəmizdə fəaliyyət göstərən Yeni Yazarlar və Sənətçilər Qurumu, Dünya Gənc Türk Yazarlar Birliyi kimi bir sıra yaradıcı qeyri-hökumət təşkilatları ilə birgə istedadlı gənclərin ədəbi-intellektual fəaliyyətini stimullaşdırıran, onların müstəqillik dövründən bu yana yaratdıqları ədəbiyyatı

təhlil, tənqid və geniş ictimaiyyətin müzakirəsinə təqdim etməkdən ötrü “Yeni ədəbi nəsil: axtarışlar, problemlər” mövzusunda gənc yazarların ilk ümmək respublika toplantısını, onun ardınca da 28 May — Respublika günü münasibətilə gənclərin şeir məclisini təşkil etdi. Toplantının materialları AYB-nin ədəbi-mətbu orqanlarında çıxdı, habelə ayrıca kitab şəklində nəşr olundu: eyni zamanda, yeni ədəbi nəslin bədii əsərlərindən ibarət almanax çapa hazırlanır. Əlavə kimi onu da yada salmaq yerinə düşər ki, bu il milli liderimiz Heydər Əliyevin 80 illik yubileyi ilə bağlı ölkənin mədəniyyət siyasətinin əhəmiyyətli hissəsi sayılan ədəbiyyatla birbaşa məşğul olan dövlət və qeyri-hökumət qurumları — Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstитutu, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstитutu, Azərbaycan Yəzicilər Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, həmçinin dövlət və özəl ali tədris ocaqlarında böyük elmi-praktiki, ədəbi-mədəni tədbirlər keçirilərək ölkə başçısının böyük tarixi xidmətləri işıqlandırıldı.

Bu illər ərzində polemikalar getdi və bu da ədəbi prosesin canlanması, qəzetlərdə yeni-yeni ədəbiyyat əlavələrinin, səhifələrinin meydana çıxmamasına səbəb oldu ki, qarşidakı illərdə daha ciddi sənət əsərlərinin yaranacağına olan inamımızı artırır.

Aparıcı elektron və yazılı KİV-ə nəzər salmaq kifayət edər ki, mədəniyyət, ədəbiyyatla bağlı gedən obyektiv və subyektiv mülahizələrin səviyyəsinin, informasiya həqiqiliyinin və mənfil-i-müsbatlı yükünün ümumi zövqə, ictimai-mədəni fikrə və ədəbi prosesə təsiri barədə düşünəndə bir neçə il bundan əvvəl Heydər Əliyevin milli-mənəvi dəyərlərlə bağlı verdiyi məşhur fərman və sərəncamlarını xatırlamamaq mümkün deyil. Bəs müdrik dövlət başçımızın bu problemə belə diqqət ayırmamasına səbəb nə olmuşdur? Məlum olduğu kimi, ictimai fikrin formallaşmasında və cəmiyyətin mənəvi tərbiyyəsində, mədəni zənginləşməsində yazılı və elektron Kütləvi İnformasiya Vasitələrinin böyük rolü danılmazdır. Bu sahədə isə son on ildə müəyyən boşluqlar yaranmışdı. Heydər Əliyev şəxsən özü milli-mənəvi dəyərlərin qorunması ilə bağlı sənədlərin hazırlanmasına və dövlət proqramlarının həyata keçirilməsinə şərait yaratmışdı ki, Azərbaycan Respublikasının indiki Prezidenti cənab İlham Əliyev də o ənənələri uğurla davam etdirir...

Bütün bunlar isə bizə imkan verir ki, etiraf edək: milli mədəniyyət və mənəviyyat tariximizin Heydər Əliyev mərhələsi müstəqil Azərbaycanımızın intibahına təkan verən şanlı səhifələrdir...

Əslində biz tariximizin bu dövrünü Heydər Əliyev İntibahı zamanı da adlandıra bilərik.

Ulu Öndərimizin gördüyü böyük işlər və milli sivilizasiyamızın inkişafındakı əvəzsiz xidmətləri ona imkan verir ki, tariximizin bu dövrünü elə beləcə də adlandıraq: Heydər Əliyev dövrünün İntibahı...

Material 2003-cü ildə “Heydər Əliyev və gənclik” mövzusunda keçirilmiş respublika elmi konfransında etdiyim geniş məruzəm əsasında hazırlanıb

Dissidentlik hərəkatı: XX əsr Azərbaycanında olubmu?!

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin yazıçılarımızın XI qurultayı ərəfəsində sistemili, ardıcıl şəkildə keçirtdiyi, həm ədəbi-mədəni ictimaiyyətin, həm də cəmiyyətin əksər hissəsinin maraqla qarşılıqları və alqışlıqları yaradıcılıq müşavirələrinin birində, daha dəqiq desək, ədəbi tənqidə həsr olunmuş mötəbər tədbirdə məruzə etmək mənə həvalə edilmişdi. Dövrümüzün tələb və intonasiyasına uyğun formada — ciddi polemika və diskussiya şəraitində keçən bu yaddaşalan ədəbi-mədəni məclisdəki məruzəmdə belə bir mülahizəni təkrarladım: filoloji fikrin inkişafı üçün diletantlıq nə qədər əhəmiyyətli vasitə hesab oluna bilər? Sadə dildə anlatsam, “*Bir dəli quyuya daş atdı, yüz ağılı onu çıxarmaq barədə baş sindirdi...*” - zərbi-məsələsinin poetikasını polemika mədəniyyətinin inkişafına tətbiq etmək nə qədər səmərəlidir?!

Diletantizmin kulturoloji düşüncənin inkişafında rolü barədə fəlsəfə, ümumiyyətlə humanitar elmlər tarixindən — sivilizasiya gedişatından saysız-hesabsız misallar götirmək mümkündür. Lakin rasionallıq tələb edən sahələrdə diletantlığa yol vermək yaramaz. Məsələn, ən yeni — elmi, mədəni, ictimai, iqtisadi, siyasi, hərbi, mənəvi, kompüter və rabitə, hətta sektavari dini texnologiyalarda, yaxud çağdaş bilgilərdə diletantlıq yeni-yeni sistemlər və metodlarla əvəzlənilib. Götürək elə müəllifi azərbaycanlı Lütfizadə sayılan qeyri-səlist məntiq nəzəriyyəsi kimi idraki dəyişikliyi. Bu mülahizələri cəmiyyətimizdə və ictimai fikrimizdə dolaşan mənəvi-mədəni problemlərin izahına tətbiq edəndə çox maraqlı qənaətlərlə, məntiqli nəticələrlə qarşılaşıraq. Maraq üçün ötən ilin oktyabr hadisələrini yada salmaq istərdim: qədim mədəniyyət və ənənələrə malik xalqımızın diletant siyasətçilərə deyil, yeni nəsil intellektual siyasətçilərin ön sırasında duran, ümummilli liderimiz və dövlətçiliyimizin ən böyük ustadı sayılan Heydər Əliyevin yaratmış olduğu böyük fəlsəfi-siyasi dövlətçilik yolunun layiqli davamçısı və inkişaf etdirənине — indiki Prezidentimiz İlham Əliyevə dəstək verməsi sübut edir ki, ictimai şüurumuzda diletantlıqa, sadəcə, yer qalmayıb...

Elektron və yazılı Kütləvi İnformasiya Vəsitələrinin ictimai rəyi formalaşdırmaq gücündə, o sıradan ədəbi-mədəni düşüncəni istiqamətləndirmək iqtidarında olduğunu təkrarlasam, güman ki, yeni Amerika kəşf etmərəm. Bu günlərdə tanınmış bir mətbuat orqanında çalışan gənc jurnalıstin məndən “*Azərbaycanda dissident ədəbiyyatı olubmu?*” - sualına cavab verməyimi xahiş etdi. Mövzu ilə bağlı onunla bir saatdan çox söhbət etdim. Həmsöhbətimin mövzuya yaxşı bələd olmadığını görüb problemlə bağlı ona ətraflı məlumat verdim. Artıq 15 ildir ki, bu problemin gündəmə gətirildiyini deyəndə, cavan müxbir təəccüblə üzümə baxdı və bildirdi ki, bu mövzunu mən aktuallaşdırmışam...

Doğrudan da diqqətli oxucuların yaxşı yadindadır ki, bir ara, xüsusən də milli-mənəvi oyanış illərində — 1988-ci ildən bu yana problemə diletantcasına yanaşan bir sıra şəxslər ictimai-siyasi, elmi-mədəni, ədəbi-fəlsəfi əhəmiyyət kəsb edən, millətimiz üçün taleyülü məsələlərə toxunan ciddi, lokal və qlobal problemlər — Azərbaycan-Ermənistan münaqişəsi, Qarabağ müharibəsi, Qərbi Azərbaycandan soydaşlarımızın növbəti dəfə deportasiyaya məruz qalması, keçmiş SSRİ dağılıandan sonra yeni dünya düzəmində dövlətimizin, həmçinin, millətimizin yeri, Cənubi Qafqazdakı mövqeyimiz, Güney düyüünü və s. və i.a. — ətrafında

baş sindırmaqdansa, yazarlarımızın yaxasından yapışdırılar: sən niyə dissident olmamışan, rejimi niyə söyməmişən, sandığında müxalifçiliyi əks etdirən böyük əsərlər niyə yoxdur?

Ən maraqlısı isə odur ki, həmin şəxslərin əksəriyyəti ya keçmiş kommunistlər, ya da lazımı orqanlarda çalışanlar idi. Əslində, diletantizmlə yanaşı aparılan iyrənc siyasetin astar üzü də vardi. Milli-mənəvi oyanış zamanı xalqın ön sıralarında peşəkar yazarlarımız dururdu — **Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu, Anar, Sabir Rüstəmxanlı** və başqa milli intellektuallarımızı gözdən salmaq üçün bundan yaxşı vasitə tapmaq qeyri-mümkin idi. Başqa yerdən düşünülmüş böhtan kampaniyasını gerçəkləşdirmək isə diletantlara həvalə olunurdu. Gəlin razılaşaq ki, çoxlarımız bu işdə o diletantlara yardımçı olmuşuq. Və günübütün də o proses yüksək templə davam etdirilir. Yeni nəsil diletantlar yetişib ki, zaman-zaman elektron və yazılı KİV-də milləti qıcıqlandırmaqla məşguldurlar: bizdə niyə dissidentlik olmayıb?

Bu sualın cavabına keçməmişdən əvvəl dissident anlayışının mənasını dəqiqləşdirmək çox vacibdir. “Dissident” sözü latin mənşəli olub (“dissidens”), “razılaşmayan”, “etiraz edən” deməkdir və fəlsəfi-humanitar düşüncədə iki mənada işlənilir:

1) Vaxtilə katolik və protestantlıq dövlət dini səviyyəsində elan edilmiş ölkələrdə başqa məzhəbə qulluq edən, rəsmi kilsə ilə razılaşmayan xaçpərəstlər — bir sözlə ayrı cür düşünənlər. Rusiyada çıxan “Brakqauz və Yefronun ensiklopedik lüğəti” (1890-1907) kitabındaki məlumatə görə, bu söz ilk dəfə XVI əsrər Polşada baş verən dini islahatlar dövründə işlədilməyə başlayıb.

2) 1950-ci ildən sonra — İ.Stalin siyasi repressiyası zəifləyən zaman keçmiş SSRİ-də, habelə tarixin arxivinə getmiş sosialist düşərgəsi ölkələrində totalitar rejimə qarşı mübarizə aparanların yaratmış olduqları ictimai hərəkat nümayəndələrinə verilən ad.

1968-ci ildə sovet qoşunlarının keçmiş Çexoslovakiya Sosialist Respublikasında baş verən hadisələrə müdaxilə etməsi, həmçinin Əfqanistana ovaxtkı SSRİ ordusunun yeridilməsi və başqa qlobal münaqışlərdən sonra daha da güclənən bu ictimai hərəkatın fəlları əsasən yəhudi mənşəli rus yazarlar — **A.Sinyavski, Y.Daniyel, V.Maksimov**, həmçinin, Nobel mükafatı laureatı **A.Soljenitsin**, elm adamı **A.Saxarov** və başqaları idi. Qərbdə zülmələr diyarı adlandırılan keçmiş Sovetlər Birliyinin elm, mədəniyyət, ədəbiyyat mərkəzlərində — əsasən Moskva və keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərlərində böyük vüsət tapmış və dünyanın bir sıra ölkələrində dəstəklənən dissidentlik müəyyən zaman-məkan çərçivəsində baş verdi, tarixi missiyasını yerinə yetirdi. Dissidentlik bir növ dəb halını alan zaman hərəkat iştirakçılarının yaratdıqları əsərlər dissident ədəbiyyatı adlandırıldı. Bu ədəbi nümunələrin heç də hamısını uğurlu sənət əsərləri saymaq mümkün deyil. Axı bu nümunələrdə bədiilikdən çox ictimai-siyasi dəyər, publisistik pafos vardı.

Bəs bu qlobal hərəkat Azərbaycanda nə üçün əks-səda oyatmadı? Sualın çox məntiqli və qısa cavabı budur: Respublika rəhbərliyində Heydər Əliyev kimi uzaqqorən siyaset ustası, ümummilli lider vardi — xalqımıza Tanrı payı tək böyük bir siyasi nemət bəxş olunmuşdu...

Yaşlı nəslin yaxşı xatirindədir: Heydər Əliyev böyük siyasetə başlayan kimi öz ətrafına və respublikamızın bütün sahələrinə milli kadrlar cəlb etməyə başladı. Eyni zamanda o böyük şəxsiyyət millətimizin tanınmış simalarını — onların arasında isə elm, ədəbiyyat və mədəniyyət adamları, xüsusən də yazıçılar çoxluq təşkil edirdilər — göz bəbəyi kimi qorumağa çalışırdı. Çünkü ümummilli lider yaxşı bilirdi ki, millət, xalq öz ziyalıları, intellektualları və sənətkarları ilə tanınır.

Ötən əsrin ikinci yarısında Rusiyada yazarlar sıxışdırıldığı bir zamanda Azərbaycanda yazarları dövlət orqanlarının, rəsmi ideologianın məngənəsindən qurtaran Heydər Əliyev imkan yaratmışdı ki, əksər fərqli fikirlər səslənsin, lazımlı gələndə onlardan istifadə edilsin. Məhz buna görə də XX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı tarixində hər hansı bir siyasi, ictimai, mədəni, ədəbi və s. repressiyaya rast gəlmək mümkün deyil. Buna görə isə ümummilli liderimiz Heydər Əliyevə xalqın ehtiramlı minnətdarlığı əbədidir.

Əgər dissidentliyi ədəbiyyatşunaslıq vasitəsi kimi işlədiriksə, onda ədəbiyyat tariximizin sayılı-seçimli simalarının böyük əksəriyyətinin əsərlərində bu hərəkata, yəni insan və toplum haqlarına hörmət, demokratik dəyərlərə üstünlük vermək, şəxsiyyət azadlığını təmin etmək kimi sivil ənənələri əks etdirən məsələlərə geniş yer ayrılmışdı. Bu mənada *M.İbrahimovu*, *S.Rəhimovu*, *İ.Əfəndiyevi*, *R.Rzani*, *İ.Muğannani*, *Ə.Kərimi*, *İ.Şıxluni*, *Anarı*, *Elçini*, *Ç.Hüseynovu*, *İbrahimimbayov* qardaşlarını, *M.Süleymanlı*nı, daha neçə-neçə istedadlı qələm adamını dissident ədəbiyyatı yaradan hesab etmək mümkündür.

Şəxsən mənim qənaətimə görə isə o vaxtlar ümummilli liderimiz Heydər Əliyevin çıxış və nitqlərindəki fikirlərinin alt qatlarını dərk etsək, görərik ki, onlar Azərbaycanın ən böyük dissident ədəbiyyatı nümunələridir...

“Ədəbiyyat qəzeti”, 2004

Mədəniyyətlərarası əlaqələr: cəmiyyətin

demokratik inkişafının vasitəsi kimi

(Gürcüstan Respublikasında Avropa Şurasının

təşkilatçılığı ilə keçirilən Beynəlxalq

konfransdakı çıxışının mətni əsasında hazırlanıb)

Tarixən belə olub, elə indinin özündə də müşahidə edirik ki, qlobal və lokallığından asılı olmayıaraq, dünyada gedən bütün proseslər müstəqil Azərbaycanımıza da güclü təsir edir. Son iki əsrədə elə bir tarixi hadisə olmayıb ki, dolayısı və birbaşa Azərbaycana təsir etməsin. Beynəlxalq proseslər, fəhlə-kəndli hərəkatları, dövlət müstəqilliyi uğrunda ümummilli qiyamlar, I və II Dünya müharibələri, elmi-texniki inqilab, milli-azadlıq mübarizəsi, maarifçilik və savadsızlığın ləğvi, mədəniyyətin və incəsənətin inkişafı, elmi nailiyyətlər və s. və i.a.

Qlobal olayların Azərbaycana mənfi təsirinini minimuma endirilməsindən tutmuş, ta o cür beynəlxalq proseslərin müsbət təsirlərinin daha da gücləndirilməsinədək qədər bir-birilə sıx əlaqədə olan sistemli ictimai-mədəni, iqtisadi-siyasi hadisələrin cəmiyyətin yeniləşməsində, həmçinin demokratikləşməsində rolu nəzərəçarpacaq qədər böyükdür...

Bu baxımdan Azərbaycan Respublikasının tarixində son on beş il də böyük hadisələr baş vermiş, ölkə əhalisi qapalı, totalitar sistemdən açıq cəmiyyət və demokratik dövlət quruculuğu prosesinə cəlb olunmuşdur. Beynəlxalq münasibətlərdən və milli tələbatdan irəli gələn bu proseslər tədqiqatçıların, tarixçilərin, alımların, siyasətşünasların və kulturoloqların araştırma predmetinə çevrilmişdir.

Müstəqil Azərbaycan dövlətinin get-gedə güclənməsinin əsas səbəblərini araşdırarkən, ilk öncə milli-mənəvi istiqamətlərdə görülən işlər — elm, təhsil, incəsənət, ədəbiyyat, musiqi, humanitar sahələr, ümumiləşdirsək, Azərbaycanda yaşayan və müxtəlif etnik mənsubiyyətə malik insanları birləşdirən mədəniyyətlərin inkişafı yada düşür.

Milli mədəniyyətimizdə baş verən müxtəlif olaylara nəzər salmaqla, onların lokal — yerli səciyyəli, yoxsa qlobal — dünya əhəmiyyətli kulturoloji hadisələr olduğunu təyin və təhlil etmək, yeni tariximizin tələblərinə uyğun dəyərlərin, meyarlarının müəyyənləşdirilməsi biz tədqiqatçı-kulturoloqların çox ciddi, vacib, bu gün qarşıda duran əsas vəzifələrindəndir.

Son on ildə baş verən ədəbi-mədəni olaylara qiymət vermək, əsas hadisələri müəyyənləşdirmək nə qədər çətin olsa da, onun vaxtı artıq çoxdan gəlib çatıb. Mülahizələrimizdə obyektiv nəticələr əldə etmək üçün son illərdə respublikamızda, eyni zamanda yaxın və uzaq ölkələrdə — dünyada baş verən bir çox ictimai-siyasi-mədəni prosesləri xatırlamaq mütləq vacibdir. Azərbaycan əhalisi artıq on dörd ilə yaxındır ki, nəhəng sovet imperiyasından qurtularaq müstəqil ölkənin azad vətəndaşları kimi hər cür senzor, total dövlət nəzarəti, ideoloji qadağalardan uzaq bir cəmiyyətdə yaşayır.

Respublikamızda yaşayan müxtəlif xalqların mədəniyyətləri inkişaf etdikcə sivil dəyərləri əsas götürən azad vətəndaş cəmiyyəti demokratik dövlət quruculuğu prosesinin güclənməsinə səbəb olur.

Siyasət, iqtisadiyyat, biznes və başqa sahələrdə aparılan islahatlarla yanaşı, mənəviyyat, mədəniyyət, incəsənət və ədəbiyyatla bağlı respublikamızda böyük işlər görülür. Mədəniyyət, nəşriyyat, muzeylər, kitabxana işi, ana dilimiz və KİV-ə dair qəbul edilən çoxsaylı yeni qanunları, qərar və sərəncamları xatırlamaq yerinə düşərdi ki, dediklərimiz əslansın.

Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin Azərbaycan ədəbiyyatının korifeyi sayılan Məhəmməd Füzulinin, möhtəşəm “Kitabi-Dədə Qorqud” abidəsinin, həmçinin elm, mədəniyyət, ədəbiyyat xadimlərinin yubileylərinin, daha başqa ədəbi-mədəni hadisələrin respublika miqyasında, böyük əksəriyyətinin isə beynəlxalq səviyyədə təşkili ilə bağlı imzaladığı fərman və sərəncamlar, keçirilən tədbirlər, peşəkar yaradıcı təşkilatların, o cümlədən Azərbaycan Yazıçılar Birliyi, həmçinin onun dörd ədəbi dərgisi — “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturniy Azerbaydjan” kimi jurnalların, “Ədəbiyyat qəzeti”nin, habelə “Göyərçin”, “Günəş” və usaqlara ünvanlanan başqa nəşrlərin dövlət büdcəsindən maliyyələşdirilməsi, klassik ədəbiyyat abidələrinin dövlət tərəfindən nəşri, daha neçə-neçə dəyərli faktları ölkəmizdə mədəniyyətə — mənəvi-mədəni irsimizə, tariximizə, söz sənətimizə verilən qiymətə, xüsusi diqqətə nümunə kimi göstərmək mümkündür.

Söz yox ki, qloballaşmağa doğru sürət götürmiş müasir dünyada baş verən böyük olaylar, xüsusən də mədəniyyətlərin integrasiyası pərdəsi arxasında intellekt və milli dünyagörüşlərin yarışı zamanı zəif mədəniyyətə və ədəbiyyata malik xalqların yeri son sıradadır. Yeni dünyada bir sıra dəyərlər dəyişilmiş, dövrün tələblərinə uyğun forma və məzmun rəngarəngliyi meydana çıxmışdır. Məhz bu baxımdan da ölkəmizdə hər sahədə olduğu kimi, dövlətin milli mədəniyyət siyasetində də yeniliklər, qloballaşma dövrünün tələblərinə cavab verən dəyişiklikləri müşahidə etmək mümkündür. Bu mənada ölkəmizdə vüsət tapmış üçüncü — ictimai sektor hərəkatının mədəniyyətimizə təsirini izləmək mütləq vacibdir...

Vətəndaş cəmiyyətinin ən vacib amillərindən biri də ictimaiyyətin müxtəlif təbəqələrinin öz qarşısına qoyduğu hər hansı mühüm məqsədi həyata keçirməkdən ötrü qeyri-hökumət təşkilatlarında birləşmək hüququnun gerçəkləşdirilməsidir. Bu baxımdan son illər müxtəlif mədəniyyətlərlə bağlı ölkəmizdə yaranmış qeyri-hökumət təşkilatları — ictimai qurumlar, fondlar, yaradıcı birliliklər respublikamızda demokratik dəyərlərin inkişafına xidmət edir. Məlumdur ki, QHT-lər qarşılara qoyduqları məqsədləri həyata keçirmək üçün müəyyən maddi vəsaitə malik olmalıdır. Bu qurumlarda birləşən üzvlərin üzvlük haqlarında, yaxud da daxili və xarici maliyyə qurumlarının ayırdığı qrantlar hesabına əldə edilən vəsaitlə müəyyən proqramları həyata keçirmək mümkündür. Təəssüflər olsun ki, ölkədəki iqtisadi-sosial şəraitin yüksək səviyyədə olmaması yaradıcı insanlardan da yan keçməyib və onların hansısa ictimai quruma üzvlük haqqı ödəmək imkanı, sadəcə, məhduddur. Daxili donorların yoxluğu, xarici xeyriyyə təşkilatlarının milli mədəniyyətə, xüsusən də ədəbiyyata soyuq münasibəti ədəbiyyatönümlü qurumlara imkan vermir ki, qarşılara qoyduqları məqsədlər uğrunda işlər görsünlər. Bütün bunlara baxmayaraq bu qurumlar bir çox qiymətli işlər də görürler.

Dünyada qəbul olunmuş sivil və intellektual formalardan, metodlardan bəhrələnərək, milli mədəniyyətlərin müxtəlif problemləri araşdırılır, çağdaş mədəniyyətimizin, o cümlədən cəmiyyətimizin mənəvi inkişafına stimul yaradılır.

Bizi daha çox milli mədəniyyətlərin çağdaş durumu və problemləri maraqlandırdığına görə, əsas mətləbə keçmək istəyirik. Müstəqillik dövründə Azərbaycan mədəniyyəti dünya ilə birbaşa tanışlıq və qarşılıqlı münasibətlər imkanı qazansa da, müəyyən obyektiv problemlər bu vacib amili cəmiyyətin inkişafına tərəf ləng istiqamətləndirir. Qarabağ münaqişəsi, Ermənistən Respublikası tərəfindən Qərb aləmində ölkəmizin nüfuzuna xələl gətirilməsi, dil səddi, tərcümə problemi, ədəbi-mədəni əlaqələrin zəifliyi, yayım, İnternetdən yararlanmaq və buna oxşar, bu qəbil maddi-texnoloji çətinliklər...

Onu da bilməliyik ki, çağdaş milli mədəniyyətlər — qlobal dünya kulturoloji xəzinəsinin tərkib hissəsi olduğundan — planetimizdə baş verən bütün olayların təsirinə tez məruz qalır. Nəzərə almaq lazımdır ki, milli mədəniyyətlərin bugünkü durumunu qiymətləndirməkdən ötrü mütləq əlavə böyük müqayisə obyekti olmalıdır. Başqa sözlə, dünyanın aparıcı ölkələrində baş verən mədəni proseslərin nəticələri ilə tamış olmalıdır ki, ölkəmizdə mövcud olan müxtəlif xalqların mədəniyyətlərinin vəziyyətini lazımcı dəyərləndirə bilək.

Milli mədəniyyətlərin müəyyən zamanlardakı durumlara qiymət verəndə bir neçə amili unutmaq olmaz: söz sənətinin məhəlli deyil, bəşəri bir hadisə olması; milli mədəniyyətlərin gerçek hadisələr, tarixi olaylar və müəyyən məkan çərçivəsində inkişafi; cəmiyyətin səviyyəsi — intellekti, ictimai-mədəni sifariş; ümumdünya harmoniyasının diqtəsi, tarixin gedisiatı və s. və i. a.

Azərbaycanda XIX yüzilliyin sonu, XX əsrin əvvəllərində üç istiqamətdə — əsasən Rusiya vasitəsi ilə Avropaya, Türkiyəylə Qərbə, həmçinin İranın köməyliyi ilə Şərqə — ümumdünya mədəniyyətinə integrasiya edən, forma müxtəlifliyinə, metod rəngarəngliyinə, məzmun dolğunluğuna yiyələnən, dünya kulturoloji olaylarının təsirindən dövrünün çağdaş mədəni dəyərlərinə cavab verən kulturoloji rəngarənglik müşahidə edirik. XX əsrə ən davamlı, özündə bir sıra sənət istiqamətlərini birləşdirən modernizm və ondan sonra yarananlara şamil olunan postmodernizm həm bizim milli mədəniyyətimizə, həm də keçmiş Sovetlər Birliyini əhatə edən ədəbi-mədəni məkana son on-on beş ildə daxil olub. Məlumdur ki, modernizm, xüsusən də postmodernizm heç də ancaq mədəniyyət metodu — sənət modeli deyil, əksinə, təfəkkür, intellekt forması, dünyabaxış üslubu, fəlsəfi görüş, siyasi baxış, iqtisadi inkişaf, cəmiyyətin demokratikləşməsi, həyatı duyum hesab olunur. Qərb aləmi modernizmə qədər böyük bir fəlsəfi-estetik, ədəbi-kulturoloji yol qət edib: Avropa və Amerikanı, Uzaq və Yaxın Şərqi əhatə edən ümumdünya intellektual məkan yaradılıb. Bu fərqli fəlsəfi-estetik dərkətmə vasitəsini kifayət qədər sayda anlayan hazırlıqlı fərdlər ortaya çıxıb. Bizdə mədəniyyət, ictimai, siyasi, iqtisadi, fəlsəfi, elmi, intellektual, mənəvi, dini, psixoloji sahələri əhatə edən modernizmi və postmodernizmi cəm halda bilən, həttən barədə ümumi məlumatlara malik insanların sayının məhdud olması imkan vermir ki, milli mədəniyyətlər dünyada gedən globallaşma və virtuallaşma prosesləri ilə ayaqlaşsın.

Aydın məsələdir ki, dünyada gedən bütün proseslər qlobal hadisələr olduğuna görə, Azərbaycan planetin sivil bir bölgəsi olaraq, o beynəlxalq olaylarda bu və digər formada iştirak etməsə, yaxın gələcəkdə bir millət kimi yer üzündən silinəcəyik. Necə ki, antiterror

koalisiyasının fəal bir üzvü kimi ölkəmiz Əfqanıstanda, İraqda bəşəriyyəti böyük bir xəstəlikdən sağaltmaq üçün mübarizə aparır, — Qarabağ münaqişəsinin də yaxın gələcəkdə bizim xeyrimizə həll olunacağına inanmaq istərdik, — eləcə də dünya mədəniyyətlərinin integrasiyasını öyrənməli, tədqiq etməli, onu zənginləşdirməliyik.

Ədəbiyyat qayğıları

Axır zamanlar ölkəmizdə söz sənətinə marağın həddindən artıq çoxalması, az qala əksər mətbu orqanlarda ədəbiyyata,xüsusən də müasir poeziyaya geniş yer ayrılması fakt baxımından bizi sevindirsə də,bu kütləvi prosesin heç də birmənalı qarşılanmayan bəzi cəhətlərinin yeni ədəbi-mədəni quruculuq sahəsində yaratdığı problemlərini unutmaq, onların üstündən sükutla keçmək mümkün deyil. Xatırladaq ki, bu “ədəbiyyat” buraxılışlarının və səhifələrinin, hətta “qəzet içində qəzet”lərin buraxılışına məsul olanların bəzən işlərinə qeyri-ciddi yanaşmaları həftədə onlarca müəllif çap vərəqi həcmində “istehsal” olunan ədəbi məhsullarının həm səviyyəsinə, həm keyfiyyətinə,həm də kəmiyyətinə (iri həcmli nəşr əsərlərinin azlığı) çox pis təsir edir.

Bəzən isə bir mətbuat orqanında çap edilən əsər müxtəlif qəzet və jurnallarda təkrar işiq üzü görür. Məsələn, **Rəşad Məcidin** “*10 sentyabr*” adlı hekayəsi ilk dəfə müəllifin baş redaktoru olduğu “**525-ci qəzet**” vasitəsilə oxuculara təqdim edildi. Elə həmin həftə bu hekayə - **Aqil Abbasın** qeydləri ilə birlikdə - “**Ədalət**” qəzetiinin səhifələrində də özünə yer tapdı. Daha sonra isə “*Yeni Azərbaycan*”ın şənbə sayında — “**Ədəbiyyat**” buraxılışında artıq üçüncü dəfə təkrar verildi (yeri gəlmişkən, bir neçə səhifəlik müsahibəsindən sonra **Aqil Abbasın** qələmindən çıxan “*Qiyamət gecəsi*” adlı yeni povestinin bəzi parçaları da qarşılıqlı olaraq “**525-ci qəzet**”də gedib)...

Əlbəttə, həm **Rəşad Məcid**,həm də başqa qələm dostlarım bu təkrarçılıqda heç bir qəbahət görmədiklərini söyləyə,yaxud səbəb kimi qəzətlərimizin tirajının az olduğunu bəhanə gətirə bilərlər. Amma unutmayaq ki,ədəbiyyatyonümlü qəzətlərin oxucuları eyni adamlardır: daha dəqiq ifadə etsəm, ədəbiyyatla yazı-pozu həvəskarları və söz xiridarları maraqlanır.

Mətbu orqanlarımız ədəbiyyata nə qədər çox diqqət yetirirlərsə,sanki bir o qədər çox oxucu kütləsinin mütaliədən uzaqlaşdığınışının şahidi oluruq. Eyni adamlar yeni ədəbiyyat yaratmaqla yanaşı, yaxşı əsərləri oxuyub müzakirə etməyə,sonra isə yaranmış ədəbi nümunələri yaymağa can atırlar.

Statistikaya nəzər salanda isə qəribə mənzərə ilə rastlaşırıq. **XX əsr dən başlayaraq ilk öncə kino, radio və televiziya,daha sonra kompüter, yeni texnologiyalar,o cümlədən qlobal informasiya şəbəkələri, xüsusən də Internet oxucunu ədəbiyyatdan uzaqlaşdırıldı.** Burada söhbət, əlbəttə, ciddi, intellektual, səviyyəli sənət nümunələrindən, ilk növbədə isə bədii ədəbiyyatdan gedir. Bu problem bütün dünyada,yaxın və uzaq ölkələrdə olduğu kimi, Azərbaycanda da mövcuddur, lakin özünün milli formasını bürüzə verməklə.

Vaxtilə az qala ən çox mütaliə edən oxuyan millətlərə çatmışdıq. Ancaq indi geriyə boylanıb, nəşr olunan külli-miqdarda kitablara nəzər salanda, çıxan ədəbiyyatın böyük hissəsinin sadəcə söz sənətinə heç bir aidiyyatı olmadığını təəssüflə anlayırıq. **Səviyyəli, hazırlıqlı, başqa sözlə intellektual şəxs kimi oxucuların get-gedə aradan çıxması istər-istəməz milli söz sənətimizi, böyük mənada isə çəğdaş mədəniyyətimizi qloballaşan və ineqrasiyalaşan dünyamızda rəqabətə dözümsüz edir...**

Heç kimə sərr deyil ki, ölkəmizdə kitab biznesi mədəniyyəti inkişaf etməyib. Bızdə hər hansı bir müəllif yazdığını ədəbi nümunəni intellektual məhsula çevirib bazara çıxara, daha sonra onu satıb kapital əldə edə bilmir. Nə indiki iqtisadi şərait, nə əhalinin alıcılıq qabiliyyəti, nə də zamanın acı gerçəkliyi buna imkan vermədiyinə görə bizim “ədəbiyyat bazarımız” bağlanıb: daha doğrusu, keçib qəzet və jurnal səhifələrinə və bir qədər də Internetə, yəni virtual aləmə.

Kitab nəşri, satışı və yayımı sahəsinə dövlət monopoliyası ləğv olunandan sonra bazar iqtisadiyyatının tələblərindən irəli gələn lazımi iqtisadi-biznes qurumları yaradılmadığına görə nəşriyyat-poliqrafiya sənayemizdə durğunluq, xaos hökm sürür.

Yaxşı, səviyyəli ədəbiyyat nəşri ilə məşğul olan müstəqil müəllif agentliklərinin, lazımı qonorar verməyə imkanı olan nəşriyyatların, rəqabətə davamlı kitab yayımı və satışı firmalarının yoxluğu səbəbindən son illər paytaxtın hər yerində açılmış kitab mağazalarında realizə edilən intellektual nəşr nümunələrinin az qala 80-90 faizini qonşu Rusiya, Belarus, Türkiyə, İran və ABŞ-dan gətirilənlər təşkil edir.

Məhz buna görə də Avropa, Şimali Amerika ölkələrində, həmçinin qonşu Türkiyə, Rusiya, İran və başqa dövlətlərin müasir ədəbi-mədəni həyatında baş verən müxtəlif mürekkeb, çox vaxt isə ziddiyətli hadisələr bizim qəzet səhifələrimizdə də özünə yer alır. Bir misala nəzər salaq: sivil ölkələrdə hər hansı yeni bir kitabın yaxşı satılması üçün onun nəşri ətrafında qalmaqallar yaradılır. Bızdə isə yazılmış əsərin oxunmasından ötrü, yaxud da hansısa yeni bir imzani təsdiqləmək üçün müxtəlif sensasiyalı “mərəkələr” qoparmaq lazım gəlir. **Çünki oxucular kimi, bir çox yazılıçı dostlarımızın da - mən hələ tənqidçilərimizi və ədəbi-mədəni mövzularda yazan jurnalistlərimizi demirəm, - bədii əsər oxumaqla araları yoxdur. Bu mənada qələmə üz tutmuş bəzi yaradıcı adamlar tənqid, bəzən isə təhqir dolu yazıları ilə oxucuları məcbur etmək istəyirlər ki, onların əsərlərini tapıb oxusunlar...**

Sadaladığımız bu amillər isə öz növbəsində çağdaş milli ədəbiyyatımızın inkişafında müəyyən problemlərin yaranmasına səbəb olur. Tənqidçi Tehran Əlişanoğlu ilə mükalimədə onun bugünkü söz sənətimizdə gedən bütün tendensiyaları dəstəklədiyini söyləməsi şəxsən mənim etirazımıza səbəb oldu. Niyə?

O tendensiyaların biri barədə məlumat verməklə, sənət adamlarını bu ağırlı mövzu ətrafında polemikaya dəvət etmək istəyirəm. Son zamanlar cəmiyyətin bütün sahələrində olduğu kimi, ədəbiyyatda da dini faktorların gücləndiyini desəm, yəqin, yeni Amerika kəşf etmiş olmaram.

Avropa ədəbiyyatının nüvəsində xəçpərəstlik (xristianlıq) durduğu kimi, Şərq, habelə Azərbaycan söz sənətinin əsasını da İslam dəyərləri təşkil etsə də, hər iki qlobal mədəniyyət hadisəsini oxşar cəhətlər birləşdirir: bəşəri inkişaf, humanizm prinsipləri, İlahi eşq, həqiqət axtarışı, azadlıq ideyaları və s. və i. a.

Lakin son vaxtlar bəzi qələm dostlarının tarixin müxtəlif çağlarında dünyəvi mövzularda yazılın bədii ədəbiyyat nümunələrində güc-bəlayla da olsa, dini mənalar, “irfanı” elementlər axtarmasına şəxsən mən ciddi sənətin ilkin, yaxud əsl mahiyyətinə xələl gətirilməsi kimi baxıram. Heç vaxt bu tendensiya ilə razılaşmaq olmaz.

Mən razılaşırıam ki, vaxtilə dini və bədii ədəbiyyatın sərhədləri dəqiq çizilmədiğinə görə Şərqdə yaranan əsərlərin çoxunda bu iki dünyagörüş, mənəviyyat və sənət baxışları bir-biri ilə çox yaxın olmuşdur. Şair, tarixçi, filosof, hətta mütəfəkkirlərin əsərlərində dini motivlərə, inanc mövzusuna tez-tez rast gəlmək mümkündür.

O da faktdır ki, dinə aid əsərlərin özləri də ədəbi forma və janrlarda qələmə alındığına görə bir çox mütəxəssislər vaxtilə dini mətn sayılan əsərləri, məsələn, “*Avesta*”ni indi, sadəcə, ədəbiyyat nümunəsi hesab edir. Bu mənada müqəddəs “*Qurani-Kərim*”i, yaxud sufilərin fəlsəfi əsərlərini, mərsiyyələri, böyük Məhəmməd Füzulinin “*Hədiqətüs-süəda*” əsərini xatırlamaq yerinə düşər.

Əsəd Cahangir, Xanəmir, Şərif Ağayar, Elnur Astanbəyli kimi istedadlı cavanların bir sıra şair və yazıçılarımızın qələmindən çıxan əsərləri mütləq “İlahi” aləmə bağlamaq cəhdlərini çağdaş ədəbiyyatımızın inkişafının bugünkü mərhələsində —mən hələ dünyada baş verən kulturoloji proseslər baxımından demirəm— bədii söz sənətimizin dindən yenicə ayrıldığı bir vaxtda ədəbi-mədəni düşüncəmizin təkrarən keçilmiş yola tərəf istiqamətləndirmək tendensiyası kimi qəbul edirəm. Elə bir tendensiya ki, milli söz sənətimizə yeni və xeyirli heç nə vəd etmir...

Bədii söz sənətini dirlə birləşdirmək əvəzinə, inamın özünü möhkəmləndirmək daha vacibdir.

Mənim qələm dostlarım, gəlin, hermenevtikanı buraxaq ruhanilərimizin və teoloqlarımızın — ilahiyyatçılarımızın ixtiyarına...

Azərbaycan ədəbiyyatının təbliği

Azərbaycan Yaziçilərinin XI Qurultayı ərəfəsində - 2004-cü il yanvarın 14-də Azərbaycan Yaziçilər Birliyində mənim təklifimlə "Azərbaycan ədəbiyyatının təbliği" mövzusunda dəyirmi masa keçirildi. Müxtəlif nəsil yazıçılardan, tənqidçilərin, ədəbiyyatla bağlı yaradıcı qurumların rəhbərlərinin, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri AYB sədri, xalq yaziçisi Anar açdı. Yaziçilər Birliyinin qarşısından gələn XI qurultayı ərəfəsində silsilə şəklində keçirilən, çağdaş poeziya və nəsrin son altı ildəki mənzərəsinə həsr olunmuş yaradıcılıq müşavirələrinin davamı kimi təşkil olunmuş dəyirmi masanın əsas məqsədinin milli söz sənətinin təbliği və inkişafı olduğunu xaturladan Anar bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin latin qrafikali kitabların nəşri ilə bağlı imzaladığı sərəncamı çox yüksək qiymətləndirdi. 2004-2008-ci illər ərzində hər il 150 kitabın dövlət tərəfindən nəşrinin nəzərdə tutulduğunu söyləyən AYB sədri bu ilki siyahıya düşməyən yazıçılardan növbəti illərdə əsərlərinin işiq üzü görəcəyi ilə bağlı açıqlama da verdi.

Mən tədbir iştirakçlarını milli söz sənətinin inkişafında ən yeni texnoloji vasitə və formalardan istifadə, qarşılıqlı ədəbi əlaqələr, çağdaş ədəbiyyatın təbliği, oxucu-müəllif münasibətləri, mass-media və söz sənəti, istedadlı gəncliyin yaradıcılıq nümunələrini ədəbi-mədəni ictimaiyyətə təqdim etmək, şəbəkə - İnternet ədəbiyyatını formalasdırmaqla, azərbaycandilli elektron resursların inkişafına təkan vermək, yeni, orta və yaşlı nəsil arasında yaradıcılıq əlaqələrini gücləndirmək kimi məsələlər ətrafında müzakirəyə - fikir mübadiləsinə dəvət edərək, beynəlxalq təcrübədən, BMT-nin elm, təhsil və mədəniyyət sahəsində dövlətlərarası ən mötəbər qurumu sayılan YUNESKO-nün üzv ölkələrə tövsiyələrindən, Azərbaycan Yaziçilər Birliyinin tarixi fəaliyyətindən faydalanaraq, yeni nəsil yaradıcı cavanlar adından bir sıra təkliflər verdim.

Tarixi-kulturoloji əhəmiyyətini nəzərə alaraq həmin təklifləri bu kitabıma daxil etdim:

1. Avropa ailəsinə integrasiya yolunu tutmuş dövlətimiz bütün sahələrdə dünya standartlarına cavab verən layihələr həyata keçirir. Bu günlərdə isə beynəlxalq qurumların tövsiyəsinə əsasən ölkə parlamenti — Milli Məclis yeni elektron KİV - İctimai tele-radio kanalının yaradılması haqqında qanun qəbul etdi. Sənəd Prezident cənab İlham Əliyev tərəfindən imzalanandan sonra ölkəmizdə müstəqil İctimai tele-radio kanalı yaradılacaq. Bununla bağlı həmin kanalda milli mədəniyyət və çağdaş ədəbiyyata geniş yer ayrılmamasını, eyni zamanda İctimai Yayım Şurasının üzvlüyünə yazıçılarımızın da seçilməsini təklif edirik.

2. Azərbaycan klassik ədəbiyyatının tanınmış nümayəndələrinin — Ə.Xaqani, N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Ə.Sabir, M.Hadi, H.Cavid, C.Cabbarlı, S.Vurğun, R.Rza, İ.Şıxlı, S.Rəhimov, M.İbrahimov, İ.Əfəndiyev, Ə.Kərim kimi sənətkarların birgə poeziya ili elan olunsun. Məsələn, Nizami Gəncəvi — Səməd Vurğun poeziya ili, yaxud Məhəmməd Füzuli — Rəsul Rza şeir bayramı və s. Həmçinin Azərbaycan yazarlarının yubileylərini il ərzində təşkil etmək olar: Mirzə Fətəli Axundov ili, Mirzə Ələkbər Sabir ili və b.

3. YUNESKO və Beynəlxalq mədəniyyət qurumlarının tövsiyəsi ilə keçirilən qlobal ədəbi-mədəni hadisələri — 2 fevral Beynəlxalq Ana dili günü, 21 mart Ümumdünya Poeziya bayramı, 2 aprel Beynəlxalq Uşaq Ədəbiyyatı günü, 23 aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ günü, 26 aprel Ümumdünya Əqli Mülkiyyət günü kimi dünyamıqyaslı əlamətdar tədbirləri respublikamızda daha geniş təşkil etməklə, həm milli, həm də dünya ədəbiyyatının təbliğini gücləndirmək mümkündür.

4. AYB-nin təşəbbüsü ilə təqvim ili ərzində “İlin milli ədəbiyyat Günü”, “İlin klassik ədəbiyyat Günü”, “İlin dünya ədəbiyyatı Günü”, “İlin çağdaş ədəbiyyatı Günü”, “İlin Mütaliə Günü” kimi sənət bayramlarını elan etmək və bütün respublika ərazisində, həmçinin soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə keçirməklə milli söz sənətinin inkişafına təkan vermək, ədəbi maarifçiliyi genişləndirmək olar.

5. BMT və YUNESKO-nun qərarı ilə bütün dünyada hər il bir çox böyük yazarların yubileyləri qeyd olunur. Bu yubileylərə həsr olunmuş tədbirlər ölkəmizdə də təşkil edilsin.

6. AYB-nin Internet saytında bu hadisələrə — keçirilən tədbirlərə aid virtual forumlar keçirilsin ki, çağdaş milli söz sənətimizin dünya miqyasında təbliği və yayılması güclənsin, xaricdəki diasporumuzla işin səmərəliliyi artsın, onları lazımi təbliğat materialları ilə təmin etməkdə heç bir problem ortaya çıxmasın. Həmin tədbirlər çərçivəsində ən geniş oxucu kütləsi ilə yazarların müntəzəm görüşləri keçirilsə, kitabxanalarда, kitab mağazalarında, orta və ali təhsil ocaqlarında ədəbiyyatın təbliği ilə bağlı işlər davamlı olaraq aparılsa, milli söz sənətimizin ümumi mənzərəsinə müsbət təsir edər.

7. Ölkədəki dövlət və özəl ali təhsil ocaqlarında yazarlarımızın (müqavilə əsasında — gonorarlı) yaradıcı məşgələləri təşkil edilsin. Milli ədəbiyyatı bilməyən mütəxəssis nə millətə, nə cəmiyyətə, nə də dövlətə xeyir verə bilər. Bu məsələni Milli Məclisdə qəbul ediləcək “Dövlətin təhsil siyasəti haqqında” yeni qanuna da saldırmaq lazımdır.

8. “Dövlət Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq, Azərbaycan Yaziçılar Birliyinin gənclər üzrə katibinin 18-35, fəvqələdə hallarda isə 40 yaşına qədər yeni nəsil yazarların arasından seçilməsini məqsədə uyğun hesab edirik.

9. Dövlətimizin Avropa və dünya standartlarına uyğun iş prinsiplərinə və fəaliyyət formalarına üstünlük verdiyini nəzərə alaraq, yazıçıların XI qurultayı günü Azərbaycan Yaziçılar Birliyi və yaradıcı qurumların üzvlərinin yeni kitablarından, təşkilatın buraxdığı kitab və bülletenlərdən ibarət, habelə hər bir ədəbi orqanın ayrıca sərgisi nümayiş olunsun.

10. AYB-nin Internet saytı açılsın və qurultay günü onun təqdimat mərasimi keçirilsin, həmçinin, yazarlarımızın Internet səhifələri göstərilsin.

11. AYB-nin bəzi ədəbi orqanlarının rəhbərliyinə gəncləri gətirməklə, həm zamanın tələblərinə cavab verən mədəniyyət siyasəti yürütmək, həm də istedadlı cavanları AYB ətrafında sıx birləşdirmək mümkündür.

12. AYB-də hər ay “Gənclər günü”nün keçirilməsi yeni nəsil yazarların yaradıcılığının inkişaf etdirilməsinə səbəb olacaq. Bu, eyni zamanda köhnə ənənələrin dirçəldilməsi baxımından maraqlı bir tədbir kimi ədəbi prosesin canlanmasına təkan verəcək.

13. AYB-nin nəzdindəki nəsr, poeziya, uşaq ədəbiyyatı, tənqid və başqa seksiyaların işini daha da səmərəli təşkil etmək üçün vaxtaşırı aylıq yaradıcılıq müşavirələri keçirilməlidir. AYB üzvlərinin yeni kitablarının təqdimati, bülletenlərin, habelə hər bir ədəbi orqanın ayrıca rüblük müzakirəsi təşkil olunsa, oxucularla canlı ünsiyyətə şərait yaranar.

14. AYB-nin açılacaq Internet saytında ədəbiyyat və sənət forumları keçirilsin, ayda bir dəfə isə yazarlarla şəbəkə görüşləri (Internet-forum) təşkil olunsun. Çağdaş milli söz sənətimizin təbliğ və yayılmasında ən yeni texnologiyalardan istifadəyə üstünlük verilsin.

15. AYB-nin nəzdində “Mətbuat otağı” fəaliyyət göstərsin, orada hər həftə bir yazıçı, yaxud mədəniyyət xadimi ilə elektron və yazılı KİV nümayəndələrinin canlı əlaqələrinə imkan, lazımı şərait yaradılsın.

16. AYB-də ədəbiyyat və mədəniyyətdən yaranan jurnalistlərin, publisistlərin klubu yaradılsın, hər ay ən yaxşı material müəllifləri hədiyyələrlə (kitab, suvenir, AYB-nin fəxri diplomları və s.) həvəsləndirilsin. İlin sonunda isə, yaxud Novruz bayramı ərəfəsində il ərzində fərqlənən jurnalistlərə “İlin ədəbi yazarı” (ad şərtidir) mükafatı verilsin.

17. Son vaxtlar milli söz sənətində baş alıb gedən aşınma hallarını aradan qaldırmaq, zəif əsərlərin, habelə keyfiyyətsiz kitab nəşri və yayımının qarşısını almaqdan ötrü sıralarına mötəbər qələm sahibləri daxil edilmiş Ədəbiyyat Şurası təsis etmək olar. Ədəbiyyat Şurasının üzvlərini yazıçiların növbəti qurultayında seçmək mümkündür. Ədəbiyyat Şurası üzvlərinin sırasına bütün nəsildən olan yazarlar, ədəbiyyatşunaslar, tərcüməçilər, tənqidçilər, mədəniyyət sahəsindən yaranan jurnalistlər, yaradıcı qurumların, tele-radio şirkətlərinin nümayəndələri, nəşriyyat və dövlət qurumlarında çalışan şəxsləri cəlb etmək vacibdir.

Mahnı mətnləri, dərsliklərə hansı əsərlərin daxil edilməsi, yazarların əqli mülkiyyət, müəllif hüquqları, intellektual problemlər və başqa məsələlərlə bağlı Ədəbiyyat Şurasının mövqeyinin əsas götürülməsini təmin etmək lazımdır.

“Ədəbiyyat qəzeti”, 2004

Ədəbi gedışat: necə varsa, eləcə...

Çox zaman mart ayına bayramlar mövsümü deyirlər. Hər il martın 21-i ulu Novruz ilə üst-üstə düşən maraqlı bir Beynəlxalq gün — BMT-nin dövlətlərarası elm, təhsil və mədəniyyət qurumu sayılan YUNESKO-nun qərarına əsasən, bütün sivil dünyada Ümumdünya Poeziya Bayramı keçirilir. Əlbəttə, asanca deyə bilərik: işıqlı aləmə gəlişindən başlayaraq bayatiyla böyüdülən, evlənəndə — şərqi ilə təriflənən, dünyasını dəyişəndə — ağıyla yola salınan çağdaş azərbaycanlı üçün ilin 365 günü poeziya bayramıdır — “şair xalq” anlamını xatırlayıb, əsas mətləbdən uzaqlaşmaq fikrindən isə bilərkədən daşınırıq. Əslində bu, fərəhli haldır və dövrümüz toplumun milli sivilizasiya tarixinin zəngin proseslərlə, mürəkkəb olaylarla dolu mərhələsi də sayıla bilər.

Yeni Yazarlar və Sənətçilər Qurumunun nəzdində fəaliyyət göstərən mədəniyyət marketinqi və analitik qrupun apardığı monitorinqə görə, milli mass-media məkanında — yazılı və elektron Kütləvi İnformasiya Vasitələrində — qəzet, dərgi, bülleten, toplu, televiziya və radio verilişləri, həmçinin Qlobal İnformasiya Şəbəkəsi sayılan Internetdə yayılmış veb-səhifələr və saytlarda söz sənəti ilə bağlı gündə irili-xirdalı 100-dən artıq mətn — bədii nümunələr, ədəbi-tənqid, publisistik yazılar, tərcümələr, sənət söhbətləri, ədəbiyyat məsələlərinə dair yazılı, görüntülü və efir materialları hazırlanır, cəmiyyətin intellektual təbəqəsinə ünvanlanır. Bu isə ədəbi gedışatın yüksələn xətlə inkişafına dəlalət edən çox ciddi statistik fakt deməkdir. Buraya işıq üzü görən yeni kitabları, yaradılan ədəbi-bədii nümunələri, müdafiə edilən elmi dissertasiyaları, yazılı monoqrafiya, diplom və kurs işlərini, tele-radiolarda, toy-şənlik məclislərində səslənən nəğmə mətnlərini, dini-yaş mərasimlərində oxunan ağıları, mərsiyələri, hədisləri, oynanılan dram əsərlərini, keçirilən yaradıcılıq gecələrini, təşkil olunan təqdimatları, Azərbaycan Yazıçılar Birliyinin, habelə digər yaradıcı qurumların, qeyri-hökumət təşkilatlarının xəttilə düzənlənən sənət müşavirələri, polemik müzakirələr kimi kulturoloji tədbirləri, sözsüz ki, “çayxana” söhbətlərini də əlavə etsək, bütün məsuliyyəti ilə ümumiləşdirə bilərik: çağdaş ədəbi gedışatımız yüksək templə, lakin hələlik daha çox üfüqi xətlə inkişaf edir. Bu baxımdan Beynəlxalq Poeziya Bayramı — Böyük Ədəbiyyat Günü münasibəti ilə çağdaş ədəbi gedışatımızın üzdə olan bəzi olaylarına işıq salmağı vacib saydıq.

İlk öncə Azərbaycan Yazıçılar Birliyində keçirilən yaradıcılıq müşavirələrində səslənən bir neçə mülahizə ilə bağlı fikirlərimizi açıqlamağı gərəkli saydıq.

1) Çağdaş dövrdə Azərbaycanda nə üçün böyük nəsr əsərləri yaranır?

Bu sualın məntiqli cavabını yazıçılarımızın fərdi yaradıcılığından əvvəl çağdaş ədəbi prosesin istiqamətində, kulturoloji mühitimizin estetik-fəlsəfi səviyyəsində axtarmaq lazımdır. XXI əsrдə böyük nəsr əsərləri deyildikdə, hansı ədəbi nümunələr nəzərdə tutulmalıdır? Müasir informasiya cəmiyyətində intellektual inqilab gedən bir vaxtda O.Balzak-L.Tolstoy-S.Rəhimov kimi nasirlərin qələm məhsuluna oxşar irihəcmli romanlar dəbdə deyil. Dünya ədəbiyyatında gedən qlobal sənət proseslərinin böyük təsirindən milli söz sənətimizin nəşr qolunda çox maraqlı proseslər, estetik-fəlsəfi, kulturoloji-texnoloji hadisələr baş verir.

Avropatipli peşəkar milli bədii nəsr tariximizə diqqətlə nəzər salanda, milli romanlarımızın çox maraqlı inkişaf yolunu keçdiyinin şahidi oluruq. Çağdaş dünya və milli romanların bir çoxunda belə bir maraqlı estetik hadisə ilə rastlaşıraq: Ədəbiyyatda yaradılan yeni və virtual dünyalar. Bu dünyalar real aləm ilə yanaşı, bəzən onun içində, bəzən paralel, bir sıra hallarda əsas obrazın qəlbində, çox vaxt isə ayrıca, müstəqil, virtual... Şühbəsiz ki, çağdaş milli nəsr əsərlərinin əksəriyyəti fərdi və fərqli estetik-sənətkarlıq səviyyəsində qələmə alınmışdır. Lakin onları birləşdirən əsas amil birdir: XXI əsrin bədii düşüncəsinin seçmə məhsulları...

2) *Bizdə yaxşı dram əsərləri yaradılmış, səhnələşdirilmiş...*

Bu mənada da qəti fikir yürütmək bir qədər çətindir. Son illərdə dramaturgiya sahəsində məhsuldarlığı ilə seçilən yazıçıların — Elçin, Kamal Abdulla, Firuz Mustafa, Elçin Hüseynbəyli və başqaları — yaradıcılığına diqqətlə nəzər salanda maraqlı amillərlə rastlaşıraq. Əsasən modernist səhnə əsərlərinə üstünlük verən bu dramaturqlar ya komediya, ya fars, ya da utopik tragikomediyalara üstünlük verirlər. Halbuki sıravi sənətsevər üzünü milli sənətkarlarımıza tutub soruşa bilər: bəs ciddi dram, faciə, tarixi pyeslər, mənzum dramlar niyə yazılmır? B.Vahabzadə, N.Xəzri, N.Həsənzadə, V.Babanlı kimi sənətkarların müxtəlif mövzularda yazdıqları səhnə əsərləri zaman etibarilə yaxın keçmişin bədii məhsulu olduğuna görə, onlar barədə fikir yürütməyə çətinlik çəkirik. Hər halda bu kulturoloji problem barədə düşünməyə dəyər.

3) *Çağdaş milli poeziyamız zəifləyib...*

İfrat təkzibçilikdən uzaqlaşmağın vaxtı yetişib: özümüz özümüzə qiymət verməsək, heç kim qədrimizi bilməz. Dünya, Avropa və qismən də olsa, Şərqi poeziyasının çağdaş durumu ilə bələdçiliyimiz imkan verir ki, tam məsuliyyəti ilə bəyanlayaq: şerin, poeziyanın hər yerdə iflasa uğradığı bir vaxtda milli poetik düşüncəmiz inkişaf edir. Bircə müqayisəli faktı xatırlamaq yetər: qonşu Rusiya Federasiyasında hər il iki yüz roman və povest nəşr olunur, doğma Azərbaycanımızın yalnız quzeyində iki yüzə yaxın epik-lirik əsər — poema və məsnəvi yazılır. İşıq üzü görən poetik topluları, şeir və başqa lirik əsərləri də bura əlavə etsək, çağdaş milli poeziyamızın dünya söz sənətində aparıcı bir qola çevrildiyini deyə bilərik. Bu başqa bir mövzunun problemidir ki, yaradılan poetik sərvəti intellektual məhsula çevirib xaricə ixrac edə bilmirik. Lakin inanmaq istərdik ki, yaxın gələcəkdə bu problem öz həllini tapacaqdır.

4) *Ədəbi tənqid populyar təriflərə əvəzlənib...*

Çox ciddi bir iraddır və şəxsən biz onun öz payımıza düşən hissəsi ilə barışırıq. Bu yerdə tənqid-ədəbiyyatşunaslıq şöbəsinin müdürü vəzifəsində çalışdığımız “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfəliyə etdiyimiz və bir qədər də qəribə səslənən şikayətimiz yada düşür. Əksər qrafoman müəlliflər vaxtaşırı bizi bir tənqidçi olaraq mənəvi-psixoloji terrora məruz qoyurlar. Az qala hər ay 300-500 nüsxəylə buraxdıqları “kitab”ları ilə bizi gülləbaran edirlər ki, mütləq məni tərifləməlisiniz...

Bircə məsələ gün kimi aydınlaşdır ki, yazardan tutmuş, sıravi oxucuya qədər, ədəbi-mədəni ictimaiyyətin əsas hissəsi ədəbi tənqid müstəqil bədii-intellektual yaradıcılıq növü kimi qəbul etməyə başlayan andan bu problem öz həllini tapacaqdır...

5) Ədəbi-bədii, habelə elmi-filoloji tərcümə sənətimiz böhran keçirir.

Tərcümə məsələləri ilə bağlı Yaziçılar Birliyində keçirilən müşavirə sübut etdi ki, bu problemi də çox işiştirdirik. Doğrudan da, tərcümə sahəsində bir xaos hökm sürür. Ancaq unutmaq olmaz ki, xaosun özündə gizli bir inkişaf meyli, müsbət enerjili hərəkət mövcuddur. Onun real nəticələri isə yaxın illərdə öz kulturoloji-intellektual bəhrəsini verəcəkdir.

Sonsuzluğa istiqamətlənmiş sualların hamısına cavab axtarmaq mənətiqsiz görünər. Zira razılaşmaq lazımdır ki, çağdaş Azərbaycan ədəbiyyatında çox maraqlı ədəbi-mədəni proseslər baş verir. Bu mənada qonşu ölkələrin böyük əksəriyyəti Azərbaycana həsəd apara bilər. Onu da xatırlamaq yerinə düşər ki, aprel ayında Azərbaycanda daha bir ədəbiyyat bayramının — ölkə yazarlarının XI qurultayının keçirilməsi gözlənilir...

Sonda ədəbi gedışata böyük təkan vermiş bir faktı mütləq qeyd etməliyik: söhbət ölkə Prezidenti cənab İlham Əliyevin 2004-2008-ci illər ərzində latin qrafikali Azərbaycan əlifbasıyla kitabların kütləvi nəşri ilə bağlı tarixi-kulturoloji əhəmiyyət daşıyan məlum sərəncamından gedir. 21 mart Dünya Poeziya Bayramı münasibətilə qəlbi milli söz sənəti ilə çırpınan insanlara, özü də birbaşa ölkə başçısı tərəfindən bundan da yaxşı bir ərməğan olarmı?!

V Bölüm

Sivilizasiyaların açılmamış sırları

Milli sivilizasiya tarixi

**1. Qədim dünyanın Azərbaycanla bağlı
biri yeddi möcüzəsindən**

2. Əsrlərin, nəsillərin bayramı: Novruz

Qədim dünyanın Azərbayjanla bağlı yeddi möcüzəsindən biri

Tarixinin zaman təkəri qabağa getdikcə insanlar nostalji hisslərlə geriyə boylanmağı xoşlayır, keçmişin “qızıl”, “gümüş” və daha neçə-neçə dövrlərini xoş xatirələrlə yada salır, ayrı-ayrı şəxslər isə düşünürlər: “Mən niyə o gözəl vaxtlarda dünyaya gəlməmişəm”...

Son illər isə xaricdə yeni fikir ortaya çıxıb: insan dünyaya bir dəfə deyil, bir neçə dəfə — təkrar-təkrar gəlir. Bir nəfər dünyaya ilk dəfə heyvan, ağac, hətta qaya formasında da gələ bilər, növbəti doğuluşunda isə insan kişi qiyafləsində, bir başqa vaxtsa qadın şəklində də gəlib ömrünü tamamlamaq imkanı əldə edə bilər. Əslhəqiqətdə, fizikadan da məlumudur ki, maddəllər itmir, sadəcə, formasını dəyişir. Qədim Şərq fəlsəfəsində göstərildiyi kimi, ruhların bir candan uzaqlaşış, başqa bədənə keçməsindən danışmaq mümkündür...

Bu baxımdan insanların qədim dünya ilə maraqlanması, onun müxtəlif çalarlara malik mədəniyyətlərinə, ədəbiyyatlarına, adət-ənənələrinə, inamına, ümumiyyətlə, sivilizasiya tarixinə tez-tez boylanması təbii qəbul etmək lazımdır. Hər kəsin öz ruhunun vaxtilə haraları dolaşdığını öyrənməsi baxımından **sivilizasiyaların sırlarına bələd olmaq** lazım gəlir.

Yazımızın qədim dünyanın möcüzələri barəsində olması, əslində, insan qəlbindəki sırrə-sehrə qarşı sönməz maraqdan irəli gəlir. **Eramızdan əvvəl təxminən III əsr**də yaşayan insanlar tərəfindən **dünyanın yeddi möcüzəsi** bunlar sayılırdı:

- 1. Əl-Gizdə yerləşən Misir ehramları;**
- 2. Babiləki Semiramidanın asma bağları;**
- 3. Olimp dağında Zevsin heykəli;**
- 4. Halikarnas məqbərəsi;**
- 5. Efesli Artemida məbədi;**
- 6. İskəndəriyyə (Faros) mayakı;**
- 7. Rodos nəhəngi...**

Hazırlıqlı, yüksək intellektə malik çağdaş oxucu soruşa bilər: nə üçün məhz yeddi möcüzə? Axı bəşəriyyət tarixində Babil qülləsi, İsgəndəriyyə kitabxanası, Bisütün kitabəsi, Horeme vadisi, Uluqbəy rəsədxanası, Tac-Mahal, Mandalay sarayı, Büyük Çin səddi, Misir kanalları, İstanbuldakı Ayasofiya kilsəsi və daha neçə-neçə böyük maddi-mənəvi abidələr mövcud olub, bəziləri isə günümüzə qədər gəlib çıxıblar!? Bu suala birmənalı cavab vermək nə qədər çətin olsa da, buna səy göstərəcəyik. Unutmaq olmaz ki, söhbət eramızdan əvvəl yaşamış insanların qəbul etdiyi dəyərlərdən gedir.

Qədim dünyadan danişanda mütəxəssislər daha çox əldə olan maddi-mənəvi mənbələrə, faktlara və yazılı sübutlara müraciət edirlər. Söhbət açığımız mövzuda əsas amil isə 7 — yeddi rəqəminin sırrı, sehri məsələsidir. Rəqəmlər vasitəsilə həqiqəti açmaq üçün işlənmiş metod sayılan numerologiyaya görə, 7 müqəddəs rəqəm sayılır. Bu inamın tarixi çox qədimlərə getdiyinə və müxtəlif dinlərdə baxışların fərqliliyinə görə, ətraflı məlumatata ehtiyac görməsək də, dünya mədəniyyətindən üç mühüm faktı yada salmaq istəyirik: iudaizm (yəhudizm) dinində ayların 4 həftə 7 günə bölünməsi, xristianlıqda İsa Məsihin həvarilərinin qələmə aldıqları yeddi kitab və müsəlmanlıqlıda rəhmətə getmiş insana 7 gün yas saxlamaq...

Rusiyalı tədqiqatçı **İqor Mojeyko** özünün “*7 və 37 möcüzə*” (red. — Bakı, “Gənclik”, 1996. Azərbaycan dilinə çevirəni: Əhəd Muxtar) kitabının “*Müqəddimə*”sində düzgün qeyd edir:

“Romanın süqutundan min il sonra, yəni adamlarda özlərinin kiçik dünyasının hüdudları xaricində baş verən hadisələrə yenidən maraq doğanda dünyanın möcüzələri yada düşdü və antik sənətin nüfuzu çox güclü olduğu üçün xatırlanan yeddi möcüzə, artıq dəyişilməz bir tam kimi qəbul olundu. Halbuki o möcüzələrin bəziləri yer üzündən tamam silinmiş, adı qədim əlyazmalarda və rəvayətlərdə qalmışdı. Elə məhz o zamanlarda “Dünyanın səkkizinci möcüzəsi” adlı məşhur ifadə yaranmışdır. Dünyanın səkkizinci möcüzəsi Palmira, yaxud Peterburq və ya Venetsiya, hətta Eyfel qülləsi olmuşdur. Doqquzuncu möcüzə olmamışdır və ola da bilməzdi. Yeddi möcüzəyə yalnız birini əlavə etmək olardı və bu, o deməkdir ki, həmin möcüzə dünyanın məlum yeddi möcüzəsindən sonra insanlar nə yaradıblarsa, onların hamısından şəkkiz-şübəsiz üstündür...”

Əlbəttə, bir millət olaraq biz azərbaycanlılar üçün **İçərişəhər, Qız Qalası, Mömünəxatun türbəsi** və başqa abidələrimiz məhz səkkizinci möcüzədir. Lakin hər hansı bir insanın öz evini, ata ocağını, yurdundakı dağı, qədim türbəni özü üçün səkkizinci möcüzə hesab etmək hüququ var. Yaş və cinsindən, dünyagörüş və mədəniyyətindən asılı olaraq kimlərinsə gözündə ilk sevgisinin, sevimli dostunun, seçdiyi sənətin səkkizinci möcüzə kimi görünməsini də normal qarşılamaq lazımdır.

Bəs sayı yeddi ilə məhdudlaşdırılan bu məşhur möcüzələr barədə biz nə bilirik? Sizə qədim dünya sivilizasiyalarının möcüzələri barədə dolğun məlumat vermək istəyəndə ilk öncə həmin o məşhur yeddi möcüzə yada düşdü...

İlk möcüzə — Misir ehramları

Qədim zamanlarda Yaradandan sonra yer üzündə göyün və torpağın hökmranı sayılan **Misir** fironlarının sərdabələri yerləşən bu möhtəşəm tikililər haqqında son iki-üç əsrə o qədər şayiələr, dedi-qodular, elmi-kütləvi materiallar, hətta mistik söz-söhbət gəzir ki, tarixi həqiqəti, əsl düzgün məlumatı mifdən, əfsanədən ayırd etməkdə hətta arxeoloq-mütəxəssislər belə çətinlik çəkirlər. Əsrlər boyu insanları heyrətləndirən bu müəmmalı tikililərin ən nəhəngi **Əl-Gizdə** yerləşir və tarixi beş min ilə qədər uzanır. **Misirin** dördüncü sülaləsinin hökmdarlarından sayılan **Xufu (Xeops), Hafra (Xefren)** və **Migerin** şərəfinə ucaldılmış bu ehramlar tarixin amansız gərdişinə sinə gərmişdir. Hakimiyət dəyişikliyi, çoxsaylı

müharibələr,cəmiyyət çaxnaşmaları sanki onlara toxunmamış,bu sənət möcüzələri qədim dünyanın sirlə bir parçası kimi bizim günlər qədər gəlib çıxmışlar.

Ehramların tikinti üslubu barədə müxtəlif fikirlər səslənir. Sərdabələrin tikintisində inşaat materialının ən yeni texnologiyalarından, məsələn, tökmə beton (ehramları tədqiq edərkən əhəngdaşı hesab edilən divar daşlarının materialının parçasında insan tükünün tapılmasını əsas götürirlər), qaldırıcı kranlardan istifadə olunduğunu deyənlər də tapılır. Bütün bunlardan başqa **Misir** ehramlarının başqa planetdən uşub gələnlərin tikdiyinə inananlar da az deyil. Bu mülahizələrin tərəfdarları hətta sübut etməyə çalışırlar ki, guya bu mürəkkəb ehram komplekslərdən başqa, daha dəqiq, paralel ulduzlarda mövcud olan sivilizasiya nümayəndələri Yer planetinə eniş stansiyası kimi istifadə edirlər. Doğrudan da indiki **Misir Ərəb Respublikasının** ərazisində yerləşən, saysız-hesabsız ehram,sərdabə,kurqan və başqa bu qəbil tikililərin bütün sirləri açılmadığına görə, insanlar, xüsusən də tarixçi alimlər hələ çox baş sindirməli olacaqlar.

Ötən son iki əsrdə ehramlar ətrafında baş verən müəmmalı hadisələr də mövzunu daha da dolaşdırır. Deyilənlərə görə, bir çox sərdabəni tədqiq edən şəxslərin başına qəribə hadisələr gəlir: onların çoxunun taleyinə isə bədbəx sonluq — qəfil ölüm payı düşür...

Amma bizi daha çox əsl tarixi dəlillər maraqlandırır. Gəlin görək, həqiqətə uyğun faktlar bizə nə vəd edir. **232 metr uzunluğa,147 metr hündürlüyü** malik **Xufu (Xepor)** ehramının (bu mədəniyyət abidəsinin zirzəmisi uçduğuna görə hal-hazırda tikintinin hündürlüyü 137 metrə bərabərdir) tikintisində hər biri **iki ton yarımdan** ağır olan **iki milyon üç yüz min** əhəngdaşı işlədilib. Güman olunur ki, **Afrikanın** ən böyük çayı sayılan **Nilin** sahillərindəki qaya parçalarından yonulmuş bu ehram materialları papirusdan hazırlanmış kəndirlər vasitəsilə çaydan keçirilmiş,uzun məsafəyə qədər sürünen aparıllaraq tikintidə istifadə edilib.

Qədim dünyanın ən nəhəng tikintisi barədə “**tarixin atası**” sayılan məşhur yunan alimi **Heredot** yazırı ki, hər üç aydan bir dəyişilən, sayı yüz minə çatan bənnə və fəhlələr ehramların üzərində ən azi iyirmi il zəhmət çəkiblər. Tikinti zamanı zərər çəkənlərin,ölənlərin sayını isə heç kim bilmir və çətin ki, haçansa məlum olsun. Yəqin ki, indiyədək də tarixin, həm də bu ehramların sıfarişçiləri sayılan fironların vicdanının ləkələri qədər bu tikililər ətrafında ömürləri yarımcıq qırılmış qulların ruhu dolanır, günahkarlara lənətlər yağıdır...

Üçüncü sülalənin banisi, səksən il hakimiyyətdə qalmış firon **Coserin** dövründə yaşamış dahi memar,kahin,sehrbaz **İmhotepin** kəşfinə əsasən, kibrət qutusu şəklində olan matəm binaları — mastabaların üst-üstə tikilməsi nəticəsində ehram kompleksi yaradılmışdı. Xatırladaq ki,**İmpotep** alim və qələmə aldığı “**Zərbi-məsəllər**” əsəri ilə məşhurlaşmış yazıçı kimi də tarixdə tanınır.

Beləliklə, tarixi mənbələrdən belə bir nəticə çıxarmaq olar ki,ilk sərdabə-ehram firon **Coserin** şərəfinə ucaldılıb və onun ətrafında geniş məbəd kompleksi yaradılıb. Əsas ehramın ətrafında fironun arvadlarının və yüksək mənsəbli saray əhlinin seçilmiş nümayəndələrinin kiçik sərdabələri də inşa edildirdi.

Bütün tikililər ciddi astroloji biliklər əsasında, gündoğan istiqamətdə bina edilib və onların həndəsi dəqiqliyi indi də insanları heyrətləndirir. Sərdabələrdən əsasən məzar kimi istifadə olunacağına nəzərə alan memarlar ehramların tikintisində indi də müasirliyini itirməmiş

texnologiyalardan bəhrələnmişlər. Mumiyalanaraq yüz illərin ağuşuna atılmış fironun cəsədinin çürüməsinin qarşısını almaqdan ötrü xüsusi, çox mükəmməl hava dəyişdirici ventilyasiya sistemi yaradılmış, qəbirdəki qiymətli əşyaları çoxsaylı oğru və qudlurlardan qorumaq üçün mürəkkəb labirint inşa edilmişdi.

Digər iri bir tikilinin — **Hafra (Xefren)** ehramının yaxınlığında qədim və çağdaş dövrün ən nəhəng heykəli sayılan firon **Hafranın** (Xefrenin) iri qayadan yonulmuş sfinksi durur.

Əksər ehramların labirintlərindən bir neçə yerə yol uzanırdı. **Nil** çayına, baş məbədə, saraya, şəhər kənarına aparan bu yeraltı yollar hələ də axıracan öyrənilməyib. Bütün bu təhlükəsizlik tədbirlərinə baxmayaraq, ehramların labirintinin sirlərinə bələd olan soyğunçular bir çox qiymətli məzarları talan etməyə imkan tapmış və beləliklə, müasir insan üçün əvəzsiz sivilizasiya faktları, tarixin bir sıra sirlərini açmağa imkan verən qiymətli sübut-dəllərlə itib-batmışdır. Tikililərin zirzəmisində basdırılan müxtəlif əşyaların sırrını, divarlara həkk edilən yazıların, şəkillərin, başqa təsvirlərin mənasını isə sona qədər izah edən, əfsuslar olsun ki, hələ də tapılmayıb.

İlk baxışdan özünün nəhəngliyi və nə qədər qəribə də səslənsə, xeyirsizliyi ilə tarixən həmişə insanları təəccübləndirən bu tikililər barədə ərəblərin bir məsəli yerinə düşür: “*Dünyada hər şey zamanдан qorxur, fəqət zamanın özü ehramlardan ehtiyatlanır*”...

Babildəki Semiramidanın asma bağları:

Tarixin ilk Məhəbbət abidəsi

Vaxtilə qədim *Assuriya-Babilistana* hücum edən **Makedoniyalı İskəndər** bu qədim sivilizasiya mərkəzinin mədəniyyətinə heyran olmuşdu. Ömrünün sonuna yaxın dünyanın böyük hissəsini fəth etmiş **İskəndər Babil** şəhərində yerləşən möcüzəli **Semiramidanın asma bağlarını** bir daha görəndə insan övladının həqiqətən də möcüzə yaratmaq qüdrətinə inanmış, **Şərq** mədəniyyətinə əhsən demiş və canını elə buradaca tapşırmışdı...

Bizim eradan əvvəl 605-562-ci illərdə yaşamış **Babilistən** çarı **II Navuxodonosor** qədim Azərbaycan dövləti sayılan **Midiya** şahının qızını böyük məhəbbətlə sevmiş, daha sonra onu özünə arvad etmişdi.

İsgəndər kimi tozlu-torpaqlı, yaşıllıqlardan məhrum **Babil** şəhərində darıxan midiyalı şahzadənin kədərli siması **Babilistən** çarı **II Navuxodonosoru** narahat etdiyindən hökmədar tədbir görmək qərarına gəlir. Dövrün alımları, memarları və saray bağbanlarıyla məsləhətləşən çar **Babildə** kiçik **Midiya** yaratmaq fikrinə düşür. Bu addımı ilə **Midiya** gözəlinin qəlbini ələ almağa səy göstərən hökmədar əmr etdi ki, sevimli arvadının doğma yurdunu xatırladan bağ — saray kompleksi yaradılsın...

Tarixçilərimizin nəzərinə

Tarixi mənbələrdən məlumdur ki, **II Navuxodonosorun** hakimiyyəti dövründə fars, Parfiya və başqa xalqlar kimi midiyalılar da zorla **Babilistana** köçürülmüşdü. Ən azı bu faktın özü — yəni **Babilistan** çarı **II Navuxodonosor** qədim **Azərbaycan** dövləti sayılan **Midiya** şahının qızını özünə arvad etmişdi — **Azərbaycan** tarixinin bir çox qaranlıq məqamlarını işıqlandırır. Belə ki, indiki İraq Respublikası ərazisində yerləşmiş **Babilistana** köçürünlərin indi də orada yaşadığını nəzərə alsaq bir çox suallara cavab vermiş olarıq:

- 1) İndi **İraqda** yaşayan **türk-Azərbaycan** soyundan olan **türkmanlar** vaxtilə **Midiya** dövləti ərazisində yaşayan əsas **yerli xalq** sayılmalıdır;
- 2) Əgər **Midiyadan Babilistana** köçürürlərək orada məskunlaşanların törəmələri **türk** əsillidirlərsə, deməli qədim **Azərbaycan** ərazisində yaşayan **türkler** hələ eramızdan çox-çox əvvəl indiki **Azərbaycan Respublikasının** ərazisində yaşamışlar.
- 3) Azəri türklərinin **Azərbaycana** gəlişini XI-XII əsrə bağlayanlar səhv iddia ilə çıxış edirlər...

Böyük yunan tarixçi-alimi **Heredot** məşhur “**Tarix**”ində **asma bağların Assuriya** şahının xanımı **Şamurmat** (yunan tələfüzündə — **Semiramida**) xatunun şərəfinə ucaldıldığını iddia etsə də, sonralar təpilan dəqiq dəlillərlə sübut olunmuşdur ki, bu memarlıq-mədəniyyət abidəsi məhz **Midiya** şahzadəsinin adına yaradılıb. Əslində isə o dövrün dünyagörüş və həyat tərzinə uyğun olaraq **Babilistan** şahı **II Navuxodonosorun** çoxlu hərəmi vardi. Bağlar salınandan sonra əcnəbi səyyahlar onu səhvən **Assuriya** şahının xanımı **Şamurmat**, yunan tələfüzündə uyğun — **Semiramida bağları** adlandırdılar ki, indiyə qədər də bu adla tanınır.

Babilistan şahı o vaxtlar yer üzünün cənnəti sayılan **Midiyanın** yaşıł təpələrinin kiçildilmiş formasını qədim vadinin — **Dəclə** və **Fərat** çayları arasındaki geniş torpaqların mərkəzində yaratdı. **Midiya** gözəlinin sığınacağı kimi düşünülmüş bu bağların salınmasında qədim şahlığın bütün resurslarından — insan qüvvəsindən, alim biliyindən, bağban təcrübəsindən, xəzinə qızıllarından, inşaatçı möcüzəsindən istifadə olundu. Yazılınlara görə, bu sənət incisi bütün tarixdə böyük məhəbbətin şərəfinə ucaldılmış ilk **Sevgi Abidəsi** — dərin **eşqin simvolu** idi.

Tarixdən o da məlumdur ki, **Midiya** şahzadəsi o bağlarda az yaşamışdır. Onunla bağlı rəvayətlərin böyük əksəriyyəti isə həqiqətdən çox-çox uzaqdır.

Babilistanın ən tanınmış inşaatçılarının saldığı bu məşhur bağlar dörd yarusdan ibarət idi. Qalıqları İraq ərazisində indi də qorunub saxlanılan bu sənət abidəsinin yaruslarının tağları iyirmi beş metr hündürlükdə olan sütunlara söykənmişdir. Yarusların meydançalarına yastı daşlar düzülmüş, asfalt qatışıklı, qurğuşun təbəqəli bir qat qamış döşənmişdir ki, aşağı yaroslara su keçməsin. Pillə-pillə qalxan yaroslар əlvan və qiymətli daşlardan hörülmüş gözəl pilləkənlərlə birləşir, gözoxşayan bir mənzərə yaradırı.

Yuxarıda böyük torpaq təbəqəsi salınmışdı: **Fərat** çayının lilli münbit torpağı o qədər çox idi ki, **Şərqiñ** hər yerindən gətirilmiş gül-ciçək kolları, meyvə və dekorativ ağaclar normal bitsin.

Babilistan şahı **II Navuxodonosor** böyük eşqinə nəhəng abidə qoya bilmışdı — bunu indiyə qədər bütün dünya təsdiqləyir. **Babilin** yüz metr hündürlüyündə olan divarları üzərində yaşıl və gözəl bir ağaçlıq, asma bağ yaradıldı. Yuxarı yarusda yaşlılıqların içində gizlənən **Midiya** gözəli sünə şəlalələrin şırıltısına — su piçiltisina qulaq asa-asə dərin fikrə qərq olurdu...

Makedoniyalı İskəndərin ölümündən sonra özünəvurğun fateh tərəfindən yaradılmış imperiya dağıldı, **Babil şəhəri** daha qədim dünyanın paytaxtı kimi qəbul edilmədi. Daşqınlar **Babilistan** şahı **II Navuxodonosorun** şah əsərini — **Sevgi Abidəsinə** dağıtdı və beləliklə, qədim dünyanın ikinci möcüzəsi yalnız tarixçilərin əsərlərində, nəsillərin yaddaşında və sevənlərin qəlbində yaşadı...

“Qobustan” dərgisi, 2005

Əsrlərin, nəsillərin bayramı: Novruz

Mart ayı girər-girməz Azərbaycanda və qonşu ölkələrin əksəriyyətində qədim Şərq bayramına — **Novruz** adlanan yeni ili qarşılıma mərasiminə ciddi hazırlıq başlanır. Xalqımızın ən qədim bayramlarından sayılır **Novruz**. Bizim milli həyat, məişət adət-ənənələr və inancların kökləri ulu qaynaqlara bağlıdır. Doğrudur, bir sıra insanlar **Novruz** bayramının yaranmasını tarixi-dini olaylarla əlaqələndirməyə çalışır. **Novruz** bayramının yaranması, ayrı-ayrı görüş və etiqatlarla əlaqəsi, onun *Zərdüştlik — Avesta*, yaxud *İslam — müsəlman* mədəniyyəti qaynaqları ilə bağlılığı əsrlər boyu tarixçi alimləri, etnoqrafları, kulturoloqları, folklorşünasları düşündürmiş, çox böyük mübahisələrə səbəb olmuşdur. Fikrimizcə, Azərbaycan xalqının təşəkkül tapdığı vaxtda yaranmış, özündə ona qədər və sonra formalasmış bütün dünyagörüşləri birləşdirməklə bu günə gəlib çatmış və millətimiz yaşadıqca, böyük sevinclə qarşılanacaq **Novruz** bayramı Şərq əhəmiyyətli, lakin milli hadisə kimi qəbul olunmalıdır.

Sərhədləri, əsrləri, nəsilləri aşaraq millətlərin və xalqların dünyəvi bayramına çevrildikcə, əksər Şərq toplularının nümayəndələri **Novruzu** öz məişəti ilə, adət-ənənələri ilə bağlamağa çalışmışdır. Məhz buna görə də bu ümumi bayram barədə Şərq dünyasında müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əfsanələr, rəvayətlər yaranmışdır. Türksoylu və farsdilli xalqlar **Novruza** özlərinin milli bədii ornamentlərini qatmış, onu özünəməxsus ümumxalq şənliyinə çevirmişlər.

“**Novruz**” sözü qədim Avesta — azəri dilində “təzə gün”, “yeni ruzi” deməkdir. Bu mənada **Novruz** bayramının ruzi, məhsul, nemət ilə bağlılığına şühbə ola bilməz. Şərq xalqları, xüsusən də azərbaycanlılar **Novruzu** yeni ilin başlanğıçı hesab edərək, onu bolluq, bərəkətvə firavanlığın əzəli kimi rəmzləşdiriblər. İnsanlar hər il mart ayının ikinci yarısında bu gözəl bayramı baharın gəlişi kimi təmtəraqla qarşayıblar və indi də bu ənənə davam etdirilir. Əsrlər boyu nəsillər tərəfindən unudulmayan, heç vaxt köhnəlməyən, yaddaşlarda yaşaya-yasaya, bu günümüzə qədər gəlib yetincə cilalanmış və daha da gözəlləşmiş **Novruz** ta qədimlərdən ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün — **Suyun, Odun, Yelin (Havanın), Torpağın** isinməsi, “dirilməsi” istəyi ilə bağlıdır.

Xalqımızın ən əski inamlarına görə, elə-obaya fayda verməyen hər bir şey “ölү” hesab olunurdu. Qışda torpağın nemətlərdən məhrum olması — məhsul verməsini “dayandırması”, onun “donması” insanın ən zəruri həyatı tələbatından məhrum olması kimi başa düşüldü. Yay-payız mövsümündə əldə edilən azuqə ehtiyatı tüketəndikcə, insanda torpağı oyatmaq, əkib-becərmək istəyi artırdı. Torpaq isə “dirilmirdi”, oyanmadı. Tarlaların, bağ-bağçaların, yerin oyanmasından ötrü isə su, hərarət (istilik, od, Günəş) və yel (hava) gərək idi. Məhz bu arzu-istək ilə bağlı xalqımız lap qədimdən həmin dörd ünsürə əlaqədar özünün zəngin adət-ənənə, etiqad və ayinlərini yaratmışdır. Təzə ilin başlanmasına dörd həftə qalmış bu ayın və etiqadların icra olunmasına başlanırdı.

İlaxır çərşənbələr

Novruza qədərki hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilirdi. Əcdadlarımızın ilkin təsəvvürlərində **İlaxır çərşənbələr** və ya ilin axır çərşənbələri yaranıb müqəddəsləşmişdi. Qədim inamlara görə, hər birində təbiətin dörd ünsüründən biri “dirilmiş” bu çərşənbələrlə bağlı xalq böyük el şənliyi və mərasimlər düzəldirdi və indiyə qədər də bu mərasimlər ümumxalq şənliyi kimi qeyd olunur.

Ayri-ayrılıqda “**Su çərşənbəsi**”, “**Od çərşənbəsi**”, “**Yel çərşənbəsi**” və “**Torpaq çərşənbəsi**” adlandırılan “**İlaxır çərşənbələr**” insanları məhsul bolluğu yaratmağa,birlik və firavanlığa,halalığa,dostluğun, qardaşlığın sarsılmaz gücünün qüdrətinə inanmağa çağırırdı.

İlaxır çərşənbələrdə əsrlər ötdükcə insanın birgəyaşayı və xoşbəxtliyi üçün xüsusi, son dərəcə əsas olan dünyagörüşlər yaradılırdı. Bu dünyagörüşlər isə adamları çox pis və zərərli niyyətlərdən, şər əməllərdən — oğurluqdan, riyakarlıqdan,əxlaqsızlıqdan, təkəbbürlülükdən, paxilliqdan, başqasının var-dövlətinə göz dikməkdən çəkindirir, onları halal zəhmətə çağırır,insanlarda əməyə, torpağa dərin məhəbbət aşılıyır. **Novruz** ayin və etiqadlarında ədalətə,mərhəmətə,rəhmə, sevgiyə böyük ehtiram var.

İlaxır çərşənbələrin hər birində əzizlənən müqəddəs ünsürlerin il boyu insanların köməyinə gəldiyi barədə inam bu gün də qalır. Bu çərşənbələrin hər biri əcdadlarımızın əziz etiqadları, duyğuları ilə bağlıdır: onları öz dünənimiz,keçmişimiz kimi bilməyə, əməl etməyə hamımız borcluyuq.

Etnoqrafik qeydlərə nəzər salanda, **İlaxır çərşənbələr** barədə maraqlı məlumatlarla rastlaşıraq. Onların bəziləri ilə oxucularımızı da tanış edirik.

Su çərşənbəsi

Boz ayın dörd müqəddəs çərşənbəsinin birincisi “**Əzəl çərşənbə**” kimi tanınırdı. Xalq arasında ona təzə “doğulan”, yeni gələn, “**Əvvəl çərşənbə**”, “**Su çərşənbəsi**”, “**Gül çərşənbəsi**” də deyirlər.Qədim inamlara görə, **Əzəl çərşənbədə** təzə ilin gəlişi münasibətilə ən əvvəl su təzələnir. Elə buna görə də bu çərşənbə su ilə,suyun təmizlənməsi ilə əlaqələndirilir. **Əzəl çərşənbə** suya tapınma inamı ilə başlığına görə, bütün insanlar hələ gün doğmamışdan çay, arx, bulaq, yaxud çeşmə üstünə getməli,axar suda əl-üzünü yumalı,bir-birinin üzünə su çiləməli, su üstündə atdanmalı, yaralıların, xəstələrin üstünə su səpməlidirlər ki, il boyu sağlam olsunlar. Çünkü **Əzəl çərşənbənin** sübh tezdən köpüklənən ağ suyu bütün dərdlərin dərmanı hesab olunur. Bu vaxt buğdadan səməni qoymaq da lazımdır.

Su fali: *Su çərşənbəsində sübh tezdən gedib axar sudan — bulaqdan,çaydan,arxdan “lal su” gətirirlər: suyu evə gətirənə qədər heç kimlə bir kəlmə də kəsmək olmaz. Onu bir neçə piyalaya töküb saxlayırlar. Axşam qızlar yüksürlər, hərə öz baxtına üzüyünü saçına sürtüb həmin piyalədəki suya salırlar. Üzük piyalənin divarına toxunub cingildəyir. Üzük neçə dəfə cingildəsə, deməli, sahibi olan qız həmin sayda ildən sonra gəlin köçəcək...*

Od çərşənbəsi

İlaxır çərşənbələrdən ikincisi olan bu çərşənbəyə bəzən “Üsgü çərşənbə”, “Üsgü axşamı”, yaxud da əzizləmə mənasında “Addı çərşənbə” də deyilir. **Od çərşənbəsi** əski inamlara bağlı olub Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. **Zərdüştlükdən** çox-çox əvvəller də insanlar inanırdılar ki, odu, Günəşə əzizləsələr, oxşasalar təbiət tez isinər, adamlara xoşbəxtlik gətirər.

Bu çərşənbədə oda sitayış edilir, onun şərəfinə şənliklər təşkil olunurdu. Günəş istisini arzulayan ulu babalarımız **Od çərşənbəsində** sübh tezdən Günəşə qurban aparardılar. Büyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odu şərəfinə nəğmələr söyləyərdilər. Səhər gün doğanda qurbanın — kəhər atın başını kəsərdilər ki, adamlara, elə-obaya xoşbəxtlik, səadət gəlsin.

İnanclar: *Ocaq yananda səslənirsə, demək, kimsə sənin sözünü danişır.*

Ocağa yanaşanda salam ver, baş əy.

Ocağın tüstüsü üstünə gəlsə sevgilin gözəl olar.

Gün doğanda doğulan uşaq göyçək, pəhləvan olar.

Çıraq yandıranın çıraqı sönməz olar.

Yel çərşənbəsi

El içində **Yel çərşənbəsini** “*küləyi oyadan*”, “*yelli*”, “*Heydər*” çərşənbəsi də adlandırırlar. Etiqada görə, bu çərşənbədə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. **Yel çərşənbəsində** əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi qəbul edilir. O, lazım gələndə, insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Odur ki, külək və yelin şərəfinə **üçüncü çərşənbədə** böyük mərasim keçirirlər.

Yel əsər, toz qoparar,

Ağacdan qoz qoparar.

Yellə gələn bələni,

Yel özü də aparar.

Torpaq çərşənbəsi

Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusu hesab olunan və xalq arasında “**İlxır çərşənbə**”, “**Yer çərşənbəsi**”, “**Torpaq çərşənbəsi**”, “**Çərşənbə-suri**” kimi də tanınır. Bu çərşənbədə yer oyanır, torpaqda su, istilik və hava normallaşır, beləliklə, əkinə başlamaq olur.

Axır çərşənbə **İlxır çərşənbələrin** mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayını ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atdanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər. Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərrik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasındı gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bəzi bölgələrdə axır çərşənbədə süfrəyə ət və toyuq əvəzinə ancaq balıq verirlər.

Əlbəttə, bütün çərşənbələrdə əsasən yeniyetmə və gənclərdən ibarət xüsusi musiqiçilər dəstəsi axşam qaranlıq düşəndən sonra ev-ev, oba-oba gəzər, çalıb-oxuyarlar. Bəxşış, hədiyyə yiğmaq, qurşaq atmaq indi də dəbdən düşməyib...

Səməni halvası: *Axır çərşənbədə birinci çərşənbədə qoyulan buğdadan göyərmış səməni təknədə döyüür, suyu çıxarılır və ondan səməni həlimi ilə səməni halvası bişirilir. Bir çox yerlərdə səməni həlimi çərşənbə günü yeddi qapıya paylanılır. Səməni suyundan bişirilən halva isə çox dadlı və xeyirli hesab edilir. Bunların hər ikisi Axır çərşənbənin ən əziz yeməkləri sayılır...*

Şərq, yəni Hicri-şəmsi təqvimində yeni ilin başlandığı gün yazda — gecə ilə gündüzün bərabər olduğu günə düşür. Bayram Hicri-Şəmsi təqvimi ilə fərvərdin ayının ilk gününə, Qriqorian — indi ölkəmizdə qəbul edilən müasir təqvimə görə martın 21-22, nadir hallarda isə martın 23-ə təsadüf edir. İnsanlar bayrama çox ciddi şəkildə hazırlanırlar. Yaşayış yerləri, həyət-baca, küçələr silinib-süpürülür, yeni pal-paltar alınır, bayram şirniyyatı bişirilir, qovğa qovrulur. Bayram günlərində dünyasını dəyişmiş qohum-əqrabaların qəbirləri üstünə gedib ruhları yad edilir, məzarlarının başında Yasin oxutdurulur. Küsənlər barışır, qohum-qonşu bir-birilərinin evlərinə getməklə əlaqələrini daha da möhkəmləndirirlər. Xüsusilə xəstələr və qocalara diqqət, uşaqlara qayğı artırılır. Bayram axşamı ailənin bütün üzvləri bir süfrə başına toplaşmalıdır. Süfrədəki insanların sayına görə şam yandırılır və bu zaman hər kəs ürəyində niyyət tutur. Şamı söndürmək günah hesab olunur. Ərinmiş şamın qalıqlarına əsasən niyyət yozulur. Bayramın səhəri sübh tezdən kişi ilə rastlaşmaq yaxşı əlamət sayılır. Əgər rastlaşdırılan kişi “yüz il yaşa” desə, deməli, qarşidakı ildə işlər lap yaxşı olacaq. Əgər qohumluq əlaqələri təzəcə yaradılıbsa, oğlan tərəfi qız evinə **Novruz xonçası** və qurbanlıq qoç aparmalıdır. Bizim günlərdə bayram adət-ənənələrinə bir qədər fərqli riayət olunsa da, əsasən dəyişməz qalıb. Bölgələrimizdə kiçik fərqləri çıxmak şərtilə **Novruz bayramına** baxış eynidir. Bayramın əsas simvolları bunlardır: səməni, rəngə salınmış yumurta, müxtəlif şirniyyatlar, tonqallar, kosa və keçəl, qurşaq atmaq və b.

Bəzi vaxtlar **Novruz** şəhər məsləmanlarının Məhərrəmlik ayındaki Aşura matəm mərasiminə təsadüf edəndə keçirilən bayram tədbirlərində müəyyən dəyişikliklər edilir.

Tonqal başında: Şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar yandırılır və tonqal başına toplaşanların hamısı növbə ilə üç dəfə alovun üstündən tullanırlar. Bəzəi bölgələrimizdə bayram tonqallarının sayı bir, bəzilərində üç, bir çoxlarında isə yeddiyə çatur. Böyüklər ailənin yaşca kiçik üzvlərini qucaqlarına alıb tonqalın üstündə tullanırlar. Bu, bütün azar-bezardan, bədbəxtliklərdən, fəlakətlərdən xilas olmaq, özlərini və yaxın adamlarını ərzində yol verilmiş günahlardan qurtulmaq niyyəti ilə edilir...

“Sara Xatun” dərgisi, 2003

VI Bölüm

Düşüncə mədəniyyəti

Mübahisələrdən yaranan həqiqətlər

Ədəbiyyat sahəsində Beynəlxalq Nobel mükafatı laureatları

1. Avropanın qiyamçı bədii söz sənətkarı: Joze Saramaço

2. Günter Qrass: cəmiyyətə meydan oxuyan yazar

3. Yüzüncü Nobel mükafatının sahibi: V.S.Naypol

4. Kulturoloji polemika: çağdaş ədəbi proses.

“Böyük ədəbiyyat bütün "oyun"ların fövqündə durur...”

Avropanın qiyamçı bədii söz sənətkarı:

Joze Saramaço

Dünyada bir çox elitar kultur ödülləri var: onların sırasında Beynəlxalq Nobel mükafatı ilə yanaşı, YUNESKO-nun mükafatları, həmçinin Fransa Ədəbiyyat Akademiyasının "Qonkur"u, İngiltərənin "Buker"ı, Amerika Kino Sənəti Akademiyasının "Oskar"ı seçilir və planetin əksər ədəbi-mədəni ictimaiyyəti tərəfindən qəbul edilir. XX əsrin sonunun - 1998-ci ilin Nobel mükafatçısının üsyankar ədəbiyyat adamı kimi ad çıxarması, eyni zamanda sənətkarın Avropadan olması dönyanın aparıcı ədəbi-mədəni elitarı, yazılı və elektron KİV nümayəndələri arasında söz-söhbət rəvac vermişdir ki, bu yazımızda o məsələlərə toxunmaq istəyirik.

Çağdaş dövrün tanınmış nasirlərindən sayılan portuqaliyalı Joze Saramaço 1998-ci ilin ədəbiyyat üzrə Beynəlxalq Nobel mükafatına layiq görüləndə vətənindən çox-çox uzaqlarda - Kanar adalarının birində - Lansarotda yaşayır. Qəribə təzaddır, eləmi? İlk baxışdan sivil Avropa ölkəsi sayılan Portuqaliyada bu vaxt nə müharibə gedirdi, nə də diktatura rejimi hökm süründü. Amma, demə, avropalıların da öz xüsusi problemləri varmış...

Gündəlik həyat yaşantılarını fəlsəfi süzgəcdən keçirib öz əsərlərində işıqlandırmağı xoşlayan tanınmış nasır J.Saramaço 1922-ci ildə Portuqaliyanın əyalətində - Azinyaqada, savadsız çoban ailəsində anadan olub. XX əsrin birinci yarısında çalxalanan Avropanın böhranlı olayları bu çoban oğlunu orta məktəb təhsilini yarımcıq saxlayıb - erkən yaşlarında, çörək pulu qazanmaq üçün işləməyə məcbur edir. Ailəsi ilə birlikdə paytaxta - Lissabona köçəndən sonra da işləməyə məcbur olan Joze, həyatın bütün çətinliklərinə baxmayaraq, yavaş-yavaş içindəki bir nurun əsirinə çevrilir. "Söz" deyilən o nur bu çılgın gənci oxumağa, gizli-gizli bədii ədəbiyyatla məşğul olmağa vadar edir. 19 yaşından etibarən şəxsi kitabxanasını yaratmaq üçün öz zəhməti hesabına ədəbiyyat əldə etmək istəyən Joze ilk kitabını mexanik kimi işləyəndə, elə ilk məvacibindən almışdı...

Müstəqil olaraq bir yazar kimi yazmağa 25 yaşından sonra girdi. Girişdi, özü də ciddi-cəhdə: kənd həyatından bəhs edən "Günahlı torpaq" romanını çap etdirdi. Lakin bundan sonra qələmini bir kənara qoydu: "Hələ ki, deməyə bir sözüm yox," - ovaxtkı yazmamaq qərarına beləcə aydınlıq gətirmişdi. Çox-çox sonralar, Nobel mükafatı alanda isə yazıçı səmimiyyətlə boynuna aldı: "Xatırlatmaq istəyirəm ki, əger 60 yaşında ölsəydim, bir yazıçı kimi tanınmazdım".

Doğrudan da nə qədər qəribə görünə belə, tədqiqatçılar bildirirlər ki, bir sənətkar olaraq J.Saramaço məhz altımiş yaşından sonra püxtələşməyə başlayıb: ədibin yaradıcılığının ən məhsuldar dövrü həyatının yeddinci onilliyinə təsadüf edir. Məhz bu dövrdə onun yazüb çap etdirdiyi kitabları nəinki kiçik Portuqaliya və qonşu İspaniyada, eyni zamanda dönyanın bir çox ölkələrində ədəbi hadisə kimi dəyərləndirilirdi.

1982-ci ildən bu yana ədibin yazdığı "**Monastr memorialı**", "**Rikardo Reysin ölüm ili**", "**Lissabon mühəribəsinin tarixçəsi**" kimi romanları, həmçinin "**Daş sal**" adlı esselər kitabı işıq üzü görəndən sonra qoca Avropa "yeni ədəbiyyat" axtarışı ilə nə okeanın o tayındakı şimallı-cənublu Amerikaya, nə də keçmiş SSRİ respublikaları da daxil olan sosialist düşərgəsinə tərəf boyanmağa həvəs göstərdi...

U.Eko, O.Pas, V.Nabokov, X.L.Borxes və başqa söz ustaları kimi **J.Saramaço** da son illər Avropa və dünya ədəbiyyatında dəbdə olan "intellektual", yaxud moderinist ədəbiyyat nümunələri yaratmağa səy göstərir, çox zaman buna nail olurdu. Yaradıcılığının məhz bu cəhəti də onun başını çox ağırtdı: belə ki, 1990-ci ilin əvvəllərində nasir özünün ən güclü əsərlərindən birini - "**İnsanın "İngili"**" adlı romanını oxucuların ixtiyarına verdi.

Qeyd etmək yerinə düşər ki, bu illərdə Portuqaliyada mühafizəkar sağ mərkəzçi hökumət hakimiyətdə idi. Yeni romanında xristian dünyasında geniş vüsət tapan və get-gedə güclənməkdə olan katolik fundamentalizmini pisleyən J.Saramaço "siyasi bekarcılıq"dan darixan mövcud mühafizəkar hökumətin "qəzəbinə" tuş gəldi. Məhz buna görə də 1991-ci ildə mənəvi azadlığının tapdalanmasıyla heç cür razılaşmayan ədib, özünə qarşı olan mənasız hücumlara etiraz əlaməti olaraq, vətənini, Portuqaliyanı birdəfəlik tərk edib sakit Lansarotaya - Kanar adalarının birinə köçməyi qərara alır. Və günü bu gün də ona həmişə sadıq qalan xanımı - ispan jurnalisti Pilar del Pioyla birgə orada yaşayır. Maraqlısı isə odur ki, həyat yoldaşı eyni zamanda J.Saramaqonun əsərlərini ispancaya çevirən ən yaxşı mütərcimlərdən biri sayılır...

Yaşadığımız dövrün olayları o qədər sürətlə dəyişir ki, sabah nələr olacağını proqnozlaşdırmaq çox çətindir. Lakin haqq-ədalət gözü tutulmuş dağ çeşməsinə oxşayır: ondakı su nə vaxtsa başqa bir yerdə özünə yol tapıb üzə çıxır. 1996-ci ildə gələcək Nobel mükafatı laureatına milli söz sənətinin klassiki Kamoensin adını daşıyan Portuqaliyanın ən yüksək ədəbiyyat mükafatı verildi. Amma hər yerdə portuqal olması ilə fəxr edən yazıçı rəsmi Lissabonun bu dəvət jestinə müsbət cavab vermədi və jurnalistlərə bildirdiyinə görə, bu günə kimi də Lansarotdan geri qayıtməq fikri yoxdur.

J.Saramaço öz kiçik vətəninin sərhədlərini aşmaq dərəcəsinə qədər yüksələn yaradıcı şəxsiyyət kimi artıq bütün dünyaya məşhur olan universal yazıçı şöhrətinə əsərləri ilə sübut etmişdir. Yazıçının son illərdə qələmə aldığı və ciddi ədəbiyyat həvəskarları arasında xüsusi marağa səbəb olmuş "*Korluq haqqında esse*", "*Lansarota gündəliyi*" kitabları, xüsusilə nasırın uğurlu sənət işi sayılan "Bütün adlar" romanı deyilənlərə əyani sübutdur. "Mağara" adlı növbəti əsəri üzərində işləyən nasirdən oxucuların yeni şedevr gözləməyə haqqı var. Nobel mükafatına namizədliyi göstərilmiş qələmdaşları - baxmayaraq ki, onların bəziləri siyasi, etik və sadəcə, şəxsi məsələlərə görə bir-birilərilə intriqə aparır - J.Saramaqonu bu yüksək mükafatı alması münasibətilə səmim-qəlbən təbrik etdilər. İlk öncə portuqaldilli ədəbiyyatın patriarxi sayılan braziliyalı Jorji Amadu - əsas namizəd kimi məhz onun adı birincilər sırasında hallandırılırdı - böyük sənət yarışının qalibinə yeni-yeni uğurlar arzuladı.

Stokholmdakı İsveç Ədəbiyyat Akademiyasının və Nobel Mükafatları Komitəsinin bu qərarını Portuqaliyanın indiki və keçmiş prezidentləri - Jorji Sampayü ilə Mariu Soareş də böyük razılıqla qarşılıdılardı. Baxmayaraq ki, vətənində hələ də çoxları yazıçının İspaniya ərazisinə köcdüyünə görə bağışlaya bilmirlər.

İsveç Ədəbiyyat Akademiyasının bu qərarı əslində bütün dünyada milyonlarla insanın danışdığı və bəşəriyyətin istifadə etdiyi böyük dillərdən biri hesab olunan portuqalca yaranan əsərlərin ümumdünya söz sənətində öz yerini möhkəmləndirdiyini göstərir. Qəribəsi isə budur: vaxtilə Moskva B.Pasternak və A.Soljenitsına Nobel mükafatı verilən zaman necə etiraz etdisə, Vatikanın rəsmi şəxsləri də eyni ciddiyyətlə kilsənin etirazını bildirdilər. Vatikanın rəsmi qəzeti sayılan "**Osserovatore Ramano**" təkrar-təkrar yazmaqdan usanmadı

ki, Beynəlxalq Nobel Mükafatları Komitəsinin qərarı "ideoloji səbəb"ə görə qəbul edilib və 1998-ci ilin mükafatı "islahedilməz kommunist"ə verilib.

Yazıcı özü rəsmi kilsənin bu etirazına o dəqiqliqə münasibət bildirib: "*Mənim rəsmi kilsəyə nisbətən, dindarlara çox böyük hörmətim var. Ona görə də qoy Vatikan öz işi ilə məşğul olsun, bizim dünyəvi məsələlərimizə qarışmasın və yaxşı olar ki, göylərə dua göndərsin*".

Yazıcıının dünyagörüşündəki bəzi qəribəliklər jurnalistlərin marağına səbəb olub. Müsahibələrin birində J.Saramaqo vurgulamaqdan çəkinməyib: "*Əgər Nobel mükafatı ilə kommunist ideyalarını seçmək məcburiyyətində qalsaydım, tərəddüd etmədən ikincini seçərdim*". "*Nobel mükafatı laureatının kommunist olması ona yalnız şərəf gətirir, - İspaniyada çıxan "Mundo" qəzeti yazır, - çünkü Saramaqonun kommunizminin QULAQ və Lubyanka (keçmiş SSRİ-dəki siyasi və mənəvi dustaqların saxlanıldığı yerlər nəzərdə tutulur - A.X.) ilə heç bir əlaqəsi yoxdur. Bu kommunizm bəşər nəslindən olan ən məzlum adamların maraqlarını müdafiə edən insani kommunizmdir*".

J.Saramaqo özü isə belə fikirləşir ki, insanların insan kimi yaşaması üçün mübarizə aparmağa dəyər. Beləliklə, Nobel mükafatları tarixinin daha bir səhifəsi qapandı və ədəbi-mədəni elita qarşısından gələn 1999-cu ilin payızını səbirsizliklə gözləməyə başladı.

Günter Qrass: cəmiyyətə meydan oxuyan yazar

Ötən əsrin son illərində iqtisadi yüksəliş və siyasi sabitlikdən sonra, elmi-mədəni dəyərlərin həmişə yüksək tutuluğu Avropanın mədəniyyət tarixində yeni-yeni səhifələr açılırdı. Artıq neçənci dəfədir ki, müxtəlif sahələr üzrə verilən Beynəlxalq Nobel mükafatının sahibi avropalılar olur. Ədəbiyyat sahəsində də belədir: maraqlısı budur ki, bu dəfə də ədəbi aləmdə "çılğınlığı" ilə seçilən şəxs laureat adına layiq görülür. Əlbəttə, "intellektual" namizəd hesab edilən italiyalı Umberto Eko, yaxud ciddi nasir kimi qəbul olunan qırğız Çingiz Aytmatov və onlar kimi bir çox dəyərli sənətkarların içindən alman yazarı **Günter Qrass**ın seçilməsi İsveç ədəbiyyat akademiklərinin ədəbi-mədəni zövqündən asılıdır. Lakin bu seçimnin obyektivliyindən şübhələnməyə də dəyməz.

Mükafatın məhz məşhur alman yazarı **Günter Qrass** verilməsinin səbəbi tam açıqlanmasa da, biz şəxsi mülahizələrimizi obyektiv və subyektiv amillər şəklində sistemləşdirməyə çalışacaqıq. 1998-ci ilin "Nobel"çisi portuqaliyalı Joze Saramago "*İnsanın "İncili"*" romanından sonra (əsər ilk dəfə 1991-ci ildə işıq üzü görüb; Moskvanın "Vaqrius" nəşriyyatı isə 1999-cu ildə A.Boqdanovskinin portuqalcadan ruscaya tərcüməsini kitab şəklində buraxıb) protestant - yevangelist baxışlarına görə ölkəsindən didərgin düşmüş "mənəvi qiyamçı" hesab edilir.

Ədəbiyyat sahəsində 1999-cu ilin Nobel mükafatının sahibi olan **Günter Qrass** isə Avropa yazarları arasında "siyasi çılğın" adlandırılır. Nədənsə Avropa "üşyançı yazarları" qiymətləndirməyə başlayıb: amma kütləvi iğtişaşlar törədənlər deyil, mənəvi dəyişikliklərə çalışanlar fərqləndirilir. Obyektiv amillərdən digəri isə siyasetlə bağlıdır: Avropada sol demokratların hakimiyətə gəlməsi, deyəsən, söz sənətinə də öz təsirini göstərməyə başlayıb. G.Qrass siyasi baxışlarına görə sol əqidəli intellektuallardan hesab edilir və hətta Almaniya Sosial-Demokrat Partiyasının fəallarından, "sosializm" ideyasının qızığın tərəfdarlarından olub.

Səbəblərdən başqa birisi isə mükafat haqqındaki mətbuat açıqlamasında göstərilib: "*Alman ədəbiyyatı*" qarşısındaki xidmətlərinə və hekayə janrinin inkişafındakı əməyinə görə". "*Ciddi ədəbiyyat romanından başlayır,*" - deyə düşünən oxucu kütləsinə və romançı nasirlərə bu fakt mənəqli cavab olsa da, əslində, Avropa və dünya söz sənətində son zamanlar zəifləyən hekayə - novella ənənələrinin dirçəlməsinə xidmət edəcək "stimullaşdırıcı" addımdır...

10 il öncə - 1989-cu ildə Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikasının birləşməsindən möhkəmlənən vahid Almaniya dövlətinə yubiley münasibətilə bundan da yaxşı hədiyyəmi olacaqdı? Onu da qeyd edək ki, 1901-ci ildən bu yana on bir alman yazarına Nobel mükafatı verilib. Obyektiv səbəblərin sonuncularından biri də, zənnimcə, Avropadan başqa hər yerdə dahi yazar axtaran, iqtisadi, siyasi, hərbi, mədəni və daha hansıa maraqlara görə Nobel mükafatlarını sağa-sola səpələyən (İkinci Dünya müharibəsində kütləvi qırğına məruz qalan yəhudilərə görə yəhudü yazarlarına, aparteidə qarşı mübarizə aparan zənci mənşəli, yaxud Afrikadan olan şairə, sovet siyasi sistemini qamçılayan rus nasırınə verilmiş ödülləri xatırlatmaq yerinə düşərdi), bununla da avropalı

qələm sahiblərini incik salan Beynəlxalq Nobel Mükafatları Komitəsi özünün son qərarlarıyla sanki barışqı jestini göstərmək əzmi ilə çıxış etdi. Subyektiv səbəblərə keçək.

Obyektiv amillərə nisbətən, əslində, subyektiv səbəb daha önəmli, əhəmiyyətli və əsasdır. Mükafatın verilməsində əsas səbəb çoxsaylı obyektiv şərtlər deyil, məhz yeganə subyektiv amildir: Günter Qrassın çoxillik və ağırzəhmətli bədii yaradıcılığı...

Azərbaycan oxucusuna çağdaş dünya və Avropa ədəbiyyatının bir çox maraqlı nümayəndələri kimi, **Günter Qrassın** adı da az tanışdır. Odur ki, onun həyat və yaradıcılığına qiyabi ekskursiya etmək, fikrimizcə, oxucularımız üçün heç də maraqsız olmaz.

Ciddi bədii ədəbiyyat həvəskarlarına onu da bildirək ki, G.Qrassın hələ 1985-ci ildə Moskvanın "Raduqa" nəşriyyatının "Çağdaş nəsrin ustaları" seriyasından roman və povestlərindən ibarət nəsr kitabı çapdan çıxb. Son illər isə qonşu Rusiyada yaziçinin 10-dan artıq kitabı işıq üzü görüb...

1927-ci ildə keçmiş Dantsiq (Polşa Respublikasının ərazisində yerləşən indiki Qdansk) şəhərində anadan olmuş, 1944-cü ildə Hitler ordusu sıralarına çəqirilmiş, 1945-ci ildə amerikalılara əsir düşmüş gələcəyin nəhəng yaziçisi və qızığın antifaşisti əvvəlcə fəhlə işləmiş, 1948-1949-cü illərdə Düsseldorf Sənət Akademiyasında, 1953-cü ildə isə Qərbi Berlinin Tətbiqi Sənət İnstitutunda ali təhsil almışdır. Günter Qrass bütün həyatı boyu eyni zamanda qrafika və heykəltəraşlıqla da məşğul olmuşdur ki, bu da onun bir qədər kobud, bir qədər də plastikliyi ilə seçilən nəsrinin poetikasında öz əksini tapmışdır. Gələcəyin tanınmış nasirinin imzası ilk dəfə "Aktsente" dərgisinin səhifələrində görünmüdüdür. Dərginin bir neçə sayında G.Qrassın ilkin yaradıcılıq məhsullarından sayılan şeirlərindən və hekayələrindən nümunələr verilmişdir.

Bədii yaradıcılığa olan sonsuz həvəsi isə gənc yaziçini ozamankı Qərbi Almaniya ədəbi mühitinin ayrılmaz atributlarına çevrilmiş müxtəlif ədəbi qruplara qoşulmağa vadar edir. Müharibənin dəhşətləri içində zamanın acı həqiqətlərini - qlobal münaqişələrin mənasızlığını dərk edən, eyni zamanda İkinci Cahan savaşının, hər şeydən öncə, alman xalqının özünü sağalmaz bəlalara saldığını anlayan G.Qrass qatı anti-faşistə çevirilir və əqidə cəhətdən yaxın olan sənətkarları özündə birləşdirən "**47-lər qrupu**"na daxil olur. Hər bir cavan yazar kimi o da bu ədəbi qrupun tədbirlərində eksperimental əsərlərini - şeir və "absurd" pyeslərini oxuyur, bəzən tənqid olunur, çox zaman isə təriflənərək göylərə qaldırılırdı. Amma 1959-cu ilə qədər, yəni "**Tənəkə təbil**" romanını çap edənə kimi onun adı ancaq məhdud ədəbi dairələrdə hallanırdı. Lakin bu romandan sonra Almaniya Federativ Respublikası ədəbiyyatında yeni və ciddi bir ədəbi simanın parladiği mədəni ictimaiyyətə bəlli oldu.

Onun hər yeni əsəri ədəbi aləmdə az qala sensasiyaya səbəb olurdu. Qroteskin ən effektlili, hətta oxucuları şok vəziyyətinə sala biləcək formalarından bacarıqla istifadə edən yaziçini ilk baxışdan əsərlərində xarici emosiyalara çox əhəmiyyət verdiyinə görə tənqid edənlər çox olsa da, daha sonralar, artıq Qrass ədəbiyyat tarixində öz fərdi yaradıcılığı ilə əhəmiyyətli yer tutanda aydınlaşdı ki, qrotesk yaziçinin, sadəcə, istifadə etdiyi "stil qəlibi" deyil. Qrass ancaq bu tərzdə düşünməyi və yazmayı bacarır. Məhz beləcə, on illər boyunca Qərbi Almaniyada "**Tənəkə təbil**" romanı ətrafında qızığın mübahisə və müzakirələr getdi: mötəbər ədəbi dairələr yaziçini müxtəlif mükafatlara namizəd göstərir, fəqət daha "mötəbər" rəsmi orqanlar isə o ödülləri G.Qrassa verməkdən imtina edirdilər. Çünkü G.Qrass almanın öz

başına bəla olan faşist, yaxud revanşist ideologiyası və əxlaqını lağa, məsxərəyə qoymaqla, hər yeni əsərində insansevərliyini nümayiş etdirirdi.

Yazıcı ürəkağrısı ilə başına gətirilənlərdən incisə də, bircə məsələni dəqiq bilirdi: zaman, tarix hər şeyi yerinə qoyur. Bu, 1965-ci ildə faşist əqidəli millətçi gənclərin Düsseldorfda təmtəraqlı surətdə bir çox mütərəqqi yazarların əsərləri ilə yanaşı, "*Tənəkə təbil*" romanını kitab tonqalında yandıranda da belə idi, 1969-cu ildə Münhen əyalət məhkəməsi G.Qrassi "*katolik kilsəni təhqir edən*" adlandıran millətçi-nasist düşüncəli ədəbi tənqidçi Kurt Sizelə bəraət qazandıranda da. Fəqət bu da dəqiqdır ki, ötən əsrin 60-cı illərindən bəri özünün mənəvi dəyərləri və mədəni böhranı ilə birləşdə Qərbi Almaniya ədəbiyyatı tarixini Günter Qrassın yaradıcılığı olmadan, sadəcə, təsəvvür etmək mümkün deyil.

1959-1963-cü illərdə yaratdığı və özünün "*Dantsiq trilogiyası*" ("*Tənəkə təbil*", "*İt həyatı*" romanları, "*Pişiklər-siçanlar*" povesti) adlandırdığı əsərlərində, daha sonrakı "*Yerli narkozun altında*", "*Kambala*" romanlarında, "*İlbizlərin gündəliyindən*", "*Başdan doğulanlar*", "*Başdan doğuluruq, yaxud almanlar ölürlər*" kitablarında toplanan yarı bədii, yarı publisistik nümunələrdə, bir çox hekayə və məqalələrində, ən dəbdə olan "*Mənim yüzilliyim*" əsərində də görünür ki, G.Qrass hər şeyə istehza edə-edə coxları əvəzinə içində ağlayır.

O, sözün hər mənasında əsl insansevərdir. Yazıcı bunu həm yaradıcılığında, həm həyatında, həm də ictimai fəaliyyətində sübut edir. Sol intellektual olaraq o, müharibəyə qarşı nümayişlər təşkil edənlərin ön sıralarında durur, irqi ayrı-seçkiliyə qarşı mübarizə aparır, hətta razılaşmayanda sosial-demokratlara qarşı "qiyam" qaldırır, yaxud 1989-cu ildə türk yazıçısı Yaşar Kamala Sülh Mükafatı təqdim edilən zaman çəkinmədən bildirdi ki, mühacirlərə qarşı orta əsrlərə xas qanunlar qəbul edən ölkənin vətəndaşı olmaqdan utanır...

Lakin böyük sənətkar bir yazıçı kimi onun ünvanına söylənilən tənqidlərlə heç cür barışa bilmir. 1994-cü ildə tanınmış almandilli ədəbiyyat tənqidçisi sayılan Mark Rayxel-Ranitski "*Frankfurter algemayne*" dörgisində ədəbi iibrət olsun deyə, Günter Qrassa ünvanladığı yetərincə tutarlı və kəskin bir məqalə dərc edir və ədəbi ictimaiyyətin yadına salmağa çalışır ki, tutarlı ədəbi tənqid yazıçılara deyil, ədəbiyyatsevər oxuculara lazımdır...

Budur, növbəti Nobel mükafatının sahibi barədə geniş məlumat verdik. 1999-2000-ci illərdəki Avropanın aparıcı Kütləvi İformasiya Vasislərində gedən materiallardan isə belə nəticə çıxarmaq mümkündür ki, gec də olsa, ədalət zəfər çaldı.

Fərqi yoxdur, Günter Qrass özünün ən yaxşı əsərini artıq yazmış olsa belə, bir yazıçı kimi onun hal-hazırda da Avropanın tanınmış söz ustası olmasına heç kim şübhə edə bilməz...

P.S. Günter Qrassın ən sonuncu sənətkar etirazı isə ABŞ-in 2003-cü ildə İraqla müharibəsinə qarşı nümayişkarana çıxışları oldu...

"Ədalət" qəzeti, 2003

Yüzüncü Nobel mükafatının sahibi: V.S.Naypol

2005-ci il dekabrin 10-da Beynəlxalq Nobel mükafatları tarixinin yubiley - yüzüncü təqdimat mərasimi oldu. Düz bir əsr bundan öncə, 1901-ci ildə - Alfred Bernard Nobelin vəfatından dörd il sonra, yəni 1905-ci ildə ilk dəfə Nobel mükafatı verilib. Yeri gəlmişkən, indiyə qədər ən çox - 242 dəfə Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına Nobel mükafatları təqdim olunub. Nobel mükafatları alanların arasında İngiltərə, Almaniya Federativ Respublikası, Fransa, İsvəçrə, İsvəç və Rusiya vətəndaşları çoxluq təşkil edir.

Nobel mükafatçıları arasında ədəbiyyatçılar - bədii söz adamları həmişə seçiliblər. Bəlkə də buna görədir ki, hər dəfə bu böyük mükafata layiq görülən söz sənəti sahiblərinin ətrafında müxtəlif söz-söhbətlər yaranır. Bu dəfə də belə oldu: əslən Hindistandan olan, hal-hazırda Böyük Britaniya vətəndaşı sayılan Vidiadxar Suracprasad Naypolun adı 2001-ci ildə qaliblər arasında açıqlanan kimi Stokholm ədəbiyyat akademiklərinin bu seçimində siyasi rəng verənlərin sayı birə-on artdı.

Qeyd edək ki, Trinidadda doğulmuş, sonalar missionerlərin təhribi ilə xristianlığı qəbul etmiş köhnə "şərqli" Vidiadxar Naypolun sonuncu kitabı - "*İnamdan yuxarı*" adlı yol qeydləri İslam "fundamentalizmi"nə həsr olunub. Hələ vaxtilə Salman Rüşdinin mürtəce və İslam mədəniyyətinə böhtanlarla dolu "*Şeytan ayələri*" adlı romanına Nobel ödülüünü sırya bilməyənlər əllərinə düşmüş imkandan - beynəlxalq ictimai-siyasi şəraitdən tez-bazar istifadə etdilər.

ABŞ-dakı bütün dünyayı sarsılmış və sirri hələ on illərlə açılmayacaq məlum 11 sentyabr beynəlxalq terror aktları, həmçinin, Əfqanistanda cərəyan edən hadisələr ədəbiyyat akademiklərinə əla fürsət verib. Baxmayaraq ki, onlar öz seçimini belə əsaslandırırlar: "...*Mahir hekayəçilik incəliyinə və oxucuları əsarətçi mədəniyyətin (rejimin) varlığı haqqında düşünməyə vadər edən qərəzsiz əsərlərinə görə...*"

Nobel mükafatının ədəbiyyat sahibində 2002-ci ildəki sahibi Vidiadxar Suracprasad Naypol ədəbiyyatçılar arasında özünün qapalı həyat tərzi ilə seçilən yaradıcı şəxslərdəndir. İsvəç Ədəbiyyat Akademiyasının rəhbəri Xoras Enqdal şad xəbəri yazıçıya çatdırmaq üçün onun evinə dəfələrlə zəng etməli olduğunu jurnalistlərə bildirəndə, mətbuat nümayəndələri heç də təəccübəlmədilər. Axı V.Naypoldan müsahibə almaq da həddindən artıq müşkül məsələdir.

69 yaşlı laureat Trinidad şəhərində dünyaya göz açıb. Keçən əsrin əvvəlində ali təhsil almaqdan ötrü Avropaya yollanıb: ingilis dilini, həmçinin Böyük Britaniya ədəbiyyatını dərindən öyrənmək üçün Oksford Universitetinə daxil olub.

"Yarıməyət", "Görünmənin sırrı", "Hindistan: ilkin sivilizasiya", "Zülmət bölgəsi" adlı maraqla oxunan 26 bədii və sənədli kitabların müəllifi özünün əksər əsərlərində İslam dininə qarşı kəskin müxalifətdə olduğunu vurğulayır. İngiltərədə məskunlaşmış mühacirlərin ağır həyatının neqativ təsvirlərini qələmə almağı da unutmayan sənətkar "müsəlman fundamentalizmi"ni pişləməyi daha çox xoşlayır. Xarici mətbuat orqanlarının yaydığı məlumatlara görə, bu günlərdə Londondakı mühazirələrin birində yazılı İslamin "boğucu effektini" pişləmiş və onu müstəmləkəylə müqayisə etmişdir. Belə çıxır ki, bu cür baxışlarına görə Nobel mükafatını məhz ona "bağışlamışlar"...

Bütün bunlara baxmayaraq, ədəbiyyat tənqidçiləri onun ədəbi istedadını yüksək qiymətləndirirlər. "*O, ölkəmizin ən yaxşı nasiridir, bəlkə də yaxşılardan da yaxşısıdır. Onun əsərləri hərtərəfli təsir gücünə malikdir, özünəməxsus fərdi üslubu isə parlaqdır*", - tanınmış ingilis ədəbiyyatşunası A.Bayatt yazıçı haqqında fikirlərini beləcə açıqlayıb.

Londondan 100 km aralıda yerləşən Selsberi şəhərciyində yaşayan, vegetarian kimi tanınan, hər səhər bir saat idmanla məşğul olan yazıçı sərt, daha çox kobud adam imicini qazanıb. Hətta onu irqçılıkdə suçlayanlar da var. Nobel mükafatı laureatı Derek Uolkott müsahibələrində Lord Vidiani (İngiltərədə yazarını belə adlandırırlar) beləcə xarakterizə edib:

"O, bir saylı ingilis yazarı olsa da, əsərləri müsəlmanlara və zənginlərə qarşı antipatiya ilə doludur"...

Böyük Britaniya hökumətini "mədəni vandalizmdə" günahlandırıran Naypol mövcud iqtidarı kəskin tənqid atəşinə tutur. "*İndi burada kasıbların küçə mədəniyyəti çıxəklənir. İqtidar rəsmilərinin əsl iyrənc ritorika ilə məşğul olduğunu gördüyümə görə, İngiltərədəki 50 illik həyatında ilk dəfə mən depressiya keçirirəm...*" - deyə böyük yazarı bəyan edib. Bütün bu sadaladığımız cəhətlərə baxmayaraq, Kiplinq, Qolsuorsi, Çörçill kimi ingiltərəli Nobelçilərin sırasına qatılmış V.Naypola Londonun "**Deyli teleqraf**" qəzetində vurgulanan fikirləri şamil etmək mümkündür:

"Ser Vidiaya və onun siyasi baxışlarına münasibətləri kənara qoyub, onun çağdaş dünyanın uzaqqorən böyük sənətkarı olduğunu qəbul etmək lazımdır"...

“Ədəbiyyat qəzeti”, 2001

“...Böyük ədəbiyyat bütün "oyun"ların fövqündə durur...”

Son illər çağdaş milli ədəbi həyatımızda çox maraqlı, eyni zamanda mürəkkəb proseslər gedir. Zəngin və mürəkkəb hadisələrlə qarşılaşan çağdaş ədəbiyyatımızın mövcud durumu ilə bağlı problemləri müxtəlif formada və ədəbi janrlarda - məqalə, tənqid və publisistik yazılar, müsahibələr, sənət səhbətləri, dəyirmi masa, həmçinin ictimai müzakirələrin mətnləri şəklində oxuculara - ədəbi ictimaiyyətin nümayəndələrinə silsilə materiallar təqdim etməkdə məqsədim ədəbi prosesi canlandırmış, milli söz sənətinin inkişafına təkan vermək, estetik irsimizi zənginləşdirməkdir. Bu baxımdan "Ədəbiyyat qəzeti"nin 25 may 2005-ci il tarixli, 21-ci (3460) sayında işıq üzü görmüş materialı - "Ulduz" dərgisinin baş redaktoru, nasir-dramaturq Elçin Hüseynbəyli ilə yazıçı-kulturoloq Aydın Xanın ədəbiyyatla bağlı, milli bədii söz sənətimizdə gedən proseslərə aid fikirlərini özündə birləşdirən ədəbi səhbətin mətninin Azərbaycan oxucuları üçün maraqlı olacağını düşünüb, onu ilk kitabımı daxil etməyi qərara aldım...

Aydın Xan (Əbilov): - Elçin, aramızdakı yaş fərqiñə varmadan, təklif edirəm ki, səhbətimiz səmimi və hər cür komplekslərdən uzaq olsun. Əslində, ədəbiyyatla bağlı səhbətlərdə - estetik və kulturoloji polemikalarda yaş deyil, baş, başqa sözlə, nəsil, şəxsiyyət, vəzifə yox, intellekt - istedad və peşəkarlıq prinsiplərinin qabardılmasının tərəfdarı olsam da, bir məsələdə ənənəyə riayət etmək istəyirəm. Zəmanənin, bəlkə də XXI əsrədə başını itirmiş, get-gedə bigənələşməkdə olan cəmiyyətin geniş təbəqələrinin elitar düşüncəyə - sənətə soyuq münasibəti nəticəsində son 10-15 ildə milli ədəbiyyat məkanına qədəm qoymuş yeni ədəbi nəslin üzdə görünən nümayəndələrini tanımaması, hər şey bir yana dursun, Elçin Hüseynbəyli, Aydın Xan və ya istənilən cavan yazarın qələm məhsullarının geniş ictimaiyyət tərəfindən oxunmaması hamımıza, sözün hər mənasında, mənfi, mən deyərdim, milli yaradıcı enerjiyə dağıdıcı təsir göstərir.

Razılaşaqlı ki, ədəbiyyat, ümumiyyətlə, mədəniyyət son dövrlərdə dünyada üçüncü sıradan ikinci sıraya keçib. Əgər əvvəllər birinci yerdə siyaset, sonra iqtisadiyyat, üçüncü sıradə mədəniyyət gəlirdi, indi tanınmış Qərb kulturoloqları, filoloqları və filosofları belə fikirdəirlər ki, qloballaşan dünyada bu sıralanmada maraqlı bir yerdəyişmə prosesi gedir. Eyni zamanda, belə bir fikir də dolaşır: inkişafın bu sürəti intellektual-yaradıcı sahəni lap önlə çıxaracaq.

İntellektual-kulturoloji sahələrin həm formatı, həm daşıdığı missiya, həm də sərhədlər tanımayan məzmununa görə mədəniyyətə, həmçinin digər əqli yaradıcılıq sahələrinə - elmə, təhsilə, incəsənətə, ədəbiyyata və bir-biri ilə sıx bağlı olan başqa sahələrə beynəlxalq diqqəti də yada salsaq, çox maraqlı bir sivilizasiya çağının şahidləri olduğumuzu anlayacaqıq. Azərbaycanımız dünyanın sivil ölkələri sırasında yavaş-yavaş öz layiqli yerini tutmaqdadır. Bu ağır prosesdə mədəniyyət və ədəbiyyatın rolü böyükdür.

Son illərdə respublikamızda mədəniyyətin, ədəbiyyatın sürətlə inkişafı, Azərbaycanın qonşu ölkələrlə münasibətləri, ölkə daxilində cərəyan edən proseslər, xarici əlaqələrimiz bir daha sübut edir ki, mədəniyyətimiz və ədəbiyyatımız öz əvvəlki mövqeyini, rolunu, bir qədər də dəqiqləşdirək, missiyasını durmadan genişləndirir. Bu Azərbaycanda da belədir, yaxın və uzaq ölkələrdə də, dünyada da. Mən qonşu Türkiyədə baş verən bir hadisəni yada salmaq istəyirəm. Türk Dünyasının böyük yazarı sayılan Orxan Pamukun bu yaxınlarda ölkə kənarında - Avropanın müxtəlif mətbuat orqanlarına verdiyi müsahibəsi həm Türkiyədə, həm də dünyada, lap elə bizim Azərbaycanda da böyük əks-səda doğurdu. Türkiyənin ədəbi-mədəni ictimaiyyəti ilə yanaşı siyasətciləri, ictimai xadimləri, elm adamları Orxan Pamukun mövqeyinə, yəni Osmanlı imperiyası zamanı türk-erməni münaqışəsi ilə bağlı fikrinə çox sərt cavab verdilər. İnternetdən belə bir informasiyalar da yayıldı ki, dünya şöhrətli yazarı hətta məhkəməyə vermək istəyirlər...

Bu baxımdan Azərbaycanda da oxşar hadisələr baş verir. Lakin bəzən bizdə dünyada baş verən o cür proseslərin, belə demək mümkünsə, "astar üzü" baş verir. Daha aydın izah etsək, əgər Orxan Pamuk Avropanın bir neçə aparıcı dilinə çevrilmiş kitabının satışını yüksəltmək, eyni zamanda ədəbiyyat sahəsində Nobel ödülü almaq üçün bir türk yazarı olaraq Qərbmövqeli fikri dilinə gətirirsə, bizdə mənası olmayan, mahiyyəti anlaşılmayan işlər görülür: daha çox şou-biznesə bənzəyən postmodern ədəbi-mədəni texnologiyani Azərbaycanda tətbiq etmək istəyənlər ortaya çıxır. Amma bu "qara piarvari" hərəkətin mahiyyətinə varanda, aydın görünərsə ki, az bir məna kəsb edən hadisədir. Ədəbi nəsillər arasındaki uçurum, atalar - oğullar, ənənəcılər - yenilikçilər mübarizəsi, realizm tərəfdarları - postmodernistlər qarşıluması kimi mənasız problemləri şişirdərək ortaya atanlar heç özləri də bilmirlər ki, nəyə nail olmaq istəyirlər. Bu zaman istər yaşılı, istər orta, istərsə də yeni nəslin nümayəndələri haqsız tənqid və təhqirlərə məruz qalırlar. Məni en çox düşündürən odur ki, bizdə hələ də qədim dünyanın indiyə qədər gəlib catan ədalətsiz prinsipi əsas götürülür: "Bizimlə olmayan bizim düşmənimizdir"...

Elçin Hüseynbəyli: - Aydın, sən doğrudan da çox geniş məsələlərə toxundun. Sənin qoyduğun mövzuların içində çoxsaylı suallar, problemlər var. Sən çox uzaqdan başladın, odur ki, qarşılıqlı olaraq mən də bir sıra məsələlərə öz şəxsi münasibətimi bildirmək istəyirəm. Öncə o məsələyə toxunmaq istəyirəm ki, ədəbiyyat son dövrlərdə ön plana keçib. Mənə elə gəlir ki, hər şeydə bir qanuna uyğunluq var: yəni bəşəriyyət özünü ədəbiyyatla tanıdır. İlk dövrlərdə ədəbi nümunələr kimi dini əsərlər çıxış edirdisə, sonralar dünyəvi kitablar meydana gəlməyə başladı.

Məhz ədəbiyyat zaman-zaman öz missiyasını, öz rolunu getdikcə incəsənətin başqa sahələrinə verməyə, paylamağa başladı. Düzdür, sonradan ədəbi cərəyanlar rəssamlıqdan bəhrələndi, amma düşünürəm ki, ədəbiyyat özünün bir çox funksiyalarını yaradıcı sənətin digər növlərinə bağışladı. Son iyirmi ildə bütün dünyada gedən mürəkkəb proseslər göstərir ki, elektron KİV və İnternet ön plana, irəli keçdi. Ancaq mən o fikirlə razıyam ki, ciddi ədəbi nümunələrə, intellektual əsərlərə - ümumən elmi, ədəbi-bədii, fəlsəfi, siyasi və başqa ədəbiyyat məhsullarına maraq get-gedə artır. İntellektuallıq da məhz qeyd etdiyim ədəbiyyat sahələrinin səviyyəsi ilə ölçülür. Son sosioloji sorğuları nəzərə alsaq, bir sıra dövlətlərdə - Almaniya, Böyük Britaniya, Fransa, Rusiya kimi mütaliə mədəniyyəti yüksək olan ölkələrdə səviyyəli oxucuların sayı artmaqdadır.

Son 10-15 ildə ölkəmizdə və beynəlxalq aləmdə baş verən hadisələr dünya, eyni zamanda Azərbaycan ədəbiyyatını orta plana keçirdi. Ancaq indinin özündə - həm bizim öz

kitablarımızın nəşr və yayımının genişlənməsi, həm də baş redaktoru olduğum "Ulduz" dərgisinin satışının artması onu sübut edir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ədəbiyyata maraq çoxalır. İnternetə olan maraq, mənə elə gəlir ki, çox funksional, texniki bir yön olacaq. Çünkü insanın öz ilkinliyinə qayıdışı məsələsi indi daha da aktuallaşıb. Bu, əvvəl-axır öz yerini tutmalıdır. Mən inanıram ki, ədəbiyyat bir müddətdən sonra yenə də ön plana keçəcək, öz elitarlığını qoruyub saxlayacaq. O fikirlərlə razı deyiləm ki, guya zaman-zaman ədəbiyyat çox şey itirib. Ədəbiyyatı, kitabı əvəz edən çətin tapılar. Sözsüz ki, yeni texnologiyalar, kompüter və Internet həyatımıza çox sürətlə daxil olur, amma onlar formal dəyişikliklərdir, əsas isə mahiyyət, məna, fəlsəfi tərəfdir...

Sən dünya ədəbiyyatının milli söz sənətimizə təsiri məsələsinə toxundun. Bu problem hər zaman çox böyük mübahisələrə, polemikalara səbəb olub. Məlum məsələdir ki, tarixən Şərq ədəbiyyatı Qərb mədəniyyətinə, söz sənətinə çox böyük təsir edib. İlk ədəbi abidələrdən tutmuş ta orta əsrlərə kimi bu proses çox güclü olub, daha sonralar isə əksinə, Qərb düşüncə tərzi Şərq estetikasına hücuma keçib. Belə desək, daha düzgün olar: çağdaşlığa meyli olan, yeniliyi tez qəbul edən Qərb mühafizəkar Şərqi həmişə üstələyir.

Bəzən bizim insanlar deyəndə ki, Qərb Şərqdən üstündür, bir sıra məsələləri unudurlar. Əslində isə mədəniyyətin qorunub saxlanması və inkişafi baxımından Şərq, sivilizasiyanın səviyyəsi məsələsində isə Qərb irəlidədir. Sivilizasiyanın imkanlarından istifadə edən Qərb çox qabaqdır. Şərqi təsiri ilə formalaşan Qərb ədəbiyyatının indiki durumu diqtəedici imkanları ilə bizlərə, o cümlədən bütün dünyaya təsir edir. Qərb öz ədəbi-mədəni mühitini, estetik dəyərlərini, sənət cərəyanlarını yaradaraq irəli keçmişdir. Bu mənada mən ədəbi-mədəni təsiri qəbul edən adamam. Həmin təsirdən yararlanıb inkişaf etmək, yeni ədəbi dəyərlər yaratmaq gözəl olardı.

Qərb dəyərlərinin avtomatik olaraq Azərbaycan müstəvisinə keçirilməsi, zənnimcə, yazılıçıya, hər hansı bir sənət adamına başucalığı gətirə bilməz. Qərbdən gələn dəyərləri öz milli-mənəvi dəyərlərimizə çökdürməklə, müqayisə aparıb yaxşısını götürməklə, böyük əsərlər meydana qoymaq olar. Qərbin qarşısına Şərq təfəkkürünün məhsulu olan ədəbiyyatla, dəyərli sənət əsəri ilə çıxmaq vacibdir...

Bayaq adını çəkdiyin turkiyəli məşhur yazar Orxan Pamuk öz yaradıcılığında bu cəhətə xüsusi önəm verib. Qərb oxucusunun qarşısına Şərq düşüncə tərzinin məhsulu ilə çıxıb. Əsərlərinə elə yeniliklər edir, bəzən isə tarixi elə ustalıqla saxtalasdırıb ki, həm Şərq, həm də Qərb oxucusu üçün maraqlı olacaq ədəbi-bədii nümunələr ortaya qoysun...

Azərbaycan ədəbiyyatına gələndə isə, bizdə məsələ bir qədər qəlizdir. Bizdən bir az yaşlı və əksinə, daha cavan yazarlar var ki, yazmaqdan çox danışmaq, aranı qatmaqla məşğuldurlar. Məsələn, bunlar, deyək, "60-cılar" ədəbi nəslin yaradıcılığını təftiş etməklə məşğuldurlar və düşünürlər ki, yaşlılar bizim böyük ədəbiyyata gəlməyimizin qarşısını alırlar, geniş mənada tanınmağımıza mane olurlar.

Mən heç kimi müdafiə etmədən öz şəxsi fikrimi bildirmək isteyirəm: "60-cılar" o dövrdə yeni bir ədəbi nəsil kimi milli söz sənətimizdə böyük yeniliklər etdilərsə, ciddi ədəbi nümunələr ortaya qoydularsa, bu onların birgə uğurlarından irəli gəldi. Lakin "90-cılar", yaxud "2000-cilər" isə ayrı-ayrı fəndlər, müxtəlif üslublar şəklində ortaya çıxdılar. "60-cılar" ictimai-siyasi doqmalardan uzaq bir ədəbiyyat ortaya qoydular. Onlar əsl sənət nümunələri

yaradaraq, insanı əsas obyekt kimi göstərdilər. Düşünürəm ki, biz yeni ədəbi nəsil bu gün o xətti davam etdirməliyik.

Zənnimcə, keçmişinə xor baxan adam, yəni özünə qədərkiləri bilərəkdən, ya qeyri-şüurlu, fərqi yox, ləkələyən yaradıcı şəxs inkişaf edə bilməz, böyük ədəbiyyat yarada bilməz. Ən azı düşünməlidir ki, belə aqibət onu da gözləyə bilər. Fikirləşirəm ki, bir sıra dəyərlər kimi, dəyərli milli intellektuallarımızı da qorunmalıyıq. Çünkü onların milli düşüncə və mədəniyyət tarixindəki rolü əvəzsizdir.

Yaponiyada qəbul edilmiş normaya görə, bir sıra insanlar xalqın, dövlətin mədəni sərvəti, milli dəyəri sayılır. Bizim cavan nəslin qaragüruhçu hissəsini heç bir əsəri yoxdur, ən yaxşı halda ədəbi imitasiyaya məşğuldurlar - elə düşünürlər ki, yazı yazmadan da məşhurlaşmaq olar. Özündən əvvəlkilərin təsiri ilə bir neçə zəif hekayə yanan - özüm qəsdən adını çəkmirəm ki, reklam olunacaq - elə fikirləşir ki, artıq klassikdir, dahidir.

Aydın Xan (Əbilov): - ...Deyim ki, mən, bütün sahələrdə olduğu kimi, düşüncədə və ədəbiyyatda tolerantlığın qızığın tərəfdarıyam...

Elçin Hüseynbəyli: - ..."Postmodernistəm" deyənlərin yaradıcılığına nəzər salaq. Bəziləri hər hansı bir erotik səhnəni ədəbiyyata gətirir, əsərinin üstündə yazılırlar: "postmodern", - guya yenilik ediblər. Yəni bu qədər absurd məsələlərlə rastlaşıraq. Mən bir neçə dəfə demişəm və yenə də təkrar etməyə məcburam ki, postmodernizm - hər bir dövrdən sonra yaranan, tamamlanan və yenidən təkrarlanan bir cərəyanıdır, özü də prinsipsiz deyildir. Yəni postmodernizmin özünün konkret prinsipləri, məxsusi cəhətləri vardır.

Burada söhbət bu ədəbi sənət cərəyanının müəyyənləşdirilmiş estetikasından, prinsiplərindən, quruluşundan gedir. Məsələn, çağdaş postmodern düşüncədə bir sıra cəhətlər qabardılır: tarixə yeni baxış, tarixdə baş verən hadisələrə fərqli baxış, əsərin dekonstruksiyası və başqa. Maraqlıdır, qanunların geriyə tətbiqi mümkün deyil, ancaq istənilən bədii əsərin geri oxunması prinsipi mövcuddur. Bu barədə saatlarla danışmaq olar. Mən ədəbiyyatşunas deyiləm, lakin onu bildirməliyəm ki, bizim ədəbiyyatda "ucundan tutub ucuzluğa getmək" məsələsi çox ciddi problemə çevrilib...

Ədəbi təsirlər probleminə münasibətimi bayaq böyük mənada izah etməyə çalışdım. Yenə də qeyd edirəm ki, bu tamamilə təbii bir prosesdir. Dünya və Azərbaycan ədəbiyyatı tarixinə diqqətlə nəzər salanda görürük ki, qarşılıqlı bəhrələnmələr, ədəbi-mədəni təsirlər həmişə güclü olub. Böyük Məhəmməd Füzuli "Leyli və Məcnun" poemasının mövzusunu Nizamidən götürüb: hələ onu demirəm ki, müxtəlif tədqiqatlara görə o mövzunun kökü gedib çıxır ərəblərin şifahi xalq ədəbiyyatına.

Aydın Xan (Əbilov): - Elçin, oxuduğum məlumatə görə, Şərq ədəbiyyatı tarixində 120-dən çox sanballı "Leyli və Məcnun" poeması var...

Elçin Hüseynbəyli: - Nizamidən sonra Füzuli, Nəvai və başqaları bu mövzuda orijinal əsərlər yazdırılar: çünkü mövzunu özlərinin istədikləri kimi qələmə aldılar. Uzağa getməyək, ləp elə yaxın ədəbiyyat tariximizə müraciət edək. Mirzə Cəlil kimi ustad yazar rus nasiri Qoqolun təsiri ilə "Qurbanəli bəy" novellasını, "Ölülər" tragikomediyasını yazıb. Burada qəbahətli bir şey görmürəm. Yaxud, Borxesin bir hekayəsinin təsirindən Braziliyanın dünyaşöhrətli yazarı Paulo Koelo "Kimyagər" romanını qələmə alıb: süjeti oradan götürüb...

Aydın Xan (Əbilov):- Biz ədəbiyyat tarixindən minlərlə misallar çəkə bilərik. Amma mən bir faktı xatırlatmaqla bu məsələyə nöqtə qoymağın təklif edirəm: dünyaşörhətli Kolumbiya yazarı Qabriel Qarsia Markesin "Yüz ilin tənhalığı" romanı Avropanın aparıcı dillərinə, o cümlədən ruscaya tərcümə edildikdən sonra müəllifinə şan-şöhrət gətirməklə yanaşı, müəyyən söz-söhbətlərə də səbəb oldu. Jurnalistlər Markesə belə bir sual ünvanladılar: "Bu roman rus nasiri Mixail Bulqakovun "Ustad və Marqarita" əsərinin təsiri ilə yazılmayıb ki?!"

Nobel mükafatı laureatı olan yazıçı cavabında jurnalistə bildirib ki, "Yüz ilin tənhalığı" romanı işiq üzü görəndən - ingilis dilinə çevrilərək ABŞ-da nəşr olunandan sonra, təsadüfən Bulqakovun həmin əsəri əlinə düşüb. Lakin ustad sənətkar onu da boynuna alıb ki: "Bu, heç də o demək deyil ki, mən Bulqakovdan təsirlənməmişəm. Ola bilsin ki, bu təsirlənmə dolayısı olub. Məsələn, hansısa Qərb yazıçısı o əsəri oxuyub, romandan təsirlənib və bu bəhrələnmə qələmə aldığı yazınlarda özünü göstərib. Mən də sonuncunun yazıları vasitəsilə Bulqakovdan təsirlənmişəm..."

Elçin Hüseynbəyli: - Belə nümunələr çoxdur. Deyilənlərə görə, Çingiz Aytmatovun özü Bulqakovdan təsirlənib: mərhum Yusif Səmədoğlu da öz növbəsində, "Qətl günü" romanında bu yazarlardan müsbət mənada təsirlənib. Yəni belə misalları çox artırmaq olar. Bəzi insanlar onların adlarını qəsdən hallandırırdıqımızı düşünərlər deyə, siyahını artırmaq istəmirəm. Mən çəkinmədən deyirəm: Azərbaycan ədəbiyyatından bəhrələnsəm də, dünya söz sənətindən təsirləndiyim bir neçə xarici yazıçı var. Bunlar amerikalı Cerom Selincer, rusiyalı Andrey Platonov, avropalılardan Samuel Bekket və Marsel Prustdur. Bu bədii söz ustaları mənim təfəkkürümüzə, ədəbi düşüncəmdə dərin iz buraxan yazıçılardır.

Milli ədəbiyyat nümayəndələrindən Anar, Elçin, Əkrəm Əylisli, Mövlud Süleymanlı kimi yazarların əsərlərini hamı kimi, mən də həvəslə, sevə-sevə oxumuşam. Eyni zamanda, Mirzə Cəlil kimi klassik bədii nəşr ustalarının yaradıcılığından müəyyən mənada təsirlənmələr var. Bircə cəhəti qeyd etmək yerinə düşər: bizim yazarların əsərlərini kiçik yaşlarında, xarici ədəbiyyatı isə yetkin vaxtında mütaliə etmişəm. Ola bilsin ki, məhz buna görə də mənim yaradıcılığında dünya ədəbiyyatından gələn təsirlər daha qabarlıq sezilir.

Aydın Xan (Əbilov): - Elçin, bəlkə bunu "təsirlənmə" yox, başqa bir sözlə ifadə edək. Qoy belə çıxmasın ki, ingilis Şekspir "Romeo və Cülyetta" faciəsinin mövzusunu azərbaycanlı Füzulidən, yaxud Nizamidən götürüb. Axı hər ikisi demək olar ki, eyni dövrün ədəbi məhsuludur, oxşar mövzular, motivlər əsasında yazılib. İndi biz birbaşa deməliyik ki, Şekspir Füzulidən və ya əksinə, Füzuli Şekspirdən təsirlənib? Zaman, məkan, baxımından qarşılıqlı ədəbi-mədəni əlaqələrin yoxluğu ilə əlaqədar belə faktlar üzərində "oynamaga" ehtiyac varmı? Məncə, hələ tərcümə, kütləvi informasiya vasitələrinin olmaması, beynəlxalq münasibətlərin qapalılığını da buraya əlavə etmək olar. Təsirlənmək əvəzinə, bəlkə bəhrələnmək, yaxud oxşar paralellik anlamı daha düzgündür??

Elçin Hüseynbəyli: - Bilirsən, bəhrələnmək bir qədər "kimdənsə götürmək" mənasını verə bilər, yaxud yararlanmaq anlamına aparıb çıxara bilər. Amma filoloji elmdə - ədəbi tənqidde reminissensiya deyilən bir anlayış var, yəni təsirlənmə, şüuraltı təsirlənmə. Mənim hekayələrimi oxuyan bəzi dostlarına deyəndə ki, bu yazınlara bayaq adını çəkdiyim yazarların təsiri var, onlar təəccüblənirlər. Deyirlər ki, bu yazınlarda heç bir təsir izi yoxdur. Mənsəqayıdır onlara deyirəm ki, onu siz bilməsəniz də, özüm yaxşı bilirəm...

Birbaşa təsirləndiyim yazarların imzasını gizlətməyi xoşlamıram. Mənim "Oyun" hekayəm belə başlayır: "Xulio Kortasar (*"Klassikayla oyun" romanının müəllifi, Argentina yazıçısı - A.X.*) da bu cür oyunları sevirdi"... Düzdür, bu hekayəm tamam ayrı mövzudadır. Sadəcə olaraq klassikaya hörmətimi o cür ifadə edirəm. Yaxud Samuel Bekket mənim "Üç nöqtə" hekayəmdə yad olunur. "İki nəfər üçün oyun" pyesimdə isə beş nəfər yazıçının adını çəkmişəm: Ryūnoske Akutaqava, Xaruki Murakami, Xulio Kortasar, Mojek, bir də özüm - Qaraçuxa Elçin Hüseynbəyli. İndiyə qədər bəşəriyyəti düşündürən qadın və kişi arasındaki sevgi problemləri bu yazarların eksər əsərlərinin mövzusudur. O əsərlərdə qəribə bir intriga var ki, mən bilərəkdən onlardan istifadə edirəm. Lakin bu əsərdə təsvir olunanlar mənim düşüncəmin məhsuludur, o yazarların adını göstərməyə də bilərdim.

Aydın Xan (Əbilov): - Ədəbi ictimaiyyətimizi maraqlandıran bir məsələyə aydınlıq gətirməyini xahiş edirəm. Bu yaxınlarda "Sənət qəzeti"ndə belə bir informasiya yayıldı ki, Elçin Hüseynbəylinin "YeniSi" - Mədəniyyət və Ədəbiyyat Təzahürləri Mərkəzinin eyniadlı Internet saytında yerləşdirilmiş "Balıq adam" romanın oradan götürüb. Layihənin həməlaqələndiricisi sayılan Tehran Əlişanoğlu səni çağdaş yapon ədəbiyyatının dünyaşöhrətli nümayəndəsindən - Xaruki Murakamidən "plagiatlıq" etməkdə suçladı.

Maraqlıdır: "YeniSi"də birləşən tənqidçi Tehran Əlişanoğlu və yazıçı Məqsəd Nurun öz yaradıcılıqlarında başdan-ayağa dünya, o cümlədən rus modern, indi isə postmodern ədəbiyyatından geninə-uzununa "bəhrələnmələrinə" rəğmən, başqa bir qələm sahibini plagiatlıqda günahlandırmaq hansı məntiqə əsaslanır?!!.

Ölkəmizdə kitab nəşri, yayımı və satışının zəif olduğu bir vaxtda, mütaliənin get-gedə azaldığı bir şəraitdə az-çox məhsuldarlığı ilə seçilən, artıq özünün sabit oxucusunu tapmış bir istedadlı cavan nasirə hücumu şəxsən mən milli söz ədəbiyyatına vurulmuş zərbə hesab edirəm. Sənin opponentlərinə "Ulduz" dərgisindəki çox kəskin cavabın da ədəbi ictimaiyyətimiz arasında birmənalı qarşılanmadı...

Elçin Hüseynbəyli: - "Balıq adam" romanında Yaponianın tanınmış nasiri Xaruki Murakamidən təsirlənməni əsərin başlanğıcında qeyd etmişəm: "Onu qoyun ovuna göndəriblər, məni balıq..." Amma məsələ ondadır ki, mənim "Balıq adam" romanım ilə Murakaminin "Qoyun ovu" romanının mahiyyətcə bir-birinə heç bir dəxli yoxdur. Maraq üçün onu da deyim ki, bu əsəri yazmamışdan önce mən daim bir yuxu görürdüm. Yuxuda bir balığı tutub elə hey dartırdım. Onu dartdıqca, o balıq məndən aralanırdı. Sonda isə gördüm ki, mən balıq əvəzinə göyü yerə dartıram. Bir müdrik adam mənə dedi ki, sənin iddian balıqdır, yəni yaxşı mənada, Allahlıq fikrinə düşmüsən, tanınmış bir yazıçı olmaq istəyirsən. O istək isə balıq formasında özünü bürüzə verib. Sonra mifik balıq haqqında bu romanı yazdım. Səviyyəsi yüksək olan tənqidçi, yaxud yüksək zövqə malik oxucu hər iki əsəri diqqətlə oxusa, görəcək ki, onların bir-birinə dəxli yoxdur.

Aydın Xan (Əbilov): - Bəlkə Murakaminin dünyanın əksər aparıcı dillərinə çevrilmiş həmin əsərini - "Qoyun ovu" romanını azərbaycancaya çevirəsən və oxuculara təqdim edəsən.

Elçin Hüseynbəyli: - "Ulduz" dərgisinin fevral sayındakı yazımda bu təkliflə Tehran Mustafayıyə (Əlişanoğlu) müraciət etmişəm. Məndə olan məlumatə görə, həmin əsər artıq ana dilimizə çevrilir. Tehran Mustafayıyə - "YeniSi"-nin əlaqələndiricisinə təklif etdim ki, hər iki əsərin tam mətnini Internet saytında versin. "Ulduz"da buna imkanımız yoxdur.

"Qoyun ovu" romanının ruscaya olan tərcüməsini hamı oxuya bilər. Onsuz da dünya ədəbiyyatını əsasən rus dilində oxuyuruq. Məhz bundan sonra iddia etmək olar ki, Elçin Hüseynbəyli plagiarism edib, yoxsa kimlərsə mənim yaradıcılıq uğurlarımıma qısqanlıqla yanaşırlar.

Bilirsən, bu qərəzin kökü haradan gəlir?! Tehran Mustafayinin mənə qarşı qərəzinin tarixçəsi bir neçə il bundan əvvəl başlanıb. Mən "Eqo" Yaradıcılıq Ordenini yaradan vaxt keçirtdiyimiz toplantılarından birində məlum oldu ki, iki alim "Koroğlu" eposunun 1834-cü ildə Parisdə nəşr olunmuş fransızcaya tərcüməsini azərbaycancaya çevirib çap etmək istəyir. Mərhum şair Akif Səməd məlumat verdi ki, o tərcümə ilə mən də tanışam - bizim milli qəhrəmanımız olan Koroğlunu çox mənfi obrazda təsvir ediblər. Biz o tərcümənin işiq üzü görməsinə mane olmaq istədik, Akif Səmədin mövqeyini müdafiə etdik və "Eqo" Yaradıcılıq Ordəni adından bəyanat da verdik.

O zaman Tehran Mustafayı buna görə öz etirazını bildirəndə, mən söylədim ki, biz milli-mənəvi dəyərlərimizin qorunmasının tərəfdarıyıq. Tehran isə nümayişkaranə şəkildə bildirdi ki, əgər millət məsələsinin "Eqo"ya dəxli varsa, mən bu qurumun sıralarında qala bilmərəm. Düzü, onun namizədliyini yazıçı Rafiq Tağı irəli sürmüdü. Bir-iki iclasımızda da iştirak etmişdi. Sonra bu şəxs başladı bütün yazılarında məni tənqid etməyə, təhqir və böhtan atmağa. Onların çoxu indi də məndə durur.

Ədəbi səviyyəsi və zövqü olan hər kəs bu ittihamın arxasında hansı məkrli niyyətin, qərəzli mövqeyin olduğunu o saat hiss edə bilər. Mən o yazarlardan deyiləm ki, ağ və qara piarla, reklam və anti-reklamla məshurlaşım. Daha çox əsərlərimlə, yaradıcılıq uğurlarım ilə tanınmışam və bundan sonra da belə olacaq... Sözün düzü, mən onları məhkəməyə vermək istəyirdim. Lakin "YeniSi"nin həmtəsisçisi Məqsəd Nur məndən xahiş etdi ki, belə addım atmayım. Tehran Mustafayinin əvəzinə məndən üzr istəyən dostum Məqsəd Nura görə hər şeyi bağışladım.

Aydın Xan (Əbilov): - İstəməzdəm ki, bizim söhbətimizin kiməsə qarşı olduğunu düşünsünlər. Şəxsən mən, Elçin Hüseynbəyli ilə Tehran Əlişanoğlu münasibətlərinə qiymət vermək fikrində deyiləm. Çağdaş ədəbiyyatımızda baş verən qəribə proseslər bizi, yəni milli ədəbiyyat məkanında addımlayan yaradıcı insanları düşündürməlidir. Bir də görürsən ki, heç bir ciddi əsər oxumayan, dünya və milli ədəbi prosesdən, çağdaş söz sənətinin əsas istiqamətlərindən xəbərsiz olanın biri haradansa eşitdiyi fikri, kimdənsə öyrəndiyi sözü öz düşüncəsinə, səviyyəsinə uyğun, daha kəskin desəm, məqsədinə müvafiq hala salır, mətbuata çıxarır, ictimai fikrə təsir etməyə çalışır. Allaha şükür, nəyimiz olmasa da, qəzet-dərgilərin keyfiyyət yox, kəmiyyət məsələsində çox-çox uzaqlara gedib çıxmışıq.

Dedi-qodu, sensasiya uğrunda savaşa çıxan mətbuat orqanlarımız da o cür səviyyəsiz insanların "bənzərsiz" fikirlərinə gen-bol yer ayırır. Daha fikirləşmirlər ki, səhifə-səhifə yer ayırdıqları bu "yazı" qəhrəmanları kimlərisə təhqir edir, yaxud kimlərə böhtan atır. Bir tərəfdən ədəbi-mədəni dəyərlərdə böyük bir aşınmanın şahidi oluruq, digər tərəfdən də oxuyanlar, xüsusən də ədəbi zövqü formallaşmamış, lazımı intellektual-estetik səviyyəyə çatmamış yeni nəsil mütaliəçiləri elə düşünürər ki, doğrudan da belədir: bütün dünyada ciddiliyə arxa çeviriblər, klassikani təkzib edirlər, elitar sənət pop-artın - kütləvi mədəniyyətin caynağında, son nəfəs üstündə can verir, milli-mənəvi dəyərlər lazımsızdır və s. və i.a. Heç bir ədəbi - kulturoloji əhəmiyyət kəsb etməyən, şou-bizneslə bağlı olan, estetik düşüncənin məhsulundan çox, qara piar aksiyasının bir formasından yaranaraq, adına yazar

deyilən bəzi cavanlar gündəlikdə qalmaq üçün ağıllarına nə gəldi, çıxarırlar qəzet səhifələrinə. Onlar üçün fərqi yoxdur nə deyirlər, nə yazırlar, təki gündəmdə qalsınlar, üzdə olsunlar, haqqında danışınlar.

Onlardan biri yazar ki, Ermənistən prezidenti Robert Köçəryanla Azərbaycanın tanınmış yazıçısını yanaşı qoyub təklif etsələr ki, onlardan birini cəzalandır, fikirləşmədən azərbaycanlı yazıçını seçər və ülgüt ilə onun ətini doğrayaram... Bax, bizim səhbətimiz bu cür hallara qarşıdır. Maraqlıdır: bizdə bù cür cavanlara qarşı çıxış etməyə sanki qorxurlar. Biz unuduruq ki, qloballaşan, simasızlaşan, dəyərsizləşən dünyada abıra qıslıağın özü mənəviyyatsızlıqdır. İnsanlar açıq cəmiyyət dövründə öz mövqeyini gizlətməlidirlər. Sizin fikriniz yanlış ola bilər, amma ictimai düşüncədə onun yeri mütləq olmalıdır.

Cəmiyyət açıq debatlara, polemikalara getmək istəyir, amma qəribədir ki, ayrı-ayrı fəndlər, özü də yaradıcı intellektuallar sanki buna həvəs göstərmirlər. Odur ki, zəmanəmiz günüñ gündən zülmətlərə qərq olur...

Ədəbiyyat müstəvisinə keçəndə çağdaş ədəbi prosesdə də susqunluğu xoşlayanlar, "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə susmağı qızıl sayanlar çoxdur. Yazarları söyürlərsə, qoy Yazıçılar Birliyi cavab versin, Füzulini, Mirzə Cəlili, Səməd Vurğunu təhqir edirlərsə, gərək Anar onları müdafiə etsin. Milli-mənəvi dəyərləri yerlə-yeksan edirlərsə, yenə Yazıçılar Birliyi, onun katibliyi, ədəbi orqanları sinəsini qabağa verməlidirlər. Amma unuduruq ki, Azərbaycan, milli-mənəvi dəyərlər, ədəbi irs hamımızındır...

İndi çox qəribə vaxtlarda yaşayırıq. Kimin kimdən xoşu gəlmirsə, onun fiziki keyfiyyətlərindən tutmuş, ta yaradıcılıq nümunələrinə kimi, istənilən fərdi, məxsusi faktı, cəhəti istədiyi formada mətbuata ötürür - hətta böhtan və təhqir etməkdən belə çəkinmir. Və bu da bütün milli-bəşəri, mənəvi-ədəbi dəyərlərin aşınmasına aparıb çıxarır. Onsuz da bizi hər tərəfdən vururlar. Ən maraqlısı odur ki, indi özünü müxalifət sayan ədəbi gənclərin çoxu, filoloji bilgilər bir yana dursun, heç ali təhsil belə almayıblar. Buna baxmayaraq, həm ədəbiyyatda, həm mətbuatda, həm də ədəbi-mədəni prosesdə at oynatmaq sevdasına düşənlərin sayı get-gedə artır. Bu prosesin qarşısını almaq üçün müəyyən bir təsir mexanizmini tapmağın, məncə, vaxtı çoxdan çatıb. Yazılı kültəvi informasiya vasitələrindəki problemlərin həlli ilə əlaqədar Mətbuat Şurasının gördüyü işləri, məsələn reket jurnalistikası ilə bağlı atlığı addımları yada salaq. Ədəbi prosesimizdə baş alan bu özbaşınalığın, savadsızlığın, böhtançılığın qarşısını alan bir Ədəbiyyat Şurasına ehtiyac görmürsən ki?!

Elçin Hüseynbəyli: - Mətbuat Şurasının yaranması bir çox zərurətlərdən irəli gəlirdi. Təkcə reket jurnalistikası, yaxud etik normaların pozulması deyil, digər problemlər də - yeni media əlaqələrinin formalasdırılması, milli mətbuat ənənələrinin yaranması və başqa amillər - Mətbuat Şurasının meydana gəlməsinə təkan verdi. Ədəbiyyatımızda sabit, köklü ənənələr olub və indi də yaşıdır.

Aydın Xan (Əbilov): - Bağışla, sözünü kəsirəm: jurnalist reketçiliyi deyilir, amma elə gənclər də var ki, ədəbi-mənəvi reketçiliklə məşğul olurlar. Yaxud, elə dırnaqarası yazıçılar da var ki, öz əsərlərini oxuculara sıriyırlar, güc-bəla ilə satdırırlar.

Elçin Hüseynbəyli: - Belə problemlər də mövcuddur. Amma necə deyərlər, hərə öz tərbiyəsinə uyğun hərəkət edir. Məsələn, mətbuatda kimlərisə şantaj etmək mümkündür. Ancaq ədəbiyyatda neçə şantaj etmək olar? Gedib kiminsə haqqında böyük bir əsər, deyək, roman yazmayaqsan ki? Sözümün canı nədədir?! Ədəbiyyata nisbətən mətbuat daha

dinamik sahədir. Son zamanlar ədəbi prosesə qoşulmaq istəyənlərin əksəriyyəti, böyük mənada, əsl sənət əsərləri yaradan deyillər. Amma qəbul etmək lazımdır ki, son vaxtlar sırf bədii ədəbiyyatla məşğul olan yaradıcı şəxslər də az deyildir. Onlar heç bir dedi-qodu ilə məşğul olmadan kənara çəkiliblər, öz əsərlərini - roman, hekayə, şeir, pyes yazırlar. Onların mənasız işlərlə məşğul olmağa, sadəcə, vaxtları yoxdur.

Bu yaxınlarda Azərbaycan Yaziçılar Birliyinin katibliyində belə bir məsələ müzakirə olundu ki, bəlkə qurumun nəzdində mötəbər yazarlardan və istedadlı gənclərdən ibarət etika komissiyası yaradılsın.

Aydın Xan (Əbilov): - Deyirsən, köhnə inzibati metodlara əl ataq?..

Elçin Hüseynbəyli: - Yox, niyə ki?! Məsələn, Yaziçılar Birliyinin üzvü olub, təşkilatın digər nümayəndələri haqqında təhqiriñci böhtanlar atanların, onların şərəf və ləyaqətinə aşağılayan yazı müəlliflərinin fəaliyyətini araşdırın, əxlaq dəyərlərinin pozulduğunu yoxlayan bir etika komissiyasına böyük ehtiyac var. Biz qələmداşlarıq: bir-birimiz haqqında hədyanlar yağıdırıraqsa, nə qədər səmimiyyik? Boynumuza alaq: aramızda psixi problemləri olan, yaxud, əyyaşlıq və məişət düşkünü olanlar da çoxdur və onların işi qalıb Allaha. Bu adamlar ortaya ciddi əsər qoyan yaşıdlarını, hətta "60-cılar"ı, yaxud "70-cilər"ı, "80-cilər"i də özlərinə rəqib sayırlar. Guya adı çəkilənlər onların şöhrətlərini oğurlayıblar.

Çağdaş ədəbiyyatda - ədəbiyyatşunaslıqda belə bir termin yoxdur, bu, bəlkə də mənə məxsusdur - "Versaci sindromu" yaşanır. Bilirsən də, dünyaşöhrətli kütüyer-modelyer Versaci dəb aləmində məşhur olandan sonra vaxtilə dostluq etdiyi şəxs ona qəsd edir. Dostuna elə gəlirdi ki, Versaci ona məxsus şöhrəti oğurlayıb. Bax, bu insanlar da belə düşünürənlər. Onlara elə gəlir ki, Elçin Hüseynbəyli, yaxud ondan əvvəl, daha sonra ədəbiyyata gəlmış, müəyyən ciddi bədii əsərlər ortaya qoymuş yazarlar onların şöhrətlərini əllərindən alırlar. Halbuki, Anar, Elçin, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Kamal Abdulla, Çingiz Əlioğlu, Afaq Məsud, Çingiz Abdullayev, lap elə indi məhsuldar bədii yaradıcılıqla məşğul olan cavan yazarlar öz işlərini görürənlər. Boş-boş danışmırlar, əsərləri ilə özlərini, imzalarını gündəmə gətirirlər. O cür pozuq təfəkkürlü, dili qüsurlu nadan insanlara qarşı biz hamılıqla öz sözümüzü deməliyik.

Eyni zamanda bugünkü, keçmişimizi, milli-mənəvi dəyərlərimizi qurmaliyiq ki, gələcəyi ləyaqətlə qarşılayaq. Bu gün ən çox hücum kimə qarşı olur. Əlbəttə ki, Anara və onun ətrafında olanlara. Ondan başqa Səməd Vurğun, Rəsul Rzaya qarşı zaman-zaman mənasız hücumlar baş verir. Bu hücumların arxasında hansı niyyətlərin gizləndiyinə nəzər salaq.

Azərbaycan ədəbiyyatının son dövründə bir neçə, belə deyək də, ölkəmizin milli dəyəri, sərvəti sayıla biləcək şəxs kimi az sayda qələm sahibi var. Milli bədii söz sənəti tariximizdə yüzlərlə, minlərlə qələm sahibi olsa da, milli-mənəvi dəyər səviyyəsinə qalxan çox az şair və yazıçı tanıyırıq. Bu gün elələrindən biri də xalq yazıçısı Anardır. Belə istedadlı şəxsiyyətlərə qarşı müəyyən qrup insanlar hücumlar təşkil edirlər. Özü də bunu ardıcıl şəkildə aparırlar. Bir çoxlarımız isə, çox təəssüflər olsun ki, bu çırkli oyunları sakitcə qəbul edirik...

Aydın Xan (Əbilov): - Sözün düzü, bu hücumlar intellektual - estetik baxımdan olsa, qəbul ediləndir. Anarın, Elçinin, Kamal Abdullanın, Elçin Hüseynbəylinin elə əsəri ola bilər ki, bir qrup oxucu tərəfindən qəbul edilər, əksinə, digərləri tərəfindən tənqid olunur. Hansısa yazıcıının əsərini bəyənməyə bilərsən, buna haqqın çatır, bir də ki, zövq məsələsində

mübahisə yersizdir. Lakin kimlərinsə şəxsiyyətinə, nüfuzuna, şərəfinə xələl gətirə biləcək çıxışlar etməyə heç kəsin haqqı yoxdur. Əgər bu sənin şakərindirsə, get siyasətlə məşğul ol, millət vəkili seçil, nə bilim, şou-biznesə giriş - hər halda, köklü ənənələrə malik bir toplumun milli-mənəvi dəyərlərinə hücum etməyə heç kimin haqqı çatmir.

Mən oxşar hadisələrin baş verdiyi qonşu Rusyanın ədəbi-mədəni həyatındaki olayları xatırlatmaq istəyirəm. Azərbaycan ədəbi-mədəni məkanına rəğmən, qonşu Rusyanın kulturoloji məkanı çox genişdir - 200 milyondan artıq rusdilli insanları birləşdirir. Belə nəhəng ədəbiyyat məkanında qurşaqdan aşağı zərbələr endirməyə həm imkan böyükdür, həm yer çoxdur, həm də çox vacibdir ki, mədəniyyət - sənət dəniz kimi çalxalansın, canlı, dinamik inkişaf etsin.

Orada Vladimir Sorokin, Viktor Pelevin kimi postmodernistlərin istənilən ədəbi oyundan çıxmaga imkanları var. Yaxud 60 milyonluq Türkiyədə də müxtəlif sənət-estetik eksperimentlərə getmək mümkündür. Lakin tarixi torpaqları əlindən alınmış, 3 hissəyə - Quzey, Güney və Qərbi Azərbaycana bölünmüş, çox kövrək, hələ də formalaşmamış ədəbi-kulturoloji mühitə malik bir məkanda hər şeyi daşıtmaga nə hacət var?!

Biz hələ yeni heç nə yaratmamış, tarixə - köhnəyə arxa çeviririk. Axı Azərbaycan Amerika, Avropa, lap elə Rusiya, Türkiyə kimi inkişaf etməyib ki, namərdəcəsinə endirilən qurşaqdan aşağı zərbələrə tab gətirə bilsin. Bizim sabit, yüksək səviyyəli ədəbi mühitimiz yoxdur, Azərbaycan oxucusunun lazımı ədəbi-bədii zövqü formalaşmayıb ki, istənilən yad estetik-sənət cərəyanını həzm edə bilsin, özünükülləşdirsin. Xüsusi mentalitetə malik, fərqli mədəni, ədəbi dəyərlərə sahib olan Azərbaycan oxucusu istənilən yeniliyə can atsa da, dağıdıcı dalgalara hazır deyil. Kababa, plova öyrəmiş azərbaycanlı bu qədim yeməyi nə rus kaşasına, nə də Avropa kolbasasına dəyişmədi. Amma indi bizə deyirlər ki, xərçəng ətinin, tılsıbağa şorbasının dadına baxın. Əlbəttə, mən fikirlərimi bir qədər poetik ifadə etdim. Belə davam etsə, qloballaşmanın məngənəsində boğulan Azərbaycan insanının - millətin axırına çıxacaqıq, belə davam etsək. Tibbdə xərçəng xəstəliyi deyilən bir yara var, ya xoşxassəli, ya da bədxassəlli olur. Bax, xalqımızın başına oyunlar açan hansısa xarici qüvvələrə züy tutan, özünü yazar hesab edən bəzilərinin hərəkətləri millətə xərçəng xəstəliyinə oxşar sağlamaz yaralar vurur. Bilmirəm, bunlar nə etdiklərini anlayırlar mı?!

Mən milləti bir kosmos kimi təsəvvür edirəm: istənilən zərbə - istər yuxariya dəysin, istərsə də qurşaqdan aşağı endirilsin - o kosmosun dağıılması, sonu bəlli olmayan xaosa çevriləməsi ilə nəticələnir. Dünya mədəniyyətində və ədəbiyyatında gedən bu proseslərin arxa planında müəyyən geosiyasi niyyətlər, iri dövlətlərin xüsusi orqanlarının uzunmüddətli proqramları gizlənir. Sabiq SSRİ-ni daşıtmadan ötrü Qərb ölkələri və ABŞ hansı planlar qurmuşdu? İlk əvvəl millətin ziyalılarını və ictimai xadimlərini gözdən salmaq lazımdır. Sonra millətin köklü dəyərlərini məhv etmək, intellektuallarını mənəviyyatsızlığa uyğunlaşdırmaq lazımdır və s. Bu baxımdan indi Azərbaycanda gedən proseslərdə bir oxşarlıq görünür və buna çox ehtiyatla yanaşmaq lazımdır. Əlbəttə, belə çıxmasın ki, mən müxtəlif fikirliliyə qarşıyam, yaxud ədəbiyyat sahəsində fərqli düşüncəyə "yox" deyirəm. Xeyr! Amma bunu sırf fərqli əsərlərdə, yeni üslublu bədii nümunələrdə görmək istərdim. Əgər sən yazı yazmırınsa, hansı haqla başqa qələm sahiblərini plagiatlıqda ittiham edə bilərsən?! Yaxud sənin intellektual potensialın, estetik səviyyən imkan vermirsə, necə deyə bilərsən ki, filankəs yaxşı yazar, bir başqası zəif yazılıdır? Özü də bu yanlış fikirlərinə ictimai don geyindirib, onları cəmiyyətə sırimaq istəyirsən...

Ən maraqlısı odur ki, ictimaiyyət də bu cür sayıqlamalara öyrəşir, hər cür təhqiri, böhtanı adı hadisə kimi qəbul etməyə başlayır. Mən hələ onu demirəm ki, cəmiyyət bir qədər də biganələşir, daxilindəki parçalanma və dağılma prosesinin qarşısını almağa çalışır... Düzü, cəmiyyətimizi də qınamağa haqqımız azdır. Biz köhnə sistemi dağıtmışq, təzəsini hələ yaratmaqdayıq. Bu, əslində, ədəbiyyata da dəxli olan məsələdir. Hər sahədə inqilabi dəyişiklik tələb edən cəmiyyət, həmişə dəyərlərə söykənən, yeniliyi tədricən içində əridən milli söz sənətindən çəvriliş gözləyirdi. Elektron Kütłəvi İnformasiya Vasitələrindəki soulardan zövqləri korlanmış oxucular sanki ənənəyə biganələşiblər...

Elçin Hüseynbəyli: - Doğrudan da milli-mənəvi dəyərlərimizin belə kövrək vaxtında ədəbiyyata bir tərbiyəsizlik göturmək yolverilməzdır. Bəzi insanlar keçmişimizə həqarətlə baxırlar. Sən Rusiyani misal götirirsən, axı orada heç vaxt böyük-kiçiklik olmayıb. Bu saat Yaponiya, Almaniya, Fransa qloballaşmaya qarşı çıxış edir. Məgər bizə mədəniyyətsizləşmə, dinsizləşmə, dilsizləşmə, sərhədsizləşmə, absurd anarxiya mütləqmi lazımdır?! Biz "ura" - deyərək, qucağımızı qloballaşmaya açmaq istəyirik, ancaq unuduruq ki, onun ən pis cəhətlərini götürürük... Sən düz buyurdun ki, bir qrup insanlar heç bir savadı olmasa da, bizə dərs keçmək xülyasına düşübələr. Onlar mədəni və ədəbi dilənçilərdir. Kimlərdənsə pul qopartmaq üçün onları söyürlər, təhqir və tənqid edirlər.

Aydın Xan (Əbilov): - Başqa sözlə, "ədəbi reketçilik"lə məşğuldurlar?!

Elçin Hüseynbəyli: - Çox qəribədir ki, əsl ədəbiyyat adamlarının arasında da onlardan çəkinənlər çoxdur. Onları yedizdirirlər, içizdirirlər ki, təki mənimlə işi olmasın. Biz də necə əxlaq sahibləri ilə üz-üzə qalmalı oluruq. Bu cür insanlar Azərbaycan xalqının XXI əsrde yetişdirdiyi Anar kimi son dərəcə istedadlı, ləyaqətli, nüfuzlu bir yazıçını, ictimai və mədəniyyət xadimini gözdən salmağa çalışırlar. Amma, necə deyərlər, xalqın gözü tərəzidir. Xalq Anarı da yaxşı tanır, ona böhtan atanları da... Mən hələ onu demirəm ki, Anar ilk növbədə Azərbaycan cəmiyyətinin inandığı, həmişə öz tutduğu böyük ağısaqqalımızdır... Yadıma öz atam düşdü. O, dünyasını dəyişəndən sonra mən həmişə öz tutmağa imkanım olduğu böyük bir dəyəri itirdiyimi hiss etdim...

Hərdən fikirləşirəm ki, yaşlı nəsil də gedəndən sonra biz nə qədər cilizlaşacaqıq. Bu millət kimlərin əlində qalacaq?!

Aydın Xan (Əbilov): - Amerika filmləri ilə böyümüş bir qrup insan Azərbaycanın əsrlərin imtahanından keçmiş milli-mənəvi dəyərlərinə arxa çevirir. Mən onlara bircə faktı xatırlatmaq istəyirəm. Yaponiya və Avropada xüsusi tədqiqat institutları var ki, bəşəriyyətin ən qədim və saf genlərini qanında daşıyan millətləri tədqiq edirlər. Bu cür xalqlar sırasında azərbaycanlılar birincilər sırasındadır. O tədqiqat institutlarının böyük elmi əməkdaşları, alımləri Azərbaycana gəlirlər və bizim indi bəyənmədiyimiz, lağə qoyduğumuz Məmmədhəsən əminin, Tükəzban xalanın genini araşdırırlar. Araşdırırlar ki, kosmosdan gəlmiş, Allah tərəfindən yaradılmış, yaxud evolyusiya nəticəsində - fərqi yox - formalşmış insanların bioloji, fizioloji, psixoloji, mədəni, intellektual kökünü, fərqli cəhətlərini öyrənsinlər...

Biz isə özümüzü bəyənmirik. Bütün dinləri qəbul etmiş, Şərq ilə Qərbin mərkəzində duran Azərbaycan sivilizasiya tarixini milli-mənəvi dəyərlərində gizlədir. Zərdüştliyi, xristianlığı, İslam dəyərlərini, Türk sivilizasiyasını, İran mədəniyyətini, Qafqaz və Rusiya təsirlərini, Avropa qayda-qanunlarını, sosializm ideyalarını, bir sözlə, müxtəlif dünyagörüşləri

öz içində əritmiş bir millətə necə arxa çevirmək olar?! Bütün bunları ciddi dəyərlər sisteminə çevirmiş toplumun çağdaş sivilizasiyanın ön sıralarında özünəlayiq yerini möhkəmləndirməliyik. Qoy bizim yaşatlığımız dəyərlər qloballığın müqayisə obyektinə, beynəlxalq kulturoloji standartlara çevirilsin...

Elçin Hüseynbəyli: - Söhbət indi baş verən hadisələrin doğurduğu əxlaqi-mənəvi problemlərdən gedir. Biz özümüzdən sonra gələnlərə hansı əxlaqi qoyub gedəcəyik?

Aydın Xan (Əbilov): - Mən bir məsələyə də toxunmaq isteyirəm. Bəzən bizdə sivilizasiya tarixi, yaxud gedişati ilə mədəniyyət tarixini - gedişatını qarışdırırlar. Məsələn, vaxtilə erotik əsərlər normal qəbul edilmirdi. Amma indi nəinki erotik, hətta pornoqrafik əsərləri belə sakitcə qarşılıyır və bunu sivilizasiyanın inkişafı ilə bağlayırlar. Hətta Nobel, Qonkur, Buker kimi müxtəlif beynəlxalq ədəbiyyat mükafatlarına layiq görülmüş yazıçıların əsərlərində də hər cür açıq-saçıqlıqla rast gəlinir. Qonşu Rusiyada, Yaponiyada, Qərb ölkələrində alternativ ədəbiyyat əsərlərini normal qarşılasalar da, ədəbi prosesin səviyyəsi klassik janr və üslublarda yaradılmış bədii nümunələrə görə ölçülür.

Bizdə, belə deyək də, ənənəcilər sayılan yaşlı nəsil, özünü postmodernistlər adlandıran yenilikçilərin yaradıcılığına soyuqqanlıqla yanaşalar da, ikincilər heç bir ədəbi-bədii tolerantlığı yaxın belə buraxmaq istəmirler. Razılaşaq ki, ədəbiyyat məkanı böyükdür: burada hər cür sənət istiqamətinə, eksperimentçiliyə, üslubi-estetik oyunlara yer var. Meydanı kimlərinsə əlindən zorla ala bilməzlər. Bayaq biz mətbuatla ədəbiyyatı müqayisə etdik. Mətbuat daha çox kütləvi, gündəlik informasiyani, ədəbiyyat isə elitar-ədəbi informasiyani əhatə edir. Mətbuatda və elektron KİV-də gedən proseslərə ədəbiyyat meydanında yer yoxdur. Milli söz sənəti, əslində, millətin, xalqın genetik yaddaşı əks olunmuş elitar informasiya məkanıdır. Biz onu eləcə də qorunmalıyıq...

Elçin Hüseynbəyli: - Eyni zamanda, unutmaq olmaz ki, genetikanı, milli yaddaşı inkişaf etdirən ədəbiyyat onu gələcək nəsillərə, başqa millətlərə ötürür.

Aydın Xan (Əbilov): - Elədir, ədəbiyyat - milli ruhu özündə ehtiva edən bir kulturoloji hadisədir. Və bu hadisə müxtəlif istiqamətlərdə inkişaf edə bilər. Keçən əsrin 60-cı illərində yeni bir ədəbi nəsil Azərbaycan ədəbiyyatına qədəm qoydu və milli söz sənətinin gedişatını, yönünü dəyişdi, ədəbi prosesi təzələdi. Dünya ədəbiyyatına baxanda, orada da oxşar proseslər gedib. Bizdən fərqli olaraq, dünyada o proseslərə modernizm, postmodernizm, intellektualizm və başqa adlar veriblər...

Elçin Hüseynbəyli: - Amma indi hadisələr tamam başqa bir istiqamətdə inkişaf edir. Virtuallığa üz tutmuş qlobal dünyada kollektiv deyil, fərdi sənət hadisələri baş verir. Diqqətlə fikir versək, görərik ki, son vaxtlar ədəbiyyat ələmində parıldayan imzalar hansısa "izm" cərəyanının nümayəndəsi yox, məhz fərdi yaradıcılıq üslubuna malik sənətkarlardır: Umberto Eko, Xaruki Murakami, Milorad Paviç, Orxan Pamuk və başqları.

Aydın Xan (Əbilov): - Bizdə isə bunu başa düşmək istəmirler ki, indi yalnız fərdi yaradıcılıq ədəbiyyat hadisəsi kimi qiymətləndirilir. Təəssüf ki, çox zaman bizdə ədəbi mətnlə informativ mətni qarışdırırlar. Jurnalistikadan ədəbiyyata böyük bir axın var ki, bu da ədəbi gedişatımıza əngəllər yaradır. Buna etiraz edəni isə postmodernizmin düşməni elan edirlər...

Elçin Hüseynbəyli: - Genetik yaddaş və çağdaşlıq postmodernizmin aparıcı xətlərindən biridir. İndi bütün dünyada deyirlər ki, postmodernizm artıq keçmişdə qaldı, artıq başqa bir mərhələ başlayıb. Bizdə isə bunu anlamaq istəmirlər. Postmodernizmdən yapışib durmamalıyıq. Dünyanın yeni çağırışlarına cavab verməliyik. Dünya mədəniyyətinin, ədəbiyyatının ən yeni tələblərinə cavab verməliyik. Ona uyğun əsərlər yaratmalıyıq.

Aydın Xan (Əbəlov): - Nə deyirəm ki, təki arzularımız gerçəkləşsin...

Müəllif haqqında açıqlama

Aydın Xan

(Aydın Əhməd oğlu Əbilov)

14 may 1971-ci ildə, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində müəllim ailəsində dunyaya göz açıb. 12 sayılı Bakı şəhəri Texniki Peşə Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Kostrama şəhərində həqiqi əsgəri xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin hazırlığına daxil olub, sonra əyani şöbəsində oxuyub. Fakültə Həmkarlar İttifaqının sədri, BDU Həmkarlar İttifaqının İH-nin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin «İntibah» Gənclər Təşkilatının təsisçisi olub. Tələbə ikən “Gənclər “Pen-klubu” adlı ictimai Birlik yaradıb və onun sədri seçilib.

1997-ci ildə göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunub, elə oradaca yarımsat kiçik elmi işçi kimi çalışıb. Eyni zamanda «Ədəbiyyat qəzeti» redaksiyasında xüsusi müxbir kimi işə götürülüb və hazırda burada ədəbi təqnid-publisistika şöbəsinin müdürüdür.

1998-ci ildə yaradılmış və sonradan AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Yeni Yazarlar və Sənətçilər Qurumunun təsisçisi və rəhbəri olub, hazırda təşkilatın sədrdir.

1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycanın üçüncü sektorun inkişafyla bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradanlardan və təsisçilərindəndir, hazırda sıralarında 500-dən çox ictimai təşkilati birləşdirən Milli QHT Forumun İdarə Heyətinin üzvüdür. Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olub.

Müxtəlif vaxtlarda «Avanqard», «Şəhriyar», «Etimad», «Gəncliyin səsi» qəzetlərinin, «Yeni Dalğa», «Sara Xatun» dərgilərinin redaktor, təsisçi və baş redaktoru, «Xəzərçi» İnternet buraxılışının rəhbəri vəzifələrini yerinə yetirib, bəzilərinin indi də rəhbəridir.

1996-ci ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıxış edir.

Yazıcı-kulturoloq, təqnidçi-publisist, tərcüməçi və ədəbiyyatşunas kimi onun Azərbaycan Respublikasının və xarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, İnternetdəki müxtəlif elektron informasiya resurlarında 2000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, təqnid-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb.

«Virtualizm: yeni kulturoloji cərəyan», «Virtual Azərbaycana doğru», «Texnomodernizm: yeni alternativ ədəbiyyat axtarışında», «Azərbaycanda yaradıcı qurumları: yeni cəmiyyət quruculuğu», «Mədəniyyət: millətlərarası dialoq forması» və b. elmi-kütləvi yazıları, həmçinin müxtəlif yazılı və elektron KİV-ki, Internetdəki ekspert çıxışları, müsahibələri ictimai düşüncədə ciddi polemikalara səbəb olmuş, diskussiya mövzusuna çevrilib.

AYB-nin hesabına «Yeni ədəbi nəsil: axtarışlar, problemlər» və «Ədəbi həyat: qurultaydan qurultaya» adlı kitabları, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə «Kulturoloji - alternativ düşüncələr» (2006), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımıyla “Dunyanın kulturoloji dərki” (2008) adlı monoqrafik-analitik əsərlərdən ibarət iki sanballı kitabı nəşr olunub.

Hazırda «Ruhu - Milli Varlığımız, Məzarı - And Yerimiz» adlı kitabı nəşrə hazırlanır. Daha üç kitabı nəşrini gözləyir. «Ədəbi-bədii publisistika: poetikası və tipologiyası» mövzusunda dissertasiya yazıb. Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək xaricdə nəşr olunub.

<http://www.kitabxana.net>, <http://www.firuza.net>, <http://www.artyazar.azeriblog.com>,
<http://www.prezidentimiz.azeriblog.com>, <http://www.ictimai.azeriblog.com>,

<http://www.xaricedebiyyat.azeriblog.com>, <http://www.antologiya.azeriblog.com>

kimi azərbaysandilli Internet resurslarının - maraqlı saytların, Virtual Kitabxanaların yaradıcısı və yazarıdır.

Hazırda Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctima Qurumları Əlaqə və Analistik İnformasiya Mərkəzinin rəhbəri, <http://www.kitabxana.net> – Milli Virtual Kitabxananın yaradıcısı və rəhbəri, AYB elektron kitabxananın rəhbəri, Azərbaycan Respublikası Prezidenti Yananda QHT-lərə Dəstək Surasının eksperti, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Büro və Məclis üzvü, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, MDB-nə daxil olan ölkələrin hər il keçirilən Beynəlxalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir. Eyni zamanda bir çox ictimai təşkilatların idarə heyətlərinin üzvü kimi ölkəmizin üçüncü sektorunun inkişafında xüsusi xidmətləri ilə fərqlənir. 2007-ci ildən “Xəzər” Universitetində ədəbiyyat müəllimi işləyir.

Bir çox xarici ölkədə (Turkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və b.), o cümlədən Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq və elmi konfransların iştirakçısı, eləcə də məruzəciisi olub.

Azərbaycanın, Rusyanın, Türkiyənin, İranın, İraqın diplomları və mükafatlarna, habelə müxtəlif vaxtlarda «İlin Gənc yazarı», «İlin Jurnalisti», «İlin İctimai fəalı», «İlin Tənqidçisi», “Media açarı” kimi fəxri adlara, mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun və başqa qurumların Fəxri fərmanları ilə təltif edilib.

2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən deputat seçkilərində fəal iştirak edib. Ölkə daxilində və xaricdə keçirilən müxtəlifx seçkilərdə müstəqil müşahidəçi və xarici beynəlxalq təşkilatlarının eksperti kimi iştirak edib.

2003-cü ildə «Prezident seçkiləri - 2003» Gənclərin Seçki Qrupunun təsisçilərindən və rəhbərlərindən olub. 2006-ci ildə Azərbaycan Respublikası Milli Məclisin - 74 sayılı Lənkəran

Kənd Seçki Dairəsindən - seçkilərində deputatlığa namizəd kimi fəal iştirak edib. Özünün yaratdığı «Müstəqil Gənclər» Seçki Bloku, həmçinin «İctimai Liderler» Seçki Bloku, «Yeni Parlament» Seçki Bloku, AR Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Yaziçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu kimi neçə-neçə ictimai-siyasi təşkilatlar onun Milli Məclisə namizədliyini dəstəkləmişlər.

Ailəlidir, iki oğul atasıdır.

e-mail: aydinxan@mail.ru , xanaydin@gmail.com

Internet saytları: <http://www.kitabxana.net>, <http://www.firuza.net>,
<http://www.artyaazar.azeriblog.com>, <http://www.prezidentimiz.azeriblog.com>,
<http://www.ictimai.azeriblog.com>,

<http://www.xariciedebiyyat.azeriblog.com>, <http://www.antologiya.azeriblog.com>

KİTABIN İÇİNDƏKİLƏR

I Bölüm

Çağdaş ədəbi-bədii düşüncə:	
qurultaylararası milli ədəbi tənqid	5
Bədii fantastika: Azərbaycan ədəbiyyatının gizli qatı	40
Tənqidçi-alim ömrünün yetmiş çaları	95

II Bölüm

"İdeal"a doğru aparan yol...	104
Tarixin söz formatını yaradan intellektual sənətkar	111
Milli yaradıcı intellektuallığın Anar zirvəsi	124
"Atlantlar": ədəbi inci,	
poetik-sənət nümunəsi	137
Yaralı milli mənəviyyatımızın balladası	147
Lirik bədii nəşr: yazıçı ürəyinin çırpıntıları...	156
"Düyünlənmiş yumruq": zamanın nəbzinə uyğun yeni mənzum dram	168

III Bölüm

Virtualizm: çağdaş qlobal düşüncənin modern poetikası...	178
Kulturoloji innovasiya: Virtual Azərbaycana doğru	186
Yazı öldü... Yaşasın mətn!	191
Kulturoloji böhran: qaçqın və məcburi	

köçkün kitab ocaqlarımız	195
Mənəvi ekologiya	201
Postaltımişincilər: ədəbiyyata yeni qayıdış, yoxsa...	206
Milli bədii nəşrimizdə publisistik çalarlar	210
“Bi-Bi-Si” radiosunun Azərbaycan bölməsi: səsli milli bədii nəşr antologiyası	216

IV Bölüm

Milli mədəniyyət tariximizin çağdaş - Heydər Əliyev mərhələsi	224
Dissentlik hərəkatı: XX əsr	
Azərbaycanında olubmu?!	242
Mədəniyyətlərarası əlaqələr: cəmiyyətin demokratik inkişafının vasitəsi kimi	247
Ədəbiyyat qayğıları	253
Azərbaycan ədəbiyyatının təbliği	257
Ədəbi gedışat: necə varsa, eləcə...	262

V Bölüm

Qədim Dünyanın Azərbaycanla bağlı yeddi möcüzəsindən biri	268
Əsrlərin,nəsillərin bayramı: Novruz	277

VI Bölüm

Avropanın qiyamçı bədii söz sənətkarı: Joze Saramago	285
---	-----

Günter Qrass: cəmiyyətə meydan oxuyan yazar	289
Yüzüncü Nobel mükafatının sahibi: V.S.Naypol	294
Kulturoloji polemika: çağdaş ədəbi proses. “Böyük ədəbiyyat bütün "oyun"ların fövqündə durur...”	297
Müəllif haqqında açıqlama	319

AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

AYDIN XAN (Əbilov)

Kulturoloji - alternativ düşüncələr

Bakı - 2006

Kompyuter dizaynı: *Tural Rzayev*

Kompyuter yiğicısı: *Südabə Fərhadqızı*

Korrektoru: *İqrar Məmmədli*

Yığılmağa verilmişdir: 29.11.2006

Çapa imzalanmışdır: 11.12.2006

Ofset kağızı. Format 60X84 ¹₁₆

Şərti çap vərəqi 20,3. Tirajı 500 nüxsə

Kitabın üz qabığındaki şəkillər:

1. *Qobustandakı qayaüstü rəsm*
2. *Rusyanın Sank-Peterburq şəhərində saxlanılan (DKK, Dorn 459, V.10), 1537-1538-ci illərə aid miniatür: Hilali, “Şah və Dərviş” - “Mədrəsədə”*
3. Post-art

Kitab “**E.L.**” Nəşriyyat və Poliqrafiya Şirkəti MMC-nin

mətbəəsində ofset üsulu ilə çap edilmişdir.

Ünvan: Bakı şəhəri, Dərnəgül qəsəbəsi 3105-ci məhəllə.

Tel: 462-83-03; 413-54-42.

Direktor: **C.Ə.Bağirov**

Əlavə:



Mətnə sədaqət və tənqid mədəniyyəti

Bəsti Əlibəyli

Yazıcı, tənqidçi-kulturoloq Aydın Xan Əbilovun "Kulturoloji alternativ düşüncələr" kitabı "Elm" nəşriyyatında çapdan çıxıb. Kitab gənc yazarlar içində və ədəbi mühitdə fəal, passionar enerjisiylə seçilən Aydın Xanın çağdaş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və filologiyasına yenilikçi baxışlar məcmusudur. Altı bölüm də təqdim edilən və analitik tənqid, məruzə, məqalə, icmal-portret, resenziya, ədəbi söhbət kimi müxtəlif janrları əhatə edən yazıları iki əsas xətt birləşdirir. Bunlardan birincisi yazarın təhlilə cəlb etdiyi predmet və problemlərə yeni texnologiyalarla, qloballaşan dünyanın kulturoloji prinsipləriylə yanaşmaq cəhdidirsə, ikincisi təhlil mədəniyyətidir. Filoloji düşüncəmizə 90-cı illərin sonlarında gələn Aydın Xan bir ədəbiyyat tədqiqatçısı olaraq Şərqlə Qərb estetikasını birləşdirməyin təşəbbüsçüsüdür. Qısaca desək, qlobalistdir. Lakin onun qlobalistliyi qara inkar səviyyəsində deyil. Kökdən, ənənələrdən, qaynaqlardan tamamilə imtina deyil. Dünya mədəni fikrinə integrasiya etməklə milli özünüifadə formalarını inkişaf etdirmək, ümumi insanlığa xidmət edən bəşəri dəyərlərin mənimsənilməsi, ən başlıcası, doqmaldan uzaq yanaşma tənqidçinin əsas təhlil prisipləridir.

"Çağdaş ədəbi-bədii düşüncə: qurultaylararası milli ədəbi tənqid", "Bədii fantastika: Azərbaycan ədəbiyyatının gizli qatı", "İdeala doğru aparan yol", "Milli yaradıcı intellektuallığın Anar zirvəsi", "Atlantlar: ədəbi inci, poetik sənət nümunəsi", "Yaralı milli mənəviyyatımızın balladası", "Tarixin söz formatını yaradan intellektual sənətkar", "Virtualizm: çağdaş qlobal düşüncənin modern estetikası"... "Kulturoloji alternativ düşüncələr"də yer alan və yalnız bir qisminin adını qeyd etdiyimiz bu yazılar çağdaş

milli ədəbiyyatın əsas istiqamətlərini – tənqididə də, nəşr, poeziya və dramaturgiyanı da əhatə edir. Əlbəttə, mövzu etibarilə. Fundamental yanaşma baxımından isə ilk növbədə "Çağdaş ədəbi-bədii düşüncə: qurultaylararası milli ədəbi tənqid" məqaləsi diqqəti cəlb edir.

Azərbaycan yazıçılarının on birinci qurultayı ərefəsində məruzə qismində qələmə alınmış bu yazı müasir ədəbi tənqidin durumunu əks etdirən və az-az rastlanan geniş panoram yazılardandır. Ədəbiyyatı öz arxasında aparmaq, yönəltmək və oxucu ilə yazıçı arasında körpü yaratmaq vəzifəsi daşıyan tənqidin aradabir dönüb özünə baxması nöqtəyi-nəzərindən Aydın Xanın bu panoramı çox təqdirəlayıqdır. İki qurultay arasındaki dövrdə müxtəlif mətbuat orqanlarında yayımlanmış çoxsaylı tənqid yazıları, nəşr olunan kitabları-elmni-nəzəri ədəbiyyatı, monoqrafiyaları bir araya toplamaq və onların məğzini çatdırmaq ciddi zəhmət tələb edir. Xəsislik etmədən demək olar ki, müəyyən mənada bu yazı çağdaş milli tənqidin informasiya bankı hesab edilə bilər. Çünkü burada peşəkar ədəbi tənqidçilərin və hər hansı formada ədəbiyyata münasibət bildirən əksər yazarların adları, onların ictimai fikrə təqdim edilən yazıları sadalanmaqla yanaşı, tənqidin ənənəvi, ideoloji, kulturoloji, poetik-fəlsəfi və texnoloji istiqamətləri yönündə də xeyli informasiya toplanıb. Amma bu tənqidçini həm tərifdir, həm də tənqid. Çünkü tənqidin dəyəri yalnız informasiyanın çoxluğunda deyil, həm də informasiyanın şərhində, təhlilindədir.

Təəssüf ki, Aydın Xanın "...Qurultaylararası milli ədəbi tənqid" panoramı böyük əhəmiyyətinə baxmayaraq, müəyyən hallarda vizual görüntüləri əks etdirir. Bəzənsə müəllifin diqqəti tənqidin texnoloji tərəfinə və tənqidçiləri lüzumsuz təsnifatlaşdırmağa yönəlir. Məsələn, onun mövcud tənqidin peşəkar ədəbi tənqid, ədəbi-nəzəri və ya modern tənqid, yazıçı tənqid, ədəbi publisistika, qadın ədəbi tənqid, ədəbi jurnalistika, modern və ya postmodernist tənqid kimi təsnifatlaşdırmasıyla razılaşmaq çətindir. Xüsusən qadın ədəbi tənqidin və ədəbi publisistika bölgüsündə hörmətli həmkarım yanılır. Ədəbiyyatla mətbuatın bu ortaş janının bədii, siyasi və satirik publisistika olmaqla üç qolu mövcuddur. Yəni, publisistika nəzəriyyəsində "ədəbi publisistika" anlayışı yoxdur. "Qadın tənqid" ifadəsi barəsində də eyni sözləri demək olar. Peşəkar tənqidçilərimiz sırasında yenilikçi baxışları ilə fərqlənən Aydın Xan bəzən bu mövqeyini axıracan qorunmayıb ənənəvi sovet təsnifatına uyur. "Qadın ədəbiyyatı", "kişi ədəbiyyatı" bölgüsü sovet ədəbiyyatşunaslığının uydurması olduğu kimi, "qadın tənqididə" də uydurmadır. Birdəfəlik bilməliyik ki, təfəkkürün, zəkanın cinsiyəti yoxdur. Gəlin görək dünya ədəbiyyatına "Ovod" kimi bir şedevr, Artur kimi nəhəng bir xarakter bəxş etmiş Emilya Voyniçin, rus ədəbiyyatı üzərindəki mənəvi çarşabı atmış Marina Svetayevanın, yaxud, Azərbaycan nasiri Afaq Məsudun qadın ədəbiyyatına nə qədər

dəxli var. Ədəbiyyat var və onu yaradanlar var. Tənqid var və onu yaradanlar var. Yaranan ədəbiyatın və ya tənqidin xarakterinə – lirizminə və codluğuna, zəifliyinə və gücünə gəldikdə bunlar yazarın sosial statusundan yox, idrak və intellekt səviyyəsindən asılıdır. Aydın Xan belə kiçik və lüzumsuz məsələlərdənə dıqqəti tənqidimizin fundamental problemlərinə, bu sahədəki boşluqlara yönəltsəydi, daha düzgün olardı.

Aydın Xanı tənqidçi kimi səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun mətni, yazıcısını və onun izlədiyi ideyaları bütöv görə bilməsidir. Bu görünüm onun mürəkkəb yaradıcılıq psixologiyasına, çoxşaxəli yaradıcılığa malik yazıçıları, məna-məzmunca çoxqatlı əsərlər barəsində yiğcam icmal-portretlər yaratmasına imkan verir.

Xalq yazıçıları Anarın və Elçinin yaradıcılığı əsasında qələmə aldığı "Milli yaradıcı intellektuallığın Anar zirvəsi", "Tarixin söz formatını yaradan intellektual sənətkar" və yaxud, əsrimizin ən mürəkkəb və böyük yazıçılarından olan İsa Muğannaya həsr etdiyi "İdeala doğru aparan yol" yazıları təhlilə çəkilən yazıçıların ümumi dühəsini, bədii-estetik konsepsiyalarını əhatə edən dolğun ədəbi portret-icmallardır.

Öndə qeyd etdik ki, Aydın Xan qlobalistdir. Bu onun mətnə texnoloji yanaşmasında daha çox özünü bürüzə verir. "Virtualizm: çağdaş qlobal düşüncənin modern poetikası", "Kulturoloji innovasiya: virtual Azərbaycana doğru" adlı yazılarında izlədiyi hədəflər də əsasən mədəni texnologiyalarla bağlıdır. Elektron əsrdə yaşadığımızı nəzərə alsaq, Aydın Xanın diqqəti virtual-elektron mətnlərə, yeni bilgi texnologiyasına cəlb etməsinə haqq qazandırmalıdıq. Amma bu sivilizasiyaya, terminlərə aludəçilik səviyyəsində olduqda ifrat təsir bağışlayır. Məsələn, "Milli yaradıcı intellektuallığın Anar zirvəsi" portret-icmalında belə bir cümlə var: "Planetar düşüncənin dəbdə olduğu bir zamanda – qloballaşan dünyamızın ədəbi-mədəni həyatında kulturoloji fəallıq göstərən istedadlı, intellektual sənət adamlarını kültürtrager adlandırırlar". Sual olunur; doğma Azərbaycan türkçəmizdə "mədəniyyət xadimi" ifadəsi olduğu və dilimizə də asan yatdığı halda almancadan alınan mürəkkəb, qaba səslənişli "kültürtrager" sözünü işlətməyə hacət varmı? Tənqidçinin bir vəzifəsi ədəbiyyatın gəlişməsinə impuls verməkdirsə, ikinci vəzifəsi milli dili, milli özünüifadəni qorumaqdır

. Elə biliyəm ki, mən özüm də daxil olmaqla çağdaş tənqidçilər milli dil təəssübkeşliyini Yaşar Qarayevdən, Tofiq Hacıyevdən, Aydın Məmmədovdan, Nadir Cabbarlıdan, Kamil Vəli Nərimanoğludan əzx etməliyik.

"Kulturoloji alternativ düşüncələr" kitabına birbaşa dəxli olmasa da, Aydın Xanın şəxsində nəzəri çəkən bir neçə işıqlı məqam barədə də danışmaq istərdim. Həmin məqamlardan birincisi budur ki, Aydın yalnız öz imzasına deyil, ümumi tənqidimizin

mənafeyinə işləyə bilən tənqidçidir. Çağdaş ədəbiyyatımızın, tənqidimizin mənzərəsini canlandıran və Yaziçılar Birliyinin xətti ilə çap olunan "Yeni ədəbi nəsil: axtarışlar, problemlər" və "Ədəbi həyat: qurultaydan qurultaya" adlı kitab-topluları məhz onun təşkilatçılıq və tərtibatıyla işiq üzü görüb. İkincisi, əksəri orta nəslə mənsub olan peşəkar tənqidçilər içində gəncliyi təmsil edən Aydın Xan ziyalılığı, hamını etiraf etmək mədəniyyəti, həmkarlarına qısqanc yanaşması, tolerantlığı ilə seçilir.

"...Mən bizim ədəbiyyatımızda və ədəbi prosesimizdəki "Vaysman xəstəliyi"nin əsas sindromunu sənətə və sənətkara qiymət vermək məqsədilə əlinə qələm alan fərdlərin gizli natamamlıq kompleksində görürəm... Başqalarına səcdə etmək də, milli ədəbiyyatı başqa ədəbiyyatların xeyrinə, həmin ədəbiyyatlarla kor-koranə müqayisə etmək də... fikrimcə, məhz bu kompleksin nəticəsidir". Xalq yazıçısı, tənqidçi-ədəbiyyatşunas Elçinin "Ədəbiyyatımızın Vaysman xəstəliyi" adlı problematik yazısında xüsusi ağrıyla qeyd etdiyi bu natamamlıq kompleksi təəssüf ki, tənqidimizdə də müşahidə olunmaqdadır.

Amma şükür ki, Aydın Xan bu kompleksdən uzaqdır. O, öz eposu naminə bədii mətni və yazuçunu əzmir, milli ədəbiyyatda yazı adına nə varsa hamısını ucdantutma dünya ədəbiyyatına müncər etməyə, "plagiat" axtarmağa çalışır. Müraciət etdiyi əsərin, yazarın qüsurlarını da, məziyyətlərini də nəzakətlə, ən başlıcası isə məksiz və mətnə sədaqət prinsipiylə təhlilə çəkir. Yəni, o öz uydurmalarından, mətndə görmək istədiklərindən yox, real mətndən çıxış edir. Tənqidçinin iddialarına, intellekt nümayişinə deyil, ədəbiyyata xidmət edən gerçək tənqid də məhz bu cür yanaşmalarda yaranır.

Bəsti Əlibəyli

<http://www.525ci.com/aze/2007/02/24/get=9820>

